

MİRZƏ ƏLİ MÖCÜZ

SEÇİLMİŞ  
ƏSƏRLƏRİ

“AVRASIYA PRESS”  
BAKİ-2006

*Bu kitab "Mirzə Əli Möcüz. Əsərləri" (Bakı, Yaziçı, 1982)  
nəşri əsasında təkrar nəşra hazırlanmışdır.*

Toplayanı, tərtib edəni və  
ön sözün müəllifi:

**Qulam Məmmədli**

**894.3611-de22**

**AZE**

**Mirzə Əli Möcüz. Seçilmiş əsərləri.** Bakı, "Avrasiya press", 2006, 216 səh.

XIX əsrin sonu – XX əsrin əvvellərində Cənubi Azərbaycanda gedən ictimai-siyasi proseslər Mirzə Əli Möcüz yaradıcılığına güclü təkan vermişdir. M.Ə.Sabirin təsiri altında şairlər yazan Möcüz zülmden ve istibdaddan, şah üsuli-idarosinin mənəfət qaydalarından qorxub çəkinmədən öz ürək sözlerini şero çevirərək xalqını azad və hürə görmək arzusuya yaşayış-yaratmışdır. Azadlıq mübarizəsini və milli hərəkatı tərənnüm etmək baxımdan M.Ə.Möcüz pocziyası bu gün də aktualdır.

**ISBN10      9952-421-60-3**  
**ISBN13 978-9952-421-60-6**


© "AVRASIYA PRESS", 2006

Azərbaycan Respublikasının Prezidenti

**İLHAM ƏLİYEVİN**

**"Azərbaycan dilində latin qrafikası  
ilə kütləvi nəşrlərin həyata  
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir



## ÖN SÖZ

Təbrizin şimal-qərbine, Mışov dağlarının gün düşən eteklərinə Güney mahalı deyilir ki, bu mahalın mərkəzi Şəbüstərdir. Vaxtilə Şeyx Mahmud Şəbüstəri kimi böyük alimlər yetişdiren bu şəhər indi geri qalmış bir qəsəbədir. Onun əhalisinin ekseriyəti qürbətdə yaşayar, vətəne bir qonaq kimi galib qısa müddət qaldıqdan sonra yenə də onu tərk etməye mecbur olardı. Şəbüstərdə elə bir ailə tapmaq çətindir ki, onun bir və ya iki nəfer üzvü qürbəta getmiş olmasın. Yalnız güneyliləri deyil, Cənubi Azərbaycan zəhmətkeşlərinin çoxunu buna vadə edən əsas səbəb İranda həyat şəraitinin ağırlığı, hakim sinfin zülüm və soyğunçuluğu, işsizlik və achiq idi.

Bələ bədbəxt bir ölkədə, uğursuz bir zamanda yaşayıb-yaradan şəbüstəli şair Mirzə Əli Məcüz doğma yurd-yuvasından didərgin düşən həmvətənlərinin acı taleyini ürək yanğısı ilə təsvir edərək yazdı:

Əhli-qürbotdi, bilişən, bu şəbüstəli tamam,  
Gedirik ta gətirək külfətə bir loğman təəm,  
Onu da siz alısız zor ilə, ey əhli-züləm,  
Verisiz ənniyyə, kirşəne, hənaye, rəngə\*.

Mirzə Əli Məcüz 1873-cü il mart ayının 29-da Şəbüstərde, Hacı Ağa adlı bir tacirin ailəsində doğulmuşdur. Babası Hacı Mirzə Baba vaxtile bu qəsəbenin hakimi olmuşdur. Şairin atası isə İstanbulda ticarətə gedib gelən şəbüstərilərdən biri imiş. Onun iki oğlu: Hesen və Hüseyn də uzun müddət İstanbulda yaşamış və orada da vəfat etmişlər.

Şair 1933-cü ildə, ömrünün son dövründə Təbrizdə olduğu zaman yazdığı qısa tərcüməyi-halında öz həyat yolumu bələ təsvir edir: "Təxəllüsüm Məcüz, adım Əlidir. Atam Şəbüstərin tacirlərindən imiş. Mən on altı yaşında iken o vəfat etmişdir. Həmin ildə İstanbula getdim, orada on altı il qaldıqdan sonra qayıtdım və vətənimin ağlar halını görüb, növhə-xanlığa başladım. Mənim bu növhəxanlığım axundların xoşuna gəlmədi, mənə müharibə elan etdilər. 26 il bir-birimizlə vuruşduq. Xeyrat verdilər – məni çağırmadılar, toy oldu – mən iştirak etmedim. Bununla bələ axıradək vuruşdum, yəni yazdım, özü də ana dilində yazdım... Yazlarımı

saxlamamışam, yoldaşlara və dostlara vermişəm, onlardan bəziləri yiğib saxlayıblar. Fars dilini çox da yaxşı bilmirəm və bu dildə çox az yazmışam. Həm də mən bələ mülahizə etdim ki, azərbaycanlılar fars dilindən bir o qəder də xoşlanmazlar. Bir də məqsədüm o idi ki, yazılarımı kişilər və qadınlara oxuyub mətləbi anlasınlar. Şeirlərimin çoxu mizahi tərzdə yazılıbdır. Buna görə də sevilih, yoxsa bir o qəder də qabil deyildir".

Təvazökarlıqla yazılmış bu setirlerin müəllifi uşaq ikən Şəbüstərde Molla Əli adlı bir nəfərin köhnə üsul ilə dərs keçilən məktəbində təhsil almışdır.

Məcüz İstanbulda ikən qardaşlarının yanında kitab və məktəb ləvazimatı satmaqla gün keçirmiş, boş vaxtlarını isə mütalieye sərf etmişdir. Şair ilk şeirlərini də İstanbulda yazmağa başlamışdır.

16 il İstanbulda yaşadıqdan sonra birinci rus inqilabı erəfəsində vətəne qayıdan Məcüz burada qatı cəhalot dünyası ilə üz-üzə gəlmişdir.

Çün yetişdim vətəne, "Anına dəhanın" – dedilər,  
"Dinmə, danışma və tərəpetmə zəbənən" – dedilər.  
Dedim: "Allaha baxın, etməyin axır, oldum!"  
"Ger bu cür etməyəson, çoxdu ziyanın" – dedilər.

Mühit "Dinmə, danışma" – deyə şairin ağızını bağlamaq istərkən Rusiyadakı 1905-ci il hərəkatı Asiyani yuxudan oyatmış, Orta əsr durğunuğu şəraitində cəhalet içində bogulan yüz milyonlarla məzəlum əhali aylılıb yeni həyat uğrunda, insani hüquqlar və demokratiya uğrunda mübarizəyə qoşulmuşdu. Həmin mübarizəyə qoşulan milyonlardan biri də Məcüz idi. Birinci rus inqilabı onu şüurlu olaraq xalq işi üçün mübarizə meydانına çıxarmış, bu inqilabin qüvvəti tekənt ilə şimalda nəğrə başlayan "Molla Nəsreddin" jurnalı cənublu şaire ilham vermişdi. Alovlu satirik Mirzə Əlekber Sabirin qüdrətli səsi dövlət sərhədlerini keçərək İran'a da yayılmış, Şəbüstərde Mirzə Əli Məcüzün qulağına çatmışdı. Bu səs şaire o qəder dərin təsir etmişdi ki, o, ömrünün sonuna dek Sabir məslekine, Sabir üşlubuna sadıq qalmış və heç vaxt bu yoldan dönməmişdir.

"Mən istirəm ki, mömün qardaşları güldürəm, ondan hasil olan səvabı zəxirə edəm axır günüma. Lilqərez ta hal bir fərd yazmamışam və yazmaram inşallah".

"Xəyaluva qara-qura gelməsin!" – deyən şairin "səvab zəxirə" arzusu böyük müəllimi Sabir kimi xalqını güldürərək düşündürmək və cəhalət yuxusundan oyadıb elinə, maarifə qovuşdurmaq idi. Məcüzü zəhmətkeş xalqa sevdiren də bu idi.

\* Şairin dilinə toxunulmamışdır.

Möcüzü bu yolla ve bu üsluba bağlayan səbəblərdən biri də hər iki şairin taleyindəki oxşarlıqdır, onların şururuna, yaradıcılığına təsir edən ideyaların eyni mənbədən qida alması, düşmənlərinin eyni eks-cəbhədə olmasına.

Sabir onu başa düşmeyən həmvətənlərinin avamlıq və nadanlığına gülerek deyirdi:

Əşhədü-billahi, əliyyül-əzim,  
Sahibi-imanəm, a şirvanlılar!  
Yox yeni bir dinə yeqinim menim,  
Köhnə müsəlmanəm, a şirvanlılar!

Bu misraların eks-sədəsi eynilə Şəbüsterdən – Möcüzün dilindən eşi-dilirdi:

Küfrümə hökm elədiz hansı günah ilə menmim?  
Cürmümü sabit edin bircə güvah ilə menim.  
Nə təlaq ilə işim var, nə nikah ilə menim,  
Qızızı hazır edib məclisə, dindirməmişəm.  
Ey şəbüstarlı dadaşlar, size mən neynəmişəm?

Möcüz öz xalqının və şəxsi həyatının ağır, fəlaketli günlərinin real əksini Sabirin şeirlərində görmüş və buna görə də “Mən xalqımı Sabir kimi oyadacağam” demişdir. Lakin Sabir kimi olmaq şairə çox baha başa gəlmışdır. O, İranda zəhmətkeş xalqın qanını soran tam ixtiyarlı hakimlərin, böyük nüfuzlu malik olan mövhumat tərəfdarlarının, rüşvətxor dövlət memurlarının, acgöz möhtəkirlerin daimi təhqir və təqiblərinə meruz qalırdı.

Möcüzü oxuyarkən XX əsrin ilk otuz ilində İranda baş vermiş mühüm siyasi və ictimai hadisələr oxucunun gözü qarşısında canlanır. 1906-1911-ci illərdə Settarxan hərəkatı, daha sonra Xiyabani dövrü, ingilis və Amerika imperialistlerinin İranda yeritdikləri müstemləkeçilik siyaseti, inqilabi hərəkatı möglubiyyətə uğratmaları, millət məclisinin mülkədar və istismarçı siniflərin elinə keçməsi, xarici dövlətlərə satılmış İsmayıllı Smitko kimi ünsürlərin töredikləri qarət və qırığınlar, Pəhləvi hakimiyətinin milli azadlıq hərəkatı uğrunda mübarizə edənləre qarşı qanlı terroru, zindanları, məhkəməsiz ölüm cəzaları... bütün bunlar Möcüzün yaradıcılığında öz əksini tapmışdır. Həmin dövrde öz doğma vətənində tam menası ilə baykot şəraitində yaşıyan şair cəsarətlə səsini ucaldaraq:

Durmuşam səddi-ıskondərtək, golın meydanına,  
Söylərəm: “Həl min mübariz”<sup>1</sup> aşikar, ey dustan!  
Möcüzün tiği-zəbəni cün qılafindan çıxar,  
Qəhreman olsa qabağından qaçar, ey dustan!

– deyirdi. Möcüz vətəninin səadəti, vətəndaşlarının parlaq geleceyi namına mübarizədə düşməne boyun əyməmiş, silahını təslim etməmiş, xalqın mənafeyini şəxsi mənfovotından həmişə yüksək tutaraq, “Ümidin keşmə, məyus olma istiqbali-milletdən” demiş və aydın bir səhərin açılacağına böyük ümidi bəsləmişdir. O,

Möcüz, İranda inqilab olacaq!  
Köhno kaşanələr xərab olacaq,  
Köhnəlik qan ilə xəzab<sup>2</sup> olacaq,  
Çünki xolq bu zəmanət maildir.

– deyərək İranda şəhərlik üsulunun yixılacağını yarımla qabaqcadan xəber vermişdir.

Mirza Əli Möcüzün ömrü ehtiyac içerisinde keçmişdir. O, kiçik bağının cüzi gəliri və qardaşlarından aldığı maddi yardım hesabına yaşamış, ancaq kimseyə ağız açmamışdır. Vaxtinin çoxunu Şəbüsterdə, Şeyx Mahmud turbəsində mücavirlikdə keçirən, daim ədəbiyyatla məşğul olan şair heç bir çətinlik qarşısında bədbinliyə qapılmamış, satirik qələmini yera qoymamışdır.

Nə lirəvü nə mənatü nə pənc həzarım var,  
Piyalə ver mənə, saqı, gər etibarım var.  
Qənaətimlə keçinməm bo qədri-imkan mən,  
Bərayi inki nə Tilum, nə Şindəvarım var.  
Nə qoşçomaq və nə aciz, nə də ki, ərbəbəm,  
No qorxaram, nə çəkinnəm, uca divarım var!

– deyən şair haqqı söyləməkdən çəkinməmiş, şahdan tutmuş kənd vergi məmuru – mübaşirədək hakim sinfin bütün nümayəndələrini ifşa etmişdir.

1906-1911-ci illərdə guya qalibiyətlə qurtarmış İran inqilabı sayesində çağırılan məclisdə millet nümayəndələrinin yerlərini yenə də xanların, mülkədarların və mollaların tutduqlarını görən Möcüz buna qarşı etiraz edərək yazmışdı:

<sup>1</sup> Mübarizo etmek istəyen, gölsin

<sup>2</sup> Qana boyanacaq.

Fəqirin halını bilməz o milyoner vükelə,  
Gərək mənim kimi biçiz ola nümayəndə!

Şair çox gözəl bilir və bunu öz oxucularına da bildirir ki, milyoner vəkil məclisdə yoxsul kendinin mənafeyini müdafiə etməz, istismar etdiyi zəhmətkeşin dərdinə qalmaz:

Məbusı-çilovxarə bizi etmə həvələ,  
Bilməz o, qəmū qüsseyi-çaydan nədi, yareb!

Həqiqəten hər gün plov və çilov yeyən qarnıyoğunlar millət məclisində vəkil olarken bir stəkan çaya möhtac yoxsulların halını necə yada salacaqlar!

İran xalqının azadlığa çıxmazı üçün düzgün yollar axtaran Möcüz tez-tez Şimala baxır, öz həmvətənlərini Rusiyadakı qardaşlarından nümunə götürməyə çağırırdı. 1980-ci ilde Təbrizdə nəşr olunmuş "Mirzə Əli Möcüz Şəbüstəri. Tezə şeirlər" kitabının müqəddiməsində Əli Rza Nabidil yazar: "O öz eserlərində feodalları, möhtekirləri, Qacar sarayına yaltaqlananları, imperialistləri amansızcasına ifşa etmişdir. Böyük Oktyabr sosialist inqilabı ərefəsində şair daha geniş qol-qanad açmışdır".

İranda her dəfə demokratik hərəkat gücləndiyi zaman azərbaycanlılar bu hərəkatın ön sırasında getmişlər. Bu ondan irəli gelir ki, münbit torpağı, zəngin təbii sərvatləri, zəhmətkeş əhalisi olan bu ölkə həmişə achiq və fəlakət içərisində, dilənci vəziyyətdə həyat sürməyə məcbur olubdur. Hakim dairələr isə ancaq öz şəxsi mənfiətini güdürlər, istismar kəndirini daha bərk çəkir, xalq üçün rahat yaşayış şəraiti yaratmaq fikrinə qalmırlar.

Şair bütün həyatı boyu zəhmət və məşəqqətlər içərisində sürünərək bir tike çörəyə möhtac olan xalqına normal insan həyatı, iş, çörək, maarif, adı hüquq tələb etmiş və bu tələbi həyata keçirmek üçün öz qələminini kosərli bir silah kimi işlətmışdır. "Mən müləhizə etdim ki, azərbaycanlıların çoxu farsca yazılmış şeirlərdən bir mənfiət ala bilməyəcəklər. Mənim məqsədim o idı ki, arvad və kişilər yazılarını oxuyub başa düşsünlər". Möcüz bu sözleri elə bir mühitdə demişdir ki, orada arvad və kişilərin oxuyub başa düşdükleri bir dildə, yəni doğma Azərbaycan dilində yazmaq, ana dilində qəzet nəşr etmək, dərs demək, idarələrdə, iclaslarda danışmaq belə rəsmi surətdə qadağan edilmişdi.

Dünen şeir ilə bir namə apardım şahi-İranə,  
Dedi: "Torki nəmidanəm, mora to beccə pondarı?"<sup>1</sup>

Özü türk oğlu türk, amma deyir türki cəhalətdir,  
Xudaya, müzməhil qıl təxtidən bu ali-Qacarı!  
Ümidin kosmə, Möcüz, yaz anan təlim edən dildə,  
Gəzər bir ərməğantək dəftərin, bil, Çinü Tatarı!"

Bu kimi şeirlərə İran şahına qarşı kəskin çıxışlar edən şair inanırdı ki, bütün təqib və təzyiqlərə baxmayaraq, Azərbaycan xalqı və onun dili yaşayacaq, bu xalq öz milli xüsusiyyətlərini böyük qurbanlar bahasına olsa da hifz edib saxlayacaqdır.

O zaman xalq şadiman olacaq  
Ki, vətən mədəri-zəban olacaq.  
Onda tehrən nagiran olacaq  
Əhli-Azərbaycana, inşallah!

Mirzə Əli Möcüzün şeirlərindən ancaq ikisi öz sağlığında – 1921-ci ilde, "Molla Nəsreddin" məcmuəsi Təbrizdə nəşr olunduğu zaman çap edilmişdir. Bunlardan biri – imzasız verilmiş "Olsun gərək", digəri isə "Şəbüstər hamamları"dır ki, "Təzə şair" imzası ilə buraxılmışdır. Bununla belə Möcüz bir şair kimi öz vətənində çox məşhur idi. O öz şeirlərini məktub vasitəsilə dostlarına göndərir və beləliklə, əsərləri xalq arasında yayılırdı. Onun satirik şeirləri Cənubi Azərbaycanda hakim təbəqələri amansızcasına ifşa edirdi. Şairin əsərlərinin öz sağlığında çap edilməsinin əsas sabəblərindən biri də bu idi.

Möcüz altmış bir il ömür sürmüştür. Bu müddətdə İranda beş padşah dəyişmişdir ki, onların hər biri şairin yaradıcılığında özünəməxsus cizgi və boyalarla təsvir edilmişdir. Mesələn, lovğa-lovğa özünü "yer üzünün Allahu, dünya xalqlarının qiblesi, bütün padşahların padşahı" adlandıran Nəsrəddin şah haqqında şair istehza ilə belə deyir:

Bina bə qovli-canabi şəhiri-Qaani  
Nikolay Nəsrəddinə qulamı-kəmtər idi.  
Onun rikabın öpərmiş təmam dövlətlər,  
O şahi-mülki-Keyan hər məkənə rəhbər idi.

Şair bu beytlərində İranda Nəsrəddin şah haqqında "bizim padşahdan icazə almamış heç bir padşah digərinə müharibə etmə bilmez" kimi çürük, mənasız və lovğa tərifləri meharətlə ifşa etmişdir.

Nəsrəddin şahdan sonra taxta çıxan Müzəffərəddin şah zamanında da eyni vəziyyətdə qalan xalqın acınacaqlı həli Möcüz şeirində bu cür əks olmuşdur:

<sup>1</sup> Türkçe bilmirəm, son məni uşaq sanırsan? (fars.)

Nə çökməsi, nə corabı olardı sərbazın,  
Xoşa o günlərə ki, canışın Müzəffər idi.

Müzəffəreddini evəz edən kütbeyin, əxlaqsız Məmmədəli şah xalqı  
qan döryasında boğmağa çalışırı. O ancaq quru sözdən ibaret olan məşru-  
tə qanununu da ləğv edir, meclisi topa tutur, onun vəkillərini həbs etdirirdi:

Bağladı Məclisi-Şurəni topa Məmmədəli,  
Düşdü öz canına axır şərəri, mən neyleyim!

Məmmədəli şah İran Azerbaycanının xalq qəhrəmanı Səttarxanın ve  
təbrizlilerin iradəsi ilə taxtdan düşürüldükdən sonra mürtəcelər fürsəti  
aldən verməyib, özlərini məşrutəçi elan etdilər və köhne şahın yerine onun  
oğlu Əhməd şahı oturdular. Əhməd şah 15 illik hökmranlığı zamanı  
ölkəni daha dərin uçuruma yuvarlatdı. O, bütün vaxtını yemek-içməkdə,  
mənasız və düşüncəsiz bir həyat keçirməklə başa verirdi. Şair onun  
külənc surətini belə təsvir edir:

Əhli-xibrə qoydular qantara, şahi çəkdilər,  
Əlli batman istixanı gəldi, yüz batman eti.  
Millet ağlarkən, o sazü suz ilə möşgül idi,  
Qarnı şisməzdi o qədri gər olaydı qeyrot!

Yaxud:

De körüm, şahi-əcəm, Əhmədi-biqüssəvü qəm,  
Mərəzi-sille giriflər olsa, ariqlar ya yox?!

Cənubi Azərbaycanda milli azadlıq hərəkatının yenidən güclənməsi,  
Şeyx Məhəmməd Xiyabanının rəhbərliyi altında çıxış edən demokrat partiyasının çağırışı ilə Təbrizdə milli istiqlaliyyət bayrağı qaldırılması, milli  
hökumət təşkil edilməsi şairi ürəkdən sevindirmişdi. Bu tarixi hərəkatı  
hərəatə qarşılayan Möcüz coşqun ruh yüksəkliyi ilə "Payidar olsun cahan  
içərə demokrat firqəsi!" – deyirdi. Çünkü doğma vətənidə genişlənən milli  
azadlıq mübarizəsi və demokratik hərəkat şairin arzusunu ifade edirdi.

1925-ci ildə Əhməd şah taxtdan düşürüldüyü zaman bütün müterəqqi  
fikirli vətənpərvərər kimi Möcüz də sevinir, nəhayət, xalqın və ölkənin  
şahlıq üsuli-idarəsindən xilas olacağını zənn edərək yazırı:

Vətəndə qalmadı bir yer ki, viran etməsin Qacar,  
Min üç yüz qırx iki il keçdi çün tarixi-hicrətdən,  
Qəza səsləndi: Zalim, dur görək, bəsdir, yetər axır!  
Xilas oldu vətən, əhli-vətən, Möcüz, bəhəmdullah,  
O taxtı badə verdi padişahi-bihünər axır!

Lakin şairin bu sevinci vaxtından əvvəl idi. Daxili və xarici irticə  
qüvvələri Əhməd şahın yerinə Rza xanı taxtda oturdub, zəhmətkeş xalqı  
yenə də köhne zülm boyunduruğu altında qalmağa məcbur etdi. Arzusu  
ürəyində qalan şair də öz iti qələmini yeni diktator əleyhinə çevirdi:

Pəhləvizadə çıxıb taxta – deyirlər, deyəsən  
O qoyub başına tacı-Qəcəri, mən neyleyim?!  
Gözü, qaşı, bədəni, her bir yeri banzər şahə,  
Az imiş mədrəki, yoxmuş hünəri, mən neyleyim?!

İranın yeni şahını və onun üsuli-idarəsini tövqid atəşinə tutan Möcüz  
yalnız padşahların şəxsiyyətini ifşa etməklə kifayətlənməyib, şah üsuli-  
idarəsi arxasında gizlənən daxili və xarici siyasetçilərin də iç üzlerini açır,  
Vüsuqiddövlə, Qəvamüssəltəno (Əhməd Qəvam) kimi baş vezirleri və  
onların mürtəce kabinetlərini hələ yarımlı əsr bundan qabaq qorxmadan  
ifşa edirdi:

Aman, ingilisin əlindən, aman!  
Yeridir su altından her gün səman,  
Onun öhdəsindən gələmməz cahan,  
Xuda, ingilisi özün vur yərə!

Gehibihaya qəsdi İran edir,  
Yixır dari-Şurəni viran edir,  
Vüsuqi, Qəvamı genə xan edir,  
Olur düşməni-can o, maliklərə.

Mirzə Əli Möcüz Şəbüstər kimi uzaq guşədə yaşamasına baxmayaraq,  
geniş dönyagörüşünə malik olan, günün siyasi tələbini başa düşən, xalqın  
xeyir və şərini aydın görən bir şəxs idi. Özünü İrana dost kimi göstərməyə  
çalışan ingilis, alman, amerikan imperialistlərini və onların əlaltılarını ardı-  
arası kesilmədən qamçılayırdı. Eyni zamanda, o, xarici qəsbkarlar önünde  
quyruq bulayan daxili satqınları, ilk növbədə şahları və onlara mütiliklə  
qulluq göstərən her cür mürtəce tipləri – vətənfuruş xanları, mülkədarları,  
dövlət memurlarını, mövhumat xadimlərini də rahat qoymurdu:

Hər nə bayquş var vətəndo, şeyxdən, əyandan,  
Olmasa mümkün biçaq, qarın sökün dırnaq ilə!

Möcüz yaradıcılığında qadın azadlığına xüsusi yer verilmişdir. Şərq qadınlarını mövhumat pəncəsindən xilas etmek üçün, şairin əqidəsinə birinci vasitə – maarif olmalıdır. Buna görə də o, həmişə qadın və qızları məktəbə davet etmiş, tərbiyeli nəsl yetişdirmək üçün tərbiyəli ana olmaq ideyasını əsas tutmuşdur:

Tükəzin cehli olmasa zail,  
Oğlu olmaz təməddünə mail.

Bu şürə Möcüzün yaradıcılığında qabarıq cizgiliərlə qeyd edilmişdir. O, 1932-ci ildə Şəbüsterdə qız məktəbi açmaq teşəbbüsünü irəli sürmüş və uzun müddət davam edən müqavimət və maneələrdən sonra həmin məktəbin açılmasına müvəffəq olmuşdur.

Möcüzün bütün əsərlərində keskin satira və duzlu humor hiss olunur. Bununla belə onun şeirləri başdan-başa xalqın bitmez-tükənməz dərd, qəm, kədər, əzab və işgəncələrini eks etdirən ürek sizülləri və göz yaşları ilə yazılmışdır. Lakin Möcüz heç vaxt şəxsi həyatından şikayətlənməmiş, həmişə nikbin ruhunu saxlamış və heç nadən çəkinmədən casareti və öz oxucularını vətənin azadlığı, xalqın xoşbəxtliyi uğrunda mübarizəyə çağırılmışdır.

Mirzə Əli Möcüz 1933-cü ildə doğma yurdunu tərk etməyə məcbur olub, Şəbüsterdən İranın şimal-şərqindəki Şahrud şəhərinə köçmüştür.

Şair 1934-cü il sentyabr ayının 25-də altmış bir yaşında Şahrudda vəfat etmişdir.

\* \* \*

Mirzə Əli Möcüzün bir şair kimi necə koşf edildiyi, onun şeirlərinin necə tapıldığı və ilk dəfə necə çap olunduğu da maraqlıdır.

1942-ci ilin ilk günləri id. İrandakı Sovet Ordusu sıralarında xidmet etdirdim. Təbrizdə Settarxan xiyabanında zabit yoldaşım Süleyman Rüstəmə rast gəldim. O, əlini qoltuq cibinə saldı, qara cildli bir ümumi dəftər çıxarıb dedi:

– Qulam, bu dəftəri gözden keçir, gör ağıhn nə kəsir. Onu mənə təbrizli ziyanlılardan Əli Birəng verib, deyir ki, bu şairin şeirləri sağlığında qadağan olunubmuş.

Dəftəri alıb tələsik bir-iki şeiri oxudum, xoşuma gəldi. Süleymandan soruşdum:

– Bəs bu şeirlərin müəllifi kimdir? Adını demədilər?

– Adı var. Hərçənd biz onu tanımıraq, amma deyirlər burada o şairi çoxları tanıyrı. Mirzə Əli Möcüz!

Ad mənə de tanış deyildi. Dəftəri işlədiyim “Vətən yolunda” adlı qızıl əsgər qəzeti redaksiyasına getirib diqqətli oxumağa başladım.

Şeirlərin mezmunu, üslubu, dili ilə tanış oldum və gördüm ki, Möcüz doğrudan da möcüzəmiş. Şah zülmünün, istibdadın, mütləqiyətin, dini xurafat və cəhaletin hakim olduğu bir ölkədə belə şeirlər yazmaq təkəcə möcüzə deyil, eyni zamanda qəhrəmanlıq idı.

Fikrimi Süleymana bildirdim. O da mənə dedi: Bes elə isə, məşgül ol!

Məşgül oldum. Şair haqqında 1942-ci il fevralın 25-de “Vətən yolunda” qəzetində “Mirzə Əli Möcüz” başlıqlı ilk məqaləni dərc etdirdim. Bu, mətbuatımızda Möcüzün adı çəkilən ilk yazı idi. Məqalənin yanında şairin bir-iki şeirini də çap etmişdik. Oxular bu hadisədən çox razı qaldılar; yerli əhalidən bir neçə nəşər Möcüzün şeirlərini getirib mənə verdi və onlardan da istifadə etməyi arzuladı.

Bu arzular mənim də ürəyimdən idı. Lakin nadir istədəda, misilsiz cəsaretə, sağlam fikrə, xalq üçün yanın ureye malik olan şairin yaradıcılığını ətraflı tədqiq etmək üçün bu yazılar az idi.

Axtarmaq lazımdı.

Soraqlaşdım. Tacir Hacı Mehəmməd Naxçıvanının vaxtı ilə şairin yaxın dostu olduğunu dedilər. Rastabazarın qurtaracağında, bir timçədə hücresi olduğunu xəbər tutdum və gedib onu tapdım.

Kiçik bir otaqda üç-dörd miz qoyulmuşdu. Mənim – Sovet zabitinin buraya gelməsi miz arxasında oturub öz işlərilə məşgül olanları təeccüb-ləndirməyə bilməzdı.

Salam verdim, Hacı Mehəmməd Naxçıvanini soruşdum. Başda, pəncərə qəbağında oturmuş xoş səmali, yaşı altmışa yaxın olan kişi nazakatla cavab verdi:

– Mənəm! – Və yer göstərdi. – Buyurun, eyleşin!

Keçib Haciya yaxın bir səndeldə oturdum. Əvvəlcə özümü təqdim etdim: kim olduğumu, vəzifəmi, ixtisasımı, hətta, əslən təbrizli olduğumu da bildirdim.

Bir-birimizin hal-əhvalını soruşduq. Hacı qapı yanında durmuş 17-18 yaşlı bir gənəcə piçildədi:

– Rəhim, ağayı əfsərə çay getir!

Bu təşrifatdan sonra ahəstə-ahəstə gəldik metləb üstüne.

– Hacı cənabları, – dedim, – yəqin ki, “Vətən yolunda” qəzetində Mirzə Əli Möcüz haqqında yazılmış məqaləni oxuyubsunuz?

– Bəli, oxumuşam, çox da xoşuma gəlib! – dedi.

– Onu yanan mənəm!

Hücrede oturan iki nəfər (sonradan bildim ki, bunlardan biri Hacı Mehəmmədin kiçik qardaşı Hacı Hüseyin Naxçıvani, o birisi isə oğlu Əliağadır) dərhal əllərindəki işi buraxıb, bizim səhbətimizə maraqla qulaq asmağa başladılar.

Mən Məcüzün yaradıcılığı ilə maraqlandığımı, şairi Hacı Mehəmmədə yaxın dost olduğunu biliib ondan məlumat toplamaq qəsdində olduğumu bütün təfsilatı ilə söylədim.

Məqsədim Hacının xoşuna gəldi və bu barədə etraflı səhbət etmək üçün məni evinə dəvət etdi. İlk görüşümüz bununla qurtardı, O günün sabahı axşam saat yeddidə Hacı Mehəmməd Naxçıvanigilə getdim.

Hacı məni səliqə ilə döşənmiş, lakin təmtəraqsız bir otaqda qəbul etdi. Qardaşı və oğlu da burada idilər. Ev sahibi şair haqqında etraflı danışdı. Həmin məlumatdan öyrəndim ki, Məcüz Şəbüstərdə yaşayıbdır. O hər dəfə Təbrizə geləndə mütləq Hacigildə olardı. Kasib bir kişi idi. Sabir sepkisində şeir yazardı və özü də səhbət düşəndə: "Mən xalqımı Sabir kimi oyadacağam!" deyərdi. Çok kəskin yanan şair idi. Daha toxunmadığı fəna yer, dolasmadığı yaramazlıq qoymamışdı. Elə buna görə də onun şeirlərini çap eləmirdilər. Özünü də çox sıxma-boğmaya salmışdır. Günü çox ağır ksçirdi.

Ömrünün axırlarında Şəbüstərdən çıxıb Şəhərə köçməli olubdur. Təbrizdən keçəndə bir neçə gün Hacigilde qalıbdır. Bu vaxt Məcüz sözəsi Haciya söyləyib ki, şəbüstərlə dostlarından Müeddəb adlı birisinə elli təmən borclu olduğu üçün bütün yazılarını ona verib halalliq alıbdır. Şair gedəndən sonra Hacı Mehəmməd Şəbüstərə gedib Müeddəbi tapıb, Məcüzün borcunu verib və yazılarını alıb gətiribdir...

Bunları dedikdən sonra Hacı üzünü oğluna tutdu:

– Əliağa, Məcüzün bağlamasını gətir, kapitan baxsın!

Əliağa atasının dediyi "Şeir bağlaması" ni gətirdi.

Hacı bağlamanın düyüünü açıb, mənim qabağıma qoydu.

Şairin oli ilə müxtəlif kağızlara yazılmış şeirlər, şeirlər!..

O şeirlər ki, vaxtı ilə çap olunmalarına icazə verilmədiyi bəs deyil, şifahi oxunması da yasaq edilmişdi. Xalqın dərdi, qəmi, qüssəsi, başının beləsi, bedbəxtliyinin səbəblərini açıb deyən şeirlər!

Hacı onların arasından "Canlı cənəzə" adlı şeiri tapıb oxudu.

Mən şairin iti qələmi ilə təsvir edilmiş mənzərəni nəzərimə gətirince Məcüzə olan məhəbbətim qat-qat artdı. Hacı dedi:

– Bu yazıların içinde Məcüzün bələ şeirləri çoxdur. Elə buna görə də onu sevənlər də var, sevmeyənlər də!..

Bundan sonra daha bir neçə dəfə Hacı Mehəmmədin evində oldum və Məcüzün bəzi şeirlərinin surətini çıxartdım. Növbəti görüşümüzdə Hacı dedi:

– Qoy rahat oturaq, söhbət edək. Gedəndə "bağlaması" apar, boş vaxtin olanda öz otağında üzərini köçürərsən...

O gece mən Hacigildən qayıdanda Məcüzün "xəzinəsi" də qoltuğunda idim.

Hacı Mehəmməd ilə tanışlığımız yaxın dostluğa döndü.

Hacı varlı-dövlətli bir tacir idi. Bu, onun əsas peşəsi idi. Lakin bu tacirin ikinci bir "peşəsi" də vardı – Hacı Mehəmməd ədəbiyyat aşığı, xüsusile Azərbaycan ədəbiyyatının hədsiz vurğunu idi. Onun evində çox zəngin kitabxanası vardı.

Adı görüşlərimizdə birinde Hacı mənə dedi:

– Nə qədər siz buradasınız, çalışaq Məcüzün kitabını çap etdirək. Yoxsa, siz gedəndən sonra bu iş baş tutmaz, yəni baş tutmağa qoymazlar.

Hacı Mehəmməd tərəfindən ireli sürülen bu təşəbbüs böyük cəsarət tələb edirdi, çünki bu zaman o öz mövqeyini düşünməyə bilməzdə, rəsmi dairələrin Məcüzə qarşı münasibəti ilə hesablaşmaya bilməzdə.

Mən dərhal öz razılığımı bildirdim və birlikdə bu iş həyata keçirməyi qeyd etdim. Hacı bu teklifimə etiraz etdi:

– Yox, menim adım olmasın, – dedi. – Necə ki, onun barəsində birinci məqaləni sən yazmışsan, osorlərini də özün çap ela. Qoy səndən Məcüzə yadigar olsun!

O vaxt yəziçi Mirzə İbrahimov da Təbrizde idi və bələ təşəbbüsələrə bacarıqlıqca kömək edirdi. Əhvalatı ona danışdım. Sovet-İran medeni əlaqə cəmiyyətinin Təbriz şəbəsinin sedri Hüseyin Şərifovla danışdıq və bələliklə də Məcüzün divanını "Seçilmiş əsərləri" şəklində çap etdirmək məsəlesi həll olundu. Hacida şairin bir neçə kitaba çatacaq qədər əlyazması vardı.

"Şairlər məclisi"nin növbəti məşgələsini Məcüzün vətənində keçirmək üçün Şəbüstərə getməyi də qərara aldıq. Redaksiyamızdan Cəfər Xəndan, Ənvar Məmmədxanlı, Seyfəddin Dağı, yerli dostlardan – Hacının oğlu Əliağa, Təbriz şairlərindən – Əli Fitrat, Mir Mehdi Etimad, Mehəmmədlüy Əbbasi, Mir Mehdi Çavuşı, Hilal Nasiri, Səhhaf və başqaları Güney tərəfə yola düşdü. Onda 1945-ci ilin payızı idi.

Görünür, Şəbüstərə geləcəyimizi şairin həmyerilərinə qabaqcadan xəbər vermişdilər. Bizi ezip qonaq kimi qarşıladılar. Görüşdük, danışdıq, vaxtı itirməmək üçün bir baş şairin yaşadığı evə getdik. Kiçik bir həyat, yoxsul adama məxsus iki sadə "otaq", bir neçə ağaç, gülləri solmuş pərişan bir bağca...

Məcüzün öz günlerinin çoxunu məşhur Azərbaycan filosofu Şeyx Mahmud Şəbüstərinin türbəsində keçirdiyini bilirdik. Oraya da getdik; hem Şeyxin qəbrini ziyarət etdik, hem də şairin illərlə gəlib oturduğu, dostları

ile səhbət etdiyi guşə ilə tanış olduq. Kiçik bir ədəbi yığıncaq da keçirdik. Mən Şəbüstərə gəlməyimizin səbəbini, şairin yaradılışını, onun böyük qiyməti haqqında qisaca danışdım. Şairin evində və şəhərin mərkəz yerində bir neçə şəkil də çəkdirdik. Bu arada şairin yaxın dostu Məmmədrza Müəddəbi də tapıb onunla tanış olduq. O, bize şair dostundan səhbət etdi...

Nəhayət, vidalaşib Təbrizə qayıdıq.

“Şairlər Məclisi” üzvlərinin Şəbüstərə bu səfəri haqqında “Vətən yolunda” qəzetində oçerk dərc etdik.

Bu əhvalatdan iki gün keçmişdi. Bir nəfərin redaksiyamıza galib, məni görmək istədiyini xəbər verdilər. Kim ola bu adam?

Möcüzün dostu dərzi Məmmədrza Müəddəb idi.

Görüşüb, salamlılaşandan sonra məhz məni görmək üçün Təbrizə gəldiyini dedi və əlavə etdi:

– Sizden çox xahiş edirəm, əger Möcüz haqqında bir şey yazsanız ya kitab çap etsəniz, mənim adımı çəkmeyin!

Mən təəccüb etdim.

– Niye? Axi siz şairin Şəbüstərdə qalmış yeganə dostusunuz, Möcüz əsərlərini sizə verib getmişdir!

– Bunlar hamısı doğru... Lakin mənim adım olmasın! Zəmanə pis zəmanədir. Onun qisasını məndən alıralar!

Mən onun xahisini yerinə yetirəcəyimə söz verdim və şairin nəşr etdirdiyimiz kitabında Müəddəbin adını çəkmədim. Möcüzün kölgəsini qılınclayanlar, onun intiqamını dostlarından almaq istəyənlər hələ də var imiş!.. Müəddəbi Təbrizə gəlməyə məcbur edən bu idi.

“Seçilmiş əsərlər”in metnini Təbrizdəki “Rzaiyyə” mətbəəsinə göndərməyə başladıq. Biz bu barədə elan verməmiş, qəzetlərdə xəbər çap etdirməmişdik. Buna baxmayaraq, şairin əsərlərini özlərində saxlayanlar xəbər tutub mənim yanına gelir və kitaba salınmaq üçün şairin yeni-yeni şeirlərini getirib təqdim edirdilər.

Nə isə, o qədər çəkmədi ki, 1945-ci ilin sonlarında, şairin ölümündən on bir il sonra onun əsərlərindən bir hissəsi “Möcüzün seçilmiş əsərləri” adı ilə iki min tirajla Təbrizdə çapdan çıxdı.

“Azərbaycan” və “Vətən yolunda” qəzetləri bu münasibətlə xüsusü məqalələr verib, gözəl təşəbbüsü təqdim etdilər.

Kitabda əynine əba geymiş, əlində kitab tutmuş şairin bir foto şəkli verilmişdi ki, onu Möcüz Şəbüstərdən gəlib Şəhərda gedərkən Hacı Məhəmmədin oğlu Əliağa çəkmışdır. Bu, Möcüzün ömrünün son illərinə aid fotosudur.

On-on beş gün keçmədi ki, kitab satılıb qurtardı. Kitabsatanlar deyirdilər ki, Təbrizdə heç bir kitab bu sürətlə satılmamışdı!.. Tehrandan, Reştdən, Ərdəbildən, Qəzvindən məktub yazıb kitabı almaq istəyənlərə de “yoxdur!” cavabı verirdilər.

Daha bir neçə il sonra isə Mirzə Əli Möcüzün adı Bakıda nəşr olunan “Azərbaycan ədəbiyyatı tarixi”ne daxil oldu. Görkəmlı ədəbiyyatşunasılarımız Əziz Mirehəmedov şair haqqında ilk elmi tədqiqat əsərini yazdı.

Möcüzün əsərləri Bakıda ilk dəfə 1948-ci ildə “Şeirlər”, ikinci dəfə 1954-cü ildə “Seçilmiş əsərlər” adı ilə “Azərnəşr” tərefindən çap edilmişdir. 1963-cü ildə isə onun şeirləri Pavel Pançenkonun tərcüməsində “İzbrannie” adı ilə ayrıca kitab şəklində, ilk dəfə rus dilində, yenə de “Azərnəşr” tərefindən nəşr olunmuşdur.

1960-ci illerde naşırı, çap edildiyi il, şəhər və mətbəə göstərilməyən “Külliyyati-Divani Mirzə Əli Möcüz” adlı əsərlər məcmuəsi İranda Bakıya, Azərbaycan Elmlər Akademiyasının kitabxanasına göndərilmişdi. Bu bizim 1945-ci ildə Təbrizdə tətbiq etdiyimiz nəşrin cyni idi. Fərq orasındı idi ki, haman kitabə yazdığım yeddi səhifəlik giriş sözü ixtisar edilib iki səhifəsi saxlanmış və “Canlı cənəzə” şeirlərin son ve en təsirli hissəsi çıxarılmışdı. Kitabın sonuna əlavə edilmiş “İkinci hissə”dəki şeirlərin isə bir çoxunun orijinali Hacı Məhəmməd Naxçıvanı və digər şəxslər tərefindən mənə verilmiş və bunların bir hissəsində Bakı çaplarında istifadə edilmişdi.

Hələlik rəsmi sənədlərdə sübut olunmasa da, iki faktı qeyd etməyi lazımlı bilərem:

1. İkinci dəfə İranda çap olunmuş nəşrin tətbiçisi və naşirinin Hacı Məhəmməd Naxçıvanının kiçik qardaşı Hacı Hüseyn Naxçıvanı olduğu haqda fikir vardır.

2. İranda şahlıq üsuli-idarəsi devrildikdən sonra Möcüzün əsərləri Təbrizdə iki dəfə çap edilmişdir: birincisi Yəhya Şeyda tərefindən “Şəbüstəli Mirzə Əli Möcüz. Çap olunmamış təzə əsərlər”, digəri isə Behruz Təbrizi tərefindən “Mirzə Əli Möcüz. Təzə tapılan şeirlər” kitablarıdır. Her iki nəşrdə “Təzə tapılmış” və “Çap olunmamış” deyə qeyd olunan şeirlərin çoxusu bizim 1945-ci ildə Təbrizdə, 1948 və 1954-cü illerde Bakıda nəşr etdirdiyimiz kitablarda vardır. Bununla belə, hər iki kitabın nəşri faktını və bu kitablardakı yeni şeirlərin varlığını təqdirdən etmek və onların naşirləri Yəhya Şeyda və Behruz Cənablarım alqışlamaq lazımdır. Bu kitabın tətbibində Təbriz nəşrlerinin hər üçündən istifadə edilmişdir.

Bir daha oxucuların nəzərinə çatdırırıq ki, Möcüzün əsərləri öz sahəğində çap olunmadığından və onların əksəriyyəti bize əldən-əle gəlib çatdığınından şeirlərin bəzisində imla xətaları, misra natamamlığı, vəzən pozğunluğu vardır. Biz həmin şeirlərə toxunmadan, bize təqdim olunan şəkildə çap etdik.

## QƏLƏM

Nevisəndeyi-sərküzeşti-cahan<sup>1</sup>  
 Qələmdir, qələm, barəkallah qələm!  
 Səfiri-kəbiri-Ənuşirəvan<sup>2</sup>  
 Qələmdir, qələm, barəkallah, qələm!

Qələm hökmfermadı her esrdə,  
 Qələm əhlin əylişdirər qəsrde,  
 Əziz eyləyen Yusifi Misrdə  
 Qələmdir, qələm, barəkallah, qələm!

Odur Rüstəmi rakibi-Rəxş<sup>3</sup>edən,  
 Odur Heykeli-Nadiri nəqş edən,  
 Şəh Əbbasə nami-niku bəxş edən  
 Qələmdir, qələm, barəkallah, qələm!

Yazar gündə minlərcə fərmani-sext,  
 Əyər baş ona sahibi-tacü təxt,  
 Süpəhdarü sərdarü salari-bəxt  
 Qələmdir, qələm, barəkallah, qələm!

Qələm yazdı çün qətl fermanini,  
 Urus çarının tökdüler qanını,  
 Edən xəl həm türk sultanını<sup>4</sup>  
 Qələmdir, qələm, barəkallah, qələm!

Qələmdən sual eylərsən: Məmdəli<sup>5</sup>  
 Neçin təxtidən düşdü, oldu dəli?  
 Səbəb kimdir? Söyler bə sövti-cəli:  
 Qələmdir, qələm, barəkallah, qələm!

Edəmməzdik aləmdə seyrü səfər,  
 Qələm etməseydi bizi baxəbər.  
 Nigarəndeyi-nəqşeyi-bəhrü bər<sup>1</sup>  
 Qələmdir, qələm, barəkallah, qələm!

Əger olmasayıdı cahanda midad,  
 Kim eylərdi Xəyyami, Sədini yad?  
 "Suxəndani-şirin zəmanü bilad"<sup>2</sup>  
 Qələmdir, qələm, barəkallah, qələm!

Əgar olmasayıdı cahanda qələm,  
 Deyilməzdi dünyada nəmi-ecəm,  
 Ələmdarı-Firdovsiyi-möhtərəm<sup>3</sup>,  
 Qələmdir, qələm, barəkallah, qələm!

Ölüb Şeyx Məhmud<sup>4</sup> cənnətməkan,  
 Qalib "Gülşəni-raz" ondan nişan.  
 Onu şöhreyi-şəhr edən, dustan,  
 Qələmdir, qələm, barəkallah, qələm!

Əcəl bağlayıb Sabirin gözlərin,  
 Qoyub yalqız oğlanların, qızların,  
 Dırı saxlayan "Hop-hop"un sözlerin  
 Qələmdir, qələm, barəkallah, qələm!

Dedim: Cün hanı hafız, ey dəhri-şum?  
 Nolub Şəms Əttar, Mollayı Rum?  
 Dedi: Neylisən, indi bəhrül-ülüm,  
 Qələmdir, qələm, barəkallah, qələm!

Gömüüb Xosrovu, Hatifi gurkən,  
 Biçib Ləliyə, Saibə həm kəfən,  
 Bu şairlərin namin ehya edən  
 Qələmdir, qələm, barəkallah, qələm!

<sup>1</sup> Dünya hadisələrini yanan

<sup>2</sup> Ənuşirəvanın böyük sofiri

<sup>3</sup> Rəxş adlı efsanəvi ata mindirən

<sup>4</sup> Türkiye sultanı: Əbdüllə Həmid

<sup>5</sup> Məmmədəli şah

<sup>1</sup> Torpaq və suların xəritəsini çəkən

<sup>2</sup> Zaman və məkanın şirin söz ustası

<sup>3</sup> Hörməti Firdovsinin bayraqdarı

<sup>4</sup> XIII əsrin böyük Azərbaycan alimi Şeyx Mahmud Şobüstəri

Cahan qaldı, yaran, nə Xaqaniyə,  
Nə ibni-Yəminə, nə Qaaniyə,  
O ki, dal çevirməz bu idvaniyə,  
Qələmdir, qələm, barəkallah, qələm!

Gedib dəhridən Ürfiyü Ənveri,  
Verib can hem o Camiyü Cövheri  
Bu gün onların varisi-əkbəri  
Qələmdir, qələm, barəkallah, qələm!

Cahanda əger olmayaydı midad,  
Sənaini aya kim cylərdi yad?  
Baba Tahirə yavəri-xoşnəhad  
Qələmdir, qələm, barəkallah, qələm!

Əsir eyləyib Eyrəci ruzigar,  
Nizamini, Xacuini biqərar,  
O ki ölməz hərgiz, yaşar bisümar,  
Qələmdir, qələm, barəkallah, qələm!

Dedim ağlaya-ağlaya: Ey qələm,  
Hani Səbzüvari, hani Möhtəşəm?  
Dedi: Məcüz, əssəə həyyül-üməm,  
Qələmdir, qələm, barəkallah, qələm!

## ZİYAFƏT VƏ FƏLAKƏT

Oxurdu mərsiyəxan, mən baxırdım heyrotlə,  
Vururdu başə cəmaət, kəmali-şiddətlə.  
Rəfiq qovzadı başın, dedi: Əyil aşağı!  
Dedim: Niyə? Dedi: Həmrəng ol cəmaətlə.  
Rəva deyil baxasan xarici kimi xəlqə,  
Gərək məlul olasən sən də bu müsibətlə.  
Xülasə, mərsiye bitdi, çekildi "Ya allah!"  
Götürdük el tərefi-kibriyaya milətlə.  
Döşəndi süfrə yero, xonçeyi-pilov gəldi,

Qarınlar oldu çırąğan o dadlı nemətlə.  
Yanırkı pinc o məclisdə, xəlq tərələr idi,  
Veleyk qar yağır idi eşikdə şiddətlə.  
Yığıldı süfrə, tamam oldu məclisi-işrat,  
Əyağə durdu cəmaət yerindən izzatlı.  
Əbasını götürən eylədi "Xudahafız!"  
Yola salırdı qonaqçı bizi nəzakətlə.  
Fenarılər yaxılıb, kuçə çün işıqlandı,  
Dedim rəfiqə: Bax indi o yanə diqqətlə!  
Baxıb, nə gördü – pərişanü binəva bir cəm  
Ayaqyalın, bədən üryan, durubla zillətlə.  
Nə rəng vardı, nə qan üzlərində, dəmbəstə,  
Baxırdı xəlqə o binur gözler həsrətlə.  
Dedim rəfiqə: Görürsən o tifli-məsumi,  
Dodaqları göyerib, ceng edir təbiətlə?  
O övrate nezər et, əyleşib buz üstündə  
Başı açıq, donacaq bu gecə o halətlə.  
Rəva deyil baxasan xarici kimi ona sən,  
Əbavi salmayasan başına məhəbbətlə.  
Ciyər kəbab edici haldır bu hal, ey dust,  
Necə gedib yatacaqsan evindo rahətlə?  
Rəfiq yumdu gözün, tərlədi xəcalətdən,  
Başın aşağı salıb keçdi, getdi sürətlə.  
Dalinca səslədi Məcüz: rəfiq, dur, getmə,  
Gərək ki, titreyəsen sən də bu cəmaətlə!  
Bu yarəli bacılar merhem isteyir səndən.  
Hara qoyub gedisən, xəlqi min cərahətlə?

## GƏL BAŞIM ÜSTƏ

Saldı ayaqdan aşiqi, ey yar, fırqətin,  
Gəl bir əyadətə, əger olsa feraqətin.  
Canım gəlib dodağa, çekir intizaruvu,  
Maildi çox ziyarotinə mah telətin.  
Can üstə aşiq ilə zərafət rəva deyil,  
Gəl başım üstə, keçdi zamanı zərafətin.

Hökmün nədir bu baredə, əmr eylə, ey vətən!  
 Olsun fəda qədəmlərүvə canı millətin.  
 Aşıq, yalan danışma, mukərrər dedim sənə,  
 Olma sebeb tənəzzülünə qədrü qiymətin!  
 Vermezle ixtiyar ilə bir cürə su sənə,  
 Yaxşı bəledsən haline sən bu cəmaətin.  
 On min tūmən qumaridə sərkər qeyb edər,  
 Bir zərrə tərləməz topuğu kəmsədətin.  
 Süfrə döşər, qonaqlıq edər qarnıtxlara,  
 Əmma yatar sənin gecələr ac külətin.  
 Camü piyalə, mütrübü zünnar, çəngü ud  
 Hazırlanır bu bəzmədə hər zadi həzrətin.  
 Nüğrə ziruf içinde behiştı təamlar,  
 Bihuş edər dimağlı iyi nazü nemətin!  
 Ya rəb, xəyaldır bu və ya inki xabdır,  
 Beş yüz tūmən də xərci olar bir ziyaflətin?  
 Ey nazənin heç bilisən birçə neylisen,  
 Bu pul xun bahasıdır əhli-ziyarətin!  
 Qəhtü qəladə oldu tələf bir kürur adam,  
 Söylə görüm, qərarı budur adəmiyyətin?  
 Mütrüb, kamança nalesi ağanı məst edər,  
 Qoymaz eşitsin ahü fəğanın reiyyətin.  
 Mizrabı qoy kənarə, eşit ərzi-bəndəni,  
 Axır var idi mənla qədimdən rəfaqətin.  
 Ey bu güzeşt sahibi, ey hatəmi-əcəm,  
 Rahi-vetəndə bəs hanı bəzlü səxavətin?  
 Cox rast etmə qəsrüvi, nəqşü nigar ilə,  
 Can üstədir vətən, bala, söndür hərarətin!  
 Şəddadi telxkam əcəl eylədi dünən,  
 Münqəz edər sənin də sabah eyşü işrətin.  
 Maliyyə boş, xəzinə tohi, xəsm bişümar  
 Millət gərək bu gün edə fikrin vilayətin!  
 Zuri-zər ilə düşməni möglub edər qoşun.  
 Qurbanüvəm, müzayiqə etmə himayətin.  
 Ey tirmə rəxti-xab içində quylanın dadaş,  
 Getsə vətən, vətənlə gedər istirahətin!  
 Ömrün yetişdi başə, tūfəng almadın ələ,

Ey dad, əlaman əlindən cəhalətin!  
 Öyrənmisən zəmanədə bir "oxşamaq" fəqət,  
 Yoxdur suvay bu, sənin özgə fəzilətin.  
 Sən düşmən ilə cəng edə bilməzsən, ey əmu,  
 Dəva günü silahidi göz yaşı övrətin.  
 Qəflet çün etdi Urmu imarətlərin xərab,  
 Bir gün yixar sənin də bu qəflet imarətin?!  
 Soyuqbulaq həkayəsi çox canküdazdır<sup>1</sup>,  
 Ərz eylesəm cənabüvə, artar kəsaletin.  
 Bir mal apardı zənn edisən bizdən əşqiya,  
 Namusun həm apardıla minlərcə övrətin.  
 Səri nədir cəht mənə mey vermisən bu gün?  
 Lazım deyil qürur, ver, al həqqi-zəhmətin!  
 Gər var kəsaletin, dur atı tövlədən çıxart,  
 Bir xoş xəbər getir mənə, baş üstə xələtin.  
 Vallah, bu nəqqəd canımı verrəm sənə nisar,  
 Görsəm ciddə başını Sərdar Nüsretin.  
 Möcüz, bu gün ki, hər kəs üçün bir vezifə var,  
 Sən də duayı-xeyr ilə yad eylə milletin!

## MİLLƏT

Çalındı suri-İsrafıl və bidar oldu hər millət,  
 Ayılmır xabi-qəflətdən hələ bu bixəbər millət.  
 Tilu etdi günəş məğribdən, əhli-şərq qafıldır,  
 Apardı feyzi-nuri şəmdən ol bəxtəver millət.  
 Nicumi-cəhl binur eylədi elmü hüner nurin,  
 Fəzayı-qərbdə birləşdi xurşidü qəmər, millət.  
 Dağlıdı pənbeyi-mənquş tək övhəmi-İstanbul,  
 Cəhalət mərkezi çökdü, yer oldu ayrı yer, millət!  
 Qiymət qopdu, yahu, köhnə dünya tarümar oldu.  
 Quruldu taza aləm, aç gözün, cılə nəzər, millət!  
 O hansı elmdir – elmi ki, icad etdi təlfini,  
 Soruş hər yerdən istərsən, sənə versin xəbər, millət,

<sup>1</sup> İsmayıllı ağa Smitkonun Urmu və Soyuqbulaq şəhərlərini qarət etməsinə işaretdir.

O elmin qüvvəsilə xəlq olundu çap maşını,  
Bəsar saətdə övraq üstüne min cür əsər, millət.  
O hansı elmdir – elmi ki, təxsir etdi əflaki,  
Na xoşdur mərkəbü-balun ilə seyrü səfər, millət.  
O elmi ki, çıraqı-bərq ilə zülməti-dünyanı  
Münəvvər qıldı, rövşən oldu şəb, misli səhər, millət.  
O elmi ki, hədidi verdi can, həml etdi əsqəli,  
Xilas oldu məşəqqətdən bəşər, həm kavü xər, millət.  
Haman elmi ki, gəldi nitqə ahənpərə insan tek,  
Qulaq ver, gör ne xoş səsər gəlir, xuninciyər millət.  
O hansı elmdir – elmi ki, yarlı, sineyi-xaki,  
Çıxardı mədəni nefsi zoğalü simi zər, millət.  
O elmi ki, gəzər insan baliq tək qəri dəryadə,  
O elmi ki, keçər bəhri-mühiti bixətər, millət.  
Tənabi-elm ilə beş yüz kürur Hindusitan əhlin,  
Necə gör bağlayıbdır qol-qola bir müxtəsər, millət.<sup>1</sup>  
O elmi ki, çugundur rişəsi tebdil olur qəndə,  
Məgər zənbil ilə göydən ənər çayü şəkər, millət?  
Həram etdi size tehsili-elmi alımı-cahit,  
Binayı-elmi yıldı, eylədi zirü zəbər, millət.  
Cəhalət eyledi İranı viran, milləti fehlə,  
Neçün mezlumdur, yarəb, bizim bu dərbədər millət!  
Bu ahü-vah daim yerdə yatmaz, xakriz olmaz,  
Kəsər məzlumun ahi gec, vəli karlı kəsər, millət!  
Ayıl, ey yadigari-Bəhmən Şapurü Keyxosrov,  
Ayıl, ey varisi-Nuşirəvani-dadiger millət!  
Əmudi-elmlə az kəlləsin cəhlin, cəhad eyle,  
Cəhalət xəsmi-candır, mari-əfidən betər, millət!  
Təəssüf bisəmərdir, çün keçən-keçdi, köçən-köçdü,  
Ayıl, bundan sora qoyma keçə ömrün hədər, millət!  
Ümidin kəsmə, məyus olma istiqbali-millətdən,  
Tamam eyle sözün, Möcüz, ayılmış bir qədər millət!

## YOXDUR ƏLAC, SÖYLƏDİ DƏRDİ-CƏHALƏTƏ

Saqi, beş-on piyale gətir bu cəmaətə,  
Teğyir ver bu haləti bir özgə halətə!  
Sil sincyi-kedurətin əbnai-milletin,  
Tebdil qıl odavatı mehrü məhəbbətə.  
Fərsudə qəlb üçün ölüri ruhi millətin,  
Bir təzə qüvvə eylə etə ruhi-millətə.  
Bir bəda ilə rəf elə xalqın kəsalətin,  
Bəlkə gələ cəmaəti-islam qeyrətə!  
Hər məmlekət cəmaəti sevməzsə bir-birin,  
Qardaş kimi yetişməz o millət səadətə.  
Saqi, əcəb zəmanədə gəldik cəhanə biz,  
Həsret qalib təmam cahan istirahətə.  
Qırx ay tamam oldu giriftarı-möhənətik,  
İnsan neçə davam eleyər bu müsibətə?  
Başlandı hərb<sup>1</sup>, bir-birinə vurdú aləmi,  
Bağlandı yol, qarışdı keduret kəduretə.  
Əhli-Şəbüstərin yarısı qaldı bipənah,  
Onlar ki, tikmiş idi gözün rahi-qürbətə.  
Rusiyə malinin birə on artdı qıyməti,  
Verdik kilimi köynəyə, tumanə, çərqotə.  
Qond ilə çay xeyli zərər vurdú bizlərə,  
Etdi fəqir içənləri, lənot bu adətə!  
Xalqın yox idi bircə çörökdən şikayəti,  
Axır o da gətirdi bu xalqı şikayətə.  
Rəhmət kəsildi üç yüz otuz beşdə<sup>2</sup>, bittəməm  
Od vurdú qəhti-ab tamamən ziraətə.  
Yaddan çıxardı qəht-qəla hər müsibəti,  
Məxluq itirdi ol-ayağın, düşdü vəhşətə.  
Dəryayı-ehtiyacdə başlandı firtına,  
Varlı özün apardı kənari-səlamətə.  
Nani-əziz xarü zəlil etdi yoxsulu,  
Vaiz delalet eylədi xalqı inabətə.

<sup>1</sup> İngiltərə müstəmlekəçilərinə işarədir.

<sup>2</sup> Birinci dünya müharibəsinə işaretdir.

<sup>2</sup> 1335 hicri – 1918-ci il miladi

Fürsatdən istifadə edən buğda taciri,  
 Hər gün əlavə eylədi bir qədr qiymətə.  
 Dövlətlilər apardı zəkatın qızılların,  
 Verdi əbayə, cübbəyə, zəncirə, saətə.  
 Açı dideyi-bəsirətvi, eylə bir nezər  
 Bazar başında o məhəlli-rezalətə.  
 Gör bir ne zillət ilə Şəbüstər xanımları  
 Səf-səf durub çörəkçi dükənində növbətə.  
 Oğlu, eri səfərdə, yolu bağlı, qarnı ac  
 Allah, özün himayət elə böylə övrətə!  
 Açı bir gözünü, şia, nəzər qıl xanımlara,  
 Onlar ki, düşübələr bu növi zülmü zillətə.  
 Ey buğdası evində olan bılışa kişi,  
 Xalqı məəttəl etmə, özün salma qiyətə!  
 Hər gün gəlib çörəkçi dükənində bəklisən,  
 Vəchi nədir qoyursan özünküñ qənaətə?  
 Gəlmir əlindən eyləyəsen xalqa yaxşılıq,  
 Bari fənaliq eyləmə əbnai-millətə!  
 Müştəqsan əger alasan bağı-cənnəti,  
 Ey maldar, vaxtıdı, başla ticarətə!  
 Açı kiseyi-sexavətüvün bəndin, ey qəni,  
 Laqeyd baxma, bəzl elə əhli-vilayotə!  
 Təmir qıl şikəsta könüller imarətin,  
 Ey min tūmən fəda eyleyən bir imarətə!  
 Ver bir nahar xərcüvü şamsız yatanlara,  
 Allah düşürməsin səni feqri-fəlakətə!  
 Düşməz ale həmişə belə fürsət, ey əmu,  
 Ehsan edin, verin, tələsin istianətə.  
 Yادə salın soyuqda yatan binəvaləri,  
 Məşğul olanda pinc kənarında söhbətə.  
 Bir bağ vəlim tapamMRI biçarə yandırıa,  
 Möhtacdır özü və əyalı hərarətə.  
 Səndən feqir istəməri cümlə dövlətin,  
 Bir müxtəsər köməklik elə əhli-hacətə.  
 On min tūmənli onda-birin eyləsə fəda,  
 Ərbabi-ehtiyac çıxar istirahətə.  
 Şeytana uyma, batmayacaqdır pulun sənin,  
 Tez xətm olur bu mərəkə, çəkməz qiyamətə.

Təsbibi qoy kənara, özün yorma, şeyxəna,  
 Allahın ehtiyacı nadir bu ibadətə?  
 Ver bir qarın çörək aparım əhli-beytimə,  
 Olsun səbəb rizayəti-fexri-risalətə.  
 Rəhm eyləməz qohum qohuma, qonşu qonşuya,  
 Təbdil olubdu rəhmü mürüvvət qosavətə.  
 Əmma Şəbüstər əhli öz əhlin araşmırı.  
 Yoxdur baxan fəqirə, etinamü övrətə.  
 Əhli-vətən qalibdi yaman gündə, ey əmu,  
 Ey əlli min tūmənli, tuf olsun o dövlətə!  
 Qars əhlini nə tövr ilə Baki cəmaəti  
 Bəslir üç ildi, siz də gəlin bir həmiyyətə!  
 Yollarla zəhmət ilə uzaq bir məsafləyə  
 Pulü qəzavü əlbəsə minlərcə külfətə.  
 Onlar verillə müft-müsəlləm bu pulları,  
 Əmma bizimkilərdə baxın bir qəsavətə.  
 Kibrü qürur ilə dayanıb tekyəgahına,  
 Borc istəyəndə yoxsulu başlar məlamətə.  
 Onlar verillə müft və lakin bizimkilər  
 Vermillə borc müamilesilə rəiyyətə.  
 Ey ümməti-Mehəmmədə rəhm etməyen kişi,  
 Nar əhlisən, güvənmə nəmazü təharətə!  
 Din qardaşın əyalı məhelləndə ac yatır,  
 Virzü vəbali boynuma, getmə ziyanətə.  
 Dövrü bərində əlli nəfər müstəhəqq var,  
 Zəvvar olur imamə, baxın bir həmaqətə...  
 Bəzmi-əzadə başa vurər, hay-huy edər,  
 Rövənəq verir, deyilla, filakes şəriətə.  
 Göz yaşı, hay-huy doyurmaz qarınları,  
 On şahi ver feqirə, verə həfdirəm atə.  
 Dövlətlinin qəmində deyil yağdı-yağmadı,  
 Əmma tikib fəqir gözün abi-rehmətə.  
 Onlar edib tədarük üç illik zəxiresin,  
 Məşğuldula buxarı kənarında işrətə.  
 Əmma fəqirilər soyuq evlərdə titriri.  
 Nifrin edərlə dəmbədəm ərbabi-servətə.  
 Baxdı təbib Möcüze, tərpətdi başını:  
 Yoxdur əlac, söylədi, dərdi-cəhalətə!

## OLAR, OLMAZ?

Xuda gər istəsə bir lüt Əmirtuman olar, olmaz?  
Nədən bu olmasın, aya, yoğurt ayran olar, olmaz?  
Həni məclisdə bir saqı, həni mütrüb, həni munis?  
Şərabi-nab olan yerdə gözəl canan olar, olmaz?  
Süzəndə gözlərin canan, olanda ləblərin xəndan,  
Təmənən xütteyi-iman ona qurban olar, olmaz?  
Rəfiqin gəlmədi, oqatüvü təlx etmə, ey saqı,  
Qoyarsan başına bir börk, qız oğlan olar, olmaz?  
Cahanda yoxdu bir müşkül ki, eql aciz ola ondan,  
Bir az fikr eyləso insan, hər iş asan olar, olmaz?  
Əyər qızlar da oğlanlar kimi bir imtəhan versə,  
Bir olsa mərdü zən, İranımız İran olar, olmaz?  
Səni verrəm qəsem Allaha, mövhumatı tərk eylə,  
Fünuni-cəhlilə memurələr viran olar, olmaz?  
Təbiətdə sürur-hüznü təvaüm xəlq edib xalıq,  
İki qardaş hüquqi qismətən yeksan olar, olmaz?  
Həmişə qelblər mahzun, həmişə sinələr dildxun,  
Sürurun qismətin qəsb eyləsən, tügylan olar, olmaz?  
Sənin zülmündən hər saat yetimani vətən nalan,  
Yetimi ağladan bidinü biiman olar, olmaz?  
Müsəlmanlıq neçün asandı, insanlıq neçün müşkül,  
Bu fərqi hiss edən nazik cigərlər qan olar, olmaz?  
Götür ol güşəgiri, bir danış Nuh ilə, ey saqı,  
Görək alemdə bir də misli ol tufan olar, olmaz?  
Görəsen, eydi-Cəmşidi görən iranlı qardaşlar  
Keçən əyyami yadübəd edib, kiryan olar, olmaz?  
Deyər illət nədir büxlə səbəb? – Nəqsi-heraretdir.  
Bu qansız cisməldə mayeyi ehsan olar, olmaz?  
Hesab et bir görax, beş-altı arşın neyligün bezden  
Faqirə, acizə, bir donla, bir tuman olar, olmaz?  
Həmişə meyl edir dövlətli bal, poşmek, çuco, kəklik,  
Hərərat beylə nemətlərdə bipayan olar, olmaz?  
Xudaya, sən bizi əmdən atırsan nari-neyrana  
Qəni görə üzün, dövlətli naferman olar, olmaz?

## ETİBARİM VAR

Nə lirəvü, nə mənatü, nə pənchəzarım<sup>1</sup> var,  
Piyalə ver mənə, saqı, gər etibarım var!  
Nə kətdiyəm, nə şəhərli, nə malikəm, nə qulam,  
No gərməyim, nə xiyarım, nə zəhrimərim var.  
Nə kəfşdüz, nə muzdur və nə palanduzəm,  
Nə başlığım, no palanım, nə girdü varım var.  
Nə bəngiyəm, nə pəlakes, nə şirəkes, nə filan,  
Nə babiyəm, nə təbii, nə çarü yarımlı var.  
Qənaətimlə keçinnəm bə qədri-imkan mən,  
Bərəyi inki, nə Bitlum, nə Şindəvarım var.  
Nə Köşkəran, nə Qiriri, nə Zəncəbilabad,  
Nə Nogahan, nə Əmiran, nə qoşalarım var.  
Hacı nahara edib meyl küstə və kuki,  
Fəqət manım nə kəbabım, nə bal naharım var.  
İçində kəssəyi, daşı, filani-bəhmani,  
Qərə-qürü, acı, şor, nani-kəməyarım var.  
Nə xüms mən, nə zəkatəm, nə yaşılam, nə səfid,  
Nə zakirəm, nə səsim var, nə şivəkarım var.  
Nə gudəkəm, nə müəllim, nə dəftəri, nə qələm,  
Nə imtəhan günü ətfali-şərəfsərim var...  
Yaxın gə, qorxma, nə əfsünkərem, nə əfixan,  
Nə əqrəbəm, nə ilanəm, nə şahmarım var.  
Nə hakiməm, nə mübaşir, nə silləyəm, nə yaman,  
Nə nökərəm, nə qulaməm, nə abizarım var.  
Nə rəyətem, nə şahənsah, nə mırı-xalisəcat,  
Nə molçəim, nə pənahım, nə qəmküsərim var.  
Nə qolçomaq və nə aciz, nə də ki, ərbəbəm,  
Nə qorxaram, nə çəkinnəm, uca divarım var.  
Əğər varındı sənin xeyli nügrəvü zəhəbün  
Mənim də ketdə tələbkəri – bişümarım var.  
Əğər varındı sənin yarı-mahi rüxsərin,  
Mənim də bir başı daz, eqlə az nigarım var.  
Açında ağzını-filfövr beş ədəd sillo.  
Fəqət qabırğasına on təpik qərarım var.

<sup>1</sup> Beş qraa (pul vahidi)

Eşikdə xelq ilə çox yaxşı eylerəm rəftar,  
 Vəli, geləndə evə xeyli darra-darıñ var.  
 Suvay şerr xanım görmeyibdi məndən xeyr,  
 Sehabi-qəht kimi bircə xarra-xarım var.  
 Men ona hər nə cəfa eyleyəm, dəvam cylər,  
 Talaq verməyə çün əldə ixtiyarım var.

## İNQİLAB OLACAQ

Əksəriyyət dəlil həqqiyət  
 Deyi bu məhz fikr batıldı.  
 Onu təsdiq edənlərin çoxu da  
 Sadəvü bisavad, cahildir.

Düşəməz qurduğu kəməndə xəvas,  
 Kisəsin doldurar əvamünnas,  
 Həzrəti-müstətab köhnəlibas  
 O cəhətdən əvamə maildir.

Huşiyarın açıqdı çün beyni,  
 Yoxdur ol firqə ilə mabeyni,  
 Oynadar əldə məzhəbi, dini.  
 Hoqqabazlıqda xeyli kamildir.

Qorxmasa bağladar dəbistani,  
 Sədd edə babi-elmi-ürfani,  
 Zülmünün yoxdu həddi, payəni,  
 Buna sünni və şie qaildir.

Xəsmidir çün hesabü həndəsəyə,  
 Babi söylər müdürü mədrəseyə,  
 Hiyləgərlilikdə misli yox kosəyə,  
 Mırı-təzvir, piri-kamildir.

Qafi şaqqıldadar misali-xoruz,  
 Nə firəngi dili biler, nə urus,

Danışammaz, bəəhli hindi, məcüs,  
 Fəqət ustadi-fel, faildir.

Elmi-cəbrü hesabidə cahil,  
 Zənn edər dəhrdə özün fazıl,  
 Gor verə rədd məzlamə qatil  
 O cenabə, behiştə daxildir.

Söhbəti-bığü səqqələ dair,  
 Üzüqırkıqları edər kafir,  
 "Ey zinazadə, başuvi qırxdır,  
 Bihəya, bu nə zülf, kakıldır?"

"Eyləyin gündə əlli min siqə,  
 Dəyməyin leyk səqqələ, biğə..."  
 Sözləri bir-birindən əntiqə  
 Söhbəti bu qəbil, qabildir.

Çün mübaşirdi zalimü xain,  
 İçmeyin ol münafiqin çayın,  
 Və yeki əz cəmaəti-xain  
 Hakimü amilü nevaqıldı.

Əhli-ədliyyə nümuneyi-Şəddad,  
 Həq görüm ctsin o evi bərbad!  
 Edə hər kəs o firqəyə imdad,  
 Ya verə qız, misali-qatildir.

Gərək iranlı görməyə bir iş,  
 Ola yeksər dilənçiyü derviş,  
 Ya yeyə xak ilan kimi, yay-qış  
 Dolana, çünki hökm-fazildir.

Pəs gərək dövlətə edə xidmət,  
 Bir kürür əcnebi ala xidmət,  
 Çünkü iranlı talibi-cənnət,  
 Aşıqi-hürr məh-şəmaildir.

Möcüz, İranda inqilab olacaq!  
Köhnə kaşanelər xərab olacaq,  
Köhnəlik qan ilə xəzab olacaq,  
Çünki xəlq bu zəmanə məildir.

## MEY VER MƏNƏ

Doldurun bəstiləri, çəlləkləri konyak ilə,  
Vəqt-i-fürsətdi, içün mey Möcüzü-nəttaq ilə  
  
Sinəm oldu təneyi-əğyaridən alyar kimi,  
Qüssəvü enduhdən başım ağardı qar kimi,  
İstərəm bir mey bu gün rəngi-cilası nar kimi,  
Kasəni məmlüvv edin, mən doymaram bardaq ilə!

Mey verin oğlanlara, məst eyləyin aslanları,  
Cəm edin otrafıma huriləri, qılmanları,  
Möcüzün fikri budur – yırtın o gen tumanları,  
Harda görsez düryəli, başın əzin toxmaq ilə!

Cün anaz doğdu sizi, geydirdi qarə əynizə,  
Daxil etdi səmmi-mövhumatı nazik beynizə,  
Gözləriz doldu, ataz saldı kəfən cün ciyinizə,  
Axdı burnuzdan zılıx sildiz onu qırışaq ilə.

Cün mənim zəhləm gedər çox nalevü əfqandən,  
Ahü zarın rişəsin qəl eyləyin İrandən,  
Har nə bayquş var vətəndə şeyxdən, əyandən,  
Olmasa mümkün bıçaq, qarnın sökün dırmaq ilə!

Pənbeyi-tənzifi Cibril əkməyib, ey dustan!  
Sarı başmağı məlaik tikməyib, ey dustan!  
Nəqşeyi-dəstari xəllaq çəkməyib, ey dustan!  
Fasiq olmaz mömin hərkiz börk ilə, başmaq ilə.

Saqiyə, babiləri, mülhüdləri yiğ yanına!  
Mümkün olsa, bir qədər israr qoy qəlyanına,

Bəd şəsli bir təpik vur möhreyi-imanıma,  
Gər ayağın inciye, islat onu şallaq ilə!

Saqiya, qırxdır zənəxdani, könül şad eyləsin!  
Şeyxi-mövhumat baxsın, dadü fəryad eyləsin!  
Ey bizi azad edən, həq xanən abad eyləsin!  
Süfrən olsun daima pür bal ilə, qaymaq ilə!

Qorxma, ha... Bağlandı Mirzə Sadiq<sup>1</sup> ağamın qolu,  
Bənde düşdü qorxudan şeyxi Şütürbanının<sup>2</sup> dili,  
Qorxuram versin qəfəsdə can o Vayqan<sup>3</sup> bülbülli,  
Axır olsun rubəru Nəkreyn bədəxlaq ilə.

Əngəcinin<sup>4</sup> ənginə vurdú beş-on yumruq fələk,  
Sındı dəndəni, boyandı qan ilə təhtülhənəg,  
Gürbeyi-məluna qaldı küftəvü balü tərək,  
Etdi qəti rabitə cün şeyximiz mitbaq ilə.

Şeşkilanlı, Şamqazanlı, Laleli və Növbarı,  
Həm Şütürban, həm Xiyaban<sup>5</sup>, həm vəfa möminləri,  
Qaçdı Rastkuçəli<sup>6</sup>, həm sakinani-Pülgəri<sup>7</sup>,  
Qoydu tək ağanı min boynu yoğun qəzzaq ilə.

## HƏRAMİ VAR

Qış çıxdı, əndelibə baharın səlamı var!  
Gülşəndə bülbülin gülə çox ehtiramı var.  
Qar yağdı, şaxta vurdú, xərab etdi hasili,  
Xoşbəxt o kimsədir ki, bağında badamı var.  
Çıxma ərik ağacına,bihudə, dilbərim,

<sup>1,2</sup> Məşhur mollalar

<sup>3</sup> Təbrizin böyük müctəhidi

<sup>4</sup> Təbrizin müctohidlərindən biri

<sup>5</sup> Təbrizin mehəllələri

<sup>6</sup> Təbrizdə küçə adı

<sup>7</sup> Qan körpüsü mehəlləsinin sakinləri

En aşağı, nə yetkini var və nə xəmi var,  
 Ey quyruğu uzun qəcələ, deymə alçaya,  
 Axır, bala, bunu əkənin bir məramı var!  
 Hərçənd yoxdu qarğada xoş sövt, xoş sıfət,  
 Əmma fəda olum ona, çün xoş xuramı var.  
 Getmə gilas oğurluğuna gündüz, ey dadaş,  
 Quş qovmağa həmişə yanında adamı var.  
 Dəyme başın yarasına, tökmə gözün yaşın,  
 Səbr et, bala, nə qədri Şəbüstər hamamı var.  
 Mahi-səyam geldi, savaşmaq zamanıdır,  
 Alsin gerek bu ayda kimin intiqamı var.  
 Çay içməsəm səhər gedərem ixtiyardən,  
 Mən neyleyim ki, varlıının on cür təamı var.  
 Bilməz nədir nəməzü teharet, oruc tutar,  
 Hər yerdə və her beldədə xəlqin əvəmi var.  
 Əskik satır, yalan damışır, gül vurur, baxın,  
 Yaran, günüz işıqda, bazarda əramı var.  
 Kal-kal dərillə qarpızı bizdə, sobəb nədir?  
 Vəchi budur ki, hər bələdin bir nizamı var.  
 "Dünyaya rəğbet eyləmə!" – vaiz deyir, əcəb,  
 Nain əbəsi, kürkü, kənizi, qulamı var.  
 Yüz hiylə ilə xəlqi soyar, zəhrimar edər,  
 Bain-həmə deyəllə behiştə meqamı var.  
 Şair günah edir, vəli bak eyləmir neçin?  
 Bir Sahibəzzəman ilə on bir imamı var.  
 Təsxir edibdi hər yeri əşəri Möcüzün,  
 Zənn eyləmə ki, birçə Şəbüstərdə namı var!

## HİKMƏT

Giyah olər, diriler baz sehni-gülşəndə,  
 Niyə ölüb de bəni-adəm olmasın zində?  
 Həzar sal yatıb qəbr evinde məstənə,  
 Durub müraciət etsəm dübare bu kəndə!  
 Əgər düşə yadımı, zülmə çayü qənd, onda  
 Dəxi əbanı satıb vermərəm çaya, qəndə.

Baha olardı çörək bir zaman, Məhəmməd Əli!  
 Gülderdi xəlqin üzü baz sal ayende.  
 Çitin ucuzuğu lakin qiyamətə qaldı,  
 Tükəzzibənə deyin: Gər qala genə məndə.  
 Libası olmayıacaq, qol-qıcı əger üşüyə,  
 Gərək toyuq kimi sübhü məsa yata hinde.  
 Deyin ona ki, əcəb ölməli zamandı, zaman,  
 Öl, etmə boşlu yanında ərəvi şərməndə.  
 Fəqirin halını bilməz o milyoner vükəla,  
 Gərək mənim kimi biçiz ola nümayəndə.  
 Verərdi lütlərə şalvar, don və pirahən,  
 Yataydı bir gecə gər maldar külxəndə.  
 Xoşa səadətinə həzrəti-Məsihanın,  
 Nə övrətə tuman aldı, nə kəfş fərzəndə.  
 Əsiri-Şam kimi destgir ediblə məni,  
 Vurubla boynuma zəncir, ayağıma kündə.  
 Dedi qulağıma: "Qəm çəkməyə mühəyyə ol!"  
 O gün ki, Möcüzü xəlq etdi afərinəndə.  
 Məgər qula baxar ağa bu növ ilən, ya rəb,  
 Xəta ki etməmişəm olmuşam sənə bəndə?!  
 Üç həftə müttəsilən göz yaşı nisar edərəm,  
 Xuda nəkerdə əger bir gün eyleyəm xəndə.

## OLSUN GƏRƏK

Məclisi-işrətdə daim sazü tar olsun gərək!  
 Arizi gülnarə bənzər bir nigar olsun gərək!  
 Dilberin zülfü şəbi-yelda, cəmali cilçıraq,  
 Ləblərin xoşreq, vəslə abidər olsun gərək!  
 Yazdilar bu misrəi bir namuradın başına:  
 Nəfsinə məglub olan xam içrə xar olsun gərək!  
 Bir cavanın mən dünən gördüm cibində yüz tūmən,  
 İndi bir dinarı yox, bais qumar olsun gərək!  
 Vaizi-bimədrəkin başı nə qədri zindədir,  
 Künci-qurbətdə cavanlar ixtiyar olsun gərək!  
 Bərfi ənbar eyləmiş göylərdə çün xəllaqımız,

Yerde həm eyanımız anbardar olsun gərək!  
 Dər həqiqət baş və saqqal qisəsi tulanıdır,  
 Huricynin kəlləsi misli çınar olsun gərək!  
 Biğləri metrus bir oğlanə baxdı qeyz ilə,  
 Söylədi: biğ saqqal ilə həmeyar olsun gərək!  
 Həqq özü alımdı, sənətkar hanı İranidə,  
 İstəkanü nəlbəki göydən nisar olsun gərək!  
 Məslehat bilsəydi xalıq xəlq edərdi maşını,  
 Xəlq edib eşşəkləri – millət süvar olsun gərək!  
 Daima biz milleti-nadani işşad etməyə,  
 Bir peyğəmbər, bir Əli, bir zülfiqar olsun gərək!  
 Ya gərək təzvir edəm, ya başı canımdan keçəm,  
 Ömrü başə verməyə şamı nahar olsun gərək!  
 Rexnədar olsun şəriət, payimal olsun vətən,  
 Hər nolur-olsun, müridim bışūmar olsun gərək!  
 Getdi islamiyyət elden, ey qulağı tüklüler,  
 Taze məktəblər binası tarūmar olsun gərək!  
 Ey cəmaət, cəm olun, ciğ-miğ sədəsin qat edin,  
 "Lam zəbarlam, hey düzir hin" payidar olsun gərək!  
 Taze çıxmış bu kitabe bir təmaşa eyleyin,  
 Bu ilan, bu qurbağa, bu susımar olsun gərək!  
 Bu yoğun quyruqlu heyyamı tanırsız, ya xeyr?  
 Alınna yazmışlar: tülkü hiyləgar olsun gərək!  
 Bu şəkil bir şirkdir başdan ayağa xalıqe,  
 Tülkünü xəlq eyleyən pərvəndigar olsun gərək!  
 Boş yere Allah bəla göndərmedi biz millətə,  
 Yüz belavü möhnətə fasiq düçər olsun gərək!  
 Ey guli-gülzari-cənnət, ey fədakarı-vətən,  
 Ey Əlizadə, rəqibin xurduxar olsun gərək!  
 Möhtərem bir şəxsdir Mirzə Hüseyn xan Xəmənni,  
 İstərem lütfi-xudadən bextiyar olsun gərək!  
 Məcüzi-gümnamı sen məşhuri-afaq eyledin,  
 Nami-pakin dəftərimdə yadigar olsun gərək!

## EY DUSTAN

Çıxdı gün, indi gələr yar əldə nar, ey dustan!  
 Vəh, nə xoşdur ruzi-eydü vəslı yar, ey dustan!  
 Busənin nırxin münəccim çox baha yazmış bu il,  
 Qorxuram əldən gedə darü nədar, ey dustan!  
 Kef nə lazımdır cəvanə, saqiya, mey ver mənə,  
 Əfv edin, cün olmuşam mən ixtiyar, ey dustan!  
 Getdi bədə badi-sərma, müjdə, ey yaranı-mən,  
 Qarı pamal eyledi badi-bahar, ey dustan!  
 Kürreyi-ərzə hərərat verdi nuri-afitab,  
 Az qalır baş qaldıra yerde nə var, ey dustan!  
 Qülgülə eflake salmış indi hər bir şəhridə  
 Sövti-mütrüb, bangı-ney, avazi-tar, ey dustan!  
 Talibi-dəm-dud olan əzmi-Xorasan eyləsin,  
 Bu müqəddəs yerde olmaz darradar, ey dustan!  
 Oynamama, çalma, danışma, gülmə, dinmə, lal otur!..  
 Yaxşıdır min dəfə burdan bir məzar, ey dustan!  
 Nə ticarət, nə ziyarət var bu viranxanədə,  
 Var feqət bir göz yaşı, bir ahü zar, ey dustan!  
 Mənfəət yoxdur Şəbüsterdə, cəmaət elfrəar,  
 Yaxşıdır mülki-güneydən Şindəvar, ey dustan!  
 Küçələr dar, ziğ, çamur, mümkin deyil seyr eyləmək,  
 Vay o gündən ki, dolar əbri-bahar, ey dustan!  
 Göz gözü görmez gecə, yaran, gözətlən kendizi,  
 Qorxuram həm başı yarsın divar, ey dustan!  
 Bir işıq lazımdı indi ta bu zülfətdən çıxaq,  
 Qoy sizə bir söz deyim misli-fənar, ey dustan!  
 Təzə bir yer yapdırıb əyani-millet, seyr üçün,  
 Görməyib hərgiz nəzirin ruzigar, ey dustan!  
 Gərçi millət bağçası Tiflisdə, həm Bakude var,  
 Heç bri olmaz buniylə həmeyar, ey dustan!  
 Çıx hamamın damına, seyr eyle millət bağçasını,  
 Günbatan səmtindədir bu laləzar, ey dustan!  
 Hurieyn ister xudadən mömmini-bimərifət,  
 Xazini-cənnət gülər biixtiyar, ey, dustan!  
 Bağlamazlar mərkəbi insan yerində hiç vaxt,

Cənnəti fərz etməyin darül-himar, ey dustan!  
 Durmuşam səddi İsgəndər tək, gəlin meydanıma,  
 Söylərəm "həl mən mübariz!" aşikar, ey dustan!  
 Məcüzün siğ-i-zəbani çün qılaşından çıxar,  
 Qəhrəman olsa qabağından qaçar, ey dustan!

## SULTAN MALİDİR

Ey oğul, peşmek-noğul sərhəng, sultan malidir,  
 Həzreti-sədri, cənabi-cüce əyan malidir.  
 Ol pilov, ol kovkəbi-rəxşəndə, rövşən var ikən,  
 Bir para axmaq deyir: şorba obaşdan malidir.  
 Qənd şirindir, bil nəcasət eyləməz təsir ona,  
 Sal çaya, sən iç onu, girem Lehstan malidir,  
 Ey kasib! Yum gözlərin, qəndanə gec-gəc baxma çox,  
 Zirəvü qəndü pilov dövlətli oğlan malidir.  
 Turp, çuğundur, şor noxud, nanü pənir-mali gəda,  
 Portağal, narıncı, limu, bal, xama – bəy, xan malidir.  
 O tumanı ki, edər gömgöy qıçın, budun sənin,  
 Niylü Sudandan gəlir, zənn etmə İran malidir.  
 Ağ səmaverlər, qaşıqlar, istəkanlar, təfsilər,  
 Zərli fincanlar təmamən kafristan malidir.  
 Cüft fitilli lampalar, aynılər, avizələr,  
 Lükslər, divari küplər, camılar almanın malidir,  
 Qurtəzən, kəssəkdeyen öz malımızdır, dustan!  
 O qəviheykəl qazan Samü Nəriman malidir.  
 Telqrafı telefon, otur – deyil mali-vətən,  
 At, deve, eşşək, qatır, qasid müsəlman malidir.  
 Bəng məhsuli vətənidir, şirəvü tiryak hem,  
 At ve çək! İçme ərəq, çünki o, şeytan malidir.  
 O çiraqlar ki, yaxanda rövşən eylər kuçəni  
 Kaferü leməzhebü bidinü iman malidir.  
 Vəzni üç batman gələn hacı Rəsul bestili  
 Peysəri qalın, qolu qüvvətli insan malidir.  
 Nərdivan, kürsü, dibek, qapı, atışka, pəncərə,  
 Çaxçaxı, pərdi, dərəfsər – hamı Vayqan malidir.

Fonqrafi ki, alihsan əlli beş turmanə sən,  
 Kef çəkirsən hər gecə, xalis amerikan malidir.  
 Bilmirəm hardan gəlib Molla Əli Zakir, fəqət  
 Zəfəri-cin mütləqa həzərat Süleyman malidir.  
 Falçı və cindar çıxıb cümlə bizim karxanədən,  
 Tası hem falçıların Zəncanü Kaşan malidir.  
 Qarğalar teyyarəmizdir, sərçələr balunımız,  
 Şişeyi-qəlbi sinar, el vurma, viran malidir.  
 Xəlq edib on yeddi vaiz hər biri bir məscidi,  
 Xəlq zənn eylər ki, bunlar usta Rəhman malidir.  
 İxtilafı-rəngi-bu yox mezhebi-islamidə,  
 Siz deyərsiz, bu Lorustan, bu Xuzistan malidir.  
 Ey cəmaət, baxmayın tərifinə, tövşifinə,  
 Məcüzün saydıqları pəsməndə dükkan malidir!

## HEY MÜSƏLMANLAR

Nə məscid qaldı, nə sacid, nə iman, ey müsəlmanlar!  
 Nə karxanə, nə kaşanə, nə dükkan, ey müsəlmanlar!  
 Gecə əvan zilcovşən çırığı-bərq edər rövşən,  
 Verir fərman müsəlmanə müsəlman, ey müsəlmanlar!  
 Çıxar dame beş-on fəhlə, əlində qazma və balta,  
 Yixar damı, edər xakiylə yeksan, ey müsəlmanlar!  
 Bu lamezheblər, ey qardaş, gülüstan etdi dünyani,  
 Kəfənpuşani-qəbristanə – zindan, ey müsəlmanlar!  
 Nə meyyitden həya eylər, nə seyyiddən, nə molladən,  
 Niye qorxmur xudadən əhli-İran, ey müsəlmanlar?!

Deyirlər el basıb bunlar – üzü qırxiq müsəlmanlar,  
 Təcəddüdxah olan xanlar bə Quran, ey müsəlmanlar!  
 Deyil agah bu zalimlər teriqətdən, şəriətdən,  
 Belə zülm etmədi xəlqə Küçükxan, ey müsəlmanlar!  
 Yatan xəlqi ayıltınlar bezərbi-çəkməvü şallaq,  
 Bu sözdən olmuşam mən çox pərişan, ey müsəlmanlar!  
 Azalır günbegün, saətbəsət mülki-İranda  
 Xiridari-cinanü huri qılıman, ey müsəlmanlar!

Mənəm gəncineyi-hikmət, vəli, bilməm nədir illət,  
 Gedir təhsil üçün Berline oğlan, ey müsəlmanlar?!  
 Nə Mərrix aləmindən nazil olmuş, nə Ütariddən,  
 Mənim tek bir nəfər insandı alman, ey müsəlmanlar!  
 Təbib olmaq xəyalüz var, kitabı Bu – Əli Sina,  
 Baxın, var onda yüz min dərdə dərman, ey müsəlmanlar!  
 Coxaldı şəhridə, yaran, fokul-zənlər, məlainlər,  
 Satıllar dinü imanı çox ərzan, ey müsəlmanlar!  
 Rehimxan<sup>1</sup> xahdır əhli-Şütürban, həm Səmədxan<sup>2</sup> xah  
 Donub onlar da misli-buzi-novdan, ey müsəlmanlar!  
 Nə xoş günlərdi ol günlər ki, hər kəs həq danışsaydı,  
 Yazardım qətlinə filfor fərman, ey müsəlmanlar!  
 Edirlər xurd-xurd indi uzami-paki-əmvatı,  
 Bərayi-rahi-qonka hizbi-şeytan, ey müsəlmanlar!  
 Tek əldən səs çıxarmı? Neyləsin bir müşt dinpərvər,  
 Nə daş salsın başına Molla Qurban, ey müsəlmanlar?!  
 Yığardım başımı xəlqi ki, bipərvər sölərdim men:  
 Yıxıldı xaneyi-din, oldu viran, ey müsəlmanlar!  
 Fəqət, emma sözün rasti o lahuti-qiyamindən  
 Gözüm qorxub mənim zalim qazaqdan, ey müsəlmanlar!  
 Nəfəsdən düşdü vaiz, Möcüze rüsxət verin, yaran!  
 O da ərz eylesin bir neçə yalan, ey müsəlmanlar!  
 Dünən iftar vaxtı bir neçə dolma yedim, yatdım.  
 Ayıldım xabden vəqt-i-obaşdan, ey müsəlmanlar!  
 Müəzzzin bəski pərt etdi, o dəm durdum ayaq üstə,  
 Dedim bir “Ya Əli!” çün şiri-qurran, ey müsəlmanlar!  
 Əlimi yaşıladım pəs bir təpik vurdum səmaverdən,  
 Səmavər sərnigun oldu və çaydan, ey müsəlmanlar!  
 Qəzəbdən titrədi canım, əlimdən düşdü fincanum,  
 Toxundu dəmkeşə, can verdi fincan, ey müsəlmanlar!

## İRAN SƏRBAZLARI

Əyyami-sələf bizim diyarın  
 Sərbazları, nəuzibillah,  
 Ortasını qırxdırardı başın  
 Həqqə ki, misali-rahi-maşın.  
 Bir kisə, çubuq belində daim,  
 Bir qəddərə, müntəzirü-qaim,  
 Bu halet ilə biduni əqmaz  
 Meydanda qədəm vurardı sərbaz.  
 Oynardı, verəndə məşqi-məşsaq,  
 Qoltuq cibində daşū çaxımaq.  
 Bir yandan o bəndi-zircamə  
 Əfi kimi, and ola imamə,  
 Şərqən, cənubən və həm şimalən  
 Qalxardı, düşərdi ittisalən.  
 Əyninə çit arxalıq geyərdi,  
 Özü bişirib, özü yeyərdi.  
 Sərbəzi-qədim, bül-eçaib  
 Ne cirə alardı, nə məvəcib.  
 Sərhəng<sup>1</sup> yeyərdi varidatin,  
 Ve naibü yavərü səlatin<sup>2</sup>.  
 Cün rüşvəti verdi, aldı rüxsət,  
 Azadə olardı xeyli müddət.  
 Bir kuçə başında öyləşərdi,  
 Qiçın uzadardı, sap eşərdi,  
 Sərkərdələrə verərdi aylıq,  
 Sərbazlar edərdi pinəduzluq.  
 Başmaq yamayardı Kəble Abdin,  
 Börkündə nişani-Nasireddin.  
 Yanına yığardı köhnə-parə,  
 Sərrah güzərdə bextiqarə.  
 Sultanı görəndə ta uzaqdan,  
 Eylərdi fəraqət işləmaqdan;  
 Bir əldə gəzən, bir əldə iyinə,

<sup>1-2</sup> Məşhur irticacı xanlar

<sup>1-2</sup> Hərbi rütbə

And olsun ağam İmam Hüseynə,  
Qalxardı əyağə, “ças” vurardı.  
Sultansa sibillərin burardı,  
Ba kibrü qüruru fəxrü müzzad,  
Serbazə baxıb, deyerdı: Azad!  
Topxanə məhəlli dəfi-hacət,  
Serbazxana mərkezi-kesafət,  
Böyleydi o əsrin intizamı...  
Qıssaldaq, uzatmayaq kəlami.  
Ya Məcüz! Azançı çıxdı dame,  
Bəsdir sözüvi yetir xitamə!

## O TƏRƏFDƏ, BU TƏRƏFDƏ

Xoş olar sizin diyanın gülü lalevü həzari,  
O hezarü lalezərin nəğəmati binəhayət.  
O təref gözəllərinin gözü, qaşı dilrübədir,  
Hərəkatı canfəzadir, səkənatı binəhayət.

Verib el-ələ qız-oğlan, danişar, güler, içər mey:  
Çalınar kamançevü ney, edər istimə əlis, bey.  
Ləbi-yarı yar öpəndə, deyər ərş-fərş: uxxyey!..  
Sevirəm, əmoğlu, mən də o heyatı binəhayət!

Bizim ölkədə, vəlakin, gülüb oynamaq, danişmaq  
Qədəğəndi, tar çalmaq və kamançanı eşitməq.  
Defə sille vurmaq olmaz və günahdır mey içmaq.  
Veli, başa vurmağın var hesənatı binəhayət.

Üzünə bizim gözəllər salı bir niqabi-qalın,  
Mikroskop ilə baxsan göre bilməsən cəmalin.  
Biri gər aca cəmalin, tüpürər ona məlain.  
Dama tir salanda söylər səlavəti binəhayət,

Ağa məscidə qoyanda qədəmin qopar qiyamət,  
Hamısı durar ayağa, edər əllərin ziyarət.

Vətəni-mərizə kimse nə qəza verir, nə şərbət,  
Nə dəva, fəqət sevərlə ətabati binəhayət.

Ağa çıxdı mənbər üstə, necə gör çıxır özündən,  
Danışır qürur ilə, bax, necə od çıxır gözündən,  
Elə qışqırır ki, mənbər titirir onun sözündən,  
Buyurur: bu sözlərin var səlavəti binəhayət.

Oxuyub-yazan xanımlar, yazar aşiqinə name,  
O ki, yazdı name, deynən, gedəcək esir Şamə,  
Verə her kəs, ey cəmaət, qızının elinə xamə,  
Olu ruzi-həşr o şəxsin həsəratı binəhayət.

Dedi: Düşdü çün nəfəsdən o cənab əşrefünnas,  
Mən ayağa durdum onda, dedim: Ey gürühi-nəsnə!  
Deyin o göbəkyazanə: qələmin ucun yavaş bas,  
Göbəyini incidirsən əverəti binəhayət!

Bilirəm nedir xeyali həzaratın, ey mühübbən,  
Deyisiz ki, xidmət eylər bize Kəblə Molla Qurban.  
Yazılırsa nafi-nisvan, çoxalar nüfuzi-İran,  
Vetənə olar olarin xədəmati binəhayət.

Fəqət, ey hacı dadaşlar, çün edər nəzarə falçı,  
Kələmi-lətifi-nafə kirixar biçarə falçı,  
Qələmi soxar dəvətə, çıxarar dübare falçı,  
Tərəfeyinə var bu karın zəheməti binəhayət.

Ola ger savadı, yaran, məşədi Tükəzzibənin,  
Qabağında övrət açmaz göbəyin filan ağanın,  
O Tükəzzibəni-mücrüm göbəyin yazanda, qanun  
Edər hifz abiruyi-həzarəti binəhayət.

## ANAN TƏLİM EDƏN DİLDƏ

Mənə lütf eylə, ey saqı, gətir o cami-sərşarı  
Ki, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari.  
Nə püstəm var, nə badamım, nə tükmi-şur, nə neytaqım,  
Məzə olsun məni-biçizə yarın ləli şəhvəri.  
De gəlsin məclisə mütrüb, əlində sazü mizrabı,  
Çalıb tarü defi, şad eylesin mən aşiqi-zarı!  
Nə kisəmdə zərim vardır, nə ambarımda bir həbbə,  
Əlim boşdur, üzüm qarə, doyunca mey içim bari.  
Nə mallakəm, nə tüccarəm, nə xani-mərdüməzarəm,  
Mətəim şerdir ancaq, onun da yox xiridarı.  
Dilim türki, sözüm sade, özüm səhbəyə dildədə,  
Mənim tək şairin, əlbət, olar kasad bazarı.  
Dünən şer ilə bir namə apardım şahi-İranə,  
Dedi: "Torki nə midanəm, məra to beççə pəndarı?"<sup>1</sup>  
Özü türk oğlu türk, əmma deyir türki cəhalətdir,  
Xudaya, müzməhil qıl təxtidən bu ali-Qacarı!  
Ümidin kəsmə, Məcüz, yaz anan təlim edən dildə!  
Gəzər bir ərməğan tək dəftərin Çini ve Tatarı.

## ŞAH FIRƏNGİSTANDADIR

Yoxdu cümhuriyyətin dünyadə qədrü qiyməti,  
Səmigun olsun, görüm şahin o qəddü qaməti!  
Bəs ki, millet oldu lağər ney kimi qəm-qüssədən,  
Rövzeyi-rizvanda peyğəmbər deyər: Va üməti!  
Əhli-xibrə qoydular qantare şahi çəkdilər:  
Əlli batman istixani gəldi, yüz batman eti.  
Texti-mirvaridə çün çıxdı, dedi: Saqı, gətir  
Övrəti, oğlanı, tari, udi, cami işrəti.  
Millət ağlarkən, o, sazü-suz ilə məşğul idi,  
Qarnı şışməzdı o qədri gər olaydı qeyrəti.

Qoydu şapqa başına, etdi FIRENGİSTANƏ ezm,  
Səhni-mehmanxanədə tügyanə gəldi şəhvəti.  
Çox deyil, yüz min tūmən bir arvada ehsan edə,  
İldə xərc etməz məgər yüz min tūmən şah övrəti?

## BƏSDİR, YETƏR AXİR

Nedir bu nazü istığna, gecə oldu səhər axır,  
Könül şad eylə bir tək busə ilə ey gözel, axır!  
O güllər ki, açıbdır gülşəni-hüsнündə rəngarəng,  
Həmişə eyle tər qalmaz, bala, vallah, solar axır!  
Dedim: Saqı, gülərsən sən niyə daim? Dedi: Çünkü  
Gülən də, ağlayan da, dari-dünyadan gedər, axır.  
Al, iç bu badeyi-nabi, xəyalət ilə əllesmə,  
Danış, gül, oyna, cəlladi-əcəl qanın töker axır.  
Fələk bir tac ilə bir təxt vermişdi Kəyuməse<sup>1</sup>,  
O tacü təxətə oldu namızəd ali-Qecər axır.  
Yüz il qan ağladı millət, vəli, ahestə-ahestə,  
Tükəndi qəlb evində səbr, ucaldı nalelər axır.  
Vətəndə qalmadı bir yer ki, viran etməsin Qacar,  
Fərər etdi vətəndən milləti-xuninciger axır.  
Min üç yüz qırx iki il keçdi çün tarixi-hicretden,  
Qəza səsləndi: zalim, dur görək, bəsdir, yetər axır!  
O qəsri ki, edərdi secdə millet asitanında,  
O qəsrə qaldı həsrət zadeyi-bidaydər axır.  
Xilas oldu vətən, əhli-vətən, Məcüz, böhəmdülləh,  
O təxti bədə verdi padişahi-bihünər axır.

<sup>1</sup> Türkçe bilmirəm, sen məni uşaqlısanırsan? (fars.)

<sup>1</sup> Qədim İran şahlarındadır.

## CÜMHURİYYƏTƏ

Saqiya! Bir bədə ver əbnayı-cümhuriyyətə,  
Teşnədir əqli-vətən səhbayı-cümhuriyyətə.  
Sakit ol, ahestə gel, tünd əsmə, ey badi-səba,  
Qorxuram toz əyləşə simayı-cümhuriyyətə!  
Bir para nadan kişi "Başsız bədən olmaz" deyər,  
Bəs, demək vaqif deyil mənəyi-cümhuriyyətə,  
Qurda verdi kəlləni çün kəllesiz çobanımız,  
Ol cəhətdən düşmüşük sövdayı-cümhuriyyətə.  
Qaməti oldu xəmidə binəva iranının  
Bəs ki, kürnüş eyledi ədayı cumhuriyyətə.  
Qibleyi-aləmlərə yüz il "Bəli, qurban!" dedik.  
Bir zaman da "hen" deyək ağayı-cümhuriyyətə.  
İstəsən qeydi-əsərətdən xilas olmaq əgər,  
Qoy qədəm Musa kimi dəryayı-cümhuriyyətə!  
Etdi əhya Yenki Dünya<sup>1</sup> mürdəganın biltamam;  
Sen də yalvar, ey oğul, İsayi-cümhuriyyətə!  
Bir qarış yer yoxdu lemyezi Firəngistanidə,  
Eylə bir etfi-nəzər səhərayı-cümhuriyyətə!  
Möhtəkirler asitanın bus edən cühhəlidir!  
Üz sürə aqıl gərək tuğrayı-cümhuriyyətə.  
Qədri-zər Məcüz şunasəd, qədri gövhər – gövhəri,  
Olmaz her kes müştəri kalayı-cümhuriyyətə!

## VAR, YA YOX?

Saqiya, çillə çıxıbdı, əriyib qar, ya yox?  
Həm mənə söyle görüm, şışədə mey var, ya yox?  
Bilmirəm, var nəfəsi, ya ki, ölübdür Məcüz,  
Saqi, qoy şishi oda, bas, görək anlar, ya yox?  
Belə bihiss düşüb bu, deyəsən, pulsuzdur,  
Bir qeder zər tökəsən ovçuna, qalxar, ya yox?  
Yixdiği qəşrləri bir də tikərmi, saqi,  
Tökdüyü qanlıra zalim fələk ağlar, ya yox?

Sənə qurban olum, ey dəftəri-cümhuriyyət,  
Bu gözəl toxm bizim yerdə çocuqlar, ya yox?  
Ali-Qacarı fələk salsa ayaqdan, cana,  
Görəsən milləti-İran genə yuxlar, ya yox?  
De görüm, şahi-əcəm, Əhmədi<sup>1</sup> biqüssəvü qəm  
Mərəzi-sillə düçər olsa, ariqlar, ya yox?  
Tari-şərə toxunarmı, əcaba, bu metləb,  
"Hən" deyərmi bu işə boynu yoğunlar, ya yox?  
Ey münəccim, mənə bir söyle görüm, bayramda  
Məni bir buse ilə xoşil eder yar, ya yox?  
İstərəm kürkü satam, qorxuram əmma, ey bəxt,  
Bax görax, göydəki ənbarida qar var, ya yox?

## VƏTƏN

Neçin ah eylədin, ey bülbüli-nalani-vətən,  
Yaduva düşdü məğər hali-pərişani-vətən?  
Xəsü xaşak basıb gülşəni, gullər sarılıb,  
Niyə bu halə qalib bəs bu gülüstəni-vətən?  
Nə yatıbsan, ayıl, ey milləti-biçarə, ayıl!  
Satır axır vətəni düşmənə əyani-vətən.  
Dərү divarını qan eyleyib əlvan, ey dad!  
Ne qəməngizdi, ya rəb, bu şəbüstanı-vətən!  
Balışi-tazə qoyub başını naz cəyləmə, dur,  
Sürünү qurd dağıdar yuxlasa çobani-vətən!  
Əcnəbi mülkü dolub bisərű pa millətlə,  
Niyə, ya rəb, belə xar oldu əzizani-vətən?  
Düşmən elm ilə bizi eyledi hemmal özünə,  
Kim zəlit etdi bizi? – Cəhl! A müsəlmani-vətən!  
Veteniz cismidi, siz də vətənə can kimisiz,  
Razi olmun qala cansız vətən, ey cani-vətən!  
Verəlim əl-ələ, təhsilü kəmal eyleyəlim,  
Xabi-qəfletdən ayılsın gərək əxvani-vətən!  
Olmayıb şad, üzü bir gülməyib əfsus, əfsus,  
O zamandan ki, olub Məcüzə İran vətən!

<sup>1</sup> Amerika Birleşmiş Ştatlarına işaretdir.

<sup>1</sup> Qacar nəslindən sonuncu İran şahı

## RƏŞBƏRİN<sup>1</sup>

Saqiya, İranda çox müşkildi hali rəşberin,  
Altı ay işlər, yenə dolmaz çuvalı rəşberin.  
O əger buğdanı, hacı doldurar anbarına,  
Qişda yarmasız qalar ahli-eyali rəşberin.  
Xan satar arpanı, darını, töker pulun cibə,  
Borclu saqqalın yolar başı bətləli rəşberin.  
Xidmət eylər müftə rəşber xanlar ilə, bəylerlə  
Etməsin! Mən neyliyim yoxdur kəmali rəşberin!  
Nökeri saxlar ağa, ta var dizində qüvvəti,  
Üzrүn istər, cün çoxaldı sinni-sali rəşberin.  
Əqlin işlətsə edər ağanı nökər, bərzigor,  
Bilmirəm harda gəzər fikri, xəyalı rəşberin?  
Möcüza! Bir fikr edərdi rəncibər bu barədə,  
Leyk burnun silməyə yoxdur məcali rəşberin.

## MƏN NEYLIYİM?

Saqiya, yoxdu duanın əsəri, mən neyliyim?  
Etiqad eylər ona Xəcce-qəri, mən neyliyim?  
Pul verir falçılarla, bağladır ağıznı kişinin,  
Qüvvəyi-sehr ilə lal eylər əri, mən neyliyim?  
Açdılar qızlar üçün mədrəsə, əyani-vətən  
Öyrədir onlara zirü zəbəri, mən neyliyim?  
Qız ələ alsa qaləm, din ilə imanı gedər,  
Baisə lənət edər cinnü pəri, mən neyliyim?  
Bəsdi naştov qarına beynimizi qatma görək,  
Yeri buğ ya ki, öküz tərpədiri, mən neyliyim?  
Evinin qibləsini hər kəs özü yaxşı tanır,  
Mömin avara gəzir dövri-beri, mən neyliyim?  
Qəbri-Fironi ziyaret eyləmiş Qahirədə,  
Hacının yoxdu xudadən xəbəri, mən neyliyim?<sup>2</sup>

Misli-Nemrud minir ayropalana, sənə nə?  
Oxlayır xalıqi, cinnü bəşəri, mən neyliyim!  
Başına şapqa qoyurmuş, deyisən, xəlqə nə var,  
Ya Firəngidən alırmış suxarı, mən neyliyim?  
Saldırıb əksini Hacı kişi yollar şəhəre,  
Öz sözün daniş, ey oğlan, səheri, mən neyliyim?  
Pəhləvizadə çıxıb taxtə deyirlər, deyəsən,  
O qoyub başına tacı-Qəcəri, mən neyliyim?  
Bağladı möclisi-Şurani topa Məmdəli şah,  
Düşdü öz caninə axır şərəri, mən neyliyim?  
Qemər Əqrəbdə qayıtdı vətənə Şah Rza  
Yaxşı saatda edəydi səfəri, mən neyliyim?  
Gözü, qaşı, bədəni, hər bir yeri bənzər şahə,  
Az imiş mədrəki, yoxmuş hünəri, mən neyliyim?  
Yeqin iranlıların bəxti getirmiş, a bala,  
Var imiş mal-davara çox zərəri, mən neyliyim?  
Varisi olmayacaqmış o hünərvər şahin,  
De ki, bas bayira, qoyma içəri, mən neyliyim?  
Məni şah etsələr, əlbəttə, qəbul eyləmərəm,  
O alır dalinə bu bariləri, mən neyliyim?

## ARZU

Xudaya, bəhəqqi birincü kərə,  
Məna tez bərat eylə beş-on lirə!

Xudaya, əgər yoxdu nəğdən pulun,  
Bari açgilən millətə Rus yolun,  
Və ya rehm sal qəlbinə konsulun  
Ki, bəlkə verə millətə təzkirə.

Aman, ingilisin işindən aman,  
Yeridir su altından hər gün saman,  
Onun öhdəsindən gələmməz cahan,  
Xuda, ingilisi özün vur yerə!

<sup>1</sup> Ronborin

<sup>2</sup> Şairin dostu, təbrizli maarifçi Hacı Məhəmməd Naxçıvanının Misir sefərinə işaretdir.

Nə məzheb daşır, nə mürüvvət, nə din,  
Bığın kesdirib, qırxdırıb səqqəlin,  
Lazan məclisində<sup>1</sup> o Şimri-ləin  
Oturmuş ki, xəlqin belin sindira.

Gehi bihəya qəsdi-İran edir,  
Yığır Dari-Şurani<sup>2</sup> viran edir,  
Vüsəqi<sup>3</sup>, Qəvami<sup>4</sup> yene xan edir,  
Olur düşməni-can maliklərə.

Deyil bu, dadaş, qeyğanağı tərək,  
Deyərlər buna “İngilisi-kələk”.  
İşarət edəndə o kafər, gərək  
Müssəlman o saat gira səngərə!

## EY VİLHELM

Getdi əldən hər nə varsa, mamələk, ey Vilhelm!  
Qalmadı evdə məgər qəlbir, ələk, ey Vilhelm!  
Binəva mexluqə bir damcı yağış yağıdırırmı  
Zülm kövrindən sənin çərxi-felək, ey Vilhelm!  
Qiyməti-buğda tərəqqi eylədi gündən-günə,  
Səkkiz əbbası tutur səkkiz çörək, ey Vilhelm!  
Diş dayanmaz qarşısında, çünki her bir batmanın  
Daş, kəpək vardır içində bir çərək, ey Vilhelm!  
Bu qədər qan eylədin bəsdir, kifayətdir, balam!  
Əl götür, şittənmə, az qəddarə çək, ey Vilhelm!  
Gün uzun, külfət oruc, döyməc ilə keçmir əməl,  
Rizəküftə, həm kabab iştir ürək, ey Vilhelm!  
Möcüzi-bəxtiqəranın hər nə gəlsə başına,  
Hamısı sendəndi, “lənallah lək”, ey Vilhelm!

<sup>1</sup> 1922-ci ilde Lozannada çağırılmış “Sülh Konfransı”na işaretdir.

<sup>2</sup> İran Dövlət Məclisi

<sup>3-4</sup> İranın ingilisperest dövlət başçılarından Vüsuçüddövle ve Qevamüslətənəyə işaretdir.

Bir sürü xırda uşaq var evdə, üryan, latü-lüt,  
Qüdrətim çatmir alam bir top qədək, ey Vilhelm!  
Tifli-məsumi qucağımda apardım bəzzaza,  
Vermədi bir önlük ilə bir ləçək, ey Vilhelm!  
Bir qəpik borc vermir istambulçuya tiflisçilər,  
Əşkinas var her birində bir ətək, ey Vilhelm!  
Mərhəmət asarı yox dövlətlilərde mu qədər!  
Varlıdan mümkün deyil pul istəmek, ey Vilhelm!  
Bağımız, bostanımız od tutdu yandı, səhlidir,  
Varlılar bir şurbə su vermir içək, ey Vilhelm!  
Su içənde lenet eylər Şimrə su tacırları,  
Özleri zülm eyləri ondan qəşəng, ey Vilhelm!  
Qalibi-biruhə bənzer bimü rüvvət əğniya,  
Xelqi şirinkam edərmi boş pətək, ey Vilhelm!  
Sühl baş tutmur, işin rast getməyir, aya nədən?  
Həq yanında bir günahın var, demək, ey Vilhelm!?

Bəlkə, oğlan, qırxdırırsan saqqalı, ondandı bu,  
Çünki etməz fasiqə Allah kömək, ey Vilhelm!  
Tünbetün, saqqalı qırxdırmaq zərafətdir məgər,  
Hər tükündən sallanıb yüz min məlek, ey Vilhelm!  
Nə bağımda bir ərik, nə var cibimde bir qəpik,  
Maliyat iştir mübaşir, neyliyək, ey Vilhelm?  
Pul vüsul olmaz bu il divanə məndən bir şahı,  
Vursalar lüt canımı yüz yol kötək, ey Vilhelm!  
Bu orucluqda xilas olduq Dadaş bəydən, əcəb,  
Getdi bildir başıma yüz min kələk, ey Vilhelm!  
Payidar olsun cahan içrə demokrat firqəsi,  
Ta nə qədri vardi dəryada nemək, ey Vilhelm!  
Borc verən yox, qüvvətim yox işleyəm, bəs neyləyim?  
Qəndü çay lazımdı, həm nanü-nəmək, ey Vilhelm!  
Mən hacızadə necə batman beli şıslım yerə,  
Qoluma lazımdı bir qalın dirək, ey Vilhelm!  
Şer yazmaqdan ibarət bir matahüm var menim,  
Ona da iranlı vermez bir qəpik, ey Vilhelm!  
Bir-birinə çalxadız cümlə cahanı her biriz,  
Başuza yiğdız beş-on min bic, dəbək, ey Vilhelm!

Ay balam, el çekmisiñ xəlqin yaxasindan niyə?  
 Sən, bic oğlu bic, haramzadə firek, ey Vilhelm!  
 Bir gün eylər zalimi ədli-ilahi dəstigir,  
 Bax, əger binadi-səndə mərdümək, ey Vilhelm!  
 Türk ilə rusi barışdır, ingilisi at, gedə,  
 O qəbul etməzse, filnari-dərək, ey Vilhelm!  
 Nikalay zülm eylədi, buldu cəzasın aqibət,  
 Gör necə zindanda qalmış çar-çək, ey Vilhelm!  
 Taxtının tabut edər bir gün sənin de ruzigar,  
 Kimseyə rəhm etməz o zalim fələk, ey Vilhelm!  
 Məcüz hər vaxt ciblərin yoxlar, görər boş, damçılar  
 Gözlərindən yaş, bə sani mercimək, ey Vilhelm!  
 Qızların, oğlanların boğsun görüm xırnek sənin,  
 Ya aparsın hamisin birdən çıçək, ey Vilhelm!

### PRUSSIYA ŞAHİ

Cahanı bir-birə çaldı Prussiya şahı,  
 Bizi bu hale salan Vilhelmdi, vallahi!  
 Nə kaferə, nə müsəlmanə rəhm edər bu qövm,  
 Zəherli qaz ilə məxluqi eyləyir mədum.  
 Sualtı lotkaları hey gəzir dənizlərdə,  
 Dəlir səfinələri, qərq edir dənizlərdə.  
 Gehi çıxıb göye, gözdən nəhan olur maşına,  
 Gedir-gedir qayıdır, bomb salır adam başına.  
 Gehi çəkir topu Verdenə, gəh də Riqayə,  
 Təkan verir səsi dördüncü göydə İsayə.  
 Belə xəyal eləmə vardı rəhmi almanın,  
 Əger belə biləsan, yoxdu dinü imanın.  
 Tutaq ki, vardı günahı adamların, yaran,  
 Deyin görək, ona neynibdi binəva heyvan?  
 Adamların qoyur ac özlərini, külfətinə,  
 Balıqlara verir insanların lətif etini,  
 Qulaq verin, sizi Tari, bunun yalanlarına,  
 Nə gəlse ağızına söyler və gəlməz heç arına!

Gəhi deyer gedirəm Həccə, bağlaram ehram,  
 Gəhi deyer əcəməm, eyleyer bizi bədnam.  
 Əger o bizdən olaydı, satardı əmlakın,  
 Başın aşağı salardı, çekerdi tiryakin.  
 Əger o bizdən olaydı, baxardı xəlq sözünə,  
 Qəzet yazanlara fənat edərdi, həm özüne.  
 Demek, deyil o, bizim cinsimizden, əlbəttə,  
 Nə əqlidə, nə fərasətdə, nə təbiətdə.  
 Belə xəyal eləmə acizəm cavabında,  
 Hanı o mömine bənzər boyun cənabında?  
 Gəl indi bas əlüvi ayə-ayə Qurana,  
 Görek cənabüvi kim bənzədir müsəlmanə?  
 Üç ildi qan töküri, söyler əhli-imanəm,  
 Bu qədri ev yixarı həm deyər müsəlmanəm.  
 Kim ad qoyubdu bu vəhşi cəmaətə mədəni,  
 Bərəs naxoşluğuna uğrasın görüm bedəni!  
 Əger təməddün ibarətdi bu rəzaletdən,  
 Keçə yerin dibinə, çıxmaya xəcalətdən!  
 Bu davarı uzadan padişahi-almandır,  
 Buna şəhadət edər kim ki, əhli-imandır.  
 Şərafət ümmədi Məcüz nə halü ayəndə  
 Bu almanın nə özündə, nə padişahində.

### NİKALAY

(1909-cu ildə taxtdən salınmış İran şahı  
 Məmmədəli ilə çar Nikalayın səhbəti)

– Övqatımı təlx eylədi millet mənim, ey yay!  
 Ey yay, canım, ey yay!  
 Tökdü başıma xaki-məzəllət, mənim, ey yay!  
 Ey yay, canım, ey yay!  
 – Yüz yol sənə mən qarnı yoğun, başı bələli,  
 Gostəm: “Bə qəmisişlik mərov, ey həzreti-ali!”<sup>1</sup>

<sup>1</sup> Dedim: “Qəmisişli getmə, ey əlahezrat”

– Kəs, dərdimi artırma, gədə, ay Mamedali!  
 Kəs, dərdimi artırma, əlac et məni-zarə,  
     Qıl dərdime çarə!  
 Gəlməz işimə indi nəsihət, mənim, ey vay!  
     Ey vay, canım, ey vay!  
 Noldu o zamanlar ki, mənə atlı, piyadə,  
 Eylərdi itaet mənə, etseydim iradə.  
 İndi meni bir zurnaçı da salmırı yadə,  
 Ças vermiri saldat mənə, saymır məni, ey vay!  
     Allah, nə günah eylədim, Allah?  
 Geldi başıma bunca fəlakət mənim, ey vay!  
     Ey vay, canım, ey vay!  
 – Milletləri incitdin, işin müşkülə düşdü,  
 Zülmü-sitəmin şöhrəti dildən-dile düşdü,  
 Axirdə giribani-şərifin ələ düşdü.  
 Şitlənmə, əzilmə, dedim axır sənə səd bar,  
     Gördün ki, a xunxar!  
 – Yıxdı evimi gibrü məniyyət, mənim, ey vay!  
     Ey vay, canım, ey vay!  
 – Durdu qabağında iki ayineyi-ibret,  
 Ustad Həmid<sup>1</sup> ilə, mən avareyi-millet,  
 Gördün ki, mənim başıma geldi nə müsibət!..  
 Şah oldu püsər, leyk hədər dərbədər, ey vay!  
     Oldu betər, ey vay!  
 Tacı-zər onun, ahü nədamət mənim, ey vay!  
     Ey vay, canım, ey vay!  
 Millət dedi: Dur, ismətini eyle vüqaya,  
 Bu boynuyoğun Rasputini<sup>2</sup> qoyma səraye!  
 Sen dinləmedin. Təxti-tacın getdi həvəye.  
 Həm iyəldi, həm piyəldi, ol mahi-cəməli,  
     Ey həzratı-alı!  
 İndi de ki, sən: "Bade gedən ismətim, ey vay!"  
     Ey vay, canım, ey vay!  
 – Cox möhnətü azarə davam eylədi millət,

Söz dinləmədim, hərçi pəyam eylədi millət,  
 Axirdə gəlib qeyrzə qiyam eylədi millət,  
 Bir də Nikalay təxtə çıxa, şah ola... heyhat!  
     Ta var nəfəsin – yat!  
 Zindan mənim, guşeyi-qürbət mənim, ey vay!  
     Ey vay, canım, ey vay!

## QÜRBƏT QURBANLARI

Ey mübaşir, mən ölüm, xəlqi gətirmə təngə,  
 Dəvə bir dəngədir, əmma elə düşməz təngə<sup>1</sup>.

Genə asdı belinə heybəni ağayı-Səfər,  
 Səri-bazari Xudaverdi bəy etdi sənger,  
 Sahibi-tezkirəyə çəkmiri qol şəhbəndər,  
 Bağlıdır yol görüşən qafılə düşmüş ləngə.

Üç nəfər hərmələ meydana girib, əldə kaman,  
 Biri mollangürəlidir, biri çaylı, yaran,  
 Biri sisbəylidir, əmma neçə? Misli-alman  
 Boyanıb bigləri, həm saqqalı sarı rəngə.

Millətin kisəsi boşdur, işi yaşı, ey məşədi,  
 Ala bilmir evə bir ponza lavaş, ey məşədi,  
 Deyirəm mən sənə: az xəlqə dolaş, ey məşədi,  
 Millət axır qızacaq, daş qoyacaq sepəngə.

Neçə müddətdir olubdur bacının ağızı acı,  
 Satılıb sacı, olub bir çörəyin möhtaci,  
 Necə versin sənə on altı qran Xanbacı?  
 Ki tapılmışdır iki şahi o verə lüləngə.

Ver nişan millətə İranda eger vardır işin,  
 İndi ki, yoxdur işin, eyləmə zur, çək qəmişin,  
 Bir mənə söyle görüm, sahibi kimdir bu başın?

<sup>1</sup> Türkiye sultani II Əbdülhəmid

<sup>2</sup> Rus çarının sarayına soxulmuş firıldaqçı

<sup>1</sup> Xırda pul

Sahib ol bu başa, kəs, qanını doldur tünge.  
Əhli-qürbətdi, bilirsən, bu şəbüstərlə tamam,  
Gedirik ta gətirək küləfətə bir loqma təam,  
Onu da siz alısız zur ilə, ey əhli-zülam,  
Verisiz ənnigə, kirşanə, hənayə, rəngə.

## QÜRBƏT

Kim, görəsən, qurbəti icad edib?  
Hər kəs edib, mən kimi bimar ola!  
Tərki-diyar eyləmeyin baisi  
Olsa, gerek zülmə-tələbkar ola.

Qalsa vətəndə gedəcək izzəti,  
Həm Tükazın çadırəvü çərqəti,  
Canuvi incitmə, oğul, övrəti  
Boşla, vəlov ki, məməsi nar ola.

Tezkirə on dörd tūmənə maldır,  
Qol pulu ondan da qırışmaldır,  
Yolcu nə eşşək və nə hammaldır,  
Ta bu qədər zülmə xırıdar ola.

Sən də bilirsən ki, o, tacir deyil,  
Bunca pulu verməyə qadir deyil,  
Boşla yaxasın, bura bir yer deyil,  
Qoy gedə İstanbulla, tüccar ola.

Göndərə həq hər gün əger rəhmətin,  
Etməz ucuz təzkirənin qiymətin,  
Eyləyin agah rəsul ümmətin,  
Cibdə gerek dirhəmü dinar ola.

Xərci var həştəd tūmən getmağın,  
Ya evi qoy beh, ya da ki, sat bağın,  
Qorxuram axır yixila mitbağın,

Pərdiləri azimi-bazar ola.  
Türk mənə verdisə, dörd yüz lire,  
Qüssə və qəmdən tutular xırxire,  
Ya zəhər iç, ya sal özün təndirə,  
Qoyma, qərəz, hövsələ çox dar ola.

Qarət əger eyləyələr xeyməni,  
Hermələvu Xuli və Şimri-dəni,  
Qüssə boğar yoxsulu, biçarəni,  
Əllərin, ey mərsiyəxan, var ola!

Sinniz əger balığ ołub əlliye,  
Qedderəni bərk vurun kəlləye,  
Belkə sizi axırətə yolluya,  
Xəlq geyə qarə, əzadar ola.

Bes ki, içər şireyi-əngurdən,  
Şairin olmaz xəberi surdən,  
Məst çıxar daireyi-gurdən,  
Kaş hamı Möcüz kimi dindar ola!

## NƏ ANLADIQ BU GƏLMAQDAN?

Nə anladıq bu gəlmaqdən,  
Bu altı aylıq qonaqdən?  
Kabab olduq ağlamaqdən,  
Allah, özün imdad elə!

Təzkirəni aldı ələ,  
Canıma saldı vəlvələ,  
Yarım gedib, nə vaxt gələ?  
Qəmli könül fəryad elə!

Aşıq ağlar acı-acı,  
Yar baxar ona qiyğacı,  
Saxla atın, arabacı!

Aşıqları bir şad ele!  
Sənin ilə könlüm xoşdur,  
Nece görün yerin boşdur?  
Yarın qəfəsdə bir quşdur,  
Tez gəl, onu azad ele!

Əmoğlucan, səni Tari,  
Dön bir də bax mənə sari,  
Yıxıldı könlüm divarı,  
Gəl, gəl onu abad ele!

Ağ gərdəndə qara şəvə,  
Mən baxaram sevə-sevə,  
Sil göz yaşın, qayıt eve,  
Yıx köyümü, bərbad ele!

Yarım gözdən nəhan oldu,  
Dağlar başı duman oldu,  
İşim ahü feğan oldu,  
Allah, özün imdad ele!

### ƏMQIZI

Gelməyib namən mənə, vallahi, çoxdan, əmqizi,  
Küsmüsən məndən məgər, ey ağızı güldən əmqizi?  
Bilirəm yoxdur savadın, leyk var kağızyazan,  
Fövt olubdur yoxsa ol Mollayı Qurban, əmqizi?  
Yüz tūmən borc etmisən guya, gələnlər söyləyir,  
Hezəret Abbas haqqı yoxdur məndə milyan, əmqizi.  
On lirə göndərmisəm mahi-məhərrəmdə sənə,  
Həm on altı qaimə dər mahi-şəban, əmqizi.  
Ba vücudiin yenə borc eylirəm, ey dilberim,  
Az çubuq fisqırt, səni şahi-Xorasan, əmqizi?!  
Kürsü yorğanın girov qoyma, zəri tumanı sat,  
Rəhm qıl, öldürmə ətfali soyuxdan, əmqizi!  
Sat özünkün hər nə var, dəymə mənim paltarına,

Qorxuram bir gün gələm İrana üryan, əmqizi.  
Sinnim otuz altıdır, əmma düşüb çin alnima,  
Bığ və saqqal olmuş indi misli-ayran, əmqizi.  
Tez ağardar saqqalın, tır qamətin eylər kaman  
Əhli-Azərbaycanın derdi-hicran, əmqizi.  
İstərəm röyada bir mahi-cəmalin seyr edəm,  
Leyk çoxdur, bit-birə əndər Çuxurxan<sup>1</sup>, əmqizi,  
Kəhleyi-zalim meger fürsət verir ki, göz yumam,  
Qol-qıçımı müttəsil sancar o heyvan, əmqizi.  
İzn verdim mən sənə bayram günü bəd əz tülü,  
Möcüə bir cüft busə eylə ehsan, əmqizi.  
Görməmişlər Möcüzü şəxsən, vəli, hər kəs deyir:  
“Yoxdur İranda onun tek bir müsəlman, əmqizi”.

### MƏKTUBLAŞMA

#### ŞƏBÜSTƏRDƏN İSTANBULA

Əhvəndi çörək qiyməti, yoxdur nigəranlux,  
Qənd-çay alıram gündə fəqət bərcə qranlux.  
Çit burda bahadır, gələn olsa beş-on arşın  
Göndər mənə, həm qızlara şallux və tumanlux.  
Gəlsən Güneyistane, əmoğlu keçinərsən,  
Baxsan sözümə, el-əla verrux da, qazannux.  
Gəlsən vətənə, on tūmənə bir inək alsan,  
Bir tövlə qayıtdırsan əger, bir də samanlux,  
Mən de sağaram, həm peyinin yappa qayıttam,  
Altın silərəm, sən də otar, eyle çobanlux!

#### İSTANBULDAN ŞƏBÜSTƏRƏ

Bu əmri-mühəqqeqdi ki, biz milləti-İran  
Xortdana və həm quli-biyabana inannux.  
Əfsus ki, nisvani-vətən görmədi bir gün,

<sup>1</sup> İstanbulda mehəllə

İrani min üç yüz sənə cəhl etdi qaranlux.  
 Ta, əməqizi, var gözde işiq, təndə təvana,  
 Hər zəhmətə, hər möhnətə qürbətdə dayannux,  
 Yatdım mən, uzan sən də, hələ vaxta qalır çox,  
 Sübhi-mədəniyyət açılan vəqtə oyannux.  
 Vaxta ki, tülü eylədi xurşidi-tərəqqi,  
 Onda ki, işıqlandı bizim de abadanlux.  
 Men də gələrəm yanuva, yəni o zaman ki,  
 Nə səndə təravət qalı, nə məndə cavanlux.  
 Mən saqqalı, sən zülfü həna ilə boyarsan,  
 Verrux o zaman əl-ələ, bulvari dolannux,  
 Möcüz utanır, qırxmırı saqqalı deyirler,  
 Yox!.. Bizdə həya olsa, cəhalətdən utannux!

### DEDİLƏR

Cün yetişdim vətənə, "Acma dahanın" dedilər,  
 "D lam, öpgilə dəstarin ağanın" dedilər.

Dədim: "Allaha baxın, etməyin, axır oldum!"  
 "Gər bu cür etməyəsən, çoxdu ziyanın" dedilər.

Düşdü dalımcı beş-on dane dilənci hər gün,  
 "Ver görax, həmşəri, həqqin füqəranın" dedilər.

Dədim: "Ey yay, nə çoxdur füqərəsi bu yerin!"  
 "Var Şəbüsterdə fabrikası gədanın" dedilər.

"Maluvun beşdə birin ver seyidə, müftəxora,  
 Ucların kəsmə bigin, çəkmə dabanın" dedilər.

### SİZƏ MƏN NEYLƏMİŞƏM?

Başında zülf qoyub saqqalı yoldurmanışam,  
 Xəlqden rüşvət alıb kisəmi doldurmamışam,  
 Çəddizin vəqf suyun mülkümə saldırmamışam,  
 Ey şəbüsterli dadaşlar, sizə mən neyləmişəm?

Bir qran pul aparib dəvləti-İran dəridən,  
 Zülm edir firqeyi-qəssabə, utanmir taridən,  
 Möhri-zibhiyyə alır bac özüdən, həm diridən,  
 Mən belə zülmü sitəm xəlqə rəva görməmişəm,  
 Ey şəbüsterli dadaşlar, sizə mən neyləmişəm?

Görüsüz mən nə ajanam, nə qazax, ay kişilər,  
 Görməyir qondara hərgiz bu ayaq, ay kişilər,  
 Salmışam lifəli şalvarıma bağ, ay kişilər,  
 Pantalon geyməmişəm, biglərimi burmamışam,  
 Ey şəbüsterli dadaşlar, sizə mən neyləmişəm?

Küfrimə hökm elədiz hansı günah ilə mənim?  
 Cürmümü sabit edin birçə gübəh ilə mənim.  
 Nə təlaq ilə işim var, nə nikah ilə mənim,  
 Qızızı hazır edib məclise, dindirməmişəm,  
 Ey şəbüsterli dadaşlar, sizə mən neyləmişəm?

Mən filankəs deyiləm, siğəmə irad edəsən,  
 "Get, kəbin kəsmə" deye, üstüme feryad edəsən,  
 Yıxasan xəlqin evin, öz evin abad edəsən,  
 Mən hələ hiç kəsin qəlbini sindirməmişəm,  
 Ey şəbüsterli dadaşlar, sizə mən neyləmişəm?

Ey əmu, çək qılıcın, eylə mürəbbayə hücum,  
 Şirbirince, xamaya, həm qara dolmayə hücum,  
 Bicehet eyləmə çox Möcüzi-şeydayə hücum,  
 Mən məgər ildə beş-on yol sizi güldürməmişəm,  
 Ey şəbüsterli dadaşlar, sizə mən neyləmişəm?

## ŞƏBÜSTƏRDƏ

Nə tar var, ne kamança, ne dəf Şəbüsterdə,  
Amandır, eyləmə ömrün tələf Şəbüsterdə!  
Nə üz gülər, nə könül şad olar, ne göz rövşən,  
Sənüb çıraqı-sürüri-şəfəf Şəbüsterdə.  
Birisi saqqala irad edər, biri biğiva,  
Həzar dərdə olarsan hədef Şəbüsterdə.  
Xudanəkərdə başında əger ola kakıl,  
Yolar axund onu misli-elef Şəbüsterdə.  
Cəhənnəm ehli kimi karin ahü zar olacaq,  
Boğazuvə salacaq qəm qənəf Şəbüsterdə.  
Əmudi al ələ, qoy təskülahı başuva, cün  
Çəkib süpahi-qəməf qüsse şəf Şəbüsterdə.  
Belive bağla bərək, həm yatırı dabanlarıví  
Ki, istəsən olsan başəref Şəbüsterdə.  
Onun ki, vardır elində silahi-təkfiri,  
Olammasan, sen onula təref Şəbüsterdə.  
Məbada eylayəsan üst-başüvi sen xoşbu  
Ki, birdi etr ilə buyi-kenəf Şəbüsterdə.  
Gerek qəbul edəsen, Möcüza, bə xatiri-xəlq,  
Ağa “zoğal” a deyə ger “sədəf” Şəbüsterdə.

## QORXURAM, PEYKİ-ƏCƏL...

Saqiya! Dur gətir bir nazənin canan mənə,  
Cənnəti verdim sənə, lazım deyil qılıman mənə.  
Öldü Adəm qüssəsindən, düşməni sağdır hələ,  
Qorxuram buğda yedirdə hiyləgər şeytan mənə.  
Men bir aləm istərəm, “yox!” ləfzi orda olmasın,  
Rozeyi-rizvanda, yarəb, kim verər qalyan mənə?  
Saqiya! Rizvanda mey yox, bəng yox, israr yox!  
Qərz edək kimdən məgər, rüxsət vera Səlman mənə?  
Rozeyi-rizvandadır İran, sənə qurban, Vətən!  
Bəngi qoy qəlyanə, vaiz, söyləmə dəstan mənə.  
Qiş dolandı, girdi yaz, çıxdı bahar, ey dustan,

Baqü bostan oldu yeksər rozeyi-rizvan mənə!  
Tut yetişdi, həm ərik, əlcə, gilasü gülbəsər,  
Gör nə xoş şeylər yaratmış xalıqi-sübhan mənə!  
Nar nədir, heyva nədir, alma nədir, hulu nədir?  
Gər xuda xəlq eyləmişdir aləmi zindan mənə!  
İstekan rusindi, çay-qənd ingilisin, ey sənəm,  
Camü cəm mali əcəmdir, ver görüm ondan mənə.  
Turşu şirin eyləyən şirini hem təlx eyləmiş,  
Məsləhət bilmış, yaratmış mərzəvü reyhan mənə.  
Anlamır dövlətlilər sərma nədir, gərma nədir?  
İltifat eyle, ilahi, əlli min tuman mənə!  
Köşkəran başında, yaran, bir imarət yapdım,  
Kətdə çox zəhmət verir cün fəslə tabistan mənə.  
Saqiya, yorqanı sat, vəchin gətir, xərc eyləyax,  
Qorxuram, peyki-əcal nagah vera fərمان mənə.

## SƏNİ

Cün sevər qəlb səni, dide səni, can səni,  
Sevmeyim mən necə, ey sarvi-xuraman, səni?  
Gülbədən, zülfü səmən, mişkdəhən, şirinləb,  
Öpməsin, iyələmesin, neyloşin insan səni?  
Vermərəm müftə səni, ey Vətən, əgyar elinə.  
Yoxdu haqq məndə məgər mən satam ərzan səni?  
Kafər islatdı səni qan ilə, ey xaki-vetən,  
Boyasın qan ilə qoy bir də müsəlman səni!  
Nə siyəhbəxtən, ey yar ki, yırtır-dağıdır  
Gürgi-dirrənde kimi milləti-nadan səni!  
Nə yatıbsan, ayıl, ey milləti-biçarə, ayıl,  
Xabi-qəfletdə basar, qorxuram, üdvan səni!  
Serb ayıldı yuxudan, sən hele xorha çekisən,  
Nə əcəb hala qoyub nəşeyi-qəlyan səni.  
Bu gün övladı-vətəndən kömək ister millət,  
Bəsleyib bu gün üçün maderi-nalan səni.  
Dövlətin onda-birin milletüvə eyle fəda,  
Şərr-ədadən edər hifz o ehsan səni.

Urmu tacirlərinin halına bir eyle nəzər,  
 Görüm, həq eyləmesin böylə pərişan səni!  
 Tirmə yorğanı çəkib üstüvə naz eyləmə, dur!  
 Düşmen el tapsa elər qış günü üryan səni.  
 Həm alar simü-zərun cümləsin, ey yarı-əziz,  
 Xaini-dinü Vətən boşlamaz asan səni!  
 Qəredağ əhlinə bax, gör nə pərişan dolanır,  
 Təlxam eyləməsin bir neçə tuman səni.  
 Nə qədər içmişən, ey kargüzari-millət,  
 Huşiyar eyləmədi vəqeyi-Dilman səni?  
 Hazır ol cənge, əgər istər isən fəthü zəfər,  
 Yatnah yer deyi bu yer, yeyər əslən səni.  
 Xəbərin yox, Vətən əldən gedir, ey zair-xər,  
 Xeyli bimədrek edib şövqi-Xorasan səni.  
 Zülm əlindən qaçan övretlərə yanmır ürəyin,  
 Şəmin əhvali edir ney kimi nalan səni.  
 Şəm viranəsinin misliyi meydani-Sərab,  
 Eylemir bəs niyə bu vaqıə kiryan səni?  
 Nəcəfəl Əşref hara, sən hara, biçarə emu,  
 Mərhəmətsiz kişi, neylir şəhi-mərdən səni?  
 Möcüzün nəbzin alıb söylədi doktor: Ey vay!  
 Etiqadın pozulub, tərk edib iman səni!

### USTAD

Dütəri-fəqrü zərürət əger ola ustad,  
 Həzar sal oxusa oğlun anlamaz bir zad.  
 Müəllim olsa pərişani-ruzigar, ey dust,  
 Çörək xəyalı edər zehn evin onun bərbad.  
 Gelər çıxanda evindən durar qabağında,  
 "Ne ət, ne qənd, ne soğan var, ne duz!" deyər arvad.  
 O halilən yetişər məktəbe, əbusü qəzub,  
 Döyər uşaqları bicürm, yüksələr fəryad.  
 Zi bes ki, pərt edib o binevəni pulsuzluq,  
 Cibini, qoltuğunu axtarar əlində midəd.  
 Müəllimə verilə yaxşı mahiyənə gərək,

Gərək müəllim ola ehtiyacdən azad.  
 Açıñ qulağızı, ey dustani-mən, eşidin,  
 Vətən xərabeləri elmələ olar abad!  
 Biz isterik feleki seyr edək ulaqlar ilə,  
 Ulaq göye uça bilməz, çün onda yoxdu qanad.  
 Gəlin enek aşağı mərkəbi-cəhalətdən,  
 Firənglər kimi təyyarə eyləyək icad.  
 Kimin əlindədir indi Medinəvü Məkkə,  
 O pak yerlerimiz: Kerbəla, Nəcəf, Bağdad?  
 Səsin çıxartma, amandır ki, başım üstə durub  
 Əlində tiği-düsər ingilisi-bədbünyad.  
 Hüseyn düşmən ilə etdi cəng mərdənə,  
 Top oynusan hələ sən, indi tifil tək, ey dad!  
 İslıqlanar gecə-gündüz çıraqı-hürriyət,  
 Mahaldır qayıda bir də dövri-istibdad!  
 Gəlin diz üstə qoyaq börkü, bir gözəl düşünek.  
 Bu gün gərək biz olaq seyd xalqa ya səyyad?  
 Gəlin gedək, oxuyaq, biz də əhli-Qərb kimi  
 Ki, bəlkə əl çəkə bizdən o biaman cəllad.  
 Gəlin tutaq, bu müəllimlərin başın qızılı,  
 Olar da elmilə cahani eylesin işad.  
 Gəlin, kamandan edək rədd tiri-təkfiri,  
 Qulaq verək Möcüzə biz hərçi bada-bad!

### XALQI BİDAR EYLƏRƏM

Dilbera, qalmış bize dünya Səmudi-Adidən,  
 Xosrovü Pərvizidən, Şirinidən, Ferhadidən.  
 Neyləsə insan olar asudəxatır her zaman  
 Qüssəsiz-qəmsiz yaşar? – Etdim sual ustadicən.  
 Olma durəndiş çox dərvişi-əhval, – ol dedi.  
 Yox cahanda bir gözəl şey "hər ci bada-badidən!"  
 Əql bidar olsa, pert eylər seni sübhü məsa,  
 İç şərabı, sök, çıxart qəm rişəsin bünyadidən!  
 Oğlun ister mərgüvi, qız təlx edər övqatüvi,  
 Faide yoxdur sənə övladidən, əhfadidən!

Bağı sat, dükkani hem xərc et, edir varis qələt,  
Xeyr görməz hər ata, her valide övladidən.  
Bağı sat, sərbazü topçu qüssəsindən ol xilas,  
Çünki bağ diltəng eder bağ sahibin arvadidən.  
Cün vurar qamçı başından millətin sərbazlər,  
Türbəyi-Məhəmməd titrər nalevü fəryadidən.  
Nə cəvanə rəhm edər, nə pire, nə Xanbaciyə,  
Elmi-zülmü Hərmələ təhsil edib Şəddadidən.  
Sat mitil yorğani ver sərbazə, qurtar canıvi,  
Ey Tükəz bacı, mürüvvət gözləmə cəlladidən!  
Babiyəm mən, etmərəm əndişə ruzi-heşrdən,  
Hacı qardaşlar niyə xof eyləmir miadidən?  
Çarə yox qeyrəz qoyub qaçmaq, oğul, al bir bilet,  
Diğlər insan çıxmasa bu xaneyi-bərbadidən!  
Doydu istibdadidən türkü firəngü rumu rus,  
Doymayıb bilməm niyə iranlı istibdadidən?  
Zülm əlin kutah edin, iş gösterin işsizlərə  
Ta bəkey gəlsin səsi iranının Bağdadidən!  
Elmdən bibebrə millət neyloşın, ey dustan?  
Etmişsin hicrət, nə yapsın bu xərab abadidən?  
Qeyr millətlər qoyar övladına miras elm,  
Bir kəfən, bir qəddərə qaldı bizə əcdaddən,  
Fasiq olmuş vaizin qanı, cəmaət, göndərin  
Bir nəfər hüccam tez, vacibdi bu hər zədidən!  
Xalqı bidar eyləmək mümkünü xabi-cəhldən,  
Eylərəm bidar, Möcüz, qorxmasam icadidən!

## EY MİRZA

Cahanda misli yoxdur şıxşixı almanın, ey Mirza!  
Nə rusun var elə alması, nə almanın, ey Mirza!  
Müəttədir xiyarı, gərməyi, xərbuzəsi, balı,  
Xüsusən xoşdu zərdaluləri İranın, ey Mirza!  
Behiştə nar var, heyva var, fəqət yox püstəyi-Damğan,  
Behiştən artıraqdır neməti Damğanın, ey Mirza!  
Desən var, aç o Qurani, nişan ver, ta görək püstə.

Var hansı ayəsində sureyi-rəhmanın, ey Mirza!  
Demə dəryayı-Şahə<sup>1</sup> xırdadır, neylər o, dünyaya?  
Edər qərq aləmi bir gün suyu Şahanın, ey Mirza!  
Bizim dərya, deyərlər, münkiri-mövlədi, lamezhəb,  
Onunçun şor olub suyu bizim dəryanın, ey Mirza!  
Nə bax dəryayə, nə ənharə, nə dağə, nə səhrayə,  
Fəqət eylə nəzər restarınə durmanın, ey Mirza!  
Miner təyyarəyə, əflakı seyr eylər qaranlıqda,  
Gözü görmür yeri əmma gece insanın, ey Mirza!  
Düşər cün bətni-madərdən yere büzqalə, pəs fevrən  
Yeyər süd əmcəyindən madəri-nalanın, ey Mirza!  
Anan gər soxmayayıdı ağuzuva hökmen o püstanı,  
Tapammazdin yerin hərgiz sən o püstanın, ey Mirza!  
O madər mehriban tək siz müəllimlər də peyderpey,  
Soxursuz zehninə söz kudeki-nadanın, ey Mirza!  
Atalıq həqqizi inkar edəmməz, etsə, vallahi,  
Yanar duzəxdə ezası o şagirdanın, ey Mirza!  
Çətindir fəhləlikdən dərs öyrətmək bir oğlanə,  
Xüsusən zəhni günd olsa həmin oğlanın, ey Mirza!  
Gerek məshəl yeyə, Mirza verəndə dərsi godanə,  
Budur hökmü Ərestunun və həm Loqmanın, ey Mirza!  
Çıxar canı, pozar qanı, edər divanə Mirzanı,  
Dolanma yanına, söz qanmayan sibyanın, ey Mirza!  
Otalar asudə insan o zaman ki, can edər təslim,  
Nə qedri sağsan səbr et, sıxılısa canın, ey Mirza!  
Beş-altı gün sora yarpaq açar mövələr Şəbüstərde,  
Görərsən sən də, Möcüz də üzün dolmanın, ey Mirza!  
Fəqət dolmadan ötrü ruzü şob işlər bəni-adəm,  
Təhəmməl eylər hər bir zülmünə dünyanın, ey Mirza!

<sup>1</sup> Urmı gölü. Mövhumatçıların efsanəsinə görə, guya bir gün həmin gölün suyu daşıb dünyani basacaqdır.

## PAPAĞI CİRDİLAR

“Təhemmül filləti külləna” deyibdir  
Nisabində Əbünesri Fərahı.  
Mənim gəlmir xoşum qardan, soyuqdan,  
Xudaya, tez yetir əsfənd mahi!

Sıxır canı, nəhayət, kürsü başı,  
Xüsusən bimürrüvvət yarına aşı,  
Tükəzbanın olub həm əlli yaşı,  
Sən onu al əlimdən, ya ilahi!

İtə bənzir, vəli, ya həyyü sübhan,  
Deyir: mən göycəyəm, ya huri qılman?  
Deyirəm qorxudan: sən, ya Tükəzban,  
Bəheqqi ərşü fərşü gavü mahi!<sup>1</sup>

Dünən çox canımı sıxdı o mənfur,  
Durub əzm eylədim bazarə filfor,  
Benagah bir nəfer məmuri pürzur  
Kənar etdi başımdan şəbkülahı.

Edəndə düryəni<sup>2</sup> əmniyyə parə,  
Vururdum başıma mən bəxtiqarə,  
Deyirdim: kaş edəydim istixarə  
Və ya tərk etməməydim xeyməgahi.

Nə evde dilxoşam mən bəxti çəndər  
Və nə bazaridə, Allahū ekber!  
Dedim axır mən: Ey Şimr-bədəxtər,  
Ona vermişdim üç min, altı şahi.

Dedi: Bir pəhləvi börkü alarsan,  
Və ya inki başıaqı qalarsan!

Dedim: Damışma ki, kafər olarsan,  
Axund söylər onun çoxdur günahı!

Dedi: Get qıl namazı, ol müsəlman,  
Qulaq verme bə-hərfi Kəblə Qurban.  
Xülasə, dide giryən, kelle üryən,  
Qayıtdım xanəyə, xahi-nəxahi.

Genə gördüm Tükəz püflər ocağı,  
Dönüb baxdı mənə, büzdü dodağı,  
Dedi: Börkün hanı, ey Kəblə Nağı,  
Ki, parlar həm başın misli-sürəhi?

Dedim bir-bir ona başım qəzasın,  
Dedi: Xirnek görüm boğsun balasın,  
Cəhənnəm dündəsi etsin anasın,  
Ucalsın göylərə pudi-siyahi!

Dedim: Arvad, yavaş söyle bixırda,  
Gəzir əmniyyəler damda, divarda;  
Kəsərlər Möcüzün başın bazarda,  
Qalarsan tek, dua qıl padışabı!

## MƏMMƏDƏLİ<sup>1</sup>

Budu Çüsterdə<sup>2</sup> fəqət təzə xəbər, Məmmədəli,  
Verib ömrün sənə hac Molla Cəfər, Məmmədəli.  
Şəbi-yekşənbə, saat onda yer etdi hərəkət,  
Vətən az qaldı ola zirü zəbər, Məmmədəli.  
Pəhləvizadə də qoydu başına tacı-Keyan,  
Etdi kornuş o şəhə cinnü bəşər, Məmmədəli.  
Şahi-birüşt<sup>3</sup> qucaqlıbdı iki dizlərini,

<sup>1</sup> Şairin dostlarından biridir.

<sup>2</sup> Şəbüstərə Çüster də deyirlər.

<sup>3</sup> Forasetsiz Əhməd şaha işarədir.

<sup>1</sup> Göye, yere, öküze ve baliğa and olsun!

<sup>2</sup> Köhne dəbli şış papaq

Sallayıb qaşqabağın misli-Yetər, Məmmədəli,  
 Tutdu Allah o şəhi bəldeyi-Parisidə çün,  
 Qoydu şapqa başına şamü səher, Məmmədəli!  
 Əslı yox bədnəzərin, mən deyirəm, gər vardır  
 Niye bəs dəymir o biarə nəzər, Məmmədəli?  
 Bəs ki, qalındı qafası, sıkəmi misli kötük,  
 Eyleməz hərgiz ona qüssə əsər, Məmmədəli.  
 İnqraz aləminə qoydu qədəm ali-Qəcər,  
 Yerinə keçdi onun pəhləvilər, Məmmədəli.  
 Zor ilə başuva şapqa keçəcək İranda,  
 Dün səhər verdi mənə qarğa xəber, Məmmədəli.  
 Dinü iman gedər əldən, olusan əhli-səqər,  
 Dedim axır sənə mən etmə səfər, Məmmədəli.  
 Börkü Allah yaradıb, şapqanı şeytani-rəcm,  
 Başuva qoyma onu, eyle həzər, Məmmədəli!  
 Özün oxşatma firəngə, urusa, gel vətənə,  
 Düryəni bas başına misli-düsər, Məmmədəli.  
 Cəhl rüsvayi-cəhan eyledi iranlıları,  
 Cəhl vurdı bize min gunə zərer, Məmmədəli,  
 Möcüzü eylə mürəkkəs dəxi, lütfüz artıq,  
 Geldi səat beşə, bu qədri yetər, Məmmədəli!

## ƏMOĞLU

(Sabira nəzirə)

Beş gündü cahan, dövləti neylərsən, əmoğlu?  
 Elmi, hüneri, sənəti neylərsən, əmoğlu?  
 Ölç kölgəni gündüz, gecə bax ulduza, aye,  
 Kafər qayıran saati neylərsən, əmoğlu?  
 Bozbaş dediyin başə bəla, canə xəterdir,  
 Yat-dur səhər olsun, əti neylərsən, əmoğlu?  
 Üryan gələcək məhsərə məxluq təmamən,  
 Alma nisiyə, xəleti neylərsən, əmoğlu?  
 Biqeyrət edər ağlamaq insani, deyerlər,  
 Xərc eylə gedə, qeyrəti neylərsən, əmoğlu?

Bağla belüvə qeyrəti, namusu, həyanı;  
 Sat qəddərəni, hacəti neylərsən, əmoğlu?  
 Arxa yaralı, baş xorali, sine cərahət,  
 Bu zəhmət ilə cənnəti neylərsən, əmoğlu?  
 Sən rum qızını bəslə Bəyoğlunda<sup>1</sup>, danış gül!  
 İrəndəki ac küləfti neylərsən, əmoğlu?  
 Huri verəcəklər sənə – xərmən kimi zülfü,  
 Bir kələsi daz övrəti neylərsən, əmoğlu?  
 Vaiz ki, satibdir sənə cənnati-nəimi,  
 Şahiddi xuda, höccəti neylərsən, əmoğlu?  
 Saqqalı uzun, kələsi küt, fikri danışqal,  
 Sən surətə bax, sıratı neylərsən, əmoğlu?  
 Möcüz danışar bal kimi, aç ağzuvi, dinla,  
 Qəndi, rətəbi, şərbəti neylərsən, əmoğlu?

## ÇİÇƏK

İki qız aldın elimdən, boyadın qanə, çiçək!  
 Bu ki bir danədi, rəhm eylə bu oğlanə, çiçək!  
 Dedim: "Oğlana çiçək döydürək", övrət dedi: "Yox"  
 Etiqad eylemədim mən də o dərmanə, çiçək.  
 Titrərəm bərgi-xəzan tek gecələr ta bəsəhər,  
 İki qurban kəsərəm gər gedə Dəryanə çiçək.  
 Xəlq edib xalıcı-can, ey bacı, hər derdə dəvə,  
 Aqıl ilə işi yox, bənd olu nadanə çiçək.  
 Lövhi-məhfuzə<sup>2</sup> yazılmış: "Gərək olsun balalar!"  
 Bu "Gərək" ləfzi gərək od vura İrano, çiçək!  
 Qəbr qazmaqdən olubdur əl-ayağı şil-küt,  
 Bize rəhm eyləməsən, rəhm elə gorkanə, çiçək!  
 Gözəli cirkin edib, eyləmə rüsvayi-cəhan,  
 Qorxuram qızlar əlindən qaşa Tehrana, çiçək!  
 Qızların şikvəsini gər eşidə şahi-cəhan,  
 Bağlar el-qollaruvi, göndəri zindanə, çiçək.

<sup>1</sup> İstanbulun böyük məhəllələrindən biri

<sup>2</sup> Mövhümata görə, guya insəni dərd-bələlərdən qoruyan lövhə

Bu qızı kim alacaq qoynuna, ey vay bəmən,  
Qaşı yox, kirpiyi yox, bənzəmir insana, çiçək.  
Gər çiçək yerlərinə sürtə bu bir pud kirşan,  
Yenə gəlməz süfətə, heyf ola kirşanə, çiçək.  
Oxşar, ağlar analar, cün dcyər: "Ey vay, bala vay!"  
Dərə divar geler nalevü əfganə, çiçək.  
Ana cün gördü ciyərparəsini qan aparır,  
Qüssədən oldu dəli, düşdü biyabənə, çiçək.  
Nə firəng ilə işin var, nə urus ilə sənin,  
Olmusan bənd fəqət milləti-İrənə, çiçək.  
Od vurub başdan ayağə Əcəmistanı qırır,  
Nə Amerikəne gedirsen, nə də Almanə, çiçək.  
Qorxuram eyləyə qılmanə serayət bu mərəz,  
Bu uşaqlar ki, gedir rövzeyi-rizvanə, çiçək.  
Ölməli çox qocalar Ərvanəq, Ənzabde var,  
Tifli-mesum aparırsan, niya, divanə çiçək?  
Etiqad eyləsə peyvəndə müsəlman, Möcüz,  
Bu qədər eyləməz azar müsəlmana çiçək!

## NOVRUZ BAYRAMI

Eydi-novruz yenə Rüstəmi-dastan oldu,  
Rəxş-Cəmşidə minib, azimi-meydan oldu.  
Bir emud ilə qışın qızlarını sindirdi,  
Qiçı cün sindi qışın, tabeyi-fərman oldu.  
Qorxudan qar Mişov dağını etdi səngər,  
Buz da iman gətirib eydə, müsəlman oldu.  
Kürsü yorğana dedi: "Qaç, gədə, bayram geldi!"  
Pəs qaçıb hər biri bir güşədə pünhan oldu.  
Beyrəqi-səltənəti açdı o dəm badi-bahar,  
Qoca dünya bəzənib tazəden oğlan oldu.  
Həzrəti-axır-çərşənbə bəzənib sənəm!  
Başına tac qoyub, şəhridə sultan oldu.

<sup>1</sup> Dünyani yaradan kimi

Qoydu cün təxətə qədəm naz ilə ol şahi-cahan,  
Əlli min top atılıb, şəhr çiraqban oldu.  
Banglar nərə çəkib, etdi səmavata üruc,  
Yer üzü pərtövi-məhtab ilə əlvan oldu.  
Yandı cün kuzələri, bomb kimi səsləndi kötük,  
Sərçə, qarğı, qecələ, qırğı hərasın oldu.  
Bir neçə danə fişəng atdı bizim oğlanlar,  
Baxdı həsrətə, qızın gözləri giryən oldu.  
Müxtəsər, yandı ocaq, qaynadı su qazqanda,  
Sədri bir vird oxuyub daxili-qazqan oldu.  
O tərəfdən yetişib yeddi lövün və həlva,  
O gece meclisimiz rövzeyi-rizvan oldu.  
Cün plov girdi evə, çökdü dizə şahbalıd  
Püstə baxdı xuruşa, gül kimi xəndan oldu.  
Durdu badam ayağa söylədi: "Xoş galdın sən  
Bizi!" Fındıq baş əyib, əncirə xahan oldu.  
Dedi həlva; "Nə baxırsız, ağalar, bismillah!"  
"Hən" deyən bu sözə əvvəl o cevizzan oldu.  
Çekdi bir dövrü qabağına xanım şahani,  
Əməli, səbzə, təbərzə ona heyran oldu.  
Xurma qəndabı çəkib başına, basdırı duğü,  
Qisməti-Dizməri biçarəyə ayran oldu.  
Aldı şəhdanə ələ kaseyi-abi-eseli,  
İçdi həm rub, noxuda töməyi-dəndən oldu.  
Kişmişin canı sıxıldı bu işə hirsindən,  
Qızarıb rəngi, rüxü laleyi-Neman oldu.  
Əl suyu gəldi, xülasə, nə xəlali-dəndən...  
Axırı səhbətimiz çay ilə qəlyan oldu.  
Yuxu vaxtı yetişib durdu ayağa millət,  
Söndü məclisdəki ləntər, hamı üryan oldu.  
Men də geydim gecə börkün ki, uzanım, nagah  
Pərdə etdi hərəkət, xanə dirəxşən oldu.  
Bir də gördüm ki, o novruz bəzənib misli-sənəm,  
Nəzərim düşcək ona, din evi viran oldu.  
Dedim: "Ey rahəti-can, qonçədəhan, sərvə-revan,  
Harda qaldın, sənə qurban, ürəyim qan oldu?"

Oturub söyledi, güldü ve danışdı mən ilən,  
Elə bildim o gecə yar mənə ehsan oldu.  
Sübə vaxtı ayılıb gördüm o dilbər yox idi,  
Dedim: "Ey vay, işim nalevü əfşan oldu".  
Çiynimə saldım əbəni, dalısınca qaçdım,  
Tapdim ol qonçeləbi, müşkülüm asan oldu.  
Dedim; "Ey yar, hara?" Söylədi: "Gəl arxamca!  
Getdik ol qədri ki, bir qəsr nümayan oldu.  
Daxil olduq içəri, durdu əyaqa hacı bəy,  
Xanım əyləşdi yero, qəsr gülüstən oldu.  
Dedi hacı: "Buyurun, ağızı şirin eləyin!"  
Bəndənin sevdiyi şey xameyi-Vayqan oldu.  
Bir qədər bal qarışdırıcı xanım, xamayə,  
Nəfs məmənnun, şikəm şadı xüraman oldu.  
Nagəhan varid olub məclisə bir dəstə gəda,  
Hacının rəngi qaçıb, halı pərişan oldu.  
Sarı dolma, qərə dolma va müreibba bitdi,  
Bal, süddəş hamı ol gözlərə qurban oldu.  
Gördü çün kasə və boşqab boşaldıbdı yeksər,  
Hacıya sehnə-sərə gülbeyi-ehzan oldu.  
– Müstəhəqlər yedi bu neməti, dilgir oldun,  
Hacıya, söylə görüm, bu necə ehsan oldu?  
Dedi: "Mən bunları əyan üçün etmişdim cəm,  
Heyf, sədheyf ki, bir həmlədə talan oldu!"  
Deyer hər kim, sizə ey qövm, inanmun hərgiz:  
"Ki, filan mərdi-səxi sahibi-milyan oldu".  
Rəməzan ayına az qaldı, cəmaət, göz olun,  
Bir dəva eyleyin axır mehi-Şəban oldu,  
Çünki niyyət günü siz eylediz həmdanə<sup>1</sup> səfər,  
Bilmədiz şəhrde bildir nə qədər qan oldu.  
Yedi əyanlar obaşdanını, naharı, şamı,  
Kətdi-kəsəkli tutub qanına qəltan oldu.  
Möcüz ordaydı, üzün tutdu xanım Novruza,  
Dedi: Dərdim bir idi, indi həzaran oldu.

## GENƏ VARDIR

Bu dilbəri sədsaledə halət genə vardır,  
Gey suyi-səfidində zərafət genə vardır.  
Xalı gəziri mürçi-xəyalı oralarda,  
Zənnimə ləbində o lətfət genə vardır.  
Gərçi tökülüb dişləri, meymuna dönübüdür,  
Əmma hərəkatında nəzakət genə vardır.  
Təgəyir tapır halatımız, adətimiz yox,  
Həmmamdə, məscidə kəsafət genə vardır.  
Gah Çömçəkünan, gah Livani, Kuzəkünani,  
Qablarda, qaşıqlarda bədahət genə vardır.  
Əfsun oxumaq, bez toxumaq, küftə bişirmek...  
Əvvəlki tərəqqi və ticarət genə vardır.  
Eylərdi ezel xəstə və sisqa, qoca, cahil  
Hər ay başı bir dəfə hecamət, genə vardır.  
Hər dərde dəva: göy zirə, cövşəndə, imalə...  
Nuh əsrinə zibənde təbabət genə vardır.  
Hər evde beşaltı başıdaz qız, keçəl oğlan,  
Həmmənda fəryadü qiyamət genə vardır.  
Ağ, çağ qıcı Allah yaradıb – bəndəsi görsün,  
Get kəhrizə bir gör, o rəzalət genə vardır.  
Köhnəldi demə sözlerimiz, məscidə getməm,  
Qəm çekmə, dadaş, təzə rəvayət genə vardır.  
Bu qədri söz əvvəl yox idi mərsiyəxanda.  
Məlum olunan vəhyü rəsalət genə vardır.  
Rəmmalda, dəravişdə, ilançılarımızda  
Təsiri nəfəs, kəşfū kəramət genə vardır.  
Maildi kəfən geyməyə, baş yarmağa jonlar<sup>1</sup>  
Həmd eylərem Allaha, o adət genə vardır.  
Türk oldu Şəbüstərdə fəqət dəsteyi-şaxsey,  
Təbrizdə o ərbəbi-şücaət genə vardır.  
Möcüz! Demədim, mən sənəbihudə danışma?  
Əzzəl var idi sendə səfahət, genə vardır!

## VERMƏZ

Mənə bir bade ver, saqi, ki, mey dinə zərər verməz,  
Dəlili-möhkəm istor iddəə, boş söz səmər verməz!  
Soruşdum alemi-meyxanədə bir mərdi-kamildən:  
Fələk mərdü-sükəndənə nədən pəs simü zər verməz?  
Dedi: Simü zər ilə sinəsin təzyin edər övret  
O naqisler üçündür, kamile naqis əsər verməz!  
Cavahirdir sözü mərdi-sükəndənin heqiqətdə  
Ki, sultan hər leyaqetsiz kişiyyə ləl-gūhər verməz!  
Şəhər çay olmasa gər dərdi-serdən az qalır ölsün,  
Fəqirə, kim deyər, mahi-mübərek dərd-sər verməz?  
Deyərlər rovzedarə haq edər yüz min şəhər ehsan,  
Ona bir istəkan çay verməyən, yüz min şəhər verməz!  
Xərab eylər uşağın kəlləsin övhəmü əfsanə,  
Zərər tifli-dəbistanə, emu, zirü zəbər verməz!  
Əvəmin başını noxta vurubsan, ittilaim var,  
O eşəkler sənə dolma verər, əmma bəşər verməz!  
Qəyabən hökm edib fitva yazırsan küfrünə xəlqin,  
Elə hökm eyləməz Osman, elə fitva Ömər verməz!  
Mənə ləli-lebin yanında bir yer ver, sən ey saqi!  
Deyərlər, şeyxi-tulani sənə cənnətdə yer verməz.  
Mürəxxəs qıl üzündən bir öpüm, ey bağı-şaftalu  
Ki, hər kes bir könül şad etsə, Allahı kədər verməz!  
Bu gün millet nəye möhtacdır, ondan bəyan eyle,  
Göy elmin bilmək İran əhlində nəftü şeker verməz!  
O göy ki, görməyib ömründə bir yol binəva vaiz,  
Bize behs eylər ondan, gördüyü yerdən xəbər verməz!  
Burax haruti-maruti, gətir meydənə baruti,  
Süphəli leşkərə, molla, ayatəlkürs<sup>2</sup> xəter verməz!  
Verir düşmən cavabin sadəru, birçəkli qəzzaxlar,  
Zənəxdanı müsəqqəl, başı qırkıq növhəgər verməz!  
Gər onlar olmasa, ağanın arvadın çəkər düşmən,  
Neçün qəzaxü jandarme salam ol tacər verməz?

Başı emmaməli şah tasına bir kor qəpik salmaz.  
Əgər dünyani molla, dövləte bir gülbəsər vermez!  
Rəiyyətdən alır bacü xəracı ol qələndərələr,  
Veli, ömründə bir şahi şəhər sahibtəvər vermez.  
Məzarıstan olub yeksər mühiti-xaki İranın,  
Vətənxah olsa malik, can acıdan berzər vermez!  
Alih dövri-berin düşmən, vətən faryad edib ağlar,  
Yatıb əhli-vətən rahət, ona ses bir nəfər vermez!  
Xudaverdi gəlib təngə əlindən Məcüzün, yaran!  
Bu da şairdi, yaran, dövlətin həqqin yeyər, vermez?

## HƏR ZADI ANLAR MƏLƏKNİSA

Vaiz dedi ki, sureyi-Yusifdə<sup>1</sup> var xeta,  
Eylər bu qisə övreti bişermü biheya.  
Eşqin ne olduğunu bilə gər bixəber bacı,  
Leyla kimi olar mərəzi-eşqə mübtəla.  
Təfsiri “əhsənül qissəsin”<sup>2</sup> bilməsin gərək,  
Öyretməyin bu qisseni, yaran, xanımlara!  
Məcüz durub əyağə, üzün tutdu mənbərə,  
Qaldırdı barmağın, dedi: “Əfv cyle, şeyxana!  
Quranı nazil eylemiş Allah ərəblərə,  
Bu barədə demək ki, xeta eyleyib xuda?  
Bu surəni edəndə telavət əreb qızı,  
Bilməz məger nə yapdı Züleyxayı-məhliqa?  
Salmaz xuda kəlamı ünasi zelalətə,  
“Təhzib xülg”<sup>3</sup> üçündü o tarixi-ənbiya!  
Eşqin sonu, biler ki, nadamətdir, iftizah,  
“Vestəqroni lizənbikeni”<sup>4</sup> övret anlasa.  
Eşqin ne olduğunu, deyisen, anlamaz bəşər,  
Səhv etmişən bu barede, dur, ərz edim səna!  
Həddi-bülüğə çün yetişər qız, qızın gözü  
Bir Yusif axtarar ki, ona eyleyə cəfa.

<sup>1</sup> Cavanlıar

<sup>2</sup> Qorxu duası

<sup>1</sup> Quranda “Yusif surosu”

<sup>2,3,4</sup> Quran ayəleri

Təlim edər təbiət o mehparə qızlara,  
Əsrar-eşqi birbəbir, ey əmri müqtədə!  
Lazım deyil ki, Yusif “əlif-lami” öyrədə,  
Vaxtı gələndə hər zadı anlar Mələknisa.

## İSTƏR, İSTƏMƏZ?

Məclis təmam noğlu şərab ister, istəməz?  
Vəqti-nahar şüyü kəbab ister, istəməz?  
Lazimdı qayğanağa beş-on dane tuxmi-mürğ,  
Bir qədri yağ, bal və doşab ister, istəməz?  
Yoxsul gərək niyə deyə: “Övladım olmadı!”  
Övlad börk, çust və corab ister, istəməz?  
Çoxdur günahı gözlərin, ey yarı-dilpəsənd!  
Ləli-ləbin kenarı səvab ister, istəməz?  
Yanğıın salıbdı könlümə eşqin şərərəsi,  
Axır olur bu xanə xərab, ister, istəməz!  
Təmbakiya su tök, gözəl islat, əllə, sıx,  
Cında səri boğazına, sap, ister, istəməz!  
Başına od, dibinə su, çatlaşına qəmiş,  
Ey bəxtəvər, miyanə milab ister, istəməz?  
Beş yaşı var qızın ərə isterlə qonşular,  
Fikrüz nədir bu barədə, bab ister, istəməz?  
Boynu yoğunu isteyənin, qarneti bülənd,  
Versin gərək cavabə cavab, ister, istəməz!  
Gər qorxusən qaça gecə qız, bağla qolların,  
Təslim olar qolunda tənab, ister-istəməz!  
Axır tökəllə qanını bu mahi-peykərin,  
Etsin gerek o zəhmətə tab, ister-istəməz.  
Keçdi gecə qərardən, ey şəm, rahət ol,  
Leyli-zifaf şərmü hicab ister, istəməz?  
Ey yarı-mehriban, bu şəmdən, bu sən, bu mən,  
Bu rəxtixab bir gecə xab, ister, istəməz?  
Xoş gəlmisen, səfa getiribson, ay əməqizi!  
Qorxma, bala və çəkmə əzab, ister-istəməz.

Dəymə mənə, əmoğlu, səni o nənən canı,  
Yaxşı deyil, bu işdə şitab ister, istəməz!  
Xətm eyləyin bu məclisi yaran, durun gedək,  
Möcüz yatıb, ayılsa hesab ister, istəməz?

## QIZLAR

Gülüstani-cahanda, dilbəra, benzər güle qızlar,  
Verəndə səs-səsə oxşar bəeyni bülbü'lə qızlar.  
Məhəbbət aləmin çün xəlq etdi xalıqi-aləm,  
O dəm bülbü'l kimi saldı cəhanə qülqülə qızlar.  
Dolar eṭr ilə məclis, əhli-eşqi biqərar eylər,  
Vuranda şanə hər dəmdə o zülfü kakılı qızlar.  
Cəmalin hər zaman ayinəde təzyin edər övret,  
Neçin əxlaqını etməz müzəyyən elm ilə qızlar?  
Cəhalət bəhri-bipayandi, qərq eylər sizi axır,  
O dəryadən gərək elm ilə çıxsın sahilə qızlar!  
Oxuyub-yazmayan insan olar naməhremə möhtac,  
Gedib əyləşməz əgyar ilə, gər yazmaq bilə qızlar,  
Savadız olsa, olmaz hiç kes əsrarızə vaqif,  
Savadız olmasa, sırrız düşər dildən-dilə, qızlar.  
Peyğəmber əmr edib təhsil etmək gülli-ziaqla,  
Gərək əhli-savad olsun temamən aqilə qızlar!  
Cəhalət əhli əhli-elmə düşməndir əzel gündən,  
Əvamin sözlerindən olmayın tenghövsələ, qızlar!  
Salar təsbihə yüz yol xərc edəndə bir qran bacı,  
Ələ çün almayıb elmi-hesabi cahilə qızlar!  
Dəmağın pak edər bəng ilə madərlər məcalisə,  
Silər hem şalınə burnun düşəndə müşkülə qızlar,  
Ana cahil, bala cahil, məazzüllah cəhalətdən!  
Görüm, ya rəb, cahanda qalmasın, ölsün belə qızlar!  
Çubuq alsa ələ qızlar məzəmmət eyləməzlər heç,  
Vuralar tənə yüz yerdən qələm alsa ələ qızlar.  
Gecə-gündüz işi qeybət o cahil qızların, Möcüz!  
Əgər vaiz qoya, məşğul olarlar elm ilə qızlar.

## OĞUL VƏ ANA

Oğul:

İmtəhan vəqtü gəlir göz yaşım axır, a bacı!  
Məktəbə getməyi mən sevmirəm axır, a bacı!

Ana:

Çaştbəndin götür, oğlan özünü ver möcidiə,  
Sənə bir faidə yoxdur o qoyunla keçidiə.

Oğul:

Oxumaq yordu məni, çatdadı beynim, a bacı!  
Həvəsim yox möcidə getməyə neynam, a bacı?  
Qoy gedim küçədə qargülləsi oyunum, a bacı.

Ana:

Cahili kor hesab eyləyib ərbabi-kəmal,  
Mərifətsizlərə eşşək kimi yükləllə çuval,  
Oxuyub yazmayan insan olar heyvan kimi lal.

Oğul:

A bacı, köhnə möcidiələr hamısı oldu xərab,  
Xeyli asan idi mərhüm o “canabbas” və “nisab”.  
Zehnimə qovra çəkir indi bu tarix, bu hesab.

Ana:

Zəhmətin çekmişəm on səkkiz il, ey təzə cavan,  
Get, bala, məktəbüvə, xabi-cəhalətdən oyan!  
Ey oğul, cəhlidi biz milləti zillətdə qoyan.

Oğul:

Çün sehər dərsi oxur xırda uşaqlar əcələ,  
Deyəsen ki, tökülbə məktəbə qarğı, qəcələ,  
Çığın mığ, diğ səsinə az qalı başımı gicələ.

Ana:

Çünki sən şövq veribsen o it ilə ulağə,  
O cəhətdəndi ki, xoş gəlmir o səslər qulağa,  
Xabi-qəflətdən oyan, yatma belə, ay Balağa!

Oğul:

Nə qoyub kisəsinə elm oxuyanlar, ay ana?  
O müəllim ki, verir dərs mənə sübhü məsa,  
Min müsibətlə salır çiyninə bir köhne əba.

Əmma:

Hər şəbi-cüma əvamin pilovi dəm çəkiri,  
Bisavad hacıların həsrətin aləm çəkiri,  
Görmüsən elm oxuyanlar nə qədər qəm çəkiri?

Əmma:

Elmsızlır görürəm pul qazanır sürət ilə.  
Hansı mirza qazanıb, heccə gedib izzət ilə?  
Rövzəxanlar qocalanda keçinir zillət ilə.

Ana:

Pul gedər bir gün elindən kişinin, pərdə düşər,  
Bisavad hacının axır işi namərdə düşər,  
Yazı bilməz gedə mirzalıq edə, dərdə düşər.  
Bəs nə etsin?  
Ya gerək böylə hacı daş yığɑ, bağda qanada<sup>1</sup>,  
Ya ki, bir bel götürüb işliyə ərxi-banada,  
Oğlunu çox oxudar mərifət olsa anada!

## SƏADƏT GÜLŞƏNİ SOLDU...

Səadət gəlməsin sil dəftəri-xülyadan, ey saqi!  
Xilas eylə xəyalı-milləti sövdədən, ey saqi!

Cahani qoydu getdi Bəhmənү Keyxosrovü Dara,  
Nə Hacər qaldı dünyada, nə İbrahim, nə də Sara,  
Səadət barəsində etdi Zülqərneyn çox şura,  
Fəqət yəs ilə döndü məclisi-şuradən, ey saqi!

Dəxi görməz cahan əhli o Nadir şahi dünyadə,  
Fəqət qaldı o şahin xeyməvü xərgahı dünyadə,  
Səadət axtaran, axtarma, yox, vallahi, dünyadə.  
Eşitdim bu sözü mən saqərū səhbadən, ey saqi!

Dəyər sövti-qəməngiz ilə hər gün kəbkü bildirçin,  
Səadət gulları pürxardır, əl vurma, ey gülçin,  
Səadət gülşənin soldurdu şövqi-kakili-pürçin,  
Züleyxa dərmədi bir gül o gülsimadən, ey saqi!

Zavallı Xosrovü Perviz baş ilə canidən keçdi,  
Qələtdir gər deyəm, axır səadət badəsin içdi,  
Səadət gəlmədən əvvəl əcəl gəldi, kəfən biçdi,  
Apardı bağrı qan biçarəni dünyadən, ey saqi!

Səadət ölməz hərgiz həmzəban olsa məhəbbətlə,  
Səadət istisən – həmnövüvi sev pak niyyətlə,  
Özün bədbəxt edər nadan kişi büğzü ədavətlə,  
Ədavətdən həzər qıl, qorxma əjdərhadən, ey saqi!

Zəmani ki, cahan əhli giriftari-çünun oldu,  
Qılıncılar çıxdı qından, guhü sehra laləgun oldu,  
Qazıldı rişeyi-nəxli-məhəbbət sərnigün oldu,  
Səadət rehət etdi aləmi-mənadən, ey saqi!

Səadət yoldadır zənn eyləmişdi cahil insanlar,  
Düdüldü bəd əz on ki, yan-yana minlərcə qurbanlar,

Ayıldı xabi-qəflətdən, nə gördü aclar, üryanlar,  
Döşenmiş xake, titrər şiddəti-sərmadən, ey saqi!

Biz insanıq əger, olmaz bu cür insani dirrəndə,  
Nə insan? Belkə bizdən yaxşıdır, kürkəni dirrəndə,  
Əger hökmən “biz insanıq” deyər əyani dirrəndə,  
Gərək onlar da hökmən əl çəkə izadən, ey saqi!

Səadət pakdır, ondan qaçan insan müqəssirdir,  
Aparsa düzəd xəlqin kisəsin, ajan müqəssirdir,  
Səadət kelməsin təfsir edən nadan müqəssirdir,  
Onun təfsirin öyrənsin gərək ısadən, ey saqi!

Müti olmaz səadət dilbəri insanə herb ilə,  
Səadət istəsən gülsün sənə, azarı tərk eylə!  
Məhəbbət gülşənidən dər səadət güllərin, iylə,  
Müəttərdir o güllər ənbəri-saradən, ey saqi!

Məhəbbət gülşənin vurduz, dağıtdız, eylədiz bərhəm,  
Qəbul etməz dəxi o xanimansız yarələr mərhəm,  
Bu qövmin məzhəbinde min nəfərdən yeydi bir dirhəm,  
Bu qövmin qəlbəi bərkdir, sükreyi-semmadən, ey saqi!

Pozulmuş nəzmi-aləm, hər terəfdə naləvü şivən,  
Həzaran mərdü zən bikar, bışəlvarü-bipirahən,  
Olubdur tireşəb yelda kimi o aləmi-rövşən,  
Keçər gərçi-təmam on səkkiz il dəvadən, ey saqi!

Sixıldı canım, ey dilbər, dayanma, əzmi-meydan et,  
O qönçə ləblərin aç, gül, danış, üşşaqı xəndan et,  
Əger var saqəri-səhbadə mey bir bədə ehsan et  
Ki, oldu xəstə Möcüz söhbəti-balvadən, ey saqi!

<sup>1</sup> Telosik

## QIZ

Sən qələm aisan ələ, kim təbx edər şorbanı, qız?  
Kim tikər yurtix-yamağı, doldurar qelyanı, qız?

Qız, dəvatur-sürmedan, mülçündü, mindandır sənin,  
Sən nə Əsqərsən, nə Əkbər, Xəccə adındır sənin.  
Məktəbin – mətbəxdı, qazança – ustadındır sənin,  
Sən hesabı neylisən, ərkəş qərə dolmanı, qız!

Həndəsə, coğrafiya lazım deyildir sizlərə.  
Qız nədir, məktəb nədir? Bunlar yaraşmaz qızlara,  
Mülçünü sox sürmədənə, çək o şəhla gözlərə,  
Sen fəqət örgeş necə sürtür üzə kirşanı qız.

## İNŞALLAH

Saqiya, çox da ah-uf etmə,  
Dolanar bu zəmanə, inşallah!  
Xəlqə eylər zəmanə rəhm, dəxi,  
Oxu qoymaz kəmanə, inşallah!

Öz-özün öldürübdü şahi-Qecər,  
Darı-üqbaya eyləyibdi səfer,  
Düzdü bu söz, yalan deyil bu xəber  
Boyanıb rəxti qanə, inşallah!

Verdi çün tacü textini bade,  
Qalmadı iş ona bu dünyadə,  
Saqiya, qorxma, dur getir bade,  
Dəxi gəlməz bu yanə, inşallah.

Qaldı birçə bəradəri şahin,  
O da düşmüs gözündən Alladin,  
Tökə qanın gərək o bədrəhin,  
Bəlkə millət oyanə, inşallah.

Millətin dərdi, cəhli-qəfletdir,  
Çarəsi elm ilə sənetdir,  
Xəlqimiz merd, bəkəyasətdir,  
Gələr axır zəbanə, inşallah.

Oxudar nocavan insanı,  
Alim eylər qızı və oğlanı,  
Olar həmrəh zəmani-tulanı  
Ömrü həm şadiyane, inşallah.

Olar ayroplanlar amadə,  
Gezerik biz də çərxi-minadə,  
Demlərik çayı erş-i-eladə,  
Tökerik istəkanə, inşallah.

Yeri maşın ilə sökər zare,  
Xərmənin elm ilə döyər zare,  
Qazanar xeyli simü zər zare,  
İşləməz müftə xanə, inşallah.

Fəhlə ve rəncər gedər dərsə,  
Ruzname alıb çoban gəlse,  
Olar həm kərbəlayı Təhfənise  
Aşına her zabanə, inşallah.

Çün olar elm fəzlünasə enis,  
Yıxılar xanimani-nafnəvis,  
Dəxi getməz, Tükəzzibani-xəbis  
Canibi Vayqanə, inşallah.

O zaman xəlq şadman olacaq,  
Ki vətən madəri-zəban olacaq.  
Onda tehranlı nagiran olacaq  
Əhli-Azərbaycanə, inşallah.

O zaman xəlq qüssədən azad  
Olar, həm göz işiq, könül abad,  
Kəsilər bangı nalevü fəryad,  
Düzələr bu zəmanə, inşallah!

## YAXŞIDIR

Bu təni-lağer sene layiq deyil qurban ola,  
Bax kökəlsin, indi kesmə, eydi-qurban yaxşıdır.  
Derdüvi söylə təbibe, qoyma köhnəlsin, gözəl,  
Malü dövlət, şənű şöhrətdən, xanım, can yaxşıdır.  
Talib olma çox kəduyə, mədəni lijləndirər,  
İştehəni açmağa tazə badımcan yaxşıdır.  
Sövdaya, bel ağrısına, badi-fitnə, sancıya  
Zencəfilü, hil, mixək, darçın, quluncan yaxşıdır.  
Elm ile insan ve heyvan bir-birindən ayrıılır,  
Elmi-ürfan olmasa, adəmdən heyvan yaxşıdır.  
Ayeyi-“həl yastəvi”<sup>1</sup> den biz nə idrak eylədik?  
Bilməyenlərdən bilənlər yüzde doxsan yaxşıdır.  
Bığ və saqqal söhbəti məşgül edib danaləri,  
İxtiraat ilə məşgül olsa insan, yaxşıdır.  
Hər tükündən bir cəhalet sallanır bu saqqalın,  
Anlamaz saqqallıdan quyruqlu şeytan yaxşıdır.  
Nikü bəd bilməz, yaşar aləmdə rahet anlamaz,  
Qoysa rahet anlayan, əlbette, nadan yaxşıdır.  
Dinü imanı nə saxlar? Tirü şəmşirü tūfəng.  
Xəmti-Quran eyləmeklə qalsa, Quran yaxşıdır.  
Şürbilər dünyani işgal eylədi, biz yatmışıq,  
Bəngü tiryak olmasa dini-müsəlman yaxşıdır.  
Can sixar elmi-riyazi, cəbrü hikmet, həndəsə,  
Elm təsxirül-əcินənə dərsi-bətlən yaxşıdır.  
Bir zaman var idi, cana, istəkan məmul idi,  
Çay üçün əyan içinde indi fincan yaxşıdır.  
Nəfi yoxdur bizlərə elmi-məadin öyrənək,  
Bize lazıim lampalardan köhne şamdan yaxşıdır.  
Yaxşıdır, abi havası mülki-İranın, vəli,  
Əz qəza sakınlarından damda novdan yaxşıdır.  
Yaxşıdır qız getdiyi yerdən müsibət gəlməsə,  
Gerçi övlad saleh olsa, qızdan oğlan yaxşıdır.

Yaşıla sarı, qəraye ağ dedin, isbat elə,  
Olsa səddəq müddəaya əldə bürhan yaxşıdır.  
Ağ ilə qarə seçilməz cism üryan olmasa,  
Kim deyer qıssə tumandan boylu fistan yaxşıdır?  
Mömin-i-pak etiqadə, axiret muştaqinə  
Kürsübaşı, bitli yorğan, pişli çaydan yaxşıdır.  
Axiretdən dəm vurur, dünyadan ötrü can verir,  
Cında ol riş-i-təvilin qanə qəltən yaxşıdır.  
Mənfəətdən kim keçib dünyada teybi-nəfsilə?  
Sən keçibsən, söylə, cün səndən də şeytan yaxşıdır.  
Çox qalır, usta, həcamət vaxtına, çək badkeşin,  
Get münacimdən soruş mahi-həzirən yaxşıdır?  
Var bir rəhmətdir, ondan dinü dünya bay olur,  
Fəqr bir zahmətdir, ondan nari-nıyrən yaxşıdır.  
Qane olsa her nə vermiş heq ona – yağılı, yavan,  
Bəndədən kəssə ümidiñ ac, o toxdan yaxşıdır.  
Görmüsən bir sahibi-sənət desin: “Mən naşıyəm”?  
Görmüsən sultan desin: “Məndən filan xan yaxşıdır”?  
Yaxşı vaqifən ki, mən bu işdə səndən layiqəm,  
Sən özün agah olubsan, fəzl, rəhman yaxşıdır.  
Öz ayağından hesab et Əmrü Zeydü Ənteri,  
Ya görək biz yaxşıyıq, ya ali-Süfyən yaxşıdır?  
Kim özündən yaxşıya tərk cələyibdir öz yerin?  
Təxtil-zər, tacı-müressə, şöhrətü şan yaxşıdır.  
Həmzəbani xoşəbiət, ya da həmdərd olmasa,  
Söhbəti-çayü səmavər, nəqli-qəlyan yaxşıdır.  
Möhneti-qürbet çəkilməz, yox vətəndə mənfəət,  
Aşmiri əmri-meşət, yoxsa İran yaxşıdır?  
Qalmadı aləmdə bir viran ki, abad olmasın,  
Olmadı abad bu viranə, nə viran yaxşıdır.  
İstixarə eylədim, bəd gəldi burdan çıxməğim,  
Məşvərət lazıim deyil, çıx burdan, hər yan yaxşıdır!  
Hübb nan-hübb vətən qəlbimdə, Möcüz, çarpışar,  
Ləşkəri-imanı meğlub etməsə, nan yaxşıdır!

<sup>1</sup> Quran ayesi

## KÜÇƏLƏR

Palçıq ayaqlamaqda əgər var məharətin,  
İranə gəl, ziyaret edim mahi-təletin.  
İtler yuyürse üstüvə, bazarü kuçədə,  
Mümkin deyil fərar, tez eylə vəsiyyətin!  
Zira ki, kuçə dar, gil və lay dövrü bər,  
Dur, qaçma ki, gedər hədərə səyü zəhmətin.  
Novdanlıar işləyəndə çevir börkü tərsinə,  
Vaqtı ki doldu, tök yerə, islatma kisvətin,  
Yıxsan atan evin, təzədan eyləsən bina,  
Xətm eylə kuçədən kiçik olsa imarətin.  
Ordubəhişt sonlarına saxla ölməyi,  
Can vermə qış zamanı, əgər vardı qeyrətin!  
Nəqli-cənəzə etmeye yol yox ki, damdən  
Qarı tökübüdü kuçeyə dindar millətin.  
Nəşin qalar otaqda, hemməm tək qoxar,  
Iza edər cəmaətə buyi-kəsafətin.  
Əqlin azalsıa, düşsə yolun bu vilayətə,  
Getsən hüzuri-pakinə dəryayı-hikmətin,  
Söylə: ağa, nə eyləmisən ixtira özün  
Kim, doldurub cahani bu əndəzə şöhrətin?  
Qırxdırmışan beş-altı keçəl başı zur ilə,  
Bundan suvay nədir vətənə, xəlqə xidmetin?  
Dəlləklərə siyaset edibsen, eşitmışəm  
Ki, vurmasın səqqəlinə ülgüt rəiyyətin.  
Murdad ayında eyləmisən nitqlər, bəli,  
Bir ay tamam nəfincə dair cəmaətin.  
Milət öpər əl-ayağını çox ehtiram ilə,  
Bir söyle illəti bu imişmi o hörmətin?  
Başın yaran cəmaətə lazıim deyil həcəm,  
Ey bihüquq əcəmələ məğər var ədavətin?  
Şəmşiri-abdar boyan ilə, Möcüza,  
Vur kəlləsin, düşür yerə divi-cəhaletin!

## ŞƏBÜSTƏR HAMAMLARI

Xoruzlar bannadı, burğu çalındı, vəqt-i-hacətdir,  
Gözün aç, dilbərim, itlər hürür, gör nə qiymətdir!  
Açıldı bəbi-kəndabə, gelir buyi-kəsafet çox,  
Deme vaxt olmayıb, hala, bu bir ayrı əlamətdir.  
Bu sənsən, dilbərim, ya aydı yatmış rəxti-xabunda?  
Təallallah! Bədəndir bu və ya şəkli-lətafətdir?  
Bu ağ, çağ peykərə ver şüştə abi-güləb ilə,  
Sənə, ey gülbədən, kəndizdə qüsli etmək cinayətdir.  
Yəqinən bu suda qüsli eyleyən biçare pak olmaz,  
Xilas olmaz cənabətdən, genə mütləq cənabətdir.  
Təbiət sahibi burnun tutar buyi-kəsafətdən,  
Əsər yoxdur nəzafətdən, əcəb cayı-taharetdir.  
Səhihü nasəlamət, nikü bəd, sovdalı, sovdasız,  
Hamı bir yerde yixansın, yuyunsun—gör nə halətdir!  
Üfunət nəşr edər etrafına bir köhnə cəmdək tək,  
Keçəl başdır, həqiqət mədəni-çirkü kəsafətdir.  
Keçəl gər başını yağlıar, girdənə xəznəye ağlar,  
Sıcaq su kəl başı dağlar, nəçün, çünki cərahətdir.  
İkiəlli qaşır başın, gözün qırpar, çəker qaşın,  
Soxulma yanına, qac, get, əgər canın səlamətdir.  
“Su doldur ağızuva—vaiz deyir-qüsli eyleyən vəqtı,  
Məzacin çəkməsə qus, qusmağın eyni səadətdir”.  
Bu nə sözdür deyirsən bəndəgani-həqqə ey vaiz,  
Məger abi-məzahi ağıza doldurmaq zarafətdir?  
Beş-on il ömrü var gör nə imarət saldırır haçı  
Ki, kef çəksin filan bacı, filan bacı... həmaqətdir.  
Məbaliğ xərc edir dövlətlilər bihudə yerlərdə,  
Nəzafət barəsində əğniya əhli-qənaətdir.  
Çayın yaxşı-pisin anlar hacı, vallah, əcəbdir bu,  
Çimir nəftəz suda, qanızzaz, görün nə kəmfərasətdir!  
Hamamin pisliyindəndir keçəllik bu vilayətdə,  
Səbəb bu illətə zənn etmə kim ifrat hərərətdir!  
Qızı, oğlanı məhbub eyleyən zülfü-tesəlsüldür,  
Bu nemətdən başı məhrum olan daim xəcalətdir.  
Hələ əski qafa çoxdur Şəbüstərdə, ecul olma,  
Özün bihudə yorma, Möcüz, əyyami-cəhalətdir.

## QIZILCA

Dedim təbibə: Əlaci nədir qızılcanın  
Ki, oldu qətline bais beş-on min oğlanın?  
Dedi: Bu dərdi əlac-napəzirə yoxdu dəva  
Ki, biviqufidi cahil anası sibyanın.  
Davamı verməz ana istixarəsiz tiflə,  
Gərək hüzurunə əvvəl gedə o, mollanın.  
Əger axund dedi: "Bəddi", deyər Tükəz xala:  
Atın çuvale bunu, xeyri yox bu dərmanın!  
Desə təbib ki, aparma hamamə oğlanı,  
Buyur görək sözünə kim baxar etibbanın?  
Axund deyər ki: "azaldar nüfusi dinsizlik!"  
Qızılcadan xəbəri yoxdu molla Qurbanın.  
Nüfusi meşverətü istixarə artırmaز,  
Qızılca çəksə el artar nüfusi İranın.  
Hezar-hezar qızı öğlan anardı bu zalim,  
Xoşa səadətinə mürdəşur ve gorkanın!  
Ana yaxasını yırtar, xala deyər: "ey vay!"  
Suvay-nalə nədir çarəsi müssəlmanın?  
Nədir səbəb göresən bu qızılceyi-mələn.  
Aparmı qızın, oğlun firəngin, almanın?  
Cehet nadir, göresən, tutmırı boğazından  
Çiçek, qızılca, boğazağrısı nəsaranın?  
Cehet nadir, göresən, getməz İngilistanə,  
Yeqin gelir xoşuna bu diyari-biqanun!  
Necə girerdı bu oğru sənin imarətüvə  
Əger olaydı, ey İran, qapında dərbanın!  
Edəydi kaş analar istixarə hər işdə,  
Qızılcadan zərəri az deyil qovurmanın.  
Onu yeyəndə də bir istixarə eyle, bacı,  
Sən indi ki, bilisen qədrü qiymətin canın!  
Dedim Tükəzlərə: "Yu o mübarek əllərüvi  
Ki, istisən gedə lap yaxşı yağı şorbanın".  
Dedi: "Bu adət, o, qövmi-firəngdə vardır,  
Bu barədə bizə yoxdur ki, əmri mollanın!"

## BACILAR

Qulaq verin, size var bir-iki sözüm, bacılar!  
Gedin, yazın, oxuyun, ey iki gözüm, bacılar!  
Əlimdə name zibəs ki, dolanmışam kəndi,  
İki dizim gözü sizlər sizim-sizim, bacılar!  
Dadaşlar evdə deyil, mollalar gedib dərsə,  
Beş-altı gündü qalib bağlı kağızım, bacılar!  
Gərək kağız yazana yalvaram mən hər həftə,  
Və dolduram cibinə bir çərek üzüm, bacılar!  
Evime gəlsə, deyərlər dalımcı bir para söz,  
Nə qaynanam, nə nənəm var, nə baldızım, bacılar!  
Boyumu görməz, eşitməz səsimi naməhrəm,  
Əger yazam, oxuyam, kağızı özüm, bacılar!  
Necə deyim ona mən hər sözü belə yerde?  
Utanıram, olurəm, doğrudur sözüm, bacılar!  
Əger deyəm: Yaz, uşaqlar qalıbdı tumançaq,  
Necə deyim bu sözü, terlir arızım, bacılar!  
"Eşitmərəm səsüvi, gəl xanım, bir az irəli!"  
İtaət eyləməyim, neyləyim, quzum, bacılar!  
Gəhi əlim görünür, gəh bilək, gəhi biləzik,  
Gəhi çənəm, gəhi qaşım, gəhi gözüm, bacılar!  
Zibəs ki, təngə düşər qəlb, raziyam, buna ki,  
Gedim cəhənnəmə, emma kağız yazım, bacılar!  
Oxur, yazar hamı millet xanımları, lakin,  
Əlif görəndə dirək zənn edir bizim bacılar.  
Nişan verin mənə, mən Möcüzə o mollanı  
Ki, ta qafasını bu daş ilə ezim, bacılar!  
Olaydı kaş, oxudaydım bərəqmi axundan,  
Həzar heyf ki, yoxdur mənim qızım, bacılar!

## BƏZƏK

Dəvədən öyrənib bizim bacılar  
Boynuna zəng asa beş-altı qatar.  
Beyni xalidir elmdən, əmma  
Var qızıl gerdənində bir xalvar.

Gerdənində fəqət zərin çoxdur,  
Qeyri bu bir fəziletin yoxdur.  
Xaneyi-qəlbimiz qaranluxdur,  
Sinəmiz gər ki, gün kimi parlar.

Sənə həsrətlə binəva baxırı,  
Nari-həsrət ciyərlərin yaxırı,  
Velibağ<sup>1</sup> yerindi, bil, axırı,  
Boşla kibri, qüruri, ey dindar!

Bivəfadır cahan! Olar bir gün  
Satılar, sinə boş qalar bir gün,  
Yaş ilə gözlərin dolar bir gün,  
Özgə qoynunda cün gəzər onlar.

Fəxr edə elm ilə gərək arvad,  
Nə bu zər ilə, ey evi bərəbad!  
Gəz, dolan, bir könül elə abad  
Ki, vilayətdə ac qalanlar var.

Demirəm vermə ziynet əndamə,  
Əşrəfi düzmə sedri-gülfama;  
Düz və lakin aparma həmmamə  
Ki, gəda öz yanında olmaya xar.

Demə namehrəmə sözün, bacı,  
Oxu, yaz kağızı özün, bacı,

Özgəsi yazsa kağızın, bacı,  
Sırrüyü faş edər, qəmin artar.

Dur dağıt cəhl evin, xərab cylə,  
Elmsizlikdən ictinab eylə,  
Gecələr həmdəmin kitab eylə  
Ki, o hər qüssəni, qəmi dağıdar.

Bisavad bacılar qış, yayı,  
Yığışar bir yere, içər çayı,  
Qeybət eylər xala və zəndayı,  
Olu saət sekiz, xoruz banlar.

Oxusa ruznaməni nisvan,  
Gedər əldən, deyər, bizim iman.  
Deməsin xəlqə iftira, böhtan,  
Neyləsin bəs o binəva cindar?

## AY MİLLƏT

Gözlerizi yummayan, ey dustan,  
Bir nəzər eylün qərə çaydanuza,  
Başuzi yorğanə çəkib yuxlasaz  
Düşmən edər qəsd genə canuza.

Gəh yarısız başuzi, gəh çərtisiz,  
Bu nədi, qardaş, düşünün bir özüz,  
İndi ki, vardır sizin ağlar gözüz,  
Ağlayın öz hali-pərişanuza!

Şam üsərasın salısız yadə siz,  
Pəs gəlisiz nalövü feryadə siz,  
Rəhm edin, ey qovm, bu arvadə siz,  
Ac idи, möhtac idи ehsanuza.

<sup>1</sup> Şəbüstərdə qəbiristan olan məhəlli

Altı min övret gözü qürbətdədir,  
Sübhü məsa rəncü müsibətdədir,  
Şam üsərəsi bu vilayətdədir,  
Pəs niyə olmur səbəb əfğanuza?

Qissəyi-qürbət əridib canini,  
Beh qoyub o, süfreyi-binanini,  
Köynəyini, şalını, tumanını,  
Rəhm edin, ey qovm, öz üryanaiza!

Dövrəni ifriti-cəhalət alıb,  
İş tapa bilmir, gədə, millət qalıb,  
Ay kişilər, gör necə yanğın sahib,  
Fəqrü zərurət odu İranuza!

İndi bu ki, göydə uçar başyaran,  
Başını şəst ilə açar başyaran,  
Hərmələni görse qaçar başyaran,  
And ola o kelleyi-nadanuza!

İndi deyirsiz: ağa, qurbanuvam,  
Nasiri-ətfali-pərişanuvam,  
İştə qəmə, bəndeyi-fərmanuvam  
İzni verin, qan eliyək qanuza!

Sayışam ağızidakı dəndanızı,  
Siz o deyilsiz, verəsiz canızı!  
Bətracaqsız hamı tumanızı,  
Şimri-ləin gər gələ-meydanuza.

Cün yiğışar bir yerə tüccarınız,  
Söhbət edər gör neçə dindarınız,  
Gör haralarda gəzər əfkarınız,  
Bir qulaq as söhbəti-əyanuza!

Ay kişilər, heç bilisiz neyliyək?  
Jonları qəddarə ilə peyliliyək,

Taze debstanları sədd cyliyək,  
Cün sovurur rəxnələr imanuza!

Fırqeyi-əhrardı din düşməni,  
Yaxşıdır onlardan urus-erməni,  
Qırxdırın, ey qovm-i-vəfa, kəlləni,  
Bağ salın lifeli tumanuza!

Cəm olun, ey qovm, verin səs-səsə,  
Qoymayın açsınlar təzə mədrəsə,  
Şərə müğayirdi fizik, həndəsə,  
Köhnə kitabları yiğin yanuza!

Dərs verin oğluza Əbvabdən,  
Ya çəkin el məscidü mehrabden,  
Eyləyin, ey qovm, həzər babidən,  
Qoymayın onları debistanuza!

Bir para qız namə yazır-bərməla,  
Yollur onu Tiflisə, İstanbulla,  
Qorxuram həq göndərə əbri-bəla,  
Yağdırı daş bağıza, bostanuza!

Qızlar oxur şəhridə alman kimi,  
Şəhri görün həq edə Dilman kimi,  
Qız nədi kağız yaza oğlan kimi,  
Tüf sizə, hem də o qəlemdanuza!

## HƏLƏ UŞAQSAN

Eşitmişəm gecələr sübhe qədər ayıqsən,  
Xudanəkerdə, məger sen birinə aşıqsən?  
Xumar gözlərə baxdıqca, canın hey titrər,  
Yığ ağılı başa, çox əlləşmə, cünki ariqsən.  
Əger qızıl gülə benzər cəmali var, saxla;  
Əger qoturdu, boş'a, denən: "Biyaraşıqsan!"

Dedim: "Xudaya, veribsən Petriyə gözəl huri,  
Mənə isə bətərin, sən nə gunə xalıqsən?"  
Dedi: "O, kəştiyi-dinə minər, verər icrət,  
On ildi verməmisən naxudaya navlıq sən!"  
Eşitmışəm üzüvü qırxdırırsan, ey məlun  
Səlamin almırı vaiz, deyir ki, fasiqsən.  
Beş-altı ay mənə bir namə yazmadın, iman  
Hələ getirməmisən Möcüze, münafiqsən.  
Məgər yanardı fəraq atəşində bülbülli-zar,  
Əger bileydi ki, sən yarı-namüvafiqsən!  
Dedim nigarə dünen: "Dişlərin düşüb, cana,  
Əger danışmayasan, padşaha layiqsən".  
Dedi: "Cavab deyərəm mən sənə, bəhəqqi Həsən,  
Və lakin eyləmisen çox mənə atalıq sən".  
Deyilə şapqa qoyub başına ağa Rüstəm,  
Onunla etmə şərakət, amandı, yaziqsən!  
Cənabi şeyxi dünən eylədim ziyaret mən,  
Dedim: "Sən evdə məgər xanımıma xəlaiqsən?  
Girib də metbəxə vəqtisi-səhər, çıxırsan şam,  
Ocaq püfləməyə sən nə qədri şaiqsən?"  
Dedi: "Sən aləmi-eşqə hənuz girməmisən,  
Bığın çıxanda bilərsən, hələ nəbaliğsən!"

## EY YAR

Buz üstə qoyma qədəm, sən, aman, aman, ey yar!  
Təvəqqüf eylə gəlim, getmə, dur, dayan ey yar!  
Təhəmmül eyləmə, bas keç, sən i ağa canı  
Ki, eyleməz gözü rəncidə pərmiyan, ey yar!  
Bahar çox ezikir, eyle bir xəcalet onu,  
Baharı hüsnüvü ver bir ona nişan, ey yar!  
Beş-altı il səni əylişdirib qucağında  
Sebahü şam, nə xoşbəxt imiş anan, cy yar!  
Danış, görüm, necə bülbüll ötər gülüstəndə,  
Danışmasan edərəm ney kimi fəğan, ey yar!  
O gül dəhanını görməkdə aşiqin qəsdi,

Əger yaman deyəsən raziyam, inan, ey yar!  
O ağ bileklərə lazımdı bir qızıl bilezik,  
Vəleyk olmasa et, qaynamaz qazan, ey yar!  
Hüseyni-kürd kimi güclü bir cavanım mən,  
Inanmışan, ver əlin, eyle imtəhan, ey yar!  
Əlimdə oynadaram mən səni şamamə kimi,  
Cibimdə yoxdu feqət bir ədəd qran, ey yar!  
Ki qorxuram səni bir piri-natəvənə verə  
Atan-anan bəxətri cifeyi-cahan, ey yar!  
Səni o pir edə məmnun - bu qeyri-mümkündür,  
Saqın, qaçırmamasın eqlin zəri tuman, ey yar!  
Açanda mətləbi sən bir bəhanə saz eyler,  
Inanma sözlərinə, bil, deyir yalan, ey yar!  
Gehi, deyər, başım ağrır, gehi qıçım gecələr,  
Görəndə şövqi-həvəs səndə her zaman, ey yar!  
Nağıl deyər sənə her şəb, bəcayı busı-kənar,  
Başın, qulağın edər dəng o dastan ey yar!  
Zər istəsən ona get sən, ər istəsən mənə göl,  
Sözüm səhihdı, nə terlə, nə bir utan, ey yar!  
Nə sil var ciyərimdə, nə zəf qəlbimdə,  
Nə şürbiyəm, nə qumarbaz, nə bəy, nə xan, ey yar!

## OLA

Soyuq, deyəlla, gərək bu diyarə nail ola,  
Badamları apara şaxta, xəlq sail ola.  
Soyuq Yezidi-pəlid ilə siğə qardaşdı,  
Mahaldır ki, onun qəlbi rəhmə mail ola!  
Nə vaizi, nə bəyi incidir, nə xanı soyuq,  
Ələl-səviyyə edər zülm, əgər o adil ola!  
Soyuq da it kimi eylər dilənçiye həmle,  
Yüyürmez üstüne gər üstü-başı qabil ola.  
Gədə-güdə yaşayammaz bu əsrde hərgiz,  
Bu əsr xəlqi gərək sahibi-mədaxıl ola.  
Giran edər çörəyin qiymətin xuda, dedilər,  
Bu qəhti-qənd kimi boynuna həməyil ola,  
Çuğundur əkdi əcəm millətiki, qənd qayıra,  
Onun çuğundur əkən əlliəri görüm şil ola!

Çıxar daş üstə çugundur, nə su, nə bel istər,  
 Əğər onu əkənin etiqadı kamil ola.  
 Yeqin, çugundur əkən lanət etməyib Ömərə,  
 Əğər edib, hanı qənd, az qalib iki il ola?  
 Gərək arası onun saz ola xəlifə ilə,  
 İnanmiram o kişi Mürəzzayə qail ola!  
 Dedim axunda: Nədir bu tərəqqiyatə səbəb?  
 Dedi: Gərək səbəbi bəndəgani-qafil ola.  
 Dedim: Bala, səqəlin nəfi çoxdu, qırxdırma,  
 Onu xuda yaradıb ki, beləyə hayıl ola!  
 Vəli, cavanlar onu qırxdı, qoydular, kakıl  
 Ki, seyr edə onu milət, səvabə nail ola.  
 Dedim: Zənanə qəlam verməyin, çıxar yoldan,  
 Oxutmayın onu, ehkami-şərə amil ola!  
 Dediz: Gərək oxuya sübhü şam ki, ta çıxada  
 Üsuli-dini yadından, nəmazə kahil ola.  
 Xuda ibadətə qəhr eyləməz, məgər o zaman  
 Ki, xəlq onu unuda, məsdəri rəzail ola?  
 Xuda müqəddər edibdir ki, bir qutu kibrıt  
 Yavaş-yavaş gedə üç şahiya müqabil ola.  
 Alovlu kibrıt ile yandırı çırağı fəqir,  
 O qədri ösküre ki, dəsteməzi batıl ola.  
 Güler görüb məni vaiz dedi: Amandı, yavaş,  
 Məbadə xəndə səsi asimanə vasıl ola!  
 Gəda güləndə fələk biqərar olar, Möcüz,  
 Tez ol, yum ağzın onun, bəlkə dərdi zail ola!

### YAXŞIDIR

Kim deyər atəş kənarından gülüstan yaxşıdır,  
 Aşıqü məşqu üçün fəsl-zimistan yaxşıdır?  
 Yar ile həmbəzm olanlar seyri-bostan eyləməz,  
 Sineyi-dilberdə seyri-narü püstan yaxşıdır!  
 Şanə vurma zülfüvə, halim pərişan eyləmə,  
 Dideyi-məxmur ilə zülfü-pərişan yaxşıdır!  
 İxtiyarım getdi əldən, getmə, ey namehriban!  
 İstixarə eylədim, toxiri-canən yaxşıdır!

Bu səfərdən qorxuram, cana, qəmər əqrəbdədir,  
 Nişi-əqrəbdən həzər qıl, Dəlvü Mizan yaxşıdır!  
 Hər yerin bir səpgi var, hər məclisin bir səhbəti,  
 Guşeyi-meyxanədə qovğayı-məstan yaxşıdır!  
 Küfrüme imza edər köhnə müəllim, söyləsəm:  
 Məktəbü məscid və ya ləfzi-dəbistan yaxşıdır?  
 Nazü istığna yaraşmaz çirkinin simasına,  
 Nazü istığnayə ruyi-çəşmi-xuban yaxşıdır!

### DEDİM BİR BUSƏ VER, CANA

Yene baluni-fikrim getmək istər çərxi-dəvvare,  
 Xəyali var gedə çərxə, çəkə Qəffarə qəddarə.  
 Bir ay bayrama qalmış yazmışam Qəffarə bir ərzə  
 Ki, var bir qədri borcum çitçiye, baqqale, əttarə.  
 Bu gün çərsənbeyi-axır, cavabı gəlməyib hala,  
 Əğər səbr eyleyəm, vallah, çəkər borşlu məni dare.  
 Götür telfuni, ey saqı, xəbər ver qabi-qovsine.  
 İki saat yarım möhlet sənə: ya çek və ya pare!  
 Sənin dergahüvə gelmək deyildi bir zaman mümkün.  
 Bihemdüllah, bu gün ol müşkülü həll etdi təyyarə.  
 Qucaqla bir məni, çün səndən ayrılməq xəyalım var,  
 Necə əxbar edim bu metləbi biçarə səmvare?  
 Deyilməz bu ki, ey çaydan, du sal çadırşəbin başı  
 Və gel ahəstə-ahəstə dalımcı suyi-bazare.  
 Dimağım fikri-istiqbal ilə bəski, çekişmişdi,  
 Gecə ta sübh olunca çəkmişəm yüz dəne sıqarə.  
 Mənə ol cövhəri-tiryak ilə bir iyne vur, saqı,  
 Dağlışın qorxuram beynim bənagah misli-xümparə.  
 Burax təridü tədbiri, kənar ol zeyqi-məhbədən,  
 Xilas eylər səni qəmdən, pişikdən qorxma, ey fare!  
 Dedim: Bir busə ver, cana! Dedi: Busə tila istər.  
 Dedim: Çək bu qızıl diş! Nişəst etdi bu söz yarə.  
 Gözün yaş ilə doldurdu, dedi: Möcüz, nə söylərsən,  
 Qucaqla dilberin, qoy ləbərin ləli-şəkərbərə!

Yetiş hərəyimə, saqı ki, diki-can dondu,  
Soyuq amanımı kesdi, bədəndə qan dondu.  
Gedin deyin günəşə pincinə odun qoysun,  
Təvəqqüf eyləməsin, kürreyi-cahan dondu.  
Beş-altı gündü pişik ahüzər edər, ağlar,  
Vurar qafayə, deyər: Ey xuda, siçan dondu!  
Nə kuzə qaldı, nə şışə, nə kasa, nə fincan,  
Nə çayidan, nə səmavər, yegan-yegan dondu.  
Xanım dedi: Çörək al! Əzmi-çarsu etdim,  
Təzəlzül eylədi esabım, üstixan dondu.  
Sirişki-didelerim sallanırıda saqqaldan,  
Məni o hal ilə görçək Tükəzzibən dondu.  
Əzançı çıxdı dama, istədi aça ağızın,  
Soyuq çü ləfzi-cəlalə deyib, əzan dondu.  
Cəhənnəm əhline yalvardı xazini-cənnət,  
Dedi: Amandı, bir od ver ki, huriyan dondu.  
Cavab verdilə ki: Eylə bərk soyuqdu, səqər  
İçində hər ne ki, var – əqrəbə-ilan dondu.  
Üsuli-məzhebi, dini soyuq apardı tamam,  
Nə babi qaldı, nə islam, cümlətan dondu.  
Görüb bu halı axun, nəreyi çekib, yixilib  
Buz üstə, buz kimi ol cənnət aşıyan dondu.  
Əmin vəhiyi-nida etdi pəs bəsövti bülənd:  
Bilin, ey əhli-cahan, Qasimi-cinan dondu!  
Nə rüşvəgir və nə müftexarə qaldı, cahan –  
Nəməze hazır olun, – bir risaledən dondu.  
Donar soyuqda həmişə fəqir – rəsmidi bu.  
Xudaye şükər ki, bir də, pilovtixan dondu.  
Fəqir! Bir göye bax, gör nə titrir ulduzlar,  
Həvəyə açma dəhanını ki, kəhkeşən dondu.  
Nə ahi-sərd çekib çərxi biqərar edisiz?  
Səbur olun, ey odunsuzlar, asiman dondu!  
Firiştəgani-xudaye xəber verin, gəlsin  
Ki, nəzmi-Möcüzi-gümgeştə dərdəhan dondu!

Qəribə bəxt edib etə xudayı-insü can mənə,  
Nə eñniya qran verir, nə buse dilbəran mənə.  
Zibəs ki, canə doymuşam, oxu kəmanə qoymuşam.  
Münəccimə, səni xuda, o bəxti ver nişan mənə!  
Hələ qəni deyir: “Əgər beş-on tümen verəm buna,  
Boşalı kisəmin başı, deyər bir az ziyan mənə”.  
Deyin görək, nə eksilər o ləli-abidaridən,  
Həzar busa verə əgar o yarı-güldəhan mənə?  
“Ağa!” deyər xanım mənə fəqət pulum olan zaman,  
Pulum bitibdir “Ey” deyər gənə Tükəzzibən mənə.  
Olaydı kaş bir nəfər metai-şerə müştərim,  
Alaydı bu qəzəlləri, verəydi bir qran mənə.  
Deyir ki: Diş verən verər çörək, qovun və gülbəsər.  
Acından öldü çox püsər, olan, demə yalan mənə!  
Əgər pilovdan ötrüdür, hanı bunun məsəlehi,  
Əgər deyil, neçin verib xuda sumaxpalan mənə!  
Könül nə səhni-xanədə, nə beyt-i-həqdə şad olar,  
Na naş xoş gelir mənə, nə şurişü fəğai mənə.  
Açanda vaiz ağızını tökür şərərə məclisə,  
Oxur cəhənnəm ayesi həmişə, hər zaman mənə.  
Günükü macəra gecə xəyal evində canlanır,  
Hücum edir haman gecə beş-altı yüz ilan mənə.  
Nə hureyinə talibəm, nə abi-səlsəbilə mən,  
Nə yar, olar, nə mey bu gün, nə mar o düstdən mənə.  
Tökün şərabi metrətə könül düşəndə möhnətə,  
İçin doyunca siz, fəqət verin bir istəkan mənə.  
Yaratmayıb yeri, göyü, kamançəvü defü-neyi,  
Kəbabı, həmdəmi, meyi, meger o mehriban mənə?  
Bülənd qəsrilər dolub şərabxorilen tamam,  
Misali-bum viran qalır xərabə aşıyan mənə.  
Mən içmədim ki, yatmayam və lakin öyle yatmışam,  
Mahaldır özüm duram, gəlin, verii tekan mənə!

## BAYRAM GƏLİR

Eylə tərəhhüm, xuda, bəndeyi-bidövlətə,  
Yoxdu tila kisədə zad-mad alım külfətə.  
Mən necə əlboş gedim xaneyi-viranımə,  
Axırı-çərşənbədir, mən nə deyim övretə?  
Az qalır axşam ola almamışam yağ, düyü,  
Bir şahı da yox verəm, birce dənə kibrite.  
Dönməmeli xanəye, çəkmeli dəbanları,  
Etmeli burdan fərar, fatihe bu millətə!  
Söyleyin, ey nazənin, sədriyi-izzət-qərin,  
Yeddi lövünü ləin atdı məni qurbətə.  
Zəhr kimi danışar, hər bir işə qanşar,  
Göresən övrətlerin xeyri nədir millətə?  
Bu qısaçıq ömürlə, neylərəm mən oğlanı,  
O, para qazanınca mən gedərəm cənnətə.  
Gər çiçək aparmiya, məndən sora sağ qala,  
Yoxsul dədənin oğlu həsrət qalar rahətə.  
Əgər oxuyub yazmaq nəsib ola oğluma,  
Millət söyər goruma, ələ alsa qəzetə.  
Yetimlə bazar dolu, bürəhne qılı-qolu,  
Tumançaq Əliqulu xeyir verməz dövlətə.  
Hər gün ruzə, hər gün çay, hər gün: "Ey yay, acam, yay!".  
"Ey yay" qarın doyurmaz, paltar olmaz ümmətə.  
Qulaq verin bir mənə, bayramdır, ey hacılar,  
Başı açıq bacılar möhtacdı bir fərqətə.  
Gər verilə hüququ, fəqir yaşar şah kimi,  
İmanı yox ağalar doldururlar sabətə.  
Cəm olluq bir yerdə çox, dünyahıq işimiz yox,  
Söhbətimiz tamamen racedir atxətə.  
Aləmi-manyatımız batıl etdi hissini,  
Milleti-biçareni saldı xabi-qefətə.  
Çağırıram nə qədər ayılmır bu biçarə,  
Günəş çıxdı duvara, dur, geləsen lənətə!  
Şəhər gerek tez duram, zad-mad alım bayrama,  
Gecənin nə vaxtıdı, bax bir görkə saetə!  
Bu il bayram bikarə saqıya, beş gün sora

Hilali-mahi-siyam görünəcək ümmətə.  
Her il sizdəh günü eyş cyllar idik sehərada,  
Bu il bayram bikarə, saqıya, beş gün sora  
Ağayı Naxçıvanı<sup>1</sup> bir söz deyim mən sənə,  
Sizdəh günündən kam al, özün salma zəhmətə!  
Gər yoldaş istəyirsən, hacı Məhəmməd Əli  
Təraş edir səqqəli, inanırıq qiyamətə.  
Nigarananam bir az mən hacı Hüseyn ağadan<sup>2</sup>.  
O da mən deyən olsa, apar bəzmi-işrətə!

## MÜBAŞIR GÖLDİ

Bilin, agah olun, ey bəndəgani-həyyi-sübhani,  
Mübaşir qoydu mız üstə gene çotko, qəlemdən!  
Əgər sənvati-sabiqlə edə rəftar bağızla,  
Deyin ki, ömrünü vermiş size, razqi ve şahani.  
Xudaverdi gətirse xəlqi təngə, ittifaq eylin,  
Vurun, qanın tökün meydana, – mən verdim bu fitvani!  
Mübaşir qeyzə gəlsə çotka ilə başızi yarsa,  
Tutun siz də yaxasından, döyün, ta incisin canı.  
Yaman söylərsə, föhşü nasaza, səbr eyləyin, çünki  
Qədimən rəsmidir bu – hifz edin qanuni-İrani.  
Fəqət caiz deyil pakare hər gün baş əyə aqıl,  
Əgər kisəndə pul var, ver təmamən həqqi-divani!  
Fəqirin var gümanı bir mitil yorğanə, ya rəbbi!  
Səni verrəm qəsəm Quranə, hifz eylə o yorğanı!  
Deyirlər sahibi-lütfü kərəmdir həzrəti sərhəng,  
Fəqire söyleyin gizlətməsin govduşı-nalani.  
Əgər kəblayı Mahmud etmiya insaf ilə rəftar,  
O gün ki, ip tutar, eylər məsahe bağı-bostanı,  
Onun da təxətin eyler sərnigun vallahi-billahi,  
O Allahi ki, saldı təxtdən məşdi Rəfi xani.

<sup>1</sup> Şairin səmimi dostu, məşhur maarifçi və ədəbiyyatşunas Hacı Məhəmməd Naxçıvanı

<sup>2</sup> Hacı Məhəmməd Naxçıvanının kiçik qardaşı

Yoluz düşsə fəqirin bağına insaf edin, qardaş,  
 Qaradağlı kimi doldurmuyun xurcuna almanı!  
 Tənavül eyleyin, həm doldurun xurcunu sər-ta-sər,  
 O əşxasın ki, var dükkani, kəhrizi, dəyirmani.  
 Dəssə: Əl vurmayın şaftalıya, aluya, əngurə!  
 Nişan versin mübaşir hacıya bu hökmü fərmanı.  
 Cəmaət, zəhmətim çox oldu, lakin bir sözüm qaldı,  
 Onu da ərz edim, xətm eyleyim bu qəmli dastanı.  
 Dünən gördüm yaxasından tutub bir övretin pakar  
 Deyir: On beş qran ver, verməsən yandırram atanı!  
 Deyir övrət: mənə bir şahi göndərməz xuda haqqı,  
 Özüm de qalmışam, Allah görüm öldürsün oğlanı!  
 Qoyub börkün yanaki bilmirəm hanki cəhənnəmdə,  
 Nəyin satım verim, qardaş, nə bağı var, nə dükkani.  
 Qoca bir övretəm, cəhre əyirəm sübhü şam hər gün,  
 Necə mən artırım ondan verim mərsumi-sultani?..  
 Nə qədri ağladı, yalvardı, təsir etmədi, axır  
 Açıb çadırşəbin verdi ona biçarə keyvani.  
 Məger azdır səvabi-rəf zülmün ondan, ey cahil,  
 Nə tovlarsan o təsbih, burax, ey riş-tulani!  
 Sənin var dövlətin, ərbab, buyur bir iltifat eyle,  
 Bu zülmün rişəsin qaz, bir sevindir, Şahi-mərdanı!

## ONUN NƏ AXİRƏTİ XOŞ OLAR, NƏ DÜNYASI

Onun ki, yoxdu doşabı, yağı, yumurtası,  
 Onun nə axırəti xoş olar, nə dünyası.  
 Xoşa səadətinə onların ki, var balı,  
 Seher tənavül edər, həm keçər günortası.  
 Qəni önlənlərinə bal ilən çalar halva,  
 O dadı vermez, əmoğlu, fəqirin halvası.  
 Görəndə bali-ləzizi gözün yum, ey yoxsul,  
 Mələl edər səni çünki onun tamaşası!  
 O dövr keçdi ki, dərvish aqibət-endiş  
 Deyəndə mədh gizildərdi xəlqin arxası.

O dövr keçdi, pozuldu əqidəsi xəlqin,  
 İlancılar qutunu satdı, falçılar tasi.  
 Bu əsridən nə seyid xoşanı və nə elvat,  
 Götür bu əsri, xudaya ki, çoxdu xülyası!  
 Nə rozaxanı-bələd şaddır, nə qaziyi-şehr,  
 Necə güller, danışar bu zəmanə mollası?  
 İki əlim iki boş ciblərim edər təftiş,  
 Düşəndə yadına nagah qışın qovurması.  
 Edin səmavərə lənət hemişə, ey yaran  
 Ki, xərci, məsrefi var hər gün on bir əbbası!  
 Nə bisəbəb bizə bu zülmü ruzigar eylər,  
 Bilir ki, şillaq atar xər çoxalsa arpası.  
 Nə sürmə vardı gözündə, nə vəsinə qaşında,  
 Libası yox Tükezin, lap qaçıbdı sovdası.  
 Dedi: Nə vaxt alacaqsan Tükezzibana libas?  
 Dedim: O gün ki, bitər yarma, rişə dəvəsi.  
 Dedi: Deyirlər açıb karxanə bir məşədi.  
 Dedim: Bəli, yaşasın həm özü, həm ustası!  
 Qəm eyləmə, sənə Möcüz alar tuman, köynək,  
 Əger vere nisye "Hümməti" fabrikası.

## EDƏR

Gahi ana feraqı ciyər dağidar edər,  
 Gahi ata vəfati könül biqərar edər.

Hər gün xərab olar birinin aşyanəsi,  
 Daim gələr qulağımızə qəm tərənesi,  
 İşlər sabahü şam cahan karixanəsi,  
 Tifli-cavan, cavanımızı ixtiyar edər.

Eyler səhər vida təyyur aşyanəsin,  
 Qalxar, düşər, tədarük edər abü danesin,  
 Ey vah!.. Əger gələ, görə o, əhli-xanəsin  
 Səyyad edib əsir, baxar, axü-zar edər.

Gahi fəraqı-yar pozar istirahətin,  
Gahi qəmī-zəmanə bükər sərv qamətin,  
Bir gün oruc tutar boğazından cəmaətin,  
Sübħū məsa kəsalət evin tarümar edər.

Gahi soyuq bəradəri-Şimrū Yezid olar,  
Bəsti sinar, lüləngi-teharet şəhid olar,  
Gah qar yağar o qədri ki, yol napədid olar,  
Məşdi qalar həmamda tek, intihar edər.

Gah qəlb qüssədən eriyər, gahi üstixan,  
Gah can sıxar məzənnəyi-çit, gah Tükəzzibən,  
Gah qənd bənd olar bize, gah çayı-cansitan,  
Gahi odun, kömür biz ilə karizar edər.

Kaş olmayıydi dehridə bu qayqanağ, tərək,  
Qəm-qüssə udmayıydi bəşər gündə bir çərek!  
Ey dustan, dülgərə tapşırmayın dibək,  
Zira ki, xərci küftə sizi xarizar edər.

Qış çıxsa, eyd golsə, bahar olsa gül açar,  
Bülbül gələr tərənnümə, qəm qəlbdən qaçar.  
Yainki xəlqımız genə kəl-kəlləsin açar,  
Qəddarəyi-cehalət onu zəxmidar edər.

Əvvəl gərək verəm size bir sər-səlaməti,  
Göz yaşım ilə isladam o pak türbəti,  
Bəd ərz edəm: Gətirdimi yeznə əmanəti?  
Möcüz həmişə onlar ilə iftixar edər.

## NƏQQAS

İstəsen qəlbin eyleyə rahət,  
Ey əmu, qoyma qoynuva saət!  
Gah olar cami, gah fənari şikəst,  
Gah qalar dəli, gah qabağə gedər.

Qayırar saatı çü saətsaz,  
Tİq-Tİq eylər o altı saat saz,  
Çün keçər altını, yatar, durmaz,  
Facerü həqqə yomu-filməhşər.

Əhl sənətdə az olar hacı,  
Eylər əmma tərəqqi həlvəçi,  
Xəlq edib tarı acı-mehtacı,  
Ta nizamile işləyə mehvər.

Nə kəsalətlə yuxlusən, heylə,  
Dur görax, ey qulami-pürhiylə!  
Get o seccadəbafo ərz eylə –  
İntizarındı bəndeyi-komtər!

Ağa seccadəbafo olub hazır:  
– Əmrü fərmayüşün nədir, şair?  
– Əmu, bu fərsi etmişən kafr,  
Mən müsəlmanem axır, ey xüdsər!

Al apar, iş yetişməsin anda,  
Bizə lazımlı deyil, sat Almandə!  
Mən qıla bilmərəm namaz onda,  
Çünki murdar edib onu cövhər.

Satılar, ey əmu, Amerikadə  
İldə yüz barxanə seccadə,  
Cövhərin rəngi tez gedər bədə,  
Bir daxi rəğbat eyleməz mister.

Ver pulun; al, götür bunu elan,  
Dedi: Almam! Dədim: Gərək alasan!  
Axürülmər fərsi misli-palan  
Yükledim üstünə bəzərbi ləver.

Gün qürub etdi, vəqt-i-şam oldu,  
Macəra bitdi, söz tamam oldu,

Cümlə esnaf şadkam oldu,  
Getir ol şırçını aye, Qəmber!

Bənd olub şırçı xalıqi-nasə,  
Gahi divarə, gahi kərbəsə,  
Nəqs edər səngpüst, çərpəsə,  
Şəkli-Bəhramü Bəhmənү Növzər.

Şırçıya! Çekmə şəkli-insani,  
Etme təqlid həq təalanı!  
Ey xuda-naşunas, ey Manı,  
Sən Refaelən və ya Azər?

Mərd nəqqəşə bu itab-xitab,  
Etdi təsir misli tiri-şəhab,  
Durdu, eyləşdi, baz verdi cavab,  
Dedi bir söz ki, misl-lö-lö-tər.

Zahirən gərci xoşnümədir bu,  
Batinən xeyli binəvadır bu,  
Mərəzi sillə mübtəladır bu,  
Solacaq günbəgün bu gül peykər.

Ey olan cəhl-məhzinə razi!  
Şəkl göstərməsəydi imrazi<sup>1</sup>,  
Nə şəriət qalardı, nə qazi,  
Nə tabəbet, nə sən, nə mən, nə süver.

Etmez hərgiz ləvat istimna  
Elmi-təşrihi gər görə bürna.  
Şəki bir aynədir ki, ey ağa!  
Görsənir onda hər xəlavü xətər.

Bu qılınc, bu – əreb komandanı,  
Bu – Mədain, – o – qəsri-virani.

Bax, bu – Rüstəm, o – şahi-Sasani,  
Bu – Ömer, bu – Dires, bu – zərgər.

Cün təmam eylədi sözün nəqqəş,  
Sildi məndil ilə gözün nəqqəş.  
Pəs mənə çöndərib üzün nəqqəş,  
Dedi: “Əlcöhlü-yehrəqül-mənbər!”<sup>1</sup>

İncimad etdi Qülzəmü Rey, yar,  
Bitdi tənxah qəfiye; ey yar!  
Qoy yataq, vermə Möcüzə mey, yar,  
Sən də yat, az qalib sönə ləntər.

## İSTƏRƏM

Çəkil kənarə, ey bulud, hilali görmək istərəm,  
Nəinki qüssəvü qəmi-məlali görmək istərəm.

Məlalü qüssə qelb evin tutub qara bulut kimi,  
Qurutmuş atəşi-əteş dimağımı qurut kimi,  
Tükəzzibən qapar məni günorta vaxtı qurt kimi,  
İnanma, gər deyəm: Belə əyalı görmək istərəm.

Nə darradar edirsən, ey kişi, nedir qəbahətim?  
Nə vermisən, alammışan, bu köynəyim, bu çərqətim!  
Tüf, mürdəşir yusun üzün, tükəndi səbrü taqətim  
Ki, mən də ağızvi sənin qapalı görmək istərəm.

Nə süd getirmisən eve, nə çay-qət, nə et, kişi!  
Nə şəqlənursan övrətə, uşaqa, bədsüfət kişi?  
Mən evdə istərəm bu gün lavaş, yoğurt və mət, kişi,  
Nə mən ala-bula olan səqalı görmək istərəm.

Atılma, düşmə, gözlərin bərəltmə, qurbanğa kimi,  
Dilin uzatma üstümə, suvaq verən mala kimi,

<sup>1</sup> Cəhalət mənbəri yandırıldı.

Bax əllərimə bir utan, olobdu səngipa kimi,  
Əlimi, həm ayağımı hənəli görmək istərəm.

Mürüvvət eylə, ey bulut, çəkil kənarə Qərbidən  
Ki, ta üzün nişan verə o mahipara Qərbidən,  
Çəkil, o xoş xeyal edər mənə işarə Qərbidən,  
Xeyal evində çünki mən xeyali görmək istərəm.

Çəkil kənarə, ey bulut, bir ay qalır baharındən,  
Dəqiqələr keçər gedər, həyati-biqəraridən,  
Gərək yeyək, içək bu gün şərabidən, xiyarındən,  
Öpək ləbi-nigaridən, vüsali görmək istərəm.

Xoşa o şəxsin halinə ki, bir gözəl nigar ilə  
Kənari cüyibaridə yeyər, içər qərar ilə,  
Dodaq-dodağə vəsl edər o yarı-gülüzər ilə  
Ki, ta günəş qürub edər, o hali görmək istərəm.

Səfəhdı ki, o kimsənə cəhanə etibar edər,  
Şərabidən kənar olar, nigarsız nahar edər  
Ki, aqibət əcəl bizi yegan-yegan şikar edər!  
Odur ki, indi mən rüxi-qəzali görmək istərəm.

Qənimət əst dəm bu gün, gətir şərab, saqiya,  
Nigare söyle tez gələ, edə şitab, saqiya,  
Həyat çün keçər-gedər, misali-ab, saqiya,  
Zəvalidən qabaq o məhcəmali görmək istərəm.

## İŞİQLANSIN

Gül, ey ləli-ləbi-canən, dürü dəndən işıqlansın,  
Gül, ey ruhi-rəvanim, şəddeyi-mərcan işıqlansın!  
Şəhabı-nəm könül viranəsin zülmətsərəy etdi,  
Kənar ol məndən, ey firqət, dili-viran işıqlansın!  
Xeyali-xali-canən tar, məclis tar, aləm tar,  
Çırığın yandır, ey vislət, şəbi-hicran işıqlansın!

Gəl, ey məşşateyi-daniş, cəmali-yarə ver ziynət,  
Cəhalet pərdəsin yurt, arizi-canən işıqlansın!  
Gecə röyadə gördüm bir nəfər vaiz deyir: Yaran,  
Cəmalin açısından İran qızları, İran işıqlansın!  
Dedim: Bu söz deyil, əlməsdır, çıxdı dəhanindən,  
Pədərcan, böyle söylə, daima, insan işıqlansın!  
Ayıldım xabidən, dilşad getdim məhzəri-şeyxə,  
Dedi: Layiqli bir söz söylə ki, iman işıqlansın!  
Dedim: Qızlar deyir – biz də yazaq, oğlan kimi kağız...  
Açıqlandı, dedi: Qoymam Güneyistan işıqlansın!  
Səni verrəm qəsəm binti Rəsulallahə, ey vaiz,  
Büsati-cəhli yix, qoy aləmi-nisvan işıqlansın!  
Səba, düşsə yolu Tehranə, söyle miri-Tehrane,  
Fəqət Tehran deyil İran, gərək hər yan işıqlansın!  
Cəsaretlə qədəm qoy ərseyi-meydanə, ey Nadir,  
Qiḷincin eylə üryan, ərseyi-meydan işıqlansın!  
Düşüb zindani-cəhlə Yusifi-Gümgəştə müddətdir,  
Züleyxa, aç cəmalin, guşeyi-zindan işıqlansın!  
Gətir, saqı, meyi-əhmər, içib ta məst ola Möcüz,  
Fərehlənsin könül bir dəm, xoş olsun can, işıqlansın!

## MÜBARƏK AY

Mahi-mübərek gəlib etdi pərişan mənİ,  
Saldı nəzərdən genə çay ilə qəlyan mənİ.

Güller açıb, dilbərim, fəstli-bahar oldu, gəl,  
Ey sənəmi-məhliqa, vəqt-i-nahar oldu, gəl,  
Cin yiğışış başıme, hövəsələ dar oldu, gəl,  
Qorxuram Adəm kimi tovlaya şeytan mənİ!

Durdum obaşdan çağlı xeyli kesalətlə mən,  
Ta şikəmi sazlayam çay ilə, həm atla mən,  
Qaynadı su, dəmlədəm çaydanı zəhmətlə mən,  
Çıxdı müəzzzin dama, eylədi nalən mənİ.

Söylədim: Ey hərmələ, kəs səsüvi, qoy görax,  
Dəmləmişəm çaydanı, xərcim olub bir qalax,  
Lal olasan, ay kişi, kar olasan, ay qulax,  
Eylədiz alman kimi qanuma qəltən məni!

Miriqəzəb tek durub çaydanı vurdum daşa,  
Arvad ayıldı, dedi: Ay kişican, çox yaşa!  
Xeyli xicalətlə mən yorğanı çəkdim başa,  
Eylədi qərqi-ərəq siqləti-yorğan məni.

Suzi-ətəş yandırıb qəlb evini bal kimi,  
Qameti-şümşadımı acliq edib dal kimi,  
Süfrədə yağılı kökə – mən baxıram mal kimi,  
Az qalır iftar edəm, qoymayırlar oğlan məni.

Möhtəsibi-bihəya bağladı meyxanəni,  
Meyl edir əmma özü her gecə peymanəni,  
Qoy yerə şeytan kimi səbhəyi-səddanəni,  
Daneyi-təzvir ilə tovlama, şeytan, məni.

Molla bir aydır deyir məsəleyi-heyzidən,  
Qan töküür məscidə lətteyi-xurnizidən,  
Heyf ki, acliq bu gün qoydu məni feyzidən,  
Lal olasan, ey kişi, saldın ayaqdan məni.

Satdı dünən cənnəti saqqalı yovşanlara,  
Hürlərin cümləsin kəlləsi üryanlara,  
Qalmadı cənnətdə yer bəylər ilə xanlara,  
Şükr xudavəndimə, eyləməyib xan məni.

Məsələdən her zaman bövlü mənidən<sup>1</sup> deyir,  
Eyləyin, oğlan, həzər kibri-menidən, – deyir.  
Məsələ çün xətm olur, Şimri-dənidən, – deyir,  
Qaşqabağın turşadır, ta edə giryan məni.

## İSTƏR

Mərizi eşqi, ey dilbər, təbib-i-mehriban istər,  
Əlili-dərdi hicranəm, könül arami-can istər,  
Dehanın qönçeyi-püstə, açılsa, könlü şad eylər,  
Bu röşəndir ki, yar yarın həmişə şadıman istər,  
Ləbin söyler ki: Mən qəndəm! O qəndə mən də xahəndəm,  
Nə tənha mən sənə bəndəm, səni cümle cahan istər.  
Cəmali-gül üzərindən əyil bir gül derim, cana.  
Nigarın görməye aşiq əlində ərməğan istər.  
Cəhanda yoxdu manəndin, misali-zülfüdilbəndin,  
O rəftari-xoşayəndin görənlər hər zaman istər.  
Həmişə arizukeşdir cəmalin seyrinə didə,  
Və lakin gözlərin görçək onu tirü kəman istər.  
Müjən bir ox verib qoydu kəmanə, gözlərin atdı,  
Ürəkdən aşiqi dəldi; olub təslim, aman istər.  
Dedim: Çahi-zənəxdanın nə qədri tuli var, söylə?  
Dedi: Aşıq, cünun olma, məhəbbət intəhən istər!  
Əlində desteyi-nanə verərsən Möcüzə, ya nə?  
Gedirsən tək gülüstənə, yanında pasiban istər.  
Boyun sərv-i-xüraman tək çəkilmiş səmti-eflakə,  
Otur, bir buse lütf eyle, əyaqda nərdüvan istər.

## DÖVRAN MƏNİMDİR

Çün qədəm qoydu hüdudi-Güneyistane həqir,  
Dedim: Ey qövm, salın altına bir köhna hesir.

Oxudum vird qulağınə riyakarilərin,  
Elədim exz zəru simin o dindarilərin,  
Saxsı fincan ilə yıldım evin həmkarilərin,  
Elmi-təzvirü riyadə mənəm ustadi-şəhir.

Elədim bir neçə mollalər ilə razü niyaz,  
Anladım ki, o cəmaətdə kamal azdı bir az,  
Dedim: Ey qövm, qılın siz mənim arxamda namaz,  
Yetirim mən də size dirhəmü dinar kəsir.

Rüqəba xadimi, filfor inandı o sözə,  
Mali-dünyadən öter aldıla hər zədə gözə.  
Cümlesi beyət üçün çökdü hüzurumda dizə,  
Bəxt yar oldu mənə, eylədim əşrafi əsir.

Qul kimi düşdü dalimca cün ağayani üzam,  
Pəs bu övzak görüb eylədi təqlid avam,  
Şöhrətim çulgaladı Ərvənəq, Ənzabi tamam,  
Oldu viran o zaman xaneyi-şeyxani-kəbir.

Altı aydan sora molla əmilər düşdü başa,  
Kimi aldı ələ satur, kimisi qapdı maşa,  
Lakin atdıqları oxlar hamısı getdi boş'a,  
Oldu məğlub siyaset genə, ədayi-həqir.

Deyin onlara mənəm elmi-siyasətdə fərid,  
Yığmışam başımə minlərcə kefənpuş, mürid.  
Eylərəm hökm, tökər qanızı kəffaşı-rəşid,  
Gürzi-təkfir ilə başın əzəram misli-Nekir.

Ayetullah mənəm “fil ərzeyin və səma,”<sup>1</sup>  
Mənə məxsusdi bu rütbə, aya qövmi-dəqa,  
Məni eylellə bu əlqabile hər yerde dua  
Çavuşü növhəkərii zakirü əmavü bəsir.

## ONU

Şerarət olsa biri – xəlq edər mezəmmət onu,  
Öğurluq etse raiyyət – döyer hökumət onu.  
Hökumətin gücü çatmir bu sağrı başmağə,  
Gedək kime, görəsen, eyleyək şikayət onu?  
Bəs hanı Rüstəmi-dəstan ki, gire meydane,  
Səqir uşaq kimi qorxur görəndə millət onu.  
Gətir qulağıvi, bir söz deyim nəhani sənə,  
Cəmaətin gücü çoxdur, yixar cəmaət onu.

O əl xəyanət edibdir əmanətə, saqı,  
O hiyləger əlidir, cələmə ziyarət onu.  
O mötəqid dəyi ruzi-qiyamətə hərgiz,  
Gər etiqadı ola, qorxudar qiyamət onu.  
Dedim: Əgər lotusan, qoyma başuva dəstar!  
Məqəmi-qeyzə gətirdi bu söz nehayət onu.  
Dedi: Bu rədd danişdi, kənar olun bundan  
Ki, qorxuram gələ od yandırı bu saat onu.  
Inandı bu sözə filfor binəva gətdi,  
Dağıldı hər biri bir yanə, etdi rahət onu.  
Təzə imarətinə üç qapı qoyub fazıl,  
Qəribə xoş yaşadır bizdəki cəhalet onu.  
Dedim: Bunun pulu hardan gəlib? Dedi: Sənə nə?  
Dedim: Həmin fəqərə eyləyib imarət onu.  
Dedi: Çaxır səpərəm üstüvə, dilin qıssalt!  
Dedim ki, düzdü, ağa, söylürəm zərafət onu.

## VAR

Desəm ki, “hüsñüdə, Yusif, sənə bərabər var”,  
Necə deyim bu sözü? Tarı var, peyğəmber var!  
Çəkil kənardə dur, seyr elə o məhruiyi,  
Soxulma yanına, aşiq, əlində xəncər var.  
Qoyulla ismini “məşuq” xəlq cəlladın,  
Deyəllər adına “yar” harda bir sitəmkar var.  
Bəqədri-əlli tūmən bəl edir hər il yaran,  
Misali-gürgi-dəqa bizdə bir səmavər var.  
Qəribədir ki, bu xərci görən deyelle genə:  
Bizim vətəndə neçin əlli min qələndər var?  
Vətəndə çıxdu ilançı, dilənci, cadugər;  
Nə garixaneyi-pənbe, nə mədəni zər var.  
Otuz tūmən iki lampaya xərcim olmuşdu,  
Qolum toxundu, o sindi, deyin ki: Əllər var!  
Gər iyne verməyə kafer qiçım qalar üryan,  
İlahi, saxla beladən nə qədri kafer var!  
Beş-altı min tələbə serfi nehv ilə məşğul,  
Baxın, görün, nə qədər müftəxər dilaver var!

<sup>1</sup> Yerlərin və göylerin

Nəcəfdə hər biri on min türmən edər məsref,  
Gelər, deyer bize: Yaran, Nəkirü Münker var.  
Qulaq neler eşidir rehniümayi-millətdən,  
O şad, səndə, vəli, xatiri-mükəddər var.  
Ədəbə mey içirəm hər gün həq hüzurində,  
Əgər ədəbsizə cənnətdə abi-Kövsər var.  
Gedin durun qapıda, qoymayın gələ vaiz,  
Sərimdə şur, əlimdə şərabi-əhmər var!

## TƏŞBİH

Əla, ey hünərmənd səbzi-məzəc!  
Əya novcavani çuğundur ayaq,  
Yazım mədhüvü, lakin, əmma, fəqət,  
Açıqlanma və salma qasıü-qabaq.  
Boyun misli-girdiyi Hindustan,  
Başın daş kələm, qaşların ispanaq.  
Noxud gözlərin, rıştə kirpiklerin,  
Edib şirü şəkkər kimi ittifaq.  
Əla, ey püsər, misl bərki-kələm,  
Yaratmış xuda səndə bir cüt qulaq.  
Badımcən deyim burnuva ya kədu,  
Səfərcəl deyim, ya sürəhi, qabaq?  
Saqqalın tərə, bişərin cəferi,  
Dəhanın tərək, ləblərin qayğanaq.  
Dilin bamiyə, dişlərin mercimək,  
Danışma, ay oğlan, mənə ver qulaq,  
Qovun qaşların, gülbəsər qolların,  
Xuda eyləsin bədnəzərdən uzaq!  
Əlin pəncəyi-nərm uşqun kimi,  
Və barmaqların həm onunkundan ağ.  
Ne Lelidə<sup>1</sup> vardır, nə Sabirdə bu  
Hünər ki, yaza vəsüfü bu sayaq.  
Tamam oldu söz, bitdi şerü qəzəl,  
Getir xəletin Möcüzün ver görax!

<sup>1</sup> Leli – XIX esrde İranda yazıb yaratmış məşhur Azərbaycan şairi

## MƏŞĞULAM

Nə təsbihü, nə təqdisü, nə Quran ilə məşğuləm,  
Bu günlər mən kanarı-bus canan ilə məşğuləm.  
Süzəndə gözlərin canan, düşür əsabimə lərzə,  
Vücdum xəstədir, peyvəstə dərman ilə məşğuləm.  
Dəxi vəz eyləmək mümkün deyildir bəndəyə, çünkü  
Gecə ta sübh olunca nari-püstan ilə məşğuləm.  
Üsuli-dinə vaqif, həm fırui-dinə arıfdır,  
Cəmi ehkamə dara bir müsəlman ilə məşğuləm.  
Xəyalım var yazam şərhi-kitabi-hüsni-ayinə,  
Dəvətə tökmüşəm çernil, qələmdən ilə məşğuləm.  
Yədi-beyzası var naz eyləməkdə, eşq satmaqdə,  
Rimuzi-esqə vaqif bir sükəndən ilə məşğuləm,  
Üzü gül, zülfü sünbüll, dəheni püstə, boyu bəstə,  
Gəhi nafı-müdəvvər, gəh zəanaxdan ilə məşğuləm.  
Məni yalqız qoyun yarımlə, ey yaran, sizi tari,  
Bu günlərdə nə din ilə, nə iman ilə məşğuləm.

## İLAHİ

Oxu kəmanə qoyubdur genə zəmanə, ilahi.  
Zəmanənin oxuna olmuşam nişanə, ilahi!  
O buğda ki, bir ay əvvəl iki qranə idi,  
Satırlar indi onu beş qranə, ilahi.  
Zəri yəlin xanımın satmışam bahalıqda,  
O yare bəsdi bu yarı-şəkər-dəhanə, ilahi.  
“Çıxart görüüm qulağından o guşvarələri!”  
Necə deyim bu sözü mən Tükəzzibənə, ilahi?  
Apardı mövləri şaxta tamam, xaneyi-qəlb  
Yanır, misali tənuri-çörəkçixanə, ilahi.  
Ne fəxri qaldı, nə kişmiş, nə ciğciğa, nə şanı,  
Nə doldurum səbətə, ne töküüm tiyanə, ilahi?  
Doşabsız yaşamaq qış zamanı müşküldür,  
Ələlxüsüs o biçarə bağibanə, ilahi.  
“Tərək, tərək!” – deyəcək, ağızının suyu axacaq,  
Nə səbzə var, nə təbərzə, yeyə, dayanə, ilahi.

Əlindən hər nə gelir eyləmə müzayiqə sən,  
 Bu can fədadi sənə, qoy oxu kamanə, ilahi!  
 Beş-altı danə ərik var fəqət ağac üstə,  
 Onun da başına daş sal beş-altı danə, ilahi.  
 Cevizi yox, bəcəhənnəm, mübaşiri-zalim  
 İki riyal alacaqdır bu girdakane, ilahi.  
 Yeqinən isteyəcək maliyat bu bağırma dövlət,  
 Gütüm ki çatmayacaq ol filan-filanə, ilahi.  
 Həmi əkin qurusun, həm verim mübaşire bəhra,  
 Necə təhəmmül edim bu qədər ziyanə, ilahi?  
 Duani biz edirik, axır, atam sənə qurban,  
 Mələklərin yağışı yağdırır Livanə, ilahi,  
 Güney fəqirinə nəfi nədir buyur, aya,  
 Əğər yağış yağa hər saat İsfahanə, ilahi?  
 Çörek tapılmasa kətdə fəqir dura bilməz,  
 Minər kalıskaya varlı, gedər Kaşanə, ilahi.  
 Qəni yeyir pilov her gün horut-horut, baxıram;  
 Gedə gelibdi məgər seyr üçün cahansə, ilahi?  
 Mahali-Ərvənəqə nazil eyle rəhmətin, Allah,  
 İki əlin götürüb Möcüz asimanə, ilahi!  
 Mühasinin uzadıb sən deyən kimi, görüsən,  
 Və qırxdırın başın həm misli hindivana, ilahi.

## ETDİN

Sən güribeyi-miskini bibalü-pər etdin,  
 Verdin qanadı serçiyə, xeyli zərər etdi.  
 Xəlq eylədiyin meyyələri yırtdı, dağdı,  
 Cün dimdiyini tiztər əz nişter etdin.  
 Xəlq eyləmisen “əksəri-əmrudi” uzunsov,  
 Əmrudi-zimistani niyə girdever etdin?  
 Yüz şəklidə, yüz təmídə alma ki, yaratdin,  
 Yoxsul kişinin fikrini zirü zəber etdin.  
 Heyvalarə xoşrayıhe xəlq eyləmisen çox,  
 Zərdalunu həm misli-nəbatü şəker etdin.

“Hacı Məliki”, “Serdəcəli”, “Xanqulu-Xani”  
 Yusif kimi şirin-dəhənү, simübər etdin.  
 Bilməm nəyi xurmani elə dadlı yaratdin,  
 Turpi, bibəri, filfili misli-zəhər etdin?  
 Cox hörməti var tacirü tüccar arasında –  
 Badami-güləndəmi əcəb bəxtəvər etdin.  
 Siması çopur, heyəti-məcmuəsi məzhək,  
 Xəlq eylədin ol daş kələmi, çox hüner etdin?  
 Findix var ikən püstəni neylərdin, ilahi,  
 İsraf həramdır deyə, bizdən betər etdin.  
 Sərf eylədin ovqatuvı itburnu qayırdın,  
 Bax bir ona, zənn etmə ki, şəqqülqəmər etdin.  
 Yüz gunə üzüm vardı fəqət mülki-güneydə,  
 Xoşbəxt üzümün tayifəsin bişter etdin.  
 “Fəxri”lərə lütf eyləmisen dövləti-büşyar,  
 Raziqləri yoxsulluq ilə didətər etdin.  
 Ətfali-sərək dəstə yatır bir-biri üstə,  
 Dünyamı o biçarelərə tengtər etdin.  
 illət nola kişmiş tərəfə meylin olubdur  
 Ki, milləti-əngurə onu tacı-sər etdin?  
 “Ləli”ni, “sühabini”, “kərəndəmi”ni, yahu,  
 Qarun kimi müstəqriqi-ləlü gühər etdin.  
 Zəfran suyuna basdırın o narincı, limuni,  
 Nari, gilənarı niyə xuninciyyər etdin?  
 Sarı, qərə, göy, qırmızı alu yaradıbsan,  
 “Məsrəfləri sevməm” dedin, əmma nələr etdin?  
 Ağ germəyi bazaridə cün sahibi-övlad  
 Gördü, dedi: “Zalim, məni sən dərbədər etdin!”  
 Baxdı qonağa həsret ilə, söyledi: Ya rəb,  
 Qismət mənə dünyadə fəqət gülbəsər etdin!  
 Lütf eylədin hacı yedi, qarpz kimi şışdi,  
 Mən ney kimi qaldım, məni cün rəncibər etdin!  
 Biçarə söyüd çox sənə yalvardı, yaxardı,  
 Əl qozadı dərgahuva, səyin hədər etdin.  
 O sızlədi, yalvardı, ona etmədii ehsan,  
 Əmma cevizi xeyrəsəri-milyaner etdin.  
 Bir şahi də lütf eyləmədin sərvə, çinare,

Minlərcə tūmən torta verib, mətəber etdin.  
 Şaftalını görçək kasıbin ağızı sulandı,  
 Heyfa ki, o biçarəni xali-kəmər etdin.  
 Görçək hulunu başladı fəryadə cavanmərg,  
 "Kəs, bic, dedim, axır məni sən dəngəsər etdin".  
 "Ədlili sevirəm; zalimi sevməm!" dedin, əmma  
 Ənciri yaratdin, məni bisimü-zər etdin.  
 Qəsd eylədi hem caninə, həm malinə millet,  
 Sən iyənəni çovkani-qəzavü qədər etdin.  
 Başın dayadı mehreyi-divarə dərəxir,  
 Bükdün belini, oğlanı misli pədər etdin.  
 Gülzari-mehəbbətdə həzar olmadı dilşad,  
 Biz bəxti qara tek onu da nohəger etdin.  
 Tərk eylədi dünyani beş-on gündə zavallı,  
 Biçare gülün ömrünü çox müxtasər etdin.  
 Saldılıla tənurə səni, biçarə çuğundur,  
 Yandın gecə orda, necə şami səhər etdin?  
 Ari qayıran balı hacı etdi tənavül,  
 Düzdür, desəm – insanları sən müftəxər etdin.  
 Uşqun əli neylərdi desək, molla deyər: "Kəs!"  
 Gərçi onu bir dana, bizi min nəfər etdin.  
 Vaiz! Nə Ömər, bəlkə sən əfsanələrinle  
 Nisvani-supə, tifli-qodux, mərdi-xər etdin?  
 Məcüz, Ömər etdi səni islame müşərrəf,  
 Mindin sütürə beyti-xudayə səfər etdin.  
 Tökdün sən özün qanuvi meydani-Bərabə,  
 Sən ki, o günahuvi bəhökmi-Ömər etdin.  
 Qanın azalıb, indi deyirsən ona düşnam,  
 O neyləsin, oğlan, sən özün dərdəcər etdin!

## ÜÇÜN

Deyələ qəm yaranıb mündəris əbalar üçün,  
 Deyin gədayə ki, hazır ola belalər üçün!  
 Sən işlə sübhü məsa, ey cəfəkeş-i-dövran,  
 İmarət eyle bina möhtərəm ağalar üçün!

Nə "Hicrə, hicrə" deyib fərş edər ağa dərvış?  
 O hicrədə geyəcək yoxdu binəvalər üçün.  
 Qədər işi uzadar, pambığın qəza əyirər,  
 Fəlek girib paçala, bez toxur gədələr üçün.  
 Gözüvi yum beçə bali görəndə, ey miskin,  
 Onu fəqət qayırıb ari əğniyalər üçün.  
 Kəbab edər atı hacı, qoyar pilov üzünə,  
 Xuda edib qoyunu xəlq naxudalər üçün,  
 Hənəsi rəngi-qubar ilə tozdi rəncibərin,  
 Əgər həna ilə rəngi o əğniyalər üçün.  
 Bələni sevdiyi insanlara verər tari,  
 Hədiyeyi-üzəmədir o, övliyalər üçün.  
 Qaragöz hüriləri Möcüzə satır vaiz,  
 Özündə yox həvəsi heç o məhliqalər üçün.

## GƏLMƏZ

Qəm çəkmək ilə meyli-təbiət ələ gəlməz,  
 Tesbih çevirməklə şəriət ələ gəlməz.  
 Bir dürüri-giranmayədi namusü şərafət,  
 Zəhmətsiz, əzizim, o şərafət ələ gəlməz.  
 Namus üçün aləmdə nə qədri tökülfüb qan,  
 Namus gedəndən sora qiymət ələ gəlməz.  
 İsmət arama zümreyi-əsrar çəkəndə,  
 Axtarma ki, tiryakidə qeyrət ələ gəlməz!  
 Qaçmaqdan ölüm yaxşıdı sərdarı-qeyurə,  
 Sərdar cünun olsa-qənimət ələ gəlməz.  
 Cəhlilə qədəm basma tilismati-cəhanə,  
 Elm olmasa, müftahi-fəailət ələ gəlməz.  
 Saqi, məni məsmum elə; mütrüb, dur eyağə,  
 Sənsiz, gözəlim, zadi-fəzilət ələ gəlməz.  
 Məcüz, demə: Divanəyə lazıim deyi zəncir;  
 Bu sürət ilə etsə əzimət, ələ gəlməz.

## AXTARMA

Duanəvisdə kəşfü kəramət axtarma,  
Buyur həmamə və lakin nəzafət axtarma!  
Onun ki, oxdu həlalü heramdən baki,  
O hiyləgərdi, sən onda dəyanət axtarma.  
İtin sədaqəti var, qoy yanında gövdəsi,  
Pişik yalançıdı, onda sədaqət axtarma.  
Biri deyə: Oxuma, yazma, getmə mədrəsəyə;  
Onun sözündə-bezində ləyaqət axtarma.  
Edib xərab tütün tüstüsü onun beynin,  
Çubuq çəkən qafalarda fərasət axtarma.  
Kağızuvi yaz özün, sərrüvi demə xəlqə,  
Oxu səbahü məsa, xabi-rahət axtarma,  
Qızıl itər, aparar oğru-eyri, sən ey qız.  
Suvay elmü kəmal, ayn ziynet axtarma,  
Araş fəqiri, soruş binevalerin halın,  
Madam tuman, zəri yəl, tirmə çərqət axtarma!  
Ərin məzacini tap, qaynananla rəftar et,  
Qapı-qapı dolanıb, falçı övrət axtarma.  
Ayın onu, on üçü birdi, gör bu gün işüvi,  
Sabahə qoyma işün, "yaxşı saat" axtarma.  
Anam deyər qərə başmaq günahdır ey Məcüz,  
Hələ bu taifədə elmə rəğbət axtarma.

## TAZİYANƏ

Saqiya, hazır eylə ol qəməri,  
Şad kam eyla gəl bu dərbədəri.  
Vətəni sevmərəm, nə dersən de,  
İstirəm ixtiyar edəm səferi.  
Qar ilə eyleyible malamal  
Bir qarış genliyində kuçələri.  
Her kəs ister imarəti qayıra,  
Ustaya tapşırır: Bir az ireli!

Yəni divarı çək bir az qabağa,  
Eylə məxluqə təng rəhgüzəri,  
Özü bidət eyləyər ehdas,  
Söyür emma o binəva Səfəri!

## QORXMAZ

Gülə aşiqdi bülbül, təneyi-əğyardən qorxmaz,  
Cəfayi-xare səbr eylər, həzar azardən qorxmaz.  
Pişikdən qorxsə o, izlət-kəzin olmaz yuvasında,  
Yeyər qəndü nabatı hil siçan əttardən qorxmaz.  
Qapar börkün başından etməsə əndişə hakimdən,  
Soyar gündüz gözü xəlqi müsəlman, taridən qorxmaz.  
Ərik ləzzətlidi, şirində alma, dadlıdır kişmiş,  
Tamarzı oğru doqquz möhreli divardan qorxmaz.  
Əğər seyr etməyə yollarda məmureyi dövlət  
Kəsər başın həramı, sitvəti-qəhharden qorxmaz.  
Sənū mən qorxuruq dindari-pürəzəridən, emma  
Cəhənnəm maliki hərgiz uzun paltardan qorxmaz.  
Zəifü natavan eylə hezər qüvvətlidən daim,  
Firəngü ingilisü həm japon bolqaridən qorxmaz,  
Gər iynə vermiyə kafor müsəlmanlar qalar üryan,  
Bu növi cahil insanlar neçə küffardən qorxmaz?  
Xudadan qorxar həllac oğlu mey içməz şəbi-cümə,  
Töker məzlumlar qanın yerə bu kardən qorxmaz.  
Münəvvər olsa nuri-elm ilə bir məmləket, hergiz  
Tapılmaz orda bikar, heç kəs eşrardən qorxmaz.  
Qəbul eylə məgər cahil Tükəz xalə, inanmaz ki,  
Əğər yüz yol desəm: Vallahi, cin cindardən qorxmaz!  
Yalandan Məcüzəndə içməz Əbülfəzələ, vəli səd bar  
"Əli həqqi" deyər, heç Heyderi-Kərrardən qorxmaz!

## AXTARIR

Dilbərə! Bu rind gene bir yağılı qurban axtarır,  
Bu qələtdir kim, deyerlər, əhli-iman axtarır.  
Vaizə ərz eyleyim bikhudə zəhmət çəkməsin,  
Çoxdu meydani-səxavət, gər müsəlman axtarır.  
Bu pərişan qız mühübbü şahi-mərdandır, emu,  
İrzü namusu eşikdə, bir tıkə nan axtarır.  
Bilmirəm sırrı nədir Parise getmir bu məriz,  
Dərdinə gəh Xamnədə, geh Sisdə dərmən axtarır.  
Binəvanın gözlərin mili-təəssüb kur edib  
Mətləül-şəms cəhldə abi-heyvan axtarır.  
Aləmi pürnur edib nuri-qəmer, yəlləl-əcəb,  
Nuri şəm ilə bu nadan mahi-taban axtarır.  
Qoy yerə səccadəni, al başuvı, bir yana qaç,  
Kafər əldə qanlı xəncər əhli-Quran axtarır.  
Pirəzənlər karidir təsbih ilə cəng eyləmək,  
Al ələ dehtiri, düşmən mərdi-meydan axtarır.  
“Lovheşəllah”, “maşəallah”, “afərin”, “səd afərin!”  
Şənin qarının doyurmur; müsyo Vartan axtarır.  
Mülhädün dehr ilə yoxdur kari ki, qanın tökə,  
Xalisən-müxlis mühübbü Şahi-mərdan axtarır.

## ALLAHIN NEMƏTLƏRİ

Gözün aç, Möcüza, qıl bir nəzər əltaf yəzdənə,  
Tamam etmiş xuda nemətlərin biz əhli-İrəna.  
Çubuq, siqar və qəlyan verib, həm bəng, həm əfyun,  
Şərabü çayü qəhvə, meykədə, həm şirəkeşxanə.  
Yaratmış mehriban Allah hər əsnafə belə bir daş,  
Səqət, Təbrizi, Zengani düssəd<sup>1</sup>, bəh-bəh bu ovane!  
Təsuçi, Xungəri, Dilmani, Tehrani təalallah...  
Və səngi Ərvənəq, put afərin olsun o rəhmanə.  
Və Şah Əbdül Əzimü, Kazimeynü Kərbala, Mekkə,  
Xorasan, Samirə, Bağdad, Mədinə, Şamşahanə.  
Yaratmış bir peyəmberlə bərabər bir sürü imam  
Və bir dəccal, həm bir Sahibzaman biz əhli-İrəna.  
Pazehri, qırmızı, ağ, göy, yaşıl, sarı, qərə səqqəl  
Seri üryan, miyanbirçək bənaguş, anladın, ya nə?..  
Orucluq, mahi-matəm, ərbəinü, ruzi aşura,  
Kəfən, qəddarə, meydan, təbl, istehzayı-biganə.  
Dəxi etmiş nələr ehsan xüsusən bızlərə xalıq?  
Fəqanü nałəvü zəncirü sillə, qəlbə viranə.  
Bizə etmiş fəqət əşki-bəsərlə rozəxan ehsan,  
Nə türkə eyləmiş ehsan, nə əfqanə, nə yunanə.

## OLMUŞAM

Mən nə nezmiyyə, nə əmniyyə, na ajan olmuşam!  
Ya neçün mənfür xasü amü dövran olmuşam?  
Nə qızılbaşəm, nə fərraşəm, nə hakim, saqiya,  
Bir soruş məndən: Neçün bəs mən müsəlman olmuşam?  
Bugdaya sarı dedim, qıra qara, şirə sifid,  
O cəhətdən mən belə bidinü-iman olmuşam.  
Bimürüvvət görmüşəm bəs ki, müsəlman firqəsin,  
Etmışəm nifret müsəlmanlıqdan, insan olmuşam.  
Mən sizi əşraf zənn etdim, inandım qoluzə,  
Bilmədim əllaf imişsiz, çox peşiman olmuşam.  
Olmayıñ razı buna ki, mən yeyəm sərməyəni,  
Əl aacam xəlqə, deyəm: Yaran, pərişan olmuşam!

## SƏNİN

Ey binəva, gene saralır surətin sənin,  
Zalim çörək gene biçəcək xəletin sənin!  
Etmez nəzərə kəndliyə erzaq idaresi,  
Şəhrin salır nizamə fəqət dövlətin sənin!  
Ey rəncbar, sen ölməlisən, çünki kəndlisən,  
Dövlət yanında yox qədrü qiymətin sənin.  
Yaz bir ərizə dövlətüvə bu səyaq ilə:  
Şaha! Məger biz deyilik rəiyyətin sənin?  
Ey millətin atası, nəzər qıl bu səmtə bir,

<sup>1</sup> İrandə hər şəhərin özünəməxsus çəki daşı olmasına işaretidir.

Olma riza ki, ac verə can külfətin sənin.  
 Dərd əhlinə de dərdüvi, bidərə söyləmə,  
 Bilməz o, əhlı-dərd bilər zəhmətin sənin.  
 Ac qalmayıbdı bir gün o dövlət, hardan bilər,  
 Aclıq necə əlindən alır taqətin sənin.

### OLMAYAN YERDƏ

Danışmaz bülbüli-şeyda gülüstan olmayan yerdə,  
 Könül şad olmaz hərgiz bağış bostan olmayan yerdə.  
 Gözüm bədə, sırişkim mey, məzəm qəm-qüssə, ey saqi,  
 Şərəbi neylərəm mən, təzə canan olmayan yerdə!  
 Yaxasın yırtmayaydı, vurmayaydı başına silli,  
 Nedeydi pəs bu millet, elmi ürfan olmayan yerdə?  
 Deyirsən, saqıya, hacı gülür Paris şəhrində,  
 Məger ağlar beni-adəm müsəlman olmayan yerdə?  
 Firəngi dilbər-əlde bədə-hərdəm söylər: Ey aşiq,  
 Necə zist eyləsiz siz xubruyan olmayan yerdə?  
 Əlindən içməsin bədə, ləbindən almasın busə,  
 Müqəddəs neyləsin pəs, hurū qılıman olmayan yerdə?  
 Məlamət etmə, vaiz, ağlaram qırıx ildir İranda,  
 Nolur beş gün də gülsem ahü əfqan olmayan yerdə?  
 Dünən bu misrai bülbül oxurdu səhni-gülşəndə:  
 “Çətindir dinü iman saxlamaq nan olmayan yerdə”.  
 Nə rüşvətxorü nə sariq, nə vaiz xaki-məğribdə;  
 Tapılar böylə məlunlar dəbistan olmayan yerdə.  
 Dedim: Gəl bir gedək, vaiz, kəlisaye! Dedi: haşa,  
 İbadət etmərəm mən çayü qəlyan olmayan yerdə!  
 Xəyalı-xami-cənnətlə könül xoş etmə, ey zahid,  
 Goyərməz laləvü gül bərfü baran olmayan yerdə.  
 Nə çay ilə qızar canın, nə konyak ilə, ey Möcüz!  
 Doğaydı kaş səni anan zimistan olmayan yerdə.

### YAŞAMAQ

Nə xoşdi bir sənəmi-məhcəmal ilən yaşamaq,  
 Həmişə izzətü cahü cəlal ilən yaşamaq.  
 Fəraq dərdinə bir çarə eyləyin, yaran,  
 Mahaldır gece-gündüz bu hal ilən yaşamaq.  
 Ümid-vəst ilə xoş saxla xatırın, aşiq,  
 Fəraqə çarə edəmməz məlal ilən yaşamaq.  
 Fəqih mədrəsə hərgiz yeməzdi mali-heram,  
 Əgər müyəssər olaydı həlal ilən yaşamaq.  
 Baharı-ömrü keçibdir bizim Tükezbanın,  
 Düşüb xəyalime bir növ-nahal ilən yaşamaq.  
 Əsiri-şəhvət olub, əqlin eyləmə zail,  
 Sənə yaraşmaz, əmucan, maral ilən yaşamaq!  
 Cavan üçündü dəfə nayü məclisi-işrət,  
 Qocaye eybdi zurna-qaval ilən yaşamaq.  
 Celali-səltənət aldatmasın səni, ey qız,  
 Ölüm kimi acıdır ağsaql ilən yaşamaq.  
 Dedim: Otur dizim üstə, əya, nigari-cavan  
 Ki, xoşdu Möcüzi-şirinməqal ilən yaşamaq.  
 Dedi: Çəkil o yanə, sürtmə saqqalın üzümə,  
 Mənim işim deyi cəngü cidal ilən yaşamaq.

### AÇIQ MƏKTUB

Hacıya, vardı sənin mülki-Səmedabadın<sup>1</sup>,  
 Qoş tarazın və iki dane oğlu imdadın,  
 Üç dükan, bağ, saray, bir də çörəkçixane...  
 Qələm aldım ələ yazdım, bu sənin iradın.  
 Sən də bir al qələmi dəstüvə yaz, söylə görüm,  
 Nəyi var mülki-Şəbüsterde məni-naşadın?  
 Keçərəm mən o tələbdən, yazaram bir para söz,  
 Ta ilə yovmə-qiyamət utanar övladın!

<sup>1</sup> Şəbüsterdə yer adı

## XƏLQƏ

İçirdin, şeyxəna, sübhü məsa xuni-ciyer xəlqə,  
Gəhi lütf ilə, gəh qəhr ilə etdin sən nəzər xəlqə.  
Nə telfon eylədin, nə telqraf icad, ey vaiz,  
Məgər maşını sən yapdin ki, oldun tacisər xəlqə?  
Çıraqı-bərqilə dünyani rövşən eylədi kafər,  
Müsəlman, sən nə etdin ixtira, verdin xəber xəlqə?  
Amerka alimi xəlq etdi bir dəsgah ahəndən<sup>1</sup>,  
Gəhi def çaldı ahən, gahi ney şamü səhər xəlqə.  
Dedin sən millətə: “Yar başuvi, aç sinevin bəndin,  
Dösün dəl, mix və mismar ilə!” Öyrətdin nələr xəlqo!  
Pədər övladın hifz eylər əsaretdən, cəhalətdən,  
Əmuyi-kəmləyaqət sən neçün oldun podər xəlqə?  
Könüllər ərsəsində daima toxmi-nifaq əkdiñ,  
Sevəydin sən əgər xəlqi, əkordin bərri-bər xəlqə!

## SƏNİN

Ziynet verib cəmalüvə geysulərin sənin,  
Qan eylini qılınc kimi əbrulərin sənin.  
Qurbaniyəm o qaşü gözün, kirpiyin, ləbin,  
Ləli-ləbin içindəki inculerin sənin.  
Cəlladə ver başım kəsə, sən girmə qanime,  
Qorxum budur ki, inciyə bazulərin sənin.  
Etdi bəlayi-eşqə giriftar gözlərin.  
Möcüz hanı? Soruşmadı cadulərin sənin,  
Yansın görüm bu ateşi-hicranə mən kimi,  
Allahə and verirəm, o bədgulerin sənin!  
Bu şəhr içində bir könül abad qalmadı,  
Ey səngdil ki, yixmaya hindulərin sənin.

## NƏDİR XƏYALIN?

Ey piri-salxurde, əlvandı rişü yalın,  
Alnın qırışlarından bəlliđi sinnü salın.  
Rəngü həna əlində, hemdü səna dilində,  
Qurşaq yoğun belində, bilməm nedir xəyalın?  
Küftə, qovurma, yarma, lazımdı qış evində,  
Yayda tədarük eyle, ac qalmasın əyalın.  
Dəf qızmasa çalınmaz, pulsuz çörek alınmaz.  
Təsbibi qoy kənarə, ta rəf ola mələlin.  
Əzmi-tulambar eylə, çal bitlərin qırılsın,  
Qoymazla bütəpəresti firdovse, anlat halın.  
Huri seninlə yatmaz min il qalarsa ərsiz,  
Gəlmə kələk, əzizim, bihudədir cidalın.  
Bir başı tüklü görsə, yoldaşına mırıldar,  
Daz kəlləsində yox çün, bir tük bu bikəmalın,  
Abi-hemam təyyib, ətri-bənövşə murdar?!  
Əsrar var bularda, gəc getməsin xəyalın.  
Sal qəndi istekanə, tərpət xüramə gəlsin,  
Lənət evamə gəlsin, Möcüz, bitir kəlamın!

## PƏRİŞANƏM

Piyalə ver mənə, saqı ki, çox pərişanəm,  
Soyuq amanımı almış, çü bərglərzənəm!  
Nə qatiləm, nə değəlbəzəm, öyle baxma mənə,  
Ösiri-zülmü qeza, bir zavallı insanəm.  
Səmuri kürk verib tülükyə, itə, qurda,  
Müqəddərəti xudavəndə matü heyranəm?!  
“Küfr danişma” – deyirlər əgər deyəm: “Ya rəb,  
Libasi pəşm geyib gürbə, bəndə üryanəm!”  
Yavaş deyəndə eşitmir, deyim qayımdan pəs:  
– Ehey, ehey, mənə bax! Latü lüti-meydanəm!  
Deyəllə yoxdu qulağı, gözü, görər, eşidər;  
İnanmışam bu sözə, mən qəribə heyvanəm!

<sup>1</sup> Demirdən düzəldilmiş radioya işarədir.

## MÖMİNLİK ƏLAMƏTLƏRİ

Gərək möminlərin əqli qısa, qəddi bülənd olsun,  
Kəməndi-əmrü-məruf ilə məxluqatə bond olsun.  
Qoyubsan başuva şəmsi-süpehr Cəmşidi kafər tək,  
Müsəlmanın gərək börkü beşəkli-kəllə qənd olsun.  
Utanma ingilisü rumdən, yar başuvi, oğlan,  
Gərək mömin kişi amac tiri-rişxənd olsun!  
O başdan ki, axar hər sal min misqal qan, ey qafıl,  
O başda əql qalmaz, Möcüza, Allaha and olsun!

## YA RƏB

Sən görməmisən dərd nədi, dərman nədi, ya rəb!  
Mənden xəbər al zəhmeti-dəndən nədi, ya rəb!  
Əqreb kimi sancar məni ağızimdakı dişlər,  
Bilmezmi məgər sancyi-can, can nədi, ya rəb?  
Rahim qoy adın, tök dolunu bağına xəlqin,  
Rahim nə demək, məniyi-rəhman nədi, ya rəb?  
Bilseydi fələk dam yixılar, gər düşə novdan,  
Salmazdı onu; bilmez o novdan nədi, yarob!  
Damda nə çuğundur əgər iranlı, nə mərzə,  
Bir yaxşı düşün: dam nədi, novdan nədi, ya rəb?  
Mahi-rəməzan, fəsl-i-zimistan – o da çox bərk,  
Millət tuta, ya meyl edə, fərman nədi, ya rəb?  
Boynuyoğun almanları da eyle mükəlləf,  
Ta tutsun oruc, bilsin obaşdan nədi, ya rəb!  
Lağərbədən iranlıya lütfün niyə çoxdur,  
Bir müşt ecəmə bir belə ehsan nədi, ya rəb?  
Balun ilə eftakə çıxar, yandırıçərxin,  
Alman bili gər rozəvü rəmzan nədi, ya rəb!  
Vaiz buyurur: Başuva vur, canuvi incit;  
Bu barədə təklifi-müsəlman nədi, ya rəb?  
Kəllən, dedim, ahəndi, qəzəbləndi kefənpuş,  
Ahən, deyi gər kəlleyi-nadan nədi, ya rəb.  
Təğyir əgər vermiyəcək xülginqə xəlqin,  
Pəs fəsəfəyi-din nədi, ərkan nədi, ya rəb?

Gər qorxudur ayati-cəhənnəm bizi, pəs bu  
Əmniyyəvü nəzmiyyəvü ajan nədi, ya rəb?  
Bipərdə gəzir nestərenü susənү sünbü'l,  
Əsrəri-siyəhpərdeyi-nisvan nədi, ya rəb?  
Əxlaqı pozar, ger deyəsən, hüsən vəcahət,  
Tərlan quşu tək bu gözəl oğlan nədi, ya rəb!  
Hökm eylə o da üz tuta, saqqalı çıxınca,  
Boşla gedə! Təqsiri-Tükəzban nədi, ya rəb!  
Mən də qılıram, sahibi-milyan da namazı,  
Axır mən ilə fərqi-filan xan nədi, ya rəb?  
Üç yüz tūmən aylıq o yeyər, mən qəmū qüssə,  
İllət nədi, hikmət nədi, bürhan nədi, ya rəb?  
Məbusi-çilovxarə bizi etmə həvalə,  
Bilmez o qəmū qüsseyi-çaydan nədi, ya rəb!  
Hərgiz dözə bilməz bu qəder minnətə insan,  
Insan döyi gər milləti-İran, nədi, ya rəb?  
Əzm eyləmisən Möcüzü öldürməye – öldür!  
Yüz can sənə qurban ola, bir can nədi, ya rəb!

## ALLAH

Bir az ister ayıla milləti-İran, Allah!  
Dəstə yorğanı çəkər başına mollan, Ailah!  
Yatdı nadan, qoyub səcdəyə başını axund  
Dedi: Ey cismime can, dərdimə dərman, Allah!  
Yaradıbsan mənə, yarəb, nə həməl heyvanlar –  
Minməsi, sürməsi, yük çatması asan, Allah.  
Əql verəm, – deyə vəd etdi bu bieqle xuda,  
Bilmirəm noldu sora, oldu peşiman Allah?  
Deyisən: Etmə nəzər arizi-xubanə tərəf,  
Niyə bəs xəlq olunub bir belə canan, Allah?!  
Yaradıbsan ələfi ta edə xurak heyvan,  
Xəlq edibson gülü həm iyliyə insan, Allah.  
Gülşəni-hüsni edib xari-şəriət qaret,  
Gör nə pis halə qalib sibi-zənəxdan, Allah!  
Şeyxəna, taze elifba ilə çox cyləmə cəng,  
Düşməni-din odu, bax, orda, nə sübhan Allah!

Gör necə hemlə edir iğ-bığı biçarəyə bu,  
 Cəng edir şəst ilə guya, bu komandan, Allah!  
 Kaş sen də, üşüyəydin, belə məxluq kimi,  
 Ta bileydin nə çekir qış günü üryan, Allah!  
 Demirəm bu lüta bir dest libas eylə etə,  
 İki arşın şile ver, eyliyə tuman, Allah!  
 Vermisən bir aca otuz iki diş – misli-sədəf:  
 Olmasa dən, nəyə lazımdı dəyirman, Allah?!  
 Görsənir daireyi-isməti bu acizənin,  
 Gülmeyim mən necə, ey xalıqi-mənnan, Allah!  
 Fərci-həvvayə baxıb, güldü tamam hürilər,  
 Cün soyundurdu onu xazini-rizvan, Allah.  
 Bağı-rizvandan ötürdün eşiye tumançaq,  
 Kaş Adəm yeməyəydi iki buğdan, Allah!  
 Nə günah sahibidi bu iki yaşında uşaq,  
 Qarnı ac, paltarı yox, ay sənə qurban, Allah!  
 Börkü yox, başlığı yox, peykəri üryan, bakes  
 Dolanır kuçəvü bazarı pərişan, Allah!  
 Səni raziq bilib əkdi bunu biçare kişi,  
 Bilmedi axır acıdan verəcək can, Allah!  
 Ey verən bir selavətə iki min qəsri-tila,  
 Evin abad ola, ey sahibi-ehsan, Allah!  
 O imarətləri sat, tök füzəranın cibinə,  
 Ver o pułdan mənə də bir-iki tümen, Allah.  
 İki buğdan yeyib Adəm neçə min il əvvəl,  
 Hələ de eyliri rüsvay onu Quran Allah.  
 İsteyirdi biri məscidde xudadən yorğan,  
 Gördüm ağlar, deyer: "Ey qadırı-mənnan, Allah!"  
 Dedim: Axmaq kişi, gündə sənə bir danə lavaş  
 Verə bilmir, necə versin hələ yorğan, Allah?  
 Ya gərək qoymayasan aduvu rəhmanü, rəhim,  
 Ya gərək eyləyəsən ədl ilə divan, Allah!  
 Balı xəlq eyləmisən yoxsulu çatdatmaq üçün,  
 Düzdü bu söz, demirəm mən sənə böhtan, Allah!  
 Əlli yaşında Rəhim bal yeməyib birçə kərə,  
 İldə yüz yol yeyər əmma hacı Rəhman, Allah!  
 Möcüzün bari-sitəm qəmətinə etdi kəman,  
 Öldüm axır, yerə gəlsin görüm arxan, Allah!

## MÖCÜZÜN SƏSİ

Qiyamətə qalır az, ey gürühi-qəlb-qəsi,  
 Durun ayağə, gedin, eyləyin axunda vəsi.  
 Minir at üstə zəmanı ki, həzrəti çavuş,  
 Çekənde nərə gizildər küreklerin arası,  
 Vətən qəfəs kimidir, etməyin onu təmir,  
 Diyari-Tusə edin əzm, sindirin qəfəsi.  
 Məbad inki mərizxaneyi bina edəsiz,  
 Səfih adam işidir o; bilin, ey əhli-Tesi,  
 Fəqiri qabəzül – ərvahə tapşırın, yaran!  
 Onun ki, yoxdu pulu, yoxdu hiç dadrəsi.  
 Güney cəmaətitək siz də getmisiş huşə,  
 Nə sizde vardı, nə bizde tərəqqiyat həvəsi.  
 Dolu yarar başızı, geyməyin kəfən, kişiler,  
 Cuxurdu çünki küləhi-qədimizün təpəsi.  
 Tasi cəmaəti qoymaz cəridəni yanına,  
 Necə ki, məscidə qoymazla kafəri-nəcisi,  
 Xoruz kimi niyə millet qanad çalıb bannır?  
 Olaydı kaş bunun bir ağılı fəlfəfəsi.  
 Gözün qorasını sixma, könül, danış deyirəm,  
 Salammayıր başa lakin bu milləti lələsi.  
 Nə vaxtadək görəsen pirlər burun siləcək,  
 Cavanlar eyləyəcək zəxmdar pişü pəsi?  
 Şəbüstər əhlini narahat eyləyib, sizi də  
 İnşallah edəcək Möczün bülənd səsi!

## İRANLI

Düşübdür gör nə pis hale bu bəxti qarə iranlı.  
 Xuda şahiddi, bilməz neyəsən biçare iranlı.  
 Gerek getsin zavoda işləsin, beş-üç manat alsın,  
 Zibəs İranda iş yoxdur, qalib avare iranlı.  
 Tunel qazmaqla ildə hər qədər qalsa daş altında,  
 Genə azdır, zibəs biganədir əsrarə iranlı.

Nə karxanə bize lazımdı, nə mədən, nə rah-ahən,  
Bular zəhmətli işdir, çün görür bikarə iranlı.  
Feqir olmaq silahi-məmləkətdir, neylərik sərvət,  
Gərək açın əlin, qoysun üzün divarə iranlı.

## KAŞ

Sənin o gül üzüvə mən gülab olaydım, kaş!  
Əyağuya, bala, bir cüt corab olaydım, kaş!  
Kitab ilə danışısan, danışmışsan mən ilə,  
Gecə əlində sənin mən kitab olaydım, kaş!  
Günəş səni görər hər gün, vəleyk mən məhrum,  
Çox arizu edirəm afitab olaydım, kaş!  
Gələmmirem ora çoxdur kirayeyi-balun,  
İlahi, mən qecələ, ya qürab olaydım, kaş!  
Şərab ilən günü xoşdu, mənimlə yox arası,  
O bivəfanın əlində şərab olaydım, kaş!  
Utanıram ki, deyəm yolla bəndəyə bir maç,  
Nedir bu şermü həya, bihicab olaydım, kaş!  
Rəqib qoymuru, mən kami-dil alım səndən,  
Rəqib çəşminə tiri-şəhab olaydım, kaş!  
Dünən biri dedi: Vaiz gedib behiştə tərəf,  
Dedim ki, mən də bir əhli-ezab olaydım, kaş!  
Yuxuda Möcüzə bir səati-tila verdin,  
Gülüm, sənin kimi alicənab olaydım, kaş!

## LAZIMDIR

Əger cənabüvzə ahü ənin lazımdır,  
Mey içmişəm, mənə həm bir qərin lazımdır.  
Dedi: Burax qəzeti, al bu virdi əzberlə!  
Dedim: Axund, mənə “həblülmətin” lazımdır.  
Gələndə dərdə dişin sən dua oxu, vaiz,  
Feqət mənim dişimə kəlbətin lazımdır!  
Sənin kefin elə ister, mənim kefim böylə,

Sizə feqir, feqirə ahü ənin lazımdır.  
Dedi: Risalə oxursan? Dedim: Hesab oxuram!  
Dedi: Hesab deyil, şəxse din lazımdır!  
Dedim ki: Dini nə saxlar? Dedi: Müselmanlıq!  
Dedim: Xeyr, iki yüz min sūpahi-mübin lazımdır!  
Dedi: Cəfəng danışma, xudadi hafizi-din,  
Bizə nə topçu, nə sərbazü zərrəbin lazımdır.  
Dedim: Neçün qapuvi bağlısan yatan vaxtı?  
Demək sənə gərevü, əngəbin lazımdır.  
Qapuvi qoysan açıq, düzd olar evə daxil,  
Aparsa malı, səhər sürüşin lazımdır.  
Əyalin olsa dilara, o düzd laməzheb  
Təsərrüf eylər, o bilməz kəbin lazımdır.

## VATİZİN ƏQİDƏSİ

Vaiz, deyərlər, mətəqidə kuhi-Qafdır,  
Divi-səfid tok çün onun qəlbə safdır.  
Abi-həmam ilə alar hər vaxt dəstəmaz,  
Almaz vüzu güləb ilə, çünki məzafdır.  
Yox etibar xütteyi-İranda, Məcüza!  
Qarpız kimi onuñ ki, üzari zilafdır.  
Ortər qəbih eməllerin üstün cənab-riş,  
Möminlərin məhasını misti ləhafdır.  
Ya şeyx, etmə qərqəra, sübh olmayıb həle,  
Qəlyanı çək, ozan oxuyan fonqrafdır.  
Saətdə beş ağac yol edər tey “otur!” ağa,  
Hərfi-səhihdı bu, nə laf-kəzafdır.  
Nə sünbüdür, nə rus, nə erməni şofer,  
Başın yarar hər il, adı Əbdül Mənafdır.  
İncitmə canüvi, özüvi salma zəhmətə,  
Bu esrde kecavəyə minmək xilafdır.  
Məşuqi görməyə məgər aşiq yavaş gedər?  
Ağanın iddiası, demək, məhz lafdır.  
Eşq eyləmiş mühasirə hissi-şüurimi,  
Təqsir ederse gər aşığı-Məcnun məafdır.

## NIDA

Dünən cəmaətə söylərdi göydəki qazlar:  
Keçəl uşaqları minbəd həmamə qoymazlar,  
Xudanekərdə baş açmaq mod olsa İranda,  
Yəqin həlak olacaq qüssəden başdadalar.  
Deyin müəzzzinə narahet etməsin özünü  
Ki, qorxuram ona purtost edə binamazlar.  
Gecə səbahə kimi çay içər, çəker çıqara,  
Əzançı dama çıxanda yatar qumarbazlar.  
Bir az tənezzül edibdir məzenneyi-tiryak,  
Təsidi, Tilde gene xəlq mənqəli sazlar.  
Deyəller zəlzələ baislərin evin yuxacaq –  
Oxur, yazar, qıçına həm geyər corab qızlar.  
Bahalıq etdi pərişan bizi o günlər ki,  
Rübənd vurardı, ayaqlıq geyərdi Gülnazlar.  
Çəkir hər həftə çitin üstünə beş-on şahi,  
Tükezzibənlərə çox zülm edir o bezzazlar.

## DƏBİSTAN UŞAQLARI

Çün etdi tərk vərzişi İran uşaqları,  
Oldu zoif samü Nəriman uşaqları.  
Var idi zorxanelər Güneyistanda bir zaman,  
Mil oynadardı Rüstəm-dastan uşaqları.  
Bir diqqət ilə bax, deyəsən, xəstəxanədən  
Təzə çıxıbdı dışər dəbistan uşaqları.  
Jimnastikin fəvaidi çoxdur, bu barədə  
Candar edər yəqin o, bu bican uşaqları,  
Təkfır oxun kəmanə qoyanlar ölüb məger,  
Filfor edəllə qaninə qəltən uşaqları!  
Dərd bir deyil ki, eyləyə insan elac ona,  
Min dərdə mübtəladı müsəlman uşaqları!  
Çatlar dodaqları, saralar rəngi qorxudan,  
Eyler həcəmçi bacı çün üryan uşaqları.  
Qanın sorar zeli kimi hər il beş-altı yol,  
Candan salar o mahi həziran uşaqları.

Xurma yeyən ərəblər üçündür həcəm səvab,  
Ey, daş kələm yeyən Güneyistan uşaqları!  
Şamü nahar aş və qovurmadi bizlərə,  
Biz kasibik, bala, deyilik xan uşaqları.  
Tiri şahab ilən vurun, ey qövm, Möcüzü;  
Qorxum budur ki, azdıra yoldan uşaqları!

## KİŞİLƏR VƏ ARVADLAR

Bivəfa çıxmış zəni Mollayı-Rum,  
Cümleyi-övrətlərə eylər hükum.  
Molla söylər ki, mühəqqəq, bərməla  
“Səg vəfa darəd, nədarəd zən vəfa!”<sup>1</sup>  
Bir Züleyxa eşq dalınca gedib,  
Sureyi-Yusif onu rüsvay edib.  
Min nefer “Yusif” sənə verrəm nişan  
Eşq sehrasında vermiş başı can.  
Altı yüz evli kişi qurbətdədir,  
Əhl-beyti ateşi-fırqətdədir.  
Səbr edir on il fəraqı-şovhəre,  
Əcnəbi soxmaz otağı-şovhəre.  
Hər gecə əmma “vəfali” şovhəri  
Eyşü nuş eylər-yanında bir qəri.

## QALDI

Saqi, götür bu cami, axır aradə qaldı!  
Canan da içdi, mən də, doyduq, ziyadə qaldı.  
Badi-fənayə verdi Cəmşid o tacü təxti,  
Ondan nişanə bircə bu camü badə qaldı.  
İçdi o cami-Cəmdən Zöhhak, özün itirdi.  
Məst oldu həm Firidun, mey Keyqubadə qaldı.  
Gah oldu ol piyalə Əfrasiyabə qismət,  
Geh Turə, gahi Səlmə, gahi Qubadə qaldı.

<sup>1</sup> İtin vəfasi var, arvadın vəfasi yoxdur (*fars.*).

Zal oğlu mindi Rəxşə, aldı ele o camı,  
 Bir ox gəlib qəzadən, Rüstəm piyadə qaldı.  
 Daradan aldı, verdi İsgəndər Ərdəşirə,  
 Coxlar içib bu meydən, darüşşəfadə qaldı.  
 İçdi bu cami-Cəmdən düşdü Həmid<sup>1</sup> əyaqdan,  
 Bu bivefa piyalə Rəşadə qaldı.  
 her kəs o meydən içdi, – hətta dədəm də, – lakin  
 Lənet – Yezidə, nifrət – İbn-Ziyadə qaldı.  
 Cox qan töküldü naheq ruyi-zemina, əmma  
 Ol sərgüzəsti-xunin Kərbübələdə qaldı.  
 Qış çıxdı gərçi, yaran, dövletlilər sevindi,  
 Novruz ərayə gircək miskin əzadə qaldı.  
 Bayram çəkib qılıncın eylər gədayə həmle,  
 "Yaran, gəlin hərəyə, nəşim aradə qaldı!"  
 Övrət dedi: Çit al gel! Getdim, qayıtdım əlboş,  
 Bir dürtmə vurdu, düşdüm, qılçım həvadə qaldı.  
 Mən neylədim bilirsiz? Durdum əyağə çapık,  
 Qaçdım, vəleyk bərküm o bihəyadə qaldı.  
 Möcüz utandığından, məst oldu bir dönmədə,  
 Çekdi əbani başə, təhtəlşüadə qaldı.

### YAZ SÖZÜN

Ey əndəlibi-badi-xəbər, yarə yaz sözün,  
 Əmma cavab verməse gül, xarə yaz sözün.  
 Bu əsr – əsri elmü kitabətdi, dilbərim,  
 Gər daşə mümkün olmasa, divarə yaz sözün  
 Molla deyir: həramidi. Sındır qafasını,  
 Qane batır midadını, dəstərə yaz sözün.  
 Olma riza ki, qeyr bili halü zarüvi,  
 Öyrən özü kitabəti, sərkərə yaz sözün.  
 Divar mümkün olmasa, zülfə-müənberin  
 Eyle midad, arizi-gülnarə yaz sözün.  
 Əttar nisye verməse lövhü qələm sənə,  
 Barmağuvı bas ağızuva, həmvarə yaz sözün.

### ƏGƏR ƏZRAİL OLSAYDIM...

Olaydım gər mən Əzrail, alardım pır canın mən,  
 Mürüvvətdən uzaqdı gər boğam xəlqin cavanın mən.  
 Mən olsaydım əcəl şahı, uşağın canın almazdım,  
 Ucaltımadım göye madərlərin ahü-fəğanın mən.  
 Olaydım mən əger can almağa məmər, vallahi,  
 Ananın hərgiz almazdım əlindən güldəhanın mən.  
 Dişi düşmüş qarı övrət nəyə lazımdı dünyadə?  
 Kəsərdim yer üzündən onların namü nişanın mən.  
 Olaydım mən əger xırnək, boğardım mərdi-bixeyrn,  
 Olar məsrur, alarsam ciyinimə təxti-rəvanın mən.  
 Olaydım mən əger xırnək, alardım yoxsuluñ canın,  
 Verərdim qüsəslün, eylərdim kəfən yırtıq tumanın mən.  
 Qovurma qüssəsindən az qalır bağım kəbab olsun,  
 Ət ilə quyruğun tapdım, tapım hardan qazanın mən?  
 Nə yarma vardı, nə rişə, nə qəlt etsin kasib qışda?  
 Alaydım kaş ki, yayda qışın soğzü soğanın mən.  
 Təbibin kisesin doldur, sən ey xırnək, evin abad!  
 O etdi mənfəət xeyli, vəli, çəkdim ziyanın mən  
 Desəm: Doktor, uşaq öldü dəxi məndən nə istirsən?  
 Yazar şahə ərizə, saxlasam üç-dörd qranın mən.  
 Xoşum gəldi danışmaqdan, dedim mənfuri-nas oldum,  
 Bileydim kaş, olan, sözün nədir yaxşı-yamanın mən.  
 Bileydim mən əger adət qurumsaq eylər insəni,  
 Yeqin eyle ki, almazdım firəngin çayidanın mən.  
 Olaydım mən əger xırnək, tutardım qırtlağından bərk,  
 Boğardım qənd satan əsnafi, bağlıdım dükənin mən.  
 Bileydim mən əger axır məni bu dərd şikəst eyler,  
 Külüng ilə yixardım bərgi-səbzin xanimanın mən.  
 Bire on qiyməti artmış, gedir zəhləm üzündən lap,  
 Gətir, saqi, bir atəş, yandırıım Rəştin duşanın mən.

<sup>1</sup> Türkiye sultanı II Əbdülhəmədə işaretidir.

## OLACAQ

Ey Tükəzban, bu gedə aqibət alman olacaq,  
Dövləti-mədrəsədə nitfeyi-şeytan olacaq!

Deyirəm: həndəsini qoy yerə, əvvabi götür,  
Əvəzi cədvəlү pərkar – möhür qabı götür.  
Bəli şeytan deyiri, bir yekə bel sapı götür,  
Bəcəhənnəm, bə seqər, qanına qəltən olacaq!

Yer müdəvvərdi-həvadə dolanır misli peri,  
Seyr edir daireyi-şəmsi, mühiti-qəməri.  
Deyirəm: mırzələrin yoxdu öküzdən xəberi,  
Belə sözlər demə ki, din evi viran olacaq!

Deyirəm: məscidə get, eyle nezər şeyxə tərəf,  
Elmi-əşyani burax, baxma təvarixə tərəf,  
Heyət axır çəkəcək oğluvu Mirrixə tərəf,  
İşdi, qayıtsa işin nəlevü əfqan olacaq!

Əvəzi sureyi-“Yasin” – o bizim xanəxərab  
Cümə axşamı oxur cəddinəsimi və hesab.  
Nə qədər mədrəsədə var o “Fizik” adlı kitab,  
Bu vilayətdə nə qare və nə Quran olacaq!

Gah joqrafi ilə səhbət edir bu kərətə,  
Gah yazır, gahi pozur, gah nəzər eylər lüqətə,  
Gah yiğir yanına bir dəstə yalançı qəzetə,  
Nə yeyir, nə uzanır; bu necə insan olacaq?

Qırxdırır dövri-bərin, bir balaca biğı qalır,  
Deyəsen lümə toyuqdur, beçə üçün dolanır.  
Deyirəm öz-özümə: “Bəsdi bu çox başqalanır,  
Bir iki sillə yesə, bəlkə müsəlman olacaq!”

Qorxuram bu gedişin axırı küfranə çəkə,  
Həvəsi elmi-fünun oğlumu Tehranə çəkə.  
Öldürə Möcüzü Allah, özü divanə çəkə,  
Ki, o ta sağdı, bu xəlq əhli-dəbistan olacaq!

## SOYUQDAN ŞİKAYƏT

Münəccim deyər ki, yağar qışda qar.  
Üşür əl-ayaq, tünd əsər ruzigar.  
Soyuqdan donar bəsti, çattar lüləng,  
Girər kürsiyə xəlq şamü nehar.  
Nə bugün, nə üşgündü bu dastan,  
Üç aydır zimistani-bidədkar,  
Mənim hövsələm təng, uşaqlar günəs,  
Yetiş dadə, ya şahi-Düldülsəvar!

Tükəzban gərək yandırı heyzümi,  
Tökə kürsiyə ta bə vəxti xiyar.  
Nənə çün qoyar hövzəgə çörməyi,  
Düşər arxası üstə etfali-zar.

Yeyərlər, içərlər, qarınlar şisər,  
Dəyər isti – əldən gedər ixtiyar.  
Ananın qaçar rəngi, titrər baba,  
Zəmanı ki, toplar edər xarraxar.  
Duvaqi düşər çörməyin qorxudan,  
Dolar covfinə xeyli girdi-qubar,  
Baba bir qəder fikr edəndən sora  
Çubuq başın eylər çubuqdan kenar.  
Necə mən yeyim bu dadsız eti?  
İlahi, belə ət olar zehrimar!..

Düşün arxaz üstə, yeyin iydəni,  
Vəli çörməyi etməyin biqərar.  
Sizə rəhm yoxdur bu gün hiç, hiç,  
Əbəs yalvarıb etməyin ahü zar!

Bu gün mən sizin başızı yarmasam,  
Sabah eyləməzsiz məni şəttəsar.  
Nədir bu zimistan, nədir bu xəzan?  
Olaydı cahan kaş həmiş bahar!  
Xəzan zimistan verib əl-ələ,  
Oxur mərsiye xar, ağlar həzar,  
Deyin: vay odunsuzların halinə!  
Olun siz də bülbü'l kimi əşkbar.  
Gözün birçə aç, bax odunsuzlara,

Ele yatma nazile, ey maldar!  
 Qəni anlamaz yay nədir, qış nədir.  
 Qış eylər fəqirin evin tarımar!  
 Qəni əyləşər evdə – tər arxalıq,  
 Yanar pinc, qalxar həvayə buxar!  
 Beş-altı tümen tez yetir Möcüza,  
 İlahi, bə əsmai həştü çahar!  
 Cavanın olar taqəti zehmətə,  
 Yatammaz soyuq kürsüdə ixtiyar.  
 Xəzanəndə yoxdur əgər nəqd pulun,  
 Əta eylə bir yük odun bir davar.  
 Buna "Yox!" demə, yolla tez, mən ölüm,  
 Qovurma küpün qoyma çox intizar.  
 Qəni sən yetir! Gər kasibsən, əbəs  
 Adın qoyma dövlətli pərvərdigar!

### GƏR İSTƏSƏN...

Gər istəsen ömür boyu hesabüvü çəkim sənin,  
 Misali-lalə qanüvü qucağıva töküm sənin,  
 Ki, gəldi təngə hövsələ, çuvalüvü söküm sənin,  
 Yum ağzuvu, sən ey filan ki, lali görmək istərəm.

Əyər hiyal görsənə səher cahan cavan olar,  
 Xuda evində nə Ömrə, nə Şümrə, nə Sinan olar,  
 Nə vaizü, nə rozəxan, nə çubi xeyzəran olar  
 Ki, mən fəqani sevmərəm, qavalı görmək istərəm.

Bahar az qalır bitə, gətir meyü piyaləni,  
 Ziyarət eylə, saqıya, bənəfşə ilə lale ni  
 Ki, fəsli güldü; gül, danış, burax bu ahü naləni,  
 Hərəmi ver filanə, mən həlali görmək istərəm.

Bu gün xoşam nigarımın lebindeki o xalilən,  
 Nə huri-eynə talibəm, nə dilxoşam o halilən,  
 Nə abi-kövsər istərəm; işim nədir xəyalilən?  
 Sən istisən xəyalı, mən o xali görmək istərəm.

### GƏRƏK

Saqıya, əhli-savad olmaya övretdə gərək,  
 Bilmiyə, anlamaya, yazmaya, əlbəttə gərək!

Tələbi-elm edib fərz peyəmbər dişiyə,  
 Lakin axundılar atibdir bu hədisi eşiye,  
 Nameyi gəlse ərindən, oxuda yad kişiye,  
 Vərə naməhrəm ilə baş-başa xəlvətdə gərək.

Məsləhət bilmir axund dərs oxuya canbacılar.  
 Yazımıya, oxumuya, neyliyə bəs xanbacılar?  
 Yığışa bir yerə, dəstan deyə nadan bacılar.  
 Olmuya söhbəti-elməyyə bizim kətdə gərək.

Sirri Allah bili gər övrət ola əhli-savad,  
 Şərri-ədadən edər hifz onu noki-midad,  
 Lakin ağa buyurur ki, qala cahil arvad,  
 Sirrin eğyarə deyə vəxti-kitabetdə gərək.

Eybi yoxdur danışa hərzə və ya qeybat edə,  
 Namə yazdırmaq üçün xaneyi-eğyarə gedə,  
 Dura orda, qulağı bir para sözərə eşide,  
 İftiragular ilə cəng edə saetdə gərək.

Xabi-qəflətdən ayıldı hamı, biz yuxlamışiq.  
 Nədir illət, göresen, biz belə sarsaxlamışiq?  
 Elmi dəfn eyləmişik qəbrə, eza saxlamışiq,  
 Ağlayaq şübhü məsa biz bu müsibətdə gərək.

Bir nəfər istəyə irşad edə əhli-vətəni,  
 Deyə: Geymə kefəni, qoy yerinə qəddərəni.  
 Dəxi İranda dura bilməz o şəxsi-mədəni,  
 O havadarı-vətən can verə qurbanədə gərək.

Səbr yoxdur, bu yetər misli firəng etməliyik,  
 Yəni əfsanəpərəstan ilə cəng etməliyik,  
 Cəhl mikroqlarına ərsəni təng etməliyik,  
 Çareyi bu mərezə eyləyək, əlbəttə gərək.

Nur-ürfan-ədəb düşməsə övrət üzünə,  
Analar elm ilə ta verməyə ziynət özünə,  
Qalar övladımız həsrət mədəniyyət üzünə,  
Möcüzün fikri budur: fikr edə millətdə gərək!

## OLACAQ

Göresən, ey xuda, bu xəlq nə vaxt  
Mayili-keşfi dikdaban olacaq?  
Falçıya, tasa bax, görəx nə zaman  
Bacılar ruznaməxan olacaq?  
Ta bəkey div cəhlü istibdad  
Rəhbəri-fırqeyi-zənan olacaq?  
Falçının tir-məkrinə cahil  
Bacılar ta bəkey nişan olacaq?  
Nə vaxt qız oxur, yazar, Allah,  
Ya rəb, İranda bu haçan olacaq?  
Ta bəkey vaizin xürafatı,  
Manei rizqi inu-an olacaq?  
Ta bəkey bir tike çörəkdən ötür  
Qız əsiri filan-filan olacaq?  
Ta bəkey binəva kasib qızının  
İrzi, namusi rayəkan olacaq?  
Ta bəkey bu zavallı məxluqə  
Bimürivvətlər hökmran olacaq?  
Ta bəkey bir səfih namərdin  
Zülmü altında bağlı qan olacaq?  
Elə ki, mari-şəhvəti söndü  
Mehzəri-qaziya rəvan olacaq:  
“Boşadım, qaziya, təlaqin ver”  
Deyibən qolbi şadiman olacaq.  
Ta bəkey bu açılmamış güller.  
Perdeyi-qonçədə məhan olacaq?  
Ta bəkey bu yazıqların cigəri  
Dərdi sillilə natevan olacaq?  
Elmü sənət nə vaxtadək bizdən

Mürkü ünqa kimi nəhan olacaq?  
Cəhli təqdis edən axundlarımız  
Nə zaman xəlqə mehriban olacaq?  
Göresən, bu müxəddərati-ecəm  
Nə zaman şohreyi-cahan olacaq?  
Olacaq bir günü ki, mədrəsələr  
Açılib, qızlar imtəhan olacaq?

## MƏN

Kaş həmdəm olaydım gülşəndə xarilən mən,  
Eyşü nəşat edəydim daim bahar ilən mən.  
Bu məmlekətde olmur tekliflər müəyyən,  
Olsayıdı, yar olardım bir gülüzar ilə mən.  
Bir yanda ahü nalə, bir yanda mey-piyalə,  
Gəh yarilən ənisəm, gəh ahü zarilən mən.  
Çekməz genə yaxamdan əl novhexani-zalim,  
Eylesəm də qət-ülfət leyli nahar ilən mən.  
Ağzin bu yanə tutmabihudə, ey münəadi,  
Durmam yerimdən illa, avaz tar ilən mən.  
Qıllam namaz sübhi ba səd riku və səcdə  
Meyxanədən çıxanda sərəxoş nigar ilən mən.  
Pərvanə yandi, Möcüz narü visalə cəhlən,  
İllət odur ki, oldum həmfikr həzar ilən mən.

## GƏLİN, EY QÖVM...

Gəlin, ey qövm, girdən daireyi-cəhlə genə,  
Eyləyək səcdə və kürməş o naəhlə genə.  
Canı çıxsın, oxusun, kafəri bidinü ləin,  
Kafər olsun biza ağa, biz ona fəhlə genə.  
Şəhri-Batumdə hacılarımız dərcə düşüb,  
Bit basib səqqəlü-saçın, aparız zəhlə genə.  
Dedim: Ey seyx! Ərəb çox sitəm eylər əcəmə!  
Dedi: Bu din işidir, sən dəvə tək, ləhlə genə.

Möcüza, rus verer rüxsət, olarsan hacı,  
İki ay bəkləmisən, bir qədər həm bəklə genə,  
Qaldı bir ay həzirane, cy Əhmədzadə,  
Soracaq qanüvü misli həcəmet kəhlə genə.

## DÜNYANIN

Keçər, gedər sənəvatı şühuri dünyanın,  
Misal əbri ləyal suhuri dünyanın.  
Bu gün ki, çıxdı başa, bir gün ömürdən getdi,  
Həmişəlik deyil eyşü süruri dünyanın.  
Soruş, desin sənə bir-bir keçənlərin halın,  
Qərayü gurde Bəhram Guri dünyanın.  
Dağıtdı kəlleyi Kavusi qəbrdə həşərat,  
Qarışdı torpağa kibrü qüruri dünyanın.  
Edər sümüklərivi sürmə aliyat cahan,  
Tənavül eylər ətün marü-muri dünyanın.  
Binövrəni nə qədər möhkəm eylisən, eyle,  
Təkan verəndə yıxar, çoxdu zuri dünyanın!  
Çün əzm etdi əcəl pəhlivani meydanə,  
Qılıncı çaldı sərə Şahpuri dünyanın.

## GEDƏR

Her işdə bir ümid ilə insan yaşar, gedər,  
Nikü bədə baxılmasa, hər iş aşar, gedər.  
Var ixtilaf təbidi, exlaq bir deyil,  
Hər kəs bir özge iş dalısında qosar, gedər.  
Asan deyil, inanmayın aləmdə bu sözə,  
Övretlə ər keçinməsə asan, boşar gedər.  
Məcruh sorma ki, açıb əşar rövzənə  
Ari, əsəl sıñiq qaba qoysan daşar gedər.  
Dünya seyrgahdır, hər kəs gelər, gəzər,  
Bir nik-nam qalsa qalar, simü zər gedər.  
Var ittilai Möcüzün əsrar xılqətə,  
Əsrarə vaqif olmayan, əlbət, şaşar gedər.

## BAHAR OLDU

Nə yatmışan, dur, ey saqi, ki, yay misli bahar oldu,  
Bulut od yağıdır dünyaya, aləm tarü mar oldu.  
Dolu qoydu kəmanə topların, atdı biyabana,  
Xiyarın ixtiyarı getdi əldən biqərar oldu.  
Nə qarpız qaldı bostanda, nə gərmək, ah va veyla!  
Gədu, pəncər və gərmək də təmamən zəxmidar oldu.  
Üzün tutmuş göye bostançı, söylər: Ey rəhim Allah!  
Çuvallar qaldı boş, mən boşlu, karim ahū zar oldu.  
Sitemkari, görüm, tari ezü salsın yaman dərdə,  
Səbəb bu dərd-bidərmanə çərk kəcmədar oldu.  
Xiyarə vurdı min yara fəlek, şərrin bilirsizmi?  
O da çün qoydu kakıl başə, bu dərdə düçər oldu.  
Nə qarpız şad olur bu əsrde, Möcüz, nə xərbuzə,  
Və gərmək xar olub qaldı, qəribə ruzigar oldu.

## BU GECƏ

Genə yer üstə nizul afitab edib bu gecə,  
Könül sərayını rövşən şərab edib bu gecə.  
Gəlin, öpün əlini Möcüzi-günəhkarın  
Ki, kǔnc meykədədə çox səvəb edib bu gecə.  
Şərab nur hidayətlə doldurub qelbin,  
Binayı-küfri yıxıb, mey xərab edib bu gecə.  
Mey ilə eyləmişən mən mühasini əlvən,  
Əger həna ilə zahid xəzab edib bu gecə.  
Yatıb kəsalet ilə şeyxi-şəhr, mən neynim?  
O nəfsinə sitəmi-bihesab edib bu gecə.  
Əlində badə, yanında həbib, ey Möcüz  
Xuda dualərüvi müstəcab edib bu gecə!

## QƏZƏL

Həmişə qalmaz, ey bülbül, qızılı gül bu lətafətdə,  
Solar bir gün gülüstan, qərq olarsan bəhri-mehnətdə,  
Əsər badi-sitəm nageh, xəzan eylər gülüstanın,  
Sixar bir gün fələk canin, səni qoymaz o halətdə.  
A bülbül, misli pərvanə dolanma kuy-canane,  
Düşərsən dərdi-hicranə, yanarsan nar firqətdə.  
Cün oldu aşiq iranlı gülü-rüxsar səmvarə,  
Uduzdu var-yoxun yeksər, qumarxaneyi-şəhvətdə.  
Yetirdi eşq cün çayə, çitü mahut və tirmayə,  
Əlindən uçdu sərmaya, dəxi iş qalmadı kətdə.  
Elə ki, gördü iş yaşıdı, müsibət həddini aşdı,  
Dabanları çəkib qaçıdı diyari-cəhlü qəfletdə.  
Müşəccər çadır örtər, yəl məxmer geyər bacı,  
Biyabangerd olar hacı, gəzər sehrayı-qürbətdə.  
Gər iyə vermiş kafer, qalar üryan müsəlmanlar,  
Yatın, ey cahil insanlar, durun ruzi-qiyamətdə.

## RÜBAİLƏR

Ey fikr şərir, itil get, ol məndən dur!  
Mən ac qalıram, sənə nə dəxli vardur,  
Hər an oxusan qulağıma bir novhə,  
Beyni yorusan, qəlbi edirsen rəncur.

Biçiz əgər eyleyə qızdan ikrah,  
Həqqi var onun, kisəsində pulusiyah.  
Biçizə deyin, qızlar üçün etme xinov,  
Bir-bir hamisin çıçak boğar inşallah!

Çox zəhmətə qatlaşar ana dünyadə,  
Yatmaz, gecələr keşik çəkər övladə,  
Oğlan böyüdü, oldu əgər nalayıq,  
Rahətlik üzün görər fəqət röyadə.

Qız doğsa xanım, qasqabağın sallasa xan,  
Aqıl deyil, divanədir, əhməq, nadan!  
Qızdır səbəb bəqai nəslili insan,  
Ey xan, səni qız doğub, nəinki oğlan.

Saqı, mənə qüslü ver meyi-nab ilə,  
İslat kəfəni o lelgün ab ilə!  
Vaiz desə: Mey heramdır, olmaz bu,  
Əz kəlləsin o rəfdəki ebvab ilə!

Bir ömr ki, vardır onda yüz min zəhamat,  
Bainhəmə elmək istəməz məxluqat,  
Hər zəhmətə qatlaşar bəşər, qeyr məmat,  
Bilməm niyə şirindir bu əndazə hayat?

Ey kaş, olaydı ay kimi ibni-bəşər,  
Azadə gezəydi dəhrdə şamü səhər,  
Nə qüsseyi-mərg, nə qəmənövü xan,  
Bəh-bəh, nə xoş iqbaldır, xürşidü qəmər!

Vazehdir ki, şurəzardə gül bitməz,  
Bu nüktəni bilsə xəlq özün incitməz,  
Kafərdi zimistan, o, xuda-zad tanımız,  
Zalimdi soyuq, heç kəsa rəhm etməz.

Axşami səhər qəm iləmi eylərdiz?  
Yaxud dəm ilə – deyin görək, neylərdiz?  
Ey əhl qüber, sizdə çox sözler var,  
Versəydi müsaid ləhəd, söylərdiz.

Axır elədi başıma kül çərx əzəl,  
Məhv oldu həves, ağardı saçü, səqqəl,  
Əvvəl xoş idi, axırın Allah kəssin,  
Ey kaş, bitəydi ömür on il əvvəl!

“Ey yay” demə, qəm yeme, fincan sınsa,  
Palan qoyub üstüvə mehnət minsə,  
Məlum deyil aqibəti-kar, bu gün  
Xoş eylə günü, xoş eylemək, mümkünse.

Bir halinə bax lehəddəki dustaqın,  
Kibr eyləmə çox, bir az düzəlt əxlaqın.  
Ahəste götür, – qoy qədəmin, zira ki,  
Hər zerrəsi bir üzvdür bu torpağın.

Bir dön o yana bax, ey şürbi-faxir,  
Gör bir necə mömin mənə yan-yana baxır.  
Heç anlamıram mən bu sözün mənasın:  
Mey içmə, – deyirlər, – ölücəksən axır.

İnsan ki, baxır məzənnəcat şəhrə,  
Az qalır özün götürsün – atsın nəhrə.  
Qəm-qüssəyə su tökür, ayaqlar hər gün,  
Ətrafımıza fələk qoyur bir mehərə.

Xəyyam dedi: Qoymuyun eyyam sizi  
Dilgir edə çox, – eylədi təşviq bizi  
İsterdi bize nəcat versin, nagəh  
Dəryayı-mələlə düşdü, qərq oldu özü.

Bilsən ki, düşünmek ilə kisə dolmaz,  
Bihudə xəyalət ilə rəngin solmaz,  
Əssən ki xoşdu, canüvi sixma kişi,  
Bir il sora əhval xoş olmaz, olmaz.

Qəsd eyləyə qəbləz onki düşmən canə,  
Fürsət var iken içək beş-on peymana.  
Zira ki, əcəl gələndə möhlət verməz  
Bir su içəcək qədər zaman insanə.

Ey dost, mey iç, baxma pulun azlığına,  
Şeyxi xirədin natiqəpərdəzliğinə.  
Mey zəhr isə də, mən içirəm sübhü məsa,  
Zira ki, o baisdi kefin sazlığına.

Əmvati gətir yaduva doldur bir cam,  
Qorxma şəbi cümədən, mey iç hər axşam,  
Ger indi sağ olsaydı mollayı-ənam  
Qonyakı helal edərdi, əfyunu həram.

İsraf haramdır, – deyirlər, diniə,  
Sərmayəni saxla, artığın xərc eylə,  
Gər baxmayasan naseh müşfiq sözünə,  
Möcüz necə ki, qalib-talarsan eyle.

Onda ki, nə rəhm var idi, nə qanun,  
Bir firqəsi margir idi İranın,  
Güclüydi qolu bəyin, axundun, xanın,  
Fərqi yox idi tila ilə bugdanın.

Vaiz ki deyər: Etmə nəzər xubanə,  
Atəş vurər eşq xaneyi imanə.  
İnakar edib o qüvvəyi-miqnatisi  
Ki, lütf edib Allah gülü reyhənə.

Din əhlinə etmə etibar aləmdə,  
Saçı, gal içək, görək nə var aləmdə.  
Nə möminə xeyr verdi, nə tərsayə,  
Din etmədi sülhü payidar aləmdə.

Bir kəlləyə düşdü nəzerim, odlandım,  
Göz yaşım ilə bulut kimi islandım.  
Dilləndi o kollo, dedi: Göz yaşın sil,  
Xoş eylə günün, men etmədim, allandım.

İllət nədi ki, çörəkçi vermir nisyə,  
Çoxdandı yağış yağmırı Tilə, Təsiyə?  
Bədbəxt cəməst, dedim axır sizə mən:  
Yaxşı dəyi, qoymuyun qızı mədrəsəyə.

Düz yanuva sübhü şam məşrubatı,  
Qoyma edə həmlə qəlbə fikri atı,  
Vacibdi difa nefs, oldür, qorxma,  
Girəm yaradıb o mar mövhumatı.

Dünyaya gəlib-gedibdi sizdən çoxlar,  
Minlərce cavan məzar içinde yuxlar,  
Bir gündə həzar-həzar insan olıə,  
Dünya nə qara geyər, nə matəm saxlar.

Yaran, məzə ilə doldurun dəsmali,  
Bir neçə günü xoş eləyin əhvalı,  
Baxın özünə qafası qalın kişinin,  
Buzqale əbəs refid edib saqqali.

O qəsrde ki, yanardı min-min fanus,  
Dilber ilə içərdi mey Keykavus,  
Gördüm ki, o qəsri feləki-binamus  
Zirü zəber eyləyib, çox oldum məyus.

Cənnətdə, deyərlə, huri, kosər vardır,  
Əmma iki min dilbər bir ər vardır,  
O hurilərə gerək kim olsun taliib,  
O şəxs ki, onda zuri-əjdər vardır.

Bir şaxeyi her qəsrde var tubadən,  
Yüz dəfə bunu eşitmışəm molladən,  
Firdovs gərək ola rütubət və xəsra,  
Mömin kişi, Allaha yetə fəryadin!

Gördüm kuzəçixanədə bir kuzəgeri,  
Salmış ayağı altına Xəyyam Öməri;  
İslatdı gözüm yaşı təmamən o yeri,  
Mən gördüm o Xəyyami, nə hər bibəsəri.

Bir söz deyirəm misali ahü nalə,  
Əmma deməyin bu sözü kora, lalə.  
Vəxt ki açıldı, qurudu, düşdü yere,  
Bir də göyərə, mahaldır, ol lalə.

Bilməm ki, nədir əsas gavü mahi,  
Məhdud ediblə qüdrəti-Allahi.  
Hər kəs alır-alsın, ixtiyarı vardır,  
Bu sözlərə mən ki, vermirəm bir şahi.

Sən çünki gözündəki tozu silməzsən,  
Bir diqqət ilə yere nəzər qılmazsan,  
Torpağa düşən sümüklerin əcdadın  
Hər gün basarsan, ayaqlarsan, bilməzsən.

Məşqul idi xəlq fənni-tarix ilə,  
İster damşa aləmi-Mirrix ilə,  
Kafir qayıru elektriqi-bi-sim,  
Mömin kişi dəlir döşü mix ilə.

Qüvvətli olar ağıl, bədən çağ olsa,  
İç, qorxma, əmoğlu, yaxşı konyak olsa.  
Qəm köpəkoğludur, külüng alsala ələ  
Bir anda yixar, necə uca dağ olsa.

Həsrətlə baxıb, dedim, bənəfşə zarə:  
Əhsənət bu xoş məkənə, o ruxsare!  
Bir ah çəkib dedi: Əsiri-dehrəm,  
Bir heftə sora məni satar ettarə.

Hər bir kəsə etibar etmə aləmdə.  
Saqı, gəl içək, görək nə var aləmdə!  
Nə möminə xeyr verdi, nə tərsayə,  
Söz etmədi sülhi payidar aləmdə.

Cənnətdə, deyəllə, big və saqqal olmaz,  
Saqqalıya huri-eyn məyyal olmaz.  
Xəlqə niyə fasiq deyisən, ey vaiz!  
Sübhanallah! Belə qırışmal olmaz.

Hər vaxt ki, sənə qüssə eylədi hemlə,  
Qaynat samavarı, çaydanı dəmlə,  
Düşməndi qəmū qüssə bəni adəmlə,  
Əz başını düşmənin dili-xürrəmlə.

Fəryadü fəqanılıq sağalmaz yaralar,  
Cahil kişi bica yere qəlbin qaralar,  
Sənətkar mehri-çərxi eylər əlvan,  
Göy səndən ötür nə qızarar, nə saralar.

Çün gördü öküz az qalır olsun səqət,  
Mərhum Kopernikə verib əl riqqət,  
Əl atdı, yerin yapışdı qurşağından,  
Qaldırdı həvayə, öküz oldu rahət.

Meyxarələr etdi həmle sağdan, soldan,  
Çekdi, yerə saldı vaizi istoldan.  
Vaiz nə dedi? Dedi ki, var cənnətdə  
Bir çeşmə ki, o ləzizdir əlkoldən.

Gər eyləyə həmle leşkəri-bigane  
Sərdeştə, Soyuqbulaqə, ya Dilmanə,  
Elmü hünerin var işa çıx meydanə,  
Yoxsa – səfər eylə rözeyi-rizvanə.

Elmü hünerile bağla sən ol seddi,  
Qoyma dolaşa ayağə, qırxdır xətti,  
Saqqalın əger ola bir arşınlıqda,  
Hifz eyləyə bilməz o bizim sərhəddi.

Doldur qədəhi, mötəqid, olma xəbərə,  
Xalıq sənə zülm eyləmez, hətta bəqərə.  
Kök saxla kefin, şadlıqnan ömrü qutar,  
Çünki öləcəksən, girəcəksən qəbirə.

Men mey içərəm ki, eqli sərsəm etsin,  
Ta qəlb-i-həzin bir ömür aram etsin,  
Xəlq hər nə deyir, desin, getir, ey saqi,  
Qoy, mey meni xəlq içinde bədnam etsin.

## DOLDUR ÇUBUĞ

Dilber! Ovqətimi təlx eyləmə, doldur çubuğ,  
Mən behişt istəmirəm, – hamiya elan olsun!  
Kişi, Allahdan utan, qürreyi-şəbane kimi,  
Bu orucdur, nə namaz – qılmağı asan olsun!  
Taqetim yoxdu oruc tutmağa indi, vallah,  
Geləcəkdə tutaram, əhdilə-peyman olsun.  
Kişi, dur məscidə get, vaizə bax, gör nə deyir;  
Buyurur: Bəndə gərək, tabei-fərman olsun!  
O yeyir yağı pilov, eyləmiri qüssə, xinov,  
Və deyir hər nə gələ ağızına, hədyan olsun.

Kafirə cənnət, əger mömünə zindandı cahan,  
Pəs gərək vaizimiz daxili neyran olsun.  
Aç gözün, yuxlama, ey şorbaya həsrət dilbər,  
Niye bəs durmusan, az qaldı obaşdan olsun!  
Ne ümid ilə durum, ağızımı bağlım, oturum,  
Vexti-iftar gərəkməz ki, bir az nan olsun?  
Çörək olmaz mənə bu xoşkə səlam, ey məşdi,  
Al apar, istəmirəm, qoy sənə ərzan olsun.  
Nazile başın əyib, soxma selamı cibimə,  
Tüməni ovcuma qoy, dərdimə derman olsun.  
Kişi labiddi gərək səngdil olsun birehm,  
Pulu xərc eyləməsin sahibi-milyan olsun.  
Kərbalayə gedisən, ac qalır əhli-Vətənin  
Ay Əli şəsi, xəsmin Şəhi-mərdan olsun!  
Olmasa qurbət, acıdan öləcək əhli-Vətən  
Bəli, bəbəhrə Vətən xakılıə yeksan olsun!

## BİR GECƏ...

Bir gecə manzili-Hüseyin xani  
Eylədux şəmlərlə nuranı.

Gər mütrübər baxa və görə,  
Zülməti təbdil eyləyer nurə,  
Qaşları həmd, gözleri surə  
Zülfü “vəlleyli” sext zülmani.

Tar oxur, qelb istirahət edər,  
Yar açar qolların, qiyamət edər,  
Səhfi-eşqi dəf təlavət edər,  
Tazələr rəsmi-dinü imani.

Dəhəni tənk, həlqeyi-mərcan,  
Qəbqəbi iftifah vəl-ərman,  
Arızı misli sureyi-rəhman,  
Cəlb edər istəhayı-insanı.

Eyləmişdik əyərçi biz kəsəmat,  
Lakin ol mütrübi-xəcüstə süfat  
Nagəhan qoydu baş, qaldux mat,  
Tökdü diz üstə zülfü-reyhani.

Gördü bu halı çün Ağabdulla,  
Qəlbdən çəkdi bir məfəssəl ah!  
Əl atıb kisəyə, sıfidü siyah  
Etdi bezl, razi qaldı cananı.

O suvaşdırıqca xəlqə misli çiriş,  
Hamı eylərdi Möcüzə qarqış.  
Meylü rəqəbətlə olmayan bir iş,  
Rəsmidir, hər zaman çıxar canı.

Bezilər qaçdı, leyk mən qaldım,  
Bir qırın borc Hüseyndən aldım,  
Müxtəsər cürm ilə qurtardım,  
Tari hifz eyləsin Hüseyn xanı.

Əlqərəz oldu çün altı saət,  
Xəlq durdu. Vəli mənə rüxsət  
Vermədi tarzən. Dedim: İllət?  
Dedi: Lütf eylə altı tumanı.

Xamsən, Möcüz, olmadın püxtə,  
Aldanar daima novamuxtə.  
Aldı məndən pulu pədərsuxtə,  
Verdi cananə, çəkdi qəlyanı.

Deyirəm hər zaman: Ay Əsqərağa,  
Vergilən pul! Özün çekir qıraqa.  
Müxtəsər, saldılar məni şuluğa  
Güneyin xəlqi-namüsəlməni.

Verməseydim o pulu tarzənə,  
Ərz üçün əzm edərdi Tehranə,  
Od vurardı təmam İranə,  
Almasaydi pulun, ağam canı!

## VER GÖRAX

Kətxuda söylər ki: Sen də maliyatun ver görax!  
Mola-qazı da deyir: Xümsü zəkatün ver görax!

Qazını razi edim, ya kətxudanı, dövləti?  
Bir yol örgət bəndəyə bu barede, ya ümməti!  
Sərbazü topçu qüssəsi artırır üşgiyyəti,  
Sen də al bu cütlüğü, həbbi-hoyatun, ver görax!

Üç nəfər sərbaz verdux, her üçü etdi fərar,  
Qüssəvü qəmdən bədəndə qalmayıbdır ixtiyar,  
Her üçün də oda yandırsın görüm pərvərdigar,  
Düşmüşəm xurakdən, var karbonatun, ver görax!

Əl yaxamdan çəkmeyir sərbazgir, istər evəz,  
Yox pulum, şeytan deyir sərbazgırın başın əz!  
Yencərəm başın, qulağın, ahü zar eyler Tükəz,  
Söylər Allah yoxsula: Səbrü səbatın ver görax!

Bir tərəfdə mərsiyəxan istiri həqqübəka,  
Ağladıb çunki məhərrəmdə məni şübhü məsa,  
Hər gün on beş dəfə şagirdi dayanar qapıya,  
Səsləri: Ay Kərbalayı, beş min altın ver görax!

Bir tərəfdə ip tutur qazı ağa saqqalıma,  
Qəbzədən gər mu qəder nüqsən ola, vay halıma.  
Qorxuram axund qoya gömrük mənim bu yalıma,  
Göndərə tüllabı hər gün: Ayidatun ver görax!

Bir tərəfdə miğmişa məlun itildir ülgüçü,  
Möcüzə eylər əziyyət xasə laməzhəb cüçü,  
Bir tərəfdən də əzanxanın ne qədri var gücü  
Səslənir: Məlun kişi, dur vacibatun ver görax!

## ANBARDARA XİTAB

Xuda rəhm etdi, nazil oldu rəhmet:  
Yağış yağdı, işıqlandı ziraət.

Yağış yağdı, yaşıl oldu çəmənlər,  
Açıldı lalelər, xoş nəsterənlər.  
Yumuşandı zəmin, ey cüt sürenlər,  
Öküz etmir daxı yerdən şikayət.

Durun ey kövkəbi-bexti yatanlar,  
Durun, ey buğdaya arpa qatanlar,  
Tökün göz yaşı, ey qəllə satanlar,  
O qədri ki, gözüz olsun cərahət.

Dedim: Buğda alıb yiğsan sarayə,  
Qəmin artar bulut gelsə həvayə,  
Pulun çoxdur, apar ver qəndə, çayə,  
Yağış yağsa ona vurmaz xəsaret.

Yağış məsrur edər əqli-dehatı,  
Ucuzlatmaz fəqət çayı, nəbatı.  
Ağırdrı qəndü çayın maliyati,  
Ona nə səndə var, nə məndə taqət.

Yağış eylər yeri sirab, əmoğlu,  
Ucuzlatmaz suyu mirab, əmoğlu,  
Verər xeyri sənə bu ab, əmoğlu,  
Əger hər gün yağa beş-altı saat.

Verər su nırxına hacı tərəqqi,  
Xuda verməz ona peyəmbər həqqi,  
Söker beynün mirabin dəqqə-dəqqi,  
Misali ibni Sədi-bimürüvvət.

Baharın çox gilası var, xiyarı,  
Uşaqqı sahibləri sevməz baharı.  
Sabah uşqun başın qovzar yuxarı  
Yetiş imdadə, ya şahi-vilayət!

Uşaqqı: var-yox nədir bilməz; deyər: Al!  
İlahi, olmayayıdı kaş baqqal,  
Əger sən də olaydın, sahib etfal  
Yaratmadın bu qədri nazü nemət.

Nə baqqalda var insaf, nə dərəndə,  
Hücum eylər uşaqqı alça görəndə.  
Palası sat və ya qaç get Mərəndə  
Və ya keç abirudən ta qiyamət.

Qazandı yüz tümən biçarə Möcüz.  
Dedilər: Al bir arvad, yatma yalqız.  
Onu xərc etdi toyda, qaldı pulsuz,  
Gel, indi eylə baiskarə lənət!

## DƏRVIŞ SEYFƏLİ

Vəqt xərmən gəldi, get göz ketləri, ya Seyfəli,  
Qalma Cüsterdə, tökərsən etləri, ya Seyfəli!  
Medhi-movlayə açanda ağzuvu məqqarə tek,  
Terpəşir onban, qabırqan etləri, ya Seyfəli.  
Sən tanıtdırdın Əlinin qüdrətin cüstəriliyə.  
Sənsən ol kimsə ki, qırdırın bitləri, ya Seyfəli.  
Basmaseydin sən qədəm bu ələmi-viranəyə  
Şölelənməzdzi firəng kibriləri, ya Seyfəli.  
Maliki-duzəx cənabun görsə məhşərdən qaçar,  
Gir cəhennəmdən çıxart ümlətləri, ya Seyfəli.  
Xam səsin hər kəs eşitsə, bil ki, yadından çıxar  
Ruzigarın qüssəvü möhnətləri, ya Seyfəli!  
Al əmudu destüvə, çək başuva qalxanuvu,  
Qorxma gelsə üstüvə kənd itləri, ya Seyfəli.  
Üç nəfər gətdi gəlib zatün ziyarət etməyə,  
Baş kələm, tut, yerkökü həzərləri, ya Seyfəli.  
Kəranayı-sovtüvə təxfif ver, incitməsin  
Darra-darun hamile övrətləri, ya Seyfəli.

Baş yuxarı qovzusan ciynun, deyəndə: ya Əli!  
Kim sənə təlim edib bu fəndləri, ya Seyfəli.  
Vermədin bir maç ziyanətdən geləndə Möcüza,  
Zehrimar olsun ləbün şərbətləri, ya Seyfəli.

## BAHALIQ

Yaran, başuz sağ olsun, çay çox gran olubdur,  
Girvəngesi otuz beş sahibqıran olubdur.

Ponzasını satırlar altı qırana qəndin,  
Kişmişlə dadı qaçmış ol çayı-dilpəsəndin.  
Rəngü-rüxü solubdur çaydanı-dədiməndin,  
Qənddanı-binəvanın qəddi kamən olubdur.

Dad vermiri ağızda şiriniyi-cəvənmərg,  
Əndamı, təhri, temi, hər zadı misli gerçək.  
Yox bir nəfər desin ki, bəsdir bu çaydan el çək.  
Bain hemə qurumsaq İranda xan olubdur.

Dünyanı ehli-məğrib döndərdi Kərbalaya,  
Dəva bir az da sürsə başım keçər cidayə,  
Biçarə zərli fincan hesrət qalıbdi çayə,  
Öttövbə, tövbə, yaran, axır zəmən olubdur.

## RAZÜ NİYAZ

Olsun gərək Allah ilə bir razü niyazim  
mahi rəmazanda.  
Heç kes deyə bilməz ki, ibadət nəyə lazim  
Bü kövnü-məkanda!

On altı saat qoymaram heç ağızma bir şey,  
Gahı yataram, gah duraram, gah edərom qey,  
Hər vaxt ki acalsam yeyərəm et, içərəm mey.

Qəm çəkmərəm əsla ola ker fövt namazim  
Əlşahda, Mayanda.  
Əmma yemərəm mən oruc, ey Əsədi Kazim  
illa acalanda.

Quran oxuram sübhədən axşama kimi mən,  
Təzvir edərəm sahibi-əmmamə kimi mən,  
Həlva yeyərəm xəlvəti bayrama kimi mən,  
Əmma sənə söylər bunu bu bəndeyi-nazim  
xəlvətdə, çataqda.  
Hərgiz yemərəm mən oruc, ey Əsədi Kazim,  
sen tek dal otaqda.

Hərgiz demərəm mən sənə: Sıqaruvi yandır,  
Çek kuçədə, bazaridə, mahiyətün andır,  
Qoy səqqəli, qırxdır başı, baqqalı dolandır.  
Təzvir neçün? Səqqəlü təsbihidü lazim  
mahi-rəmazanda.  
Yix xelqin evin sen belə, ey Əsədi Kazim,  
xar olma cahanda.

Nisyə sataram mən sizə huri, alaram pul,  
Amma özüm her il alaram qız, edərəm dul,  
Allah məni aqil yaradıb, sizləri cün qul.  
Sen işlə, qazan, ver yeyə əşraf, eazim,  
hər dövr zamanda,  
Cün onlara sen fehləsən, ey Əsədi Kazim,  
bu əsr zamanda.

## GƏLMƏYƏYDİM CAHANA KAŞ

Neylim, nə çare qılım, ey xudayı-cinnü-beşər,  
Pulum bitibdi, yolum bağlı, qalmışam müzter!  
Eşikdə borclu yaxamı buraxmir, evdə xanım,  
Gelin, gəlin, kişilər ay haray, sixıldı canım!  
Getirdi cövrü cəfayi zəmanət canə məni,  
Getirməyeydi anam kaş ki, cahane məni!  
Açanda dəftəri əttar bəxti-qarə kimi,

İşildır hər tərəfində adım sitarə kimi.  
 Ürək döyünməsi başlar görəndə bəqqalı,  
 Qurud hesabı düşür yadıma, cibim xali.  
 Çörəkçi dəftərimi qoltuğunda gəzdirir,  
 Görəndə qəssabı, yaran, adam olur, əriri.  
 Nə vaxtəcən gedim, Allah məni-güni qarə  
 Min iztirabile birahə suyi-bazarə!

### MƏN NEYLƏYİM, ÖLÜRSƏN?

Nə vəxtəcən dolanım qorxa-qorxa meydamı?  
 Görüm ki, mən günə qalsın o İngilistən!  
 Necə qərar tutum, yoxdu evdə çayılı qənd,  
 Necə çıxım eşiyə, vermiri Dadaş möhlət?  
 Beli, güman elemə şövkətü əsasım var,  
 Dadaş! Bə həqqi-xuda, köhnə bir palasım var.  
 Necə verim sənə pulu, gözüm düşüb dərəyə,  
 Bu gün beş-altı tūmən mən gerək verəm kiriya.  
 Tərəhhüm eyle məni-zarə boş qalıb dəbbə,  
 Bu il çilovda əlim bənd deyil, qəsəm rəbbə.  
 Gərək yeye-içə insan, bədəndə ta can var,  
 Odur ki, daqı-kədu, həsrəti-badımcən var.  
 Vəleyk dəsti-qəzavü qədər küpün boşadıb,  
 Alıbdı tabü təvanın, cənazəsin uzadıb.  
 Baxır o yan-bu yana gözləri nə halətilə,  
 Baxır, fəqət danışammır, deyir işarətile:  
 – A pullu! Dirhəmə dinarə ehtiyacım var!  
 Hacı! Aman günüdü, dərdi-naəlacım var.  
 Hacı! Sənin kimi mən də əzizidim bir vəxt,  
 Zəmanənin sitəmi eyləyib məni bədbext!..  
 Eşitcəyin bu sözü pullu qalxır ahüstə.  
 Zeif əlin uzadir, damənin tutur xəstə.  
 – Əlivü çək ətəyimdən! Yapışma, bənd olma!  
 Əbəs yərə sənə pul vermərəm, həpənd olma!  
 Təbiət öz sitemilə fişar verib sənə sext.  
 O zülm edib sənə! Dövləti neyləsün, bədbext?

Ötür əlin ətəyimdən, gedim şərafətile,  
 Ötürməsən, sürərəm cəmdəyin rəzaletilə!  
 Eşitmiri qulağı xəstenin, vəli baxırı,  
 Saralmış arizinə qanlı göz yaşı axırı.  
 Açıqlanar o zaman hacıya-hünərpərvər,  
 Deyər uca səs ilə: Çek elin, əya əbter.  
 Hacı basıb pulunu sandığa, bəsani-geda,  
 Məni görəndə sizildar, deyər: Bəhəqqi-xuda!  
 Bu gün et almamışam, küləfətim qalıb müztər,  
 Nedim, nə çarə qılın, axırı çörək istər!  
 Görüm bu təşkilatın mehv olub, ola berbad,  
 Rəfiq ola sənə duzəxdə firqeyi-Şəddad!

### ZAKİR

Sitəmdən eyle həzər, ruzi-həşri sal yade!  
 Əvalin eyləmə çox göz yaşın rəvan Zakir!  
 Nə ağlamaqdən ötrü xəlq edib bizi xalıq,  
 Vəlov dədəm öle, mən etmərəm fəqan, Zakir.  
 Misali bülbüł oxu, xəlqi şadman eyle,  
 Nəinki, başına səp millətin saman Zakir.  
 Həzar günə gülü laləvü səmən yaradıb,  
 Ki, sən baxıb olasan şad hər zaman Zakir.  
 Və bəd ləli-ləbin eyle dişle ki, qanasın,  
 Saçın o qanı yusa, pakdır o qan Zakir.  
 Boyu şəmamə kimi dilbərin olar məməsi,  
 Bə qədri əlçə və ya misli-girdəkan Zakir.  
 Qəmi olanda əvəmin ürekənər, ağlar,  
 Gətir qulaquva bir söz deyim, oyan, Zakir.  
 Şərab dəfi-qəm eylər, əyer inanmirsən,  
 Bir azca tök qədəhə, eyle imtəhan Zakir.  
 O qədri qonçadəhən, ləli-ləb yaratmadı,  
 Əyər oleydi məhəlli-eza cahan Zakir.

## CANDAN KEÇMİŞUX

Dilbər! Mümkün deyil gülşəndə gül bixar ola,  
Bülbül aşiqdır, gerek eşq əhlinə azar ola!  
Biz Vətən aşıqları baş ilə candan keçmişux,  
Zalimə “Adıl” deyib, baş əymərux, xunxar ola!  
Zülmədər bu, ya deyil – millət acından can verir,  
Pişivayi-millətin buğdası yüz anbar ola!  
Müxtəsər cürm ilə vaizlər məni təkfir edir,  
Həqqi var yerdən göye, qafıl gerek huşyar ola!  
Baxma cayı-səcdəye, allanma, saqi, mey getir,  
Hər başıqırıx kişi zənn eyləmə dindar ola.  
Ta nə qədri mən sağlam, göz açmasın millet gerek,  
Yuxlasın ta həşr olunca... Qoymaram bidar ola.  
Aləmi-meyxanaya kəc baxma, oğlan, keç görax,  
Bir belə aləm tapammas, gər, atan memar ola!  
Şeyxana, birahe getmaxdan xeyalım var mənim,  
Çıxmışam yoldan, onunçun qorxuram tərrar ola!  
Saqıya, cami dolandır başuva, ver, nuş edim,  
Derd-sərdən az qalır başım iki xervar ola!  
Əhli-qeyrət cəngcur, dəvətəlebdir daima,  
Ey cəmaət, qoymayın tiryakılor meyxar ola!  
Zahida, bundan ziyadə dinü iman bəsləməz  
Bir çörek ki, mayəsi arpa ilə cövdar ola!  
Ey cəmaət, məndə yüz batman kəsalet var bu gün,  
Paylıram – gəlsin aparsın, – hər kəsə, bikar ola!

## QALMADI

Ay ağalar, mahut yatar tabına,  
Qılınc, qəmə tərsə girməz qabına.  
Hər il bir yol əvez olar xabına,  
Səher çıxan gün azana qalmadı.

İsti düşdü, dağlarda qar eridi,  
Su azaldı, çay kəhrizi qurudu.  
Bildir işdə ağa Abdulla vardı,  
Bu il dünya Refi xana qalmadı.

Bu il dünya üz çevirib xudama,  
Kəblə Mahmud işi salib nizama  
Fələk vurdu başından bir qarama,  
Səfərbeydən bir nişana qalmadı.

Yavaş-yavaş zəbanımız dəyişir,  
Təzə fikir köhnə ilə döyüşür,  
Ayıl qardaş, günəş yerə yetişir,  
Çay paylandı, yuxlayana qalmadı.

Bundan əvvəl xəlq çalardı tütəyi,  
Çox verərdi hasil bağlı, pətəyi,  
Pul verməsən, Seyid vurər kötəyi,  
Mömün kişi bircə dana qalmadı.

Bundan qabaq Həllacoğlu çox idi,  
Dəyirmənin maliyatı yox idi,  
Silahımız emud idi, ox idi,  
Həftir çıxdı, iş qalxana qalmadı.

Sərbəzimiz ayağında “Yəməni”,  
Keflənirdi, cün çəkirdi çəməni,  
Yubanırdı kəndxudanın kefəni,  
Şükr Allaha, o zamana qalmadı.

Qədim zaman xəlq gedərdi cütünə,  
Bac verməzdı tiryakə, ya tütünə,  
Baş əyərdi qolçomağın itinə,  
Qol qırıldı, taziyana qalmadı.

Seyfleşkər əl uzadır har yana,  
Xəliliyə, Şəbüstərə, Dəryana.  
Göz tikmişəm mən də şəhri Mayana,  
Bu tərəfdə abü dane qalmadı.

Seyfleşkər deyər: Açıñ gözüñü,  
Tez pul verin, oynatmayın özüñü.  
Bir görseydim xudam deyir bu sözü  
Füqərayə saliyane qalmadı.

Fəqir deyər yana-yana sərhəngə:  
Əbəs yerə gülə salma tūfəngə.  
İki şahi bu gün verdim lüləngə,  
Pulum bitdi, Kərimxana qalmadı.

Dünən getdim borc eyleyim filandan.  
"Yoxdur!" dedi, yüz and içdi yalandan.  
Şəbüstəri dop-dolandım hər yandan,  
Ac və susuz, tab-tavana qalmadı.

Oğlan da üz qoyub gedib o taya,  
Onun işi məni salib xataya.  
Əl çəkməsən, əl götürəm xudaya,  
Çünki ayrı asimanı qalmadı.

## KÖYNƏYİ GEN, HÖVSƏLƏSİ DARDIR

Bu qızı heç kəs deməz "möminü dindardır".  
Mezhebi yox, dini yox, it kimi murdardır!  
Söylə görülmə bir mənə, ey mütürüb Ayişə,  
Lifəsi yox, bağlı yox, bu necə şalvardır?  
Bilmirem illət nədir, bu qarı övrətlərin  
Köyneyi, şalvari gen, hövsəlesi dardır?!  
Gör necə çin-çin düzüb tacı-səri-rəhnüma!  
Eyləmə bus əllərin, gər o günəhkardır.  
Cahilü kahil demə cübbəvü dəstərə sən,  
Qaziyü müfti məgər cübbəvü dəstardır?

## DEYİRƏM MƏN SİZƏ, HA

Dilber istər apara milçini müjgan içine,  
Ey xuda; küfr girir dinilə iman içine.  
Şanə zinnət verir o türfeyi-cananə tərəf,  
Müşkü enbər tökülür enniyü kirşan içine.

Kəlbətinə gələ o dişlərin, ey şaneyi-şum,  
Dişlərin basma sələ zülfü-pərişan içine!  
Məşküvü ciynüvə al sən də, aya, əbri-bahar,  
Əxtəri-fikrim edir əzm gülüstən içine.  
Sən də bir badeyi gülgün ilə şad eyle məni  
Saqiya, qoyma qəmi daxil ola can içine.  
Şəhri-Şəban, deyillə, edəcak köç bu gün,  
Mahi-rozə salacaq Yusifi zindan içine.  
Qorxuram taki edə həmlə bizi mahi səyam  
Necə ki, qurd girər bir sürü heyvan içine.  
Qılıçı bağla ve al yanuva beş-altı nəfər,  
Rastuva gelsə tökün qanını meydan içine.  
Gözüzü dörd açın, oğlan, deyirəm mən size, ha!  
Bir daha çıxmaz oruc, girsə müsəlman içine.  
Gəldi, ha! Gəldi-gəde; qoymayın, ha! Qaç, saqi,  
Qılıçı sal yerə, sox başüyü qalxan içine.  
Dustan, hazır edin çahkəni məclisə tez,  
Şairin mürqi-dili düşdü zənəxdan içine.  
Rəməzan bir ox atıb yarələdi qəlb evini,  
Göz yaşılm oldu rəvan çay kimi fincan içine.

## İNŞALLAH

Yarmamı qeynatduq, rişəni kəsduq,  
Odunu, kömürü alluq, inşallah!  
Yorqanı yamiyaq, cecimi yuvaq,  
Qurusun, kürsünü quraq, inşallah!

Üxüvvətdir bizim dinü mezhebdə  
Kürsükürmaq olmaz qəmər əgrəbdə,  
Saet xoşlamışam mahi-rəcəbdə  
Quraram kürsünü o vəq, inşallah!

Qurudu çox tökür Tükəzban aşa,  
Noxudun az salır, gəlmiri xoşa.  
Deyirlər ki, qovub, arvadı boş!  
Hələ fikr elirəm, görəq, inşallah!

Zəmənə dolandı, ya Sahibəzzəman,  
Ələcel, ələcel, sənə mən qurban!  
Deyirlər: Getməyin lifeli tuman.  
Qorxuram tumançaq qalaq, inşallah!

Dəryadan həvayə ucalar tassi,  
Yağış yağar yerə, ayular hissi,  
Qara börk çıxıbdı – təpəsi yassı,  
Pul tapaq, bir dana añaq, inşallah!

Papağın, dərinin vaqtı sürüşdü,  
Büzməli donların modası düsdü.  
Soyuqdan az qala canım ölmüşdü,  
Qış çıxsın, kot – şalvar giyaq, inşallah!

Bəhmənşah ayında xoş olu saet,  
Məscid miraye verildi zinət,  
Çəşənbə axşamı yetişdi, heyət  
Eləruq xanları qonaq, inşallah!

Səndəllər düzüldü, eyan eyleşdi,  
Səmavər qeynədi, ağalar içdi,  
Mənə vermedilər, hövsələm qaçdı,  
Söñer çay bişiren ocaq, inşallah!

Cümə günü millət gəldi məscidə,  
Baş qoydu torpağa, elədi səcdə.  
Qulaq verruq nitqi mirza Məcidiə,  
O olar yaxçı bir nəttaq, inşallah!

Qurabiye, noğul yeyildi tamam,  
Bəhramxan səsləndi, başlandı nizam.  
Məşmullar çağrıldı, etdilər qiyam,  
Keçəllər olacaq qazaq, inşallah!

Şəbüster xəlqindən yüz nəfər məşmul<sup>1</sup>,  
Həştad nəfər kəfil, doqquz məlül.  
On bir nəfər cəngi etdilər qəbul,  
Ona da verərlər təlaq, inşallah!

Bəhramxan vəqf eylər nitqini hərdən,  
Beş yüz nəfər insan alqışlar birdən,  
“Zində bad!” səsleri ucalır yerdən,  
Gedər ta ərşdən uzaq, inşallah.

Getdim hüzuruna Qəhrəman xanın,  
Söhbəti çox xoşdu əziz mehmanın.  
Ucalı beydağı şahi-İranın  
Möcüzle bərabər görəq, inşallah.

## ZİYARƏT

Gəldi çavuş, etdi dəqqəlbab;  
Yığışın qapıya, için qəndab!  
Udmuşam min tūmən qumardə çün,  
Gedirəm Kerbeləye ba əhbab.  
Satmışam əskik, almışam artıq,  
Soymuşam xəlqi, olmuşam ərbab.  
Vermişəm puli-qəlp sərrace  
Almışam at üçün yəher, esbab.  
Qərzi bəqqalı eylədim inkar,  
Çünki vermişdi müşimürd doşab.  
Aldım ettaridən bir az nisye  
Çayü, dəsmalü, şəkkerü, corab.  
Dedi: Pul ver! Dedim ki: Borcum çox!  
Dedi: And iç! – mənə o xanəxərab.  
Hər cəhətdən məni helak eləsin  
Mərdi-mərdanə, ya ülül-əlbab!

## ŞUXLUX

Dövlət sərayı-rəbbimə getdim keçən gecə,  
Gördüm ki, fərşι yox; neçə yurtix-cırıx keçə.  
Ərz eylədim: Bu fəqrilə, bu iftizah ilə,  
Min qəsrlər ota edəcəksən bizə neçə

Şəki getir, çıracı getir; yandı sinəmiz!  
 Eşqin nədir sənin bu çiraqi-müəvvəcə?  
 Bir gün əyil, yavaşça gelisayə baxgilən,  
 Seyr eylə erşə, fərşə, cəlale bice-bice!  
 Dur, sən də mərmət<sup>1</sup> eyləgilən bu xərabəvi,  
 Memarbaşı Qafarə deynə, ta çökə reçə.  
 Gördüm əlin vurub belinə, güldü: qah qah...  
 "Men aqılım! – dedi, – pulu verməm kəcə-məcə".  
 Yarəb! Məni müvaxizə etme bu əmrədə.  
 Məcüz səninlə şuxlux edibdir, düşüb ləcə.

### YOXDUR, YOX

Deyirəm hər kəsə: Ver parə! Deyir: Yoxdur, yox!  
 Söylərəm: Dərdime bir çarə! Deyir: Yoxdur, yox!  
 Gedirəm altı qırandan öteri qulluğuna,  
 Deyirəm: Qalmışam avarə! Deyir: Yoxdur, yox!  
 Bir çərek buqda verin, bari bir az aş bişirax!  
 Yüz çuval doldurub anbarə, deyir: Yoxdur, yox!  
 İster Allahidən hər vaxt yağış bəndələri,  
 And içir, gübədi-dəvvarə, deyir: Yoxdur yox!  
 Hər kəsin halini-əhvalini ger mən soruşam,  
 Üz qoyur canibi-bazara, deyir: Yoxdur, yox!  
 Pişik ister edə təftiş qovurma küpünü,  
 Qahqah ilə gülürü farə, deyir: Yoxdur, yox!  
 Etibar eyləmiri bir-birinə əqli-bələd,  
 Gedəsen qonşuya-səmvarə, deyir: Yoxdur, yox!  
 Var evimdə naxoşum, yoxdur həkimin rəhmi,  
 Naxoşa vardı, – dedim, – çarə? Deyir: Yoxdur, yox!  
 Beski "Yox!" ləfzi Şəbüstərdə mod olmuş, Məcüz!  
 Qeyrətin var? – deyirəm karə. Deyir: Yoxdur, yox!

### EŞQ OLMASEYDİ

Ta var cahanda ləlü ləb, zülfə-müşkafam,  
 Mehtacdır təbibə cahan əhli biltəmam.  
 Eşq olmaseydi eql tərəqqi edərdi çox,  
 Lakin qalardı ac ütübba nəharü şam.  
 Cərrah mərhəminə tapılmazdı müştəri,  
 Gər yarmaseydi başını her aşiqi-imam.  
 Mikrob yeməzdi ağ ciyərin binəvalərin,  
 Olmazdı mübtəla mərezi-sillə xasū am.  
 Eşq olmaseydi, olmaz idi intinaq rəhm,  
 Baisdi bu müsibətə hər eşq vəssəlam.  
 İfriti-eşq alıb elə bir kürzi-canfəşan,  
 Viran edir binayı-vicudi eləldəvəm.  
 Biganə gördü Yusifi çün bəzmi-eşqdə,  
 Məcnuni-eşq aldı o məhruden intiqam.  
 Məcnuni saldı çölləre Leyla məhəbbəti  
 Şirinin eşqi eyledi Pərvizi ziştnam.  
 Vermə təbibə, falçıya pul, ey Tükəzzibən,  
 Dərdi-cünuna yoxdu dəva, olsa çox əvam.  
 Eşq olmaseydi qan azalmazdı cismədə,  
 Olmazdı təpşı-qəlbə gürifətar mərdi xam.  
 Ta var cahanda sibi-zənəxdan, dılberə!  
 Biçarə qalb müztəribül-haldır, müdəm.

### OLDU, GƏL

Ey səba, get kuyi-yare, söyle: Şəvvəl oldu, gəl,  
 Açıdı əfsari başından möminin eydi-fitir  
 Bitdi eyyami-riyazət, xəlq xoşhal oldu, gəl!  
 Bir tərefdə küftə, bir yanda xama, bir yanda bal –  
 Mədələr misli dükəni mərdi-bəqqal oldu, gəl!  
 İçdi su, şışdı bağırşaqlar misali kərenay,  
 Ey təbibə-bimürüvvət, millət ishal oldu, gəl!  
 Qorxma piri-xəsmidən, canan ki, indi aşiqin  
 Atdı tiryakı, qızışdı, Rüstəmni-Zal oldu, gəl!  
 Tiqi-misvakı qinindən çəkdi, girdi səngərə,

<sup>1</sup> Temir

Sahiba, hazır bə dəvə Kəblə Zeynal oldu, gel!  
 Ey atam qurban sənə, ey mahi rozə, hardasan?  
 Qaldı boş minbər dibi, vaiz bədəhval oldu, gel!  
 Yeddi başlı divin açdı qolların falçı Tükəz,  
 Ey Süleyman, qorxudan xelqin dili lal oldu, gel!  
 Cəhl bivaqr eylədi islami, ya sahib-zəman,  
 Cəddüvün ümmətləri Bakude həmmal oldu, gel!  
 Gör ne sürətlə sürür avtomobil küffari-dun,  
 Şıevü-sünni ayaq altında pamal oldu, gel!  
 Qatılıq qıman verir, meqtulə - eqrəb rüşvetxor,  
 Milləti-mərhüməmin ibrarı Dəccal oldu, gel!  
 Verdi min-min qəsr, min-min huri vaiz Möcüzə,  
 Şairin huşu başından çıxdı, abdal oldu, gel!

### NEYLƏYİM MƏN?

Zimistan geldi, yaran, neyləyim mən,  
 Pərişanam, pərişan, neyləyim mən?

Otuz ay bestəri-rahətde yatdım,  
 Nə qədri paltañım var yayda satdım.  
 Yoxsulluq dərdindən möhnətə batdım,  
 Xudaya, qışda üryan neyləyim mən?

Fələk aldı ola tirü kəməni,  
 Nişanə eyledi mon binevəni.  
 Yetişdi, şıelər, kürsü zamanı,  
 Nə yasduq var, nə yorqan, neyləyim mən?

Əza çox saxladuz ali-əbayə,  
 Bir az da ağlayın mən binəvayə.  
 Çörek vay-naləsi çıxdı səmaya  
 Uşaqlar acıdı, yaran, neyləyim mən?

Nahar vaxtı keçir, qarnıq qırıldar,  
 Uşaqlar səs-səsə verib, zırıldar,  
 Gözüm yaşı gecə-gündüz şırıldar,  
 Tükəndi səbrü saman, neyləyim mən?

Qəhətlıq varlığın gəlmir çəminə,  
 Xudavənda, yağış göndər zəminə,  
 Tərəhhüm eylə bu əbdi-kəminə,  
 Zəxirəm yox, zimistan neyləyim mən?

Nişəstə dər sərū pişi buxarı,  
 Qəni meyl eyləyir şamü naharı.  
 Kesildi yoxsulun səbrü qərarı,  
 Bu qədri qüssə, bir can - neyləyim mən?

Fəqirəm, nə naharım var, nə şamıım,  
 Daha qəm çəkmeyə yoxdur dəvəm.  
 Budur dərgahüve axır gəlamım;  
 Pərişanəm, pərişan, neyləyim mən?

Satıldı fərşü kərdim, cümlə malım,  
 Evi qızdırmağa yoxdur zoğalım,  
 Soyuxdan titriri ehli əyalim  
 Qışda, ya həyyi-sübhan, neyləyim mən?

Qənilər kusifənd almış qışınə,  
 Qovurma eylesin, çəksin dişinə.  
 Yanır canım, fəqirin ateşinə  
 Su səpməz bir müsəlman, neyləyim mən?

Rza oldum yavan bir parça nanə,  
 Onu da çox görür zalim zəmanə.  
 Verir buğdanı əhli-Sofiyənə  
 Beş-on bidinü imarnı, neyləyim mən?

Əsiri möhnətəm, halim yamandur,  
 Gecə-gündüz işim ahü fəqandır.  
 Soyuqdan titrəm, qardır, borandır,  
 Nə çayım var, nə qalyan, neyləyim mən?

## EY ƏMU

Dellək istər bir çiban çıxsin yanunda bir belə  
Yalvari Allaha hər gün didəgiryən, ey əmu!  
Sureyi-əlhəmd oxur məsciddə dəstəklər sənə,  
Teziyəndə olsa gər çay ilə qalyan, ey əmu!  
Gər gücün bilsə Nizamüddövlənin, bak eyləməz  
Dordi-cohlə mübtəladır çün o heyvan, ey əmu!  
Gər dəvə qeydi-əsaretdən özün azad edə,  
İsti çöllərdə yeməz xari-müqilan, ey əmu!  
Malıdar eylər təbibə tif və taunu vəba,  
İstəməz hərgiz səlamət xəlqi Loğman, ey əmu!  
Anlaseydi ittifaqi ittihadın hökmünü,  
Bu qədər çəkməzdi zəhmət əhli Dilman, ey əmu!  
Sinə vurmaq məşqi sən təlim edərsən millətə,  
Örgədirdi məşqi-dəvə Şahi-Mərdan, ey əmu!  
Son cəhənnəm qorxusundan əgli zaye etmişən  
Pişva xovf eyləməz bir zərrə ondan, ey əmu!  
Yer sökər, zəhmət çəkər, sübhü məsa biəql öküz,  
İynəden qorxar əbəs quli-biyaban, ey əmu!  
Müştəriler çox olar dəllal əyər ustad ola,  
Aç gözün, bayırda çox dellali-rizvan, ey əmu!  
Söz mataində deyil, nitqindədir əfsungərin,  
Müştərini cəlb eder düz olsa peyman, ey əmu!  
Yüz yalan söylər qələndər səhneyi-bazaridə,  
Cəm olar ətrafına əhli-dəbistan, ey əmu!  
Xoylu dərvişə verirsən beş qıran tiryək pulu,  
Vermisən öz kəttüvə bir danə tuman, ey əmu!  
Əhli-iman axtarırsan, gəl gedək meyxaneye,  
Sən bilən yerlərdə yoxdur əhli-iman, ey əmu!  
Adəm oğlun gər həram etsəydi sərxoş mey kimi,  
Onda görməzdün ayıq bir danə insan, ey əmu!

## İNQİLAB VAR

Gün çıxdı, durmalı gözəlim, rəxti-xabdən,  
Ey afitabi-mən, bir utan, afitabdən.  
Ver hüsñüvn zəkatını, yanında saxlama,  
Çoxdandı vermedin, keçib həddi hesabdən.  
Gel, gel ki, firqətin məni biixtiyar edib,  
Ey mahtab, çıx görüm ol bir sūhabdən.  
Başın çəkib ləhafə, gedib huşə dilberim,  
Müddətdi name gəlmir o alicənabdən.  
Çünki sənə nəsib deyil ol abi-səlsəbil.  
Kəmetiqadə faidə yox ictinabdən.  
Yarin kitabı-hüsñini eylə mütalıə,  
Sübħū məsa ayırma gözün ol kitabdən.  
Mali-yetim həlaldi, xinzir eti həram,  
Şeyxi-bələd yeməz o mührəm kebabdən.  
Hər ne qələt gelir – edisən, bilmədim – deyib,  
Ehkami-şəridən ve günahü səvabdən.  
Əl bassa meshəfə, desə min defə bu sözü,  
Etməz xilas o üzr onu hərgiz əzabdən.  
Ta var cahan, bu kəşməkəşü inqilab var,  
Ari başər tokamül edər inqilabdən.  
Möcüz, özün de, acizi mütləq edərdi lüt,  
Əndişə olmaseydi xitabi-itabdən.

## MƏN ÖLMƏRƏM, YAŞARAM

O məh cəmalüvə ebri-qəza çəkib pərdə,  
Salıbdı həsrəti-didərin aşığı dərdə.

Mən əndəlibi-cüfadidə, sən güli-tərsən,  
Mən aşiqəm sənə, sən yarı-mah peykərsən.  
Nə qədri olmamışan varidi Şəbüstər sən,  
Səbahü şam edərəm nalə mən Şəbüstərdə.

Əger gələ məlekəlməvt çox süpahilə,  
Hezar sal edərəm cəng o padışahilə,  
Mən ölmərəm, yaşaram bəxti-rusiyahilə,  
Gözümlə ta səni mən görməyəm bərabərədə.

Əgerçi ney kimi zerdü zəfi naşanəm,  
Qəmi-fəraqilə dilxəstəvü pərişanəm,  
Mən ölmərəm, yene, cün intizari cananəm,  
Əcəl mənim görə bilməz cənazəmi yerdə.

Gər olmayıyadı dili-zaridə ümidi-vüsəl,  
Edərdi aşiqi-qəmdidə mərgi istiqbal,  
Cəhət budur yatıram mən, ey afitab cəmal,  
Mən aşiqəm sənə, sevdayı-eşq var sərdə.

O gün ki, müjdeyi-vəslün edər məni xəndan,  
O günkü gün sənə bu cani eylərəm qurban,  
Telavət eyleməsəm başımı sənə qurban,  
Qəsəm o başuva, yatmam sərayı-məqberdə.

Nəziri yoxdu cahanda o çeşmə-müjganın,  
Kaş ki, aşiqi dilxəstəvü pərişanın  
O gözlərindən öpeydi, olaydı qurbanın,  
Edəydi canımı təslim o mərgi-namərdə.

Mən ölmərəm, yaşaram gül kimi gülüstənda,  
Qızıl kimi gəzərəm xaki-paki-İranda,  
Ki, qorxuram ölüsen sən o şəhri-viranda,  
Cənazəvü edələr dəfn xaki-Növberdə.

O gün ki, miri ecəl üstüvə çeker qəməni,  
O gün ki, mürdəşü geydirdi əsynüvə kəfəni,  
O gün ki, qoydula tek xaneyi-ləhəddə səni,  
Kırıxma, qorxma suali Nəkirü Münkərdə.

Soruşa: "Rəbbükə mən?"<sup>1</sup> Söylə tez ki, Nəzmiyyə!  
Desə: "Nəbiyyükə mən?"<sup>2</sup> Deynə: Miri ədliyyə!  
Dese: "İmaməkə mən?"<sup>3</sup> Söylə: Novhə, mərsiye,  
Və ahü nələ, sinəzənan hələhü mürdə.

Nə qədri vardi nizam, nicum, çərxi falək,  
Mən ölmərəm, yaşaram, afitabi ənvər tek!

## QOYMAYIN, HA

Gene çörəkçilər oynur qumar, qoymayın, ha!  
Uduzsa, boş qalı teşti tağar, qoymayın, ha!  
Yediz ki, bir çörəyi bir qırana sabiqdə,  
Genə qoyar sizi ac maldar, qoymayın, ha!  
Eşitsə qelle bahadır, söyer əhəd daşına,  
Çıxar qəbirdən o anbardar, qoymayın, ha!  
Deyəllə: Buğda genə ülgücü çekir qeyisə,  
O zalimin genə bir fikri var, qoymayın, ha!  
Gözü düşüb çuxura binəva çörəkdarın,  
Şikəs duvar kimi bir gün uçar, qoymayın, ha!  
Gətirməyib evə bir dən, deyəllə, xərməndən,  
Özün piçaqlayacaq hiyləgar, qoymayın, ha!  
Satıb palası, cecimi, qazanı, yorqanı,  
Satar əbani da axır, qaçar, qoymayın, ha!  
Fəqət evində qalır bir ədəd arıx öküzü,  
Gəlibdi qeyzə acıdan, vurar, qomayın, ha!  
Bir az saman ilə yonca verin, yeyə, dirile,  
Xəyalı var öle, nisyəz batar, qoymayın, ha!  
Nə yarma var, nə əriştə küpündə bərzərin,  
Gözün yumub, gələk ilə qaçar, qoymayın, ha!  
Beş-on tūmən pul alıb yarkar<sup>1</sup>, verib höccət,  
Ağa evi alacaq ay havar, qoymayın, ha!  
Midadi xəncəri-bürrəndi Möcüzün, özü Şimr,  
Xeyami dini edər tarmar, qoymayın, ha!

## SƏNƏ ÇATMIR GÜCÜ XƏLQİN...

Fəraqi mən yaratseydim, məni daşlardı övrətlər,  
Sənə çatmir gücü xəlqin, tükəndi səbrü taqətlər!  
Hürər, narahət eylər, gah dişlər, incider xəlqi;  
Demax olmur ki: Ey adil, nəyə lazımdı bu itlər?  
Tökərdin birenin qanın, kasərdin kəhlənin nəslin,  
Əyer bir yol səni bədxab edəydi o xəyanətlər!

<sup>1</sup> Allahın kimdir?  
<sup>2</sup> Peygəmberin kimdir?  
<sup>3</sup> İmamın kimdir?

<sup>1</sup> Məmər

Çıxardın Adəmü Həvva tumanın baqı-cənnətdə,  
 İki buğdadan ötrü eylədin bir çox rəzaletlər.  
 Deyir Musaya bir söz, söyləyir İsayə bərəksin,  
 Ona dana deyim, ya sərsəri, ey biferəstərlər?  
 Pəs etdi miri-dərbəri rəvanə kuhi-hürrayə,  
 Ərəb məbusine ruhi-əmin verdi bəşarətlər.  
 Üruc etdi mələk əflanə, Əhməd<sup>1</sup> şəhri-bəthayə,  
 Yetirdi Əhmədə bisimü təlfunilə ayətlər.  
 Genə qanlar töküldü, beydəq<sup>2</sup>-üşyan qovzandı,  
 Bəraət suresində oldu çün murdar milletlər.  
 Deyir Tovratidə: Cənnət sizindir, ey yəhudiler,  
 Yaranmış məhz sizdən ötrü ol ali imarətlər!  
 Edir İncilidə kafer yəhudü millətin yeksər,  
 Deyir İsaviyə: Qorxmun, sizin malizdi cənnətlər!  
 Deyir Quranda bipərvə: Cəhənnəm əhlidir tərsa,  
 Müsəlmandır mənim dostum, onundur nazü-nemətlər!  
 Deyər bir gün də, ey Məcüz, cənabi Qaim, inşallah,  
 Sənindir nazü-nemətlər, xüsusən mahi təletlər!

## TÜKƏZ

Keçən zəmanə benzəməz,  
 Dönüb zəmanə, ey Tükəz!  
 Falek şərərət oxların  
 Qoyub kəmanə, ey Tükəz!

Soruşma nırxı-dünbəni  
 Ki, dörd təməndi batmanı;  
 Necə gedim, alım onu  
 Töküm qazanə, ey Tükəz!

Bahadı nırxı-qənd həm,  
 Girandı kusifənd həm,  
 Atır ləpə kemənd həm  
 Bu natəvanə, ey Tükəz!

Gəhi yatır, gəhi durur,  
 Ulaq acıdan anqır.  
 Samançı biglərin burur,  
 Çekil o yanə, ey Tükəz!

Verim beş-on qırarı mən,  
 Necə alım samanı mən?  
 Gərək satam dananı mən,  
 Verəm samanə, ey Tükəz!

Odun da biədebdi çox,  
 Qoyur o da kəmanə ox;  
 Üç ay qış çolux-çocux  
 Necə dayana, ey Tükəz?

Çörəkçi yandırır saman,  
 Şatır deyir ona yaman;  
 Bişirsən evdə sən də nan.  
 Dayan yamanə, ey Tükəz!

Noxud giran, qurut giran,  
 Xüsüs mastı-Vayqan.  
 Necə verim iki qıran  
 Açı soğanə, ey Tükəz?

Dolu vurubdu min yara  
 O binəva qohunlara.  
 Qira, qabaq geyib qara  
 Və hindivanə, ey Tükəz!

Gərək satax beş-altı kət,  
 Üzüm alax onüş səbet;  
 Qalib ümid bu gün fəqət  
 O girdəkanə, ey Tükəz!

Şuluxdu millətin işi,  
 Horut-horut baxar kişi,  
 Danışsa həqq, çıxar dişi  
 Düşər dehanə, ey Tükəz!

<sup>1</sup> Məhəmməd peyğəmbəre işəredir.

<sup>2</sup> Bayraq

Rəisi-səbt atır-tutur,  
Deyir: Tez ol, işi bitir!  
Gəhi evə kəmənd atır,  
Gəhi dükanə, ey Tükəz!

Deyər ki: Yix damun, kərən  
Çıxart qapun və pəncərən!  
Məni bu əsri-dərdverən.  
Getirdi canə, ey Tükəz!

Nə zülmü dəf edir namaz,  
Nə şəkk-səhvı dəstemaz;  
O zəhrimarıdən bir az  
Tök istikanə, ey Tükəz!

Getir şərabi-ərqəvan,  
İçim, olum bəbir-bəyan,  
Deyim beş-altı pis-yaman  
Bu pis cehanə, ey Tükəz!

Demə ki, tar olub gözü,  
Düşübdü qüvvədən dici.  
Mey etse məst Möcüzü  
Çıxar tavanə, ey Tükəz!

### OLACAQ BU?

Yarəb, görəsən, tabeli-Quran olacaq bu?  
Başın yaracaq, qanınə qəltan olacaq bu?  
Xırnek boğacaq bu uşağı ya ki, qızılca,  
Yaxud böyüyüb, bir yekə oğlan olacaq bu?  
Arkasını zəncirilə sed çək edəcək bu?  
Babası kimi köhnə müsəlman olacaq bu?  
Zirü-zəbərü püşdü zəbər örgənəcək, ya  
Cığ-bığ oxuyub daxili-niran olacaq bu?  
Əvvabi-cinani basacaq bağrına ya yox?  
Yarəb görəsən qaili-quran olacaq bu?

Məlum deyil indi bunun məzhəbi, dini;  
Bəlkə böyükündən sora bir xan olacaq bu?  
Öldür məni, yarəb, o günü görmeyim, ey kaş,  
Əmniyyəvü, nəzmiyyəvü ajan olacaq bu?  
Verəm qəsəm Allahe səni, ey Meləkəlmovt,  
Al canın, eyer əmili-divan olacaq, bu!  
Saqqal qoyacaq, qırxdıracaq başını, yarəb,  
Möcüz kimi bir sahibi-imam olacaq bu?

### SƏRBАЗGİRLİK

Qoşun olmaq yaraşar bipədərə, dərbədərə,  
Biz öz övladımızı qoymarıq olsun necərə!  
Tutarıq yoxsulu, verrik dəmi-tirü təbərə,  
Ölər, olsün! Bə cəhənnəm və bə finnari dərək!

Dövlet ister qoya qanuni-nizam icbari,  
Kişi, həmkəsə edə dinsiz ilə dindarı?  
Her kəs olsa buna razi-dağilar pərgan,  
Lənət eyler ona hər sübhü məsa cinnü mələk!

Mən nə nazilə bunu bəsləmişəm, sübhü məsa  
Eyləyəm ta qoca vaxtimda onu eldə əsa;  
Nə ki, sərbəz ola, bir gülə ilə qan qusa,  
Aça ağzını yuma, rəng göyərə misli qədək!

Olmaram razi qoya başına şapka püsərim,  
Şimr tek çəkmə geyə payine nuri bəsərim,  
Qoymaram oğlumu sərbəz ola – varım və zərim,  
Çıx bu ketdən, uzaq ol, getgilə Allahü məək!

## MƏSNƏVİ

Ahü-ah, ey ümməti-xeyrülbəşər!  
 Geldi Tehrandan bu gün bir bəd xəbər  
 Ki, edib Vəhabiyani<sup>1</sup>-biiman  
 Rövzeyi-peyğəmbəri bombardıman!..  
 Saldı İranə təzəzül bu xəbər,  
 Təziyə bərpa edibdir şielər.  
 Genə verdi izn göz yaşınə xalq,  
 Silləvü yumruq vurar başınıx xalq  
 Rövzəxanlar əldə məndili-əza,  
 Ağladar xəlqi bəsövti-qəmfəza  
 Sergüzaştı-Kerbəladən artıcaq  
 Bu hekayət etdi xəlqi bidəmaq.  
 Ağlayanlar, ağladanlar misli-ney,  
 Başına saman səpər əhli-Güney.  
 Məsnəvidə xoş deyib Mollayı-məst<sup>2</sup>;  
 "Dümi sək ez riş nadan behtər əst"<sup>3</sup>"  
 Rövzəxanlar şəni biruh edər,  
 Sinezenlər sineni məcruh edər  
 Cün əlin qovzar göye zəncirzən;  
 Səsləner zəncir, həm beytülhəzən.  
 Möminin yoxdur topu, təyyarəsi,  
 Öz-özün döyməkdir axır çarəsi.  
 Lənət eylər ingilisə xasü am,  
 Ingilisin rəngidir bu, vəsselam.  
 Ingilisə zurimiz çatmir, aman,  
 Sən yetiş imdadə, ya Sahibzaman!  
 Çek qılıncın hemlə eyle Ləndəne,<sup>4</sup>  
 Qır, dağıt manənd toxmi-pürpənə.  
 Qeyrətiz çoxdur ve həm zuriz sizin,  
 Bizde iş yoxdur, bilirsən sən özün.  
 Sən qılınc vur, kafer öldür, ey ağa,  
 Men qoyum saqqalıma rəngü həna.

<sup>1</sup> Vəhhabiler – Ərebistanda dini-siyasi cərəyan tərəfdarları;

<sup>2</sup> Meşhur alim, şair Mollayı Rumi

<sup>3</sup> İtin quyuğu axmaq adamın saqqalından yaxşıdır.

<sup>4</sup> Londona

Vur cidayə sen o küffarin sərin,  
 Mən edim siğə o kafer qızların.  
 Söylər hər kes küçəvü bazaride:  
 İngilis barmağı var bu karidə!  
 O edir təhrik vəhhabileri.  
 Hikmeti var bu işin, ey həmşəri!  
 İngilis, o hiyləgari-Avropa,  
 Rövzeyi-peyğəmbəri bağlar topa.  
 Bu cəhətdən ki, əcəm qəmgın ola,  
 Təziyə bərpa edə, sübhü məsa.  
 Gündə yüz sir<sup>1</sup> çay ala, min pud şeker,  
 Təkyələrdə sərf edə şamū sahər.  
 Sən içərsən çay, olarsan əşkiriz,  
 Gündə bir yük pul qazanar ingilis.  
 O bilir ki, bir müsibət versə üz  
 Şielər qarə geyer – oğlan və qız.  
 Laeqəl İranda var on dörd kürur  
 Şəyi-xalis, suvay əz şılı kur.  
 Her biri alsə qara çit üç çərək,  
 Əzbərayı köynəyü şalü bərək,  
 Bəs gərək versin qran yeddi kürur,  
 Ta qara geysin gürəhi-bışūur.  
 Sən ki, bilməzsən hesabü-hendəsə,  
 Bəs gücün çatmaz sənin ingilisə.  
 Ağlamaq məşqin verib Fazıl sənə,  
 Fazili-Dərbəndiyi<sup>2</sup>-aqil sənə,  
 Oxuyubsan cün fəqət sən bir "Nisab"<sup>3</sup>  
 Ol cəhətdən bilmirsən, qardaş, hesab.  
 Zaribü məzrub ilə əlleşmə, çox,  
 Cəbr oxu, "Əhvabi"<sup>4</sup> bir nəf yox!  
 Öz bezin ver Kərbələyi Bağıra,  
 Yayxasıń, bassın küpə, etsin qərə,  
 Əynüvə geysən onu, küsməz imam,  
 "Xoş deyil rəngi!" – deməz fəxri-anam.

<sup>1</sup> Çeki ölçüsü (*təxminən qram qədər*)

<sup>2</sup> Dindar, mürtece şair

<sup>3,4</sup> Köhnə dərs kitabları

Gər axunda söyləyə baqqalımız:  
 Kim deyər qırxılmasın saqqalımız,  
 Hər tükündə saqqalın var min mələk,  
 Bu hədisin olmaya esli gərək?  
 Küfrinə imza qoyar filfovṛ axund,  
 Heç kəs almaz o baqqaldan bir noxud.  
 İngilis əmma soyür peyğəmbəri,  
 Topa bağlar o, məqami-ətharı.  
 Alırıq ondan genə biz istəkan,  
 Laləvü lampa və qəndü, çaydan.  
 İldə yüz min istəkan mərhum olar  
 İngilisin cibinə pullar dolar.  
 Əlli min səmvar qaynar sübhü, şam,  
 Bu semaverlər kimindir, ay balam?  
 Bax, utan şalvaruva, tumanuva,  
 Məxməlin yel eyləmə cananuva!  
 Almışan baqqaldən yağı aşuva,  
 Qoymusən əmmamə-tənzif başuva.  
 Pəs sənə lazım gelir tənbih ola,  
 Bed vurrux taziyanə baqqala.  
 Məniyi-purtesti bilmək şərtidir,  
 Bilməyirsən, çünki zehnin pərtdir,  
 Lənat etmə ingilisi-kafərə,  
 İçmə çayın, istəkanın vur yerə!  
 Ətləsə, mahutə, mahutvariyyə  
 Müşteri kimdir, əmu, çelvariyyə?<sup>1</sup>  
 Yarmasayıdı kəlləsin Mirzə Musa,  
 İngilis satmadı on min top xasa.  
 Xəlqi təhrik etməsəydi Şüstəri<sup>2</sup>,  
 Kim olardı bu mətahə müşteri?  
 Vurdu başın mənbərə fazıl kişi,  
 Men də yardım başımı yayü qış.

## MÖCÜZÜN MƏŞUQƏSİ

Ey noxudgöz, riştə kirpik, ispanaq əbru nigar,  
 Daşgələm baş, cəfəri saç, əlçəbadımcən üzər!  
 Ey nigari ləblabi-ləb, dilbəri-lölə qulax,  
 Yerkökü burnundan ötrü ağlaram şəmü nahar.  
 Bir danış, ey mərcimək diş, bamiye dil, dilbərim,  
 Getdi axit aşiqi-zarin əlindən ixtiyar!  
 Ey buxaqi qartopu, ey gərdəni sibizəmin,  
 Xəstəyi-hicranuvəm mən, çəkmişəm çox intizar.  
 Bəndi-sirə əllerin bənzər, ayağın soqzuya,  
 Qorxuram bu söz hamı yanında olsun aşikar,  
 Qəddüvə qovun deyimmi, ya xiyari-novzəde,  
 Qalmışam heyrətdə, bilməm hansın eylim bərgütər?  
 O çuğundur ləblərindən bəndəyə bir buse ver,  
 Həm o uşqun tek biləklərdən, səni pərvərdigar!  
 Baxma rişi-əbəyəzü, qəddi-kəma-Möcüzə,  
 Qəlbəi burnadır, əgərçi var halında inkisar.  
 Şairə! Ötmüş yaşın, bitmiş işün, düşmüş dişin!  
 Busə verməz dişsizə ləzzət, tez ol məndən kənar!

## ƏLİ CAN

Sensiz mene dünya evi zindandır, Əli can!  
 Sensiz gecə-gündüz işim əfqandır, Əli can!  
 Rəngim saralıb, lağər olub ney kimi cismim,  
 Bu halə qoyan aşiqi hicrandır, Əli can!  
 Əzm eylemisən Möcüzü öldürməye, öldür!  
 Bir can nədi yüz can sənə qurbanı, Əli can!  
 Bilməm neyə tərk eylemisən Validəxani,  
 Yoxsa sebəbi-düxtəri-yunandır, Əli can?  
 Yunanlılar İranı xərab eylədi yeksər,  
 Onlar əcem ovladına üvdvandır, Əli can!  
 Etsinlə sefer bəldeyi-Şəhrud şərifə,  
 Gər camçıların hali perişandır, Əli can!  
 Əhvəndi, zoğali, odunu, nani, birinci,  
 Mürğanəsi, həm cucəsi ərzandır, Əli can!

<sup>1</sup> Çit

<sup>2</sup> İrticaçı şair

Su qüssəsi yox bəldeyi-Şəhruddə hərgiz,  
 Şişə kimi rövşən ve fəravandır, Əli can!  
 Öğlanları gül, qızları gülzari-məhəbbət,  
 Manəndi-cinan, mərkəzi-xubandır, Əli can!  
 Möhnet qələbə etse sənə, eyləmə qüssə,  
 Nisvani-günahkarı həzarandır, Əli can!  
 Ənguri firavan, əriyi su kimi ərzan,  
 Səhraları pür lalə və reyhandır, Əli can!  
 Yüzdən onu tiryakidi, yüzdən beşi şurbi,  
 Tiryagileri ehli-Xorasandır, Əli can!  
 Məscidlərinin fərş-i baretdi həsirdən,  
 Mollaları çox sahibi-ürfandır, Əli can!  
 Nisvani-Şəbüster oturar pərdə dalında,  
 Bu şəhridə erkək-dişi yeksandır, Əli can!  
 Məxsus deyil mərdə fəqət səhneyi-məscid,  
 Bir guşesi hem məskəni-nisvandır, Əli can!  
 Çəkməzle çığalə və çubuq firqeyi-nisvan,  
 Meclislərinin ziynəti qəlyandır, Əli can!  
 Məsciddəki qəlyanlara baxdıqca gülərdim,  
 Saxsiydi küpü hem səri ondandır, Əli can!  
 Məscidləre çox yaxşı baxar əhli-Şəbüster,  
 Zəmə etmə olar yaxşı müsəlmandır, Əli can!

## İSTƏMƏZ

Bir kasa aş on qaşıq, sekkiz nəməkdan istəmez.  
 Beş ləpə, altı noxud, çörtkə, qələmdən istəmez.

Pehleləndir bir çubuq, lənət bə qəlyan, ay dadaş,  
 Ağlaram hicrində çün əbri-bəharan, ay dadaş,  
 Çub qaşıq, hisli səmaver, pişli çaydan, ay dadaş,  
 Zərbənərə suzəni, dümdüklü fincan istəmez.

Bilmirəm aya nedəndir, girmiri söz beynüvə,  
 Başuvu sal aşağı, fikrүү yiğ, key eynüvə,  
 Qəlbivü at Kərbelaya, boynuvu qoy ciynüvə,  
 Ağlamaq tabü təvan, palude dəndən istəmez.

Qaşların oynatma, ey məh, gözlərin; insaf elə,  
 Beynimi dəldi o big-big sözlerin, insaf elə,  
 Minbəri sindirma, dəlmə dizlərin, insaf elə,  
 Bir qədər şor göz yaşına bu qədər qan istəmez.

Qar yaqıb damda qalıbdır, bir kürək möhtaciyam,  
 Üç yumurta, bir qaşıq yağı, beş çörək möhtaciyam,  
 Ruzi çərşenbe et alsaq, bir dibək möhtaciyam,  
 Hər kəsin var nəzri, versin, yoxdudan dan isteməz.

Ey bəhari bədtəbiet, ey rəbii-bünizam!  
 Qoymadın bağda, həyətdə bir ərik, bir tek badam,  
 Min üç yüz otuz iki, lənət sənə, ey pəst adam.  
 Sən deyirdin qış çıxıb, sat kurkü, yorqan istəməz.

Ehtiyat eylə bu sözdə, get bələdlərdən soruş,  
 Gər müvafiq geldi təbə, dur və illa çıx, sovuş,  
 Söyləyim, ya söyləmim, aya beş-on damcı yağış  
 Altı saat rədü bərqu barū tufan istəməz.

Bir adam yoxdur bu nari-eşqi xamuş eyləsin,  
 Aşıqi-məftuni- məcnuni dəraquş eyləsin,  
 Beş yaşında qız məhəbbət emcəyin müş eyləsin,  
 Qırx yaşında nərrəxər er şiri-püstan istəməz.

Dilbəra, əbrulərin can, gözlərin iman alır,  
 Neyləsin biçarə aşiq, qətlinə fərman alır,  
 Bildiyin eylər çörəkçi, aldığın divan alır,  
 Hər kəsə məlum bir zad gündə elan istəməz.

Bu gözəllikdə yaratmış həqq onu aşıqlərə.  
 Əllərin qurbaniyəm, cana, toxunma tellərə!  
 On yaşında oğlanın adı yazılmış dəftərə,  
 Bunda bir zad yox, əmu, lənət bə şeytan, istəmez.

Saqqalı çıxmış hələ, tüksüzdü, ustad istiri,  
 Oynadır qaşü-gözün, əlbəttə bir zad istiri,  
 Binəva adın unutmuş, gəzmədən ad istiri,  
 Nümrə qırx beş, nuş çıxar mülk, səhvü nisan istəmez.

Qeybet olmuş karımız, bizlərdə yoxdur məşqələ,  
Yaxşı məşgül eyləmiş övrətləri bu məsələ,  
Cərəyə yox cında, döşökçə, lazımlı olsun məşqələ,  
Yaxşı sənətdir cəhalət, əlmü ürfan istəməz.

İxtiyari-qürbat etmim, neyləyim, ey müftəxər?  
İstisən, bimüzdu içrət, oynayım, ey müftəxər.  
Memləkətdə yoxdu bir zad çeyneyim, ey müftəxər,  
Heç müsəlman qarnını ac, əynin üryan istəməz!

## GƏRƏK

Ey cəmaət, deyirəm mən sizə Mirzəli gərək  
Əkə bağında ərik, alma və şaftalı gərək.

Gede biçinə, ilan sanca qıçın sübhü məsa,  
O çəkə zehməti, mən müftə yeyəm bal əmma.  
Qorxuram anqıra, şıllax ata, palanı sala,  
Mali axurda hifz etməli noxtalı gərək.

Bənzədin başızı, ey qovm-dəqa, daş keləmə,  
Qoymayın babiləri əl vura çubı-əleme.  
Başım ağır, demişəm altı saat bir qələmə  
Doldurum töyləyə hər gün iki yüz malı gərək.

Cünki mizani-şəriət əyilir bir qıl ilə,  
Əl-ələ vermayın, ey müxlisi-mən, cahil ilə,  
Sinezən daxil ola məscidə ger kakıl ilə  
Vurasız şiddetilə başına manqalı gərək.

Demirəm mən sizə ey qovm ki, baş olmayıacaq,  
Demirəm mən sizə sari şilə, aş olmayıacaq,  
Dəstəbaşı və ələmdar tərəş olmayıacaq,  
Deyirəm mən sizə: hökmən qoya saqqalı gərək.

Üzü tüksüz gədələr söyleməsin: ya vələdi!  
Ətr vursa donuna, ya bigina, hərmələdi.  
Sinezənxan olanın şerti-şiruti belədi,  
Payinə giyməyə həm giveyi-mitqalı gərək.

Novhəxan qoymayacaqdır cibinə ayna-daraq,  
Səsi xoş, surəti xoş, novhəgərə vermə qulaq,  
Üzü çirkin, yaxası çirk, səsi də misli ulaq –  
Sinəzənxani-Şəbüstər belə olmalı gərək.

Novhəxanın başı tüksüz, döşü qılı olacaq,  
Misli xərbuzə dabarı cirilib ayrılaceq,  
Terini hem burunu əl və ətekə silecək,  
Çünki mömin kişinin olmaya dəsmalı gərək...

Köhnə tas, köhnə hamam ilidi, dindar, bu gün,  
Qoymayın köhnə hamamı yıxa “jonlar” bu gün:  
Heç bilişsiz nə deyir Məcüzi-xunxar bu gün:  
Oxudaq, başa salaq fəhlə və həmmalı gərək.

Elm saxlar, o deyir: mezhəbi, dini, vətəni,  
Cəhl ilə eyləməyin xəstə o nazik bədəni,  
Misli şeytani-ləin tovlar Hüseynü Həseni,  
Çıxadəq kənddən o mələn qırışmalı gərək!

## XOŞDUR

Gen eyle hövsələn, vaiz desə: Gön dəridən xoşdur,  
Dürüst həmvardən, ney tardən, yox vardən xoşdur.  
Çəkər şəmşiri-tekfiri, tőker qanın haman saat  
Desə dindarə kot-şalvar uzun paltardan xoşdur.  
Əgerçi gözləri şəhəldi albari-vəfədarın,  
Bali hüsnü məlahətdə ələk albardan xoşdur.  
O xərci qoymuşuq biz də, vəli elhəqq vəl insaf,  
Şükey anbarı yüz defə bizim anbardan xoşdur.  
Qəbul etmə sözün, amma onun bu barədə, cana,  
Əger vaiz deyə cənnət cəmali-yardən xoşdur.  
Bu nə hüsnü vəcəhatdır ki, bənde xəlq edib sane,  
Çənən baldan, ləbin gözdən, dilin dizmardan xoşdur.  
Meharət xərcə vermiş gül yaratmış xalıqi-biçün,  
Nehan etsə üzün gül, kim bilər gül xardən xoşdur?

## GƏLƏ

Gözüm yoxdur mənim cənnətdə ey mömin ki, cananın  
Gözəldir ağızı güldən, dişləri mirvaridən xoşdur.  
Baxın bir qılı rüxsarə və bir də ruyi-bimuya,  
Xilafdır bu deye hər kəs ki, heyva nardən xoşdur.  
Əlin şıl olsun, ey bərber, toxunma zülfə-canana  
Ki, bir tari o zülfün əlli min dinardən xoşdur.  
Deyərlər nafi-canana xoşnümədir zərli fincandan,  
Bəli, həm Möcüzün eşarı ağ səmvardən xoşdur.

## YEYƏR

Vəqf malın nə fəqət hacıyi-bazar yeyər,  
Bəlkə o dindireyi, zahidi-dindar yeyər.  
Qınama heç birisin, vəqfi yeyer pünhanı,  
Qara qarğası, görürsen, daimi murdar yeyər.  
Pişva qanını xalqın soruru din adına,  
Ananın əmcəyini san ki, uşaxlar yeyər.  
Rəməzan gəldi yene titrədi xalqın bədəni,  
Kim tutar gündə oruc, ta ola iftar, yeyər.  
Kasıbin var nə obaşdanı, nə iftarı, yesin,  
Allahın malı əyer düşsə, o naçar, yeyər.  
Kasıbin süfrə başında düzülüb yeddi nəfər,  
Həfdirəm yağsız ətə səngəyi doğrar, yeyər.  
Bilmirsən şəhrin imamı necə iftarın açar,  
Vird söyler, pilovu sonda fisıldar, yeyər.  
Təfside mİN cürə nemət düzülür sağ-soldan,  
Əjdaha tek onu hər gündə o maldar yeyər.  
Zəfəranlı düyüñü, bağlavani<sup>1</sup>, dolmanı  
Bir dəyirman kimi bir ləhzədə dartar, yeyər.  
Rəməzan ayı tapammasız yeməye ponza eti  
Yoxsul! Amma ağa mİN neməti iftar yeyər.  
Həm o başdan yedi, həm də bu başdan, zalim,  
Anlamır bu ayı, yoxsul nə zehirmar yeyər!  
Möcüzün yoxdu obaşdanı və ya iftarı,  
Gəlmə, ey mahi-mübarek, səni qalxar, yeyər.

Qeyri mümkündür səlamət un dəyirmandan gələ,  
Ya gülü reyhan iyi xarı-müqilandan gələ.  
Müqtədir söylər mənə, fərman gəlib Tehrandan,  
İşte bu daşdan keçər, hökmə ki, Tehrandan gələ.  
Ağa Abdulla deyir ki, bəstəəm Təbrizə mən!  
Almayın hökməni gərək Təbrizdəki xandan gələ.  
Tövazu alı mübaşir, gər inanmısız mənə,  
Eyləyin təsdiq o fərmani ki, İrandan gələ.  
Qeyd olundu əməqizin adı sicilli-dəftərə,  
Atılıb-düşmə, əger kağız Tükəzbandan gələ.  
Ey Əsəd, aç başuvu, vallah bu fərdimdə gərək  
Bangü fəryadun qulağıma Çuxurxandan gələ.  
Zaye etmə vaxtuvu, vermə qulaq hər bir səsə,  
Annamaz əfham – həram o səs ki, qalyandan gələ.

## SAQİ

Keçən keçibdi, xoş eylə bu saəti saqı!  
Piyalə ver mənə, fövt etmə fürsəti, saqı!  
Cəhət nedir, görəsen xalıqi-meyü mizar  
Həram edibdi bizi eyşü işreti, saqı?  
Əyər xuda yaradıb seyr üçün meyi-nabi,  
Qoyubdur onda neçün bəs o lezzəti, saqı?  
Verib o can alici gözləri o dilbərə kim?  
Kim eyləyib ona mayıl təbieti, saqı?  
Kəsalet ilə keçən ömrü, ömürdən sayma.  
Savay mey, daqıdar kim kəsaləti saqı?  
Əzizi-canıma bax, gör nə xoşdu ləli-dəbi?  
Sevindirir dili-məhzuni, rəyəti, saqı!  
Nə xəlqi nəşeyi-mey eyləyib belə bitab,  
Salıb ayaqdan o gözlər cəmaəti, saqı.  
Bu su kənarı, bu gülşən, bu mey, bu yar, bu tar,  
Bu dəf, bu dairə – seyr eylə cənnəti, saqı!  
Deyillə: çıxdu xəsis hacının zərü simi,

<sup>1</sup> Paxlava

Oleydi, kaş, bir az da ferasəti saqi!  
 Nə saz vardı yanında, nə tar, nə mütrüb,  
 Nə atı var, nə qulamı, nə şöhrəti, saqi!  
 Deyillə: dövləti vermiş xuda əmanət ona,  
 O dövləti yeməyə yoxdu qüdrəti, saqi!  
 Məgər xudayı-cahan oğru-eyridən qorxar  
 Ki, tapşırıb o bəxilə o dövləti, saqi?  
 Odur ki, qorxmuri fayızçı nari-duzəxdən,  
 Burax bu sözləri, çal bir səlaməti, saqi!  
 Qumarbaz təamini yeməz bizim vaiz,  
 Deyər: ayaqlamaram mən şəriəti, saqi!  
 Ki, istirəm bileyindən tutam o bizövqün  
 Yeyəndə şövq ilə mali-vəsiyyəti, saqi.  
 Bu aşikar alırı rüşvə xəlqdən, yahu!  
 Alardı cün sələfi pulu xəlvəti, saqi!  
 Əyer oleydi cəhənnəm, məgər bu qorxmazdı?  
 Qayırmə sözdü bu söz, yoxdu səhhəti, saqi!  
 Desən: bu anlamayıb pərdənin dalında nə var,  
 Cəhalətilə edir bu qəbahəti, saqi,  
 Qələtdi bu dediyin; çünki çox zəkavəti var,  
 Seçir yalan ilə doğru hekayəti, saqi!  
 Piyale ver dəxi bu Möcüze, aman günündür,  
 Ki, qorxuram dana ruzi-qiyaməti, saqi!

### XOŞHAL OLACAQSAN AXIR

Rüstəmi-Zal olasan, lal olacaqsan axır  
 Həfciyi qəbridə pamal olacaqsan axır!

Ömr bir şəmi münəvvərdi, vəli bifanus,  
 Elmü danış ona fanusdu, əfsus, əfsus.  
 Verəcək badi-fənaya onu cəhli mənhus,  
 Sakini qəri-siyəhçal olacaqsan axır.

Girəcəksən, çıxacaqsan möcidə leylü nahar,  
 Deyəcək, ağladacaq gözlərivi zakiri-zar,

Qoyacax üstüvə palan, olacax Şeyx suvar,  
 Müxtəsər xeyli ləged mal olacaqsan axır.

Guşu huşun mənə ver, ey beçəyi-Xərzadə,  
 Söymə sən bu ləqəbi, getmə axundabadə.  
 Bağı sat, tök cibivə, cylə sefer Bəqdadə,  
 Burda qalsan, bala, həmmal olacaqsan axır.

Salmayıb hale hələ muyi-mühəsin üzüvə,  
 Ki, onu qırxdırasan, xalx deye: "Bidin" – üzüvə.  
 Çıxacaq rişi-mübərek, salacaq çin üzüvə  
 Misli mən, sahibi-səqqal olacaqsan axır.

Qırxacaq xəttüvü dəllaki-ləin toy gecəsi,  
 Tüpəcək surətüvə xamnəli və əqli Təsi,  
 Üstü-başın edəcək ləkkə tüpərcək şirəsi,  
 Şəhri-təzvirdə bəqqal olacaqsan axır.

Bişərəf söyleyəcək cün sənə datayı-fələk,  
 Salacaqsan aşağı başüyü misli pezəvek,  
 Açı söz açı dəva tek üregün işlədəcək,  
 Əlqərəz-məlqərez ishal olacaqsan axır.

O qədər tapdayacaq başuvi erbabi səvad,  
 Dərsin əzberlədəcək, lal olacaqsan, ustad,  
 Düşəcəksən üzüquylu, edəcəksən fəryad,  
 Səhneyi-təkyədə Paskal<sup>1</sup> olacaqsan axır.

Xam idin; cylə ki bişdin, işi saldın təhre,  
 Gedəcəksən o cənabılı nəmazi-zöhrə,  
 Siqləti-üzvü təmamən salacaqsan mehrə,  
 Alnı damqalı qrişmal olacaqsan axır.

Damqalandı elə ki, dayirəyi-pişani,  
 İldə üç yol oxudun siqəvü zövcəmani,

<sup>1</sup> Meşhur alim Paskala işarədir.

Görəcəksən gecə-gündüz yuxuda qılmanı,  
Aşıqi-zülfü xətü xal olacaqsan axır.

Bir zaman çün keçəcəkdir bu işin üstündən,  
Çıxacaq qəddəreyi-tiz dəyanət qından,  
O qəder qan axacaq kəlleyi-namərdindən,  
Düşəcəksən yerə, bıhal olacaqsan axır.

Görəcek haluvu Möcüz, olacaq qan ürəyi,  
Deyəcək ki: gətirin bir qəder eşşək təzəyi,  
Yaravı bağlayacaq, təbx cədəcək bal tərəyi,  
Qoyacaq ağzuva, xoşhal olacaqsan axır.

### NEYLƏRSƏN ONDA?

Cəmalın güllərin dərsə, aparsa  
Cehani-bivəfa, neylərsən onda?  
Qocalıq gəlsə əyləşsə yanunda  
Misali qurbağa, neylərsən onda?  
Zəmanə saçü saqqalın ağartsa,  
Belin əyse qəza, neylərsən onda?  
Dişin düşsə, Tükəzban aş bişirə  
Noxud salsa ona, neylərsən onda?  
Xoşum gelmir, desə, ağ saqqalundan  
Ona qoy bir həna, neylərsən onda?  
Bığın əvvəl qoyum, ya saqqaluva –  
Desə usta Rza, neylərsən onda?  
Hənası getsə, olsa üz bulanlıq  
Beş-on gündən sora, neylərsən onda?  
Axır çərşənbədə kəble Tükəzban  
Gedərsə kəndüvə, neylərsən onda?  
Bir az halva yesə, şışə boğazı,  
Həkim versə dava, neylərsən onda?  
Beş-altı dəfə getsə-gelsə doktor,  
Desə: ver on lirə, neylərsən onda?  
Ona hər gün gətirsən alma-armud,  
Acıqlansa anan, neylərsən onda?

Ona vursa beş-on yaxşı süpürgə,  
Cənabi qaynana, neylərsən onda?  
Gəlini döysə o, sən də ananı,  
Evi satsa baban, neylərsən onda?  
Hər il qoysa qədəm dünyaya bir qız,  
Başa gəlsə hava, neylərsən onda?  
Ayaq tutsa, dil açsa, diş çıxartsa  
Beş-on xırda bala neylərsən onda?  
O qızlar etsə beş yaşıını itmam,  
Axır sən bineva, neylərsən onda?  
Cehiz ister, toy ister qız əyalı  
Və bir xurcun para, neylərsən onda?  
Evin xırda, xanım yüz əlli arvad  
Edə dəvət toya, neylərsən onda?  
Hələ toydan qabaq bir ayrı zad var –  
Adı “astar-köbə”, neylərsən onda?  
Çoxaldı xərcü məsrəf, dərdə düşdün,  
Gedib girdin gora, neylərsən onda?  
Nəkirü Münkir əldə atəşin gürz,  
Qabağında dura, neylərsən onda?  
Ərebce bilməsən, vursa başından  
Odu Nəkrin ağa, neylərsən onda?  
Cavanlıqda niye saqqalı qırxdın,  
Sual etsə xuda, neylərsən onda?  
Qiçından tutsa malik, kəllə-mallaq  
Səni atsa oda, neylərsən onda?

### GÖZƏL MƏNZƏRƏ

Bir gözəl canan ilə içdim dünən bir badə mən.  
Görməmişdim eylə mey, eylə cavan dünyadə mən.

Tıqi-heydər tek müqəvvəs qaşları bidad edir,  
Çeşmi-məstü xaneyi-qəlbə yırıb berbad edir,  
Gül üzərin seyr edən bülbüл kimi fəryad edir,  
Gəlmeyim, neylim, xuda, bülbüл kimi fəryadə mən?

Tiri-müjgani nizamilar kimin səf-səf durub,  
Aşıqi-biçarənin qalbi-hezinin yandırıb,  
Neyləyim ki, qəlb evin mehrü-mehəbbət doldurub?  
Olmuşam axır kəməndi-zülfünə iftadə mən.

Gəh polifon<sup>1</sup> şərqi söylərdi o xoş gülzaridə,  
Gahi ateş səslenərdi ney kimin səmvaridə,  
Həddidən efsun idı şovü şəfəf hüzzaridə!  
Baxüşus xoşbaxt idim bihəd o xoş məvadə mən.

Geldi seyrə bir gözəl ki, peykəri üryan idı,  
Çeşmi məhudi misali bameyi Vayqan idı,  
Zilləmişdi gözlərin polfunə, çox heyran idı,  
Verdim eğli, Möcüza, əqlisə orda badə mən!

## EY RƏİYYƏTLƏRİN PƏRƏSTARI

Ey rəiyyətlərin perəstari,  
Verməyin məst əlinə huşyarı!  
Borcuna çıx firangi-bidini,  
Hakeza ingilisi-biarı.  
Sülhü təxiro saldı mais-keş  
Amerika rəisi-xunxarı.  
Yengi dünyani tarümar cyle,  
Qalmasın yer üzündə asarı.  
Bax, gec toğluri fələk mən ilə,  
Söyürem günde çərxü-dəvvari.  
Necə mən səbr edim, küfür deməyim,  
Buğdanın yüz tüməndi xalvari!  
Cün Dadaşbey suvar olar ulağa  
Misli Teymurləng tatarı.  
Ehtiyat eylərəm cəfasından,  
Gəzirəm qorxa-qorxa bazarı.  
Püsti divari eylərəm səngər.

Eşidəndə sədayi-pakarı.  
Gözlerin zilləyir o yan-bu yana,  
Bilirəm axtarır məni-zarı.  
“Getmə, dur!” – emrini verəndə  
Səfər, Qaçram Qəlebağa çaparı.  
Bilirəm, gər keçə yaxam əlinə,  
Deyəcək, ver hesabi-tumarı.  
Keyf-əhvalımı sual etmə,  
Nə deyim, çox çətində izharı!  
O ki, bağımdı, yoxdu bir zəngil  
Göy üzüm, əskeri və dizməri.  
Qurudu mövləri susuzluqdan,  
Sərnigun oldu cümle əşcarı.  
Satmışam evdə hər nə var, hətta  
Çaydanı, istəkanı, səmvarı.  
O ki, əşəri-abidarımdır,  
Sataram, gər ola xiridarı.  
Lakin İranda, sən özün bilisen,  
Şerə verməzlə bir ovuc dari.  
Hələ getsin dolanmasın yanımı,  
Sefərə tapşırın, sizi tarı,  
O qədər xahiş eylərəm sizdən  
Boşlayın bəndeyi-günəhkəri.  
Həqq, görüm, nagəhan bəlalərdən  
Hifz qılsın cənabi sərkəri.

## ŞAİRİN DÜKANI<sup>1</sup>

Cün gəldim mən İranə, açdım bir dükən, ey yay,  
Yanasan belə dükən, oldum bağrıqan, ey yay,  
Oldum bağrıqan, ey yay!

Düzdüm dükana malı, yağı, düyüñü, balı,  
Gəldi həzrəti-ali, aldı beş batman, ey yay,  
Oldum bağrıqan, ey yay!

<sup>1</sup> Qrammofon

<sup>1</sup> Bu şerî şair İstanbuldan Şəbüstərə golib, baqqal dükənə açan zaman demisidir.

## BİR MƏSLƏHƏT

Cün baxdı çayı-çinə, zəncəfilə, darçinə  
Aldı, basdı xurcunə, Ələmul-zaman, ey vay,  
Oldum bağrıqan, ey vay!

Aldı cün qətfə, fute, məşcər və heli-bute,  
Düşdü gözü mahutə; dedi: Ver ondan, ey vay,  
Oldum bağrıqan, ey vay!

Cün bitdi alış-veriş, nökəri dedi: Piş, piş!  
Dedim: Pul? Dedi: mafit! İlahi əlan, ey vay!  
Oldum bağrıqan, ey vay!

Əyləşib bir az baxdı, ta ki, ayağa qalxdı.  
Oldu günorta vaxtı, deyildi əzan, ey vay!  
Oldum bağrıqan, ey vay!

Hər gün bir ağa geldi; kefi nə istər aldı,  
Axır dükanda qaldı bir dana siçan, ey vay,  
Oldum bağrıqan, ey vay!

Tənxah oldu teyyarə, uçu çərxi-dəvvərə,  
Möcüz qaldı avare, bağlandı dükan, ey vay!  
Oldum bağrıqan, ey vay!

## BƏR KƏLLƏ BÜZƏN VUR BAŞUVA

Cün cəhalət məni-biçarəyə geydirdi kefən,  
Bir yaman dərdə düşər eylədi ey əhli Vətən!  
Belime bağlıdı pəs bir iti qəddarə mənim.  
Dedim: Aya, kimilə cəngə məni göndərisen?  
Dəhheyi-mahi-məhərremdi, – dedi, – ey qafıl!  
Çək bu qəddarəni, aç başuvu, bər kəllə büzen!  
Deyəsən eylədi cadu mənə cəhlin bu sözü,  
Şışlədim fövri o lüt qəddarəni başıma mən.  
Qan axıb, sel kimi, oldu kəfənim qərQEyi-xun.  
Başladı titrəməyə cümleyi əzayi-bədən.

Yükün az çat bir az, qardaş, ulağın xeyli lağerdir.  
Nə tek zülm eyləyen dünyada bir Şimri-sitəmgərdir.  
O züldi ki, edirsən sən, onu hərgiz firəng etməz,  
Düşün, ey kəmsəadət, sən müsəlmənsən, o kaferdir!  
Bizi soxma, qanatma üzvini biçarə heyvanın,  
Sən insaniyyətin pozma, əger qarşındaki xərdir.  
Qabırqasın əzirsən ki, tez olsun mətlebin hasıl  
Gedəmməz o yeyin ondan, o ne maşın, nə əstərdir.  
Sənin qorxundan ahulər səri-daçı edib maskən,  
Pələngü gərgedəndən cün bəniadəm sitəmgərdir.  
Dili yoxdur gedə ərzə, şikayət eyləyə səndən,  
O da dərdin deyer bir gün, o gün ki, ruzi-məhşərdir.  
Niye zülm eylədin biçarəyə? – Səndən sual eylər,  
Onu xəlq eyləyen var, xalıqi Allahü-əkbərdir.  
Qəmavərdir bu sözlər, Möcüza, sən böylə yazmazdin,  
Nə görmüşsən bu gün söylə, nədən halın mükəddərdir?  
Seyahət eylə bir şair, dolan, gəz mülki İrani,  
Məger iranlıya, yahu, Vətən bir bu Şəbüstərdir?

## NƏHRƏVAN ŞEYXLƏRİ

Vaxti-sabiqdə xoruzlar gecələr banlar idi,  
Bubbuli saatı insanın o heyvanlar idi.  
Günüzün saatı kölgəydi bu əcdadımızın,  
“On” ilə – “on bir” ayıq olduğunu anlar idi.  
Vurmaseydi “gəzir” onlara beş-altı deyənək,  
Tövə vermezdilə. Bəh- bəh... nə müsəlmanlar idi!  
Vaxti-sabiqdə əyərdi kişilər bəylərə bas,  
O zaman millətə işgəncə verən xanlar idi.  
İndi təslim eləyib Şeyxə o xanlar qəmoni,  
O qızılbaş kişilər, ax, nə gözəl canlar idi!  
Etdilər ibni Əbü Talib Əli küfrünə hökm,  
Nəhərovan şeyxləri anlamaz insanlar idi.

## BU NECƏ VİLAYƏTDİR

Xoşa səadətinə on ki, əhli cennətdir,  
Ki, yeni sahibi cahü-cəlalü dövlətdir.  
Kərə ucuzdu və sedri və İshmi-buzqalə,  
Bu il çilov yeməyen xeyli bimürüvvətdir.  
Kabab edərdi eti xalq, yüz min il əvvəl,  
Soxurlar indi ki, kövdüşə, məhz bidətdir.  
Əgər qənaət edə yoxsul, haqqı var, amma  
Qənaət cyləməyi varlinin qəbahətidir.  
Cəmali-bale nezər etmə, yum gözün, müflüs,  
Bu eşqbazlığının cün sonu nədamətdir.  
Lətifdir bədəni, həm gözəldi ruxsarı,  
Əsəl cəhanda, itəhi, ne yaxşı nemətdir!  
Soyuqdan az qalır ölsün fəqir həmsayən,  
Düçəri-fəqri-zərurət əsiri-külfətdir.  
Cəhalet ilə gedirsən Əli ziyarətinə,  
Vəli, Əliyyü-Vəli düşməni-cəhaletdir  
Şəbüstər əhli ne bədbəxtdir, xudavənda,  
Baxırsan hər yana, başı ləçekli övrətdir.  
Diyari-qürbəti icad edənlərə lənət!  
On evdə bir kişi yox – bu necə vilayətdir?  
Vəten cavanları qürbətdə ixtiyar oldu,  
Bu hali-zərə sebeb, Möcüza, şəriətdir.  
Bu hali-zarə əlac eyləye biler varlı,  
Vəli ci sud ki, bunlar da bikifayətdir.  
Ayiqlıq eylədi bazar Möcüzü, saqı!  
Piyalə ver mənə, xovf etmə, xanə xəlvətdir.

## AMANDI DUR MƏZARDAN!

Bəhri-təvil

Bəş-altı yüz nefer dələ alır kılunki cün ele, salır cəhanə vəlvələ  
və şurişü qiyaməti, səbahü esrù vəzzüha, yixalla qəsri-şurbəha,  
tükəndi səbrimiz daha, gedax Məmmədəlişaha, deyax ki, olurux  
daha! Başuva yiğ əcamıri, xüsus Əmir Behadırı, belinə bağla qəd-  
dərə və rakib cyle əstərə, o hafizi-şəriəti. Deyin: Əya şəhi bəqa,  
əya xədivi-məhliqa, olub rəiyyət əşqiya, misali rus və erməni ke-  
yiblə kəfş-irovqəni, kenişləyirle kuçəni; deyəndə: ey sitəmşuar,  
nolar olanda kuçə dar? Deyəllə: çor və zəhrimar, döyəllə həm cə-  
maeti. Nə hoqqabazılıqdı bu əya giruhi-səqf gən, yaratmış həyyü-  
zülmenən, şütur bərayi mərdü zən və əs-bü filü gərgədən, məgər  
o üzterizəmin, o piri-zuri-pərvərin və əsbı-mah peykarın, maşın-  
dan azdı süreti? Baxın bu qövli-əbterə, nə rəhm edəllə dülğərə, nə  
dəlleyə, nə rəşbərə, nə məscidə, nə minbərə, nə Miri-şəri-ənverə,  
bu qövmün ehtiramı yox şəriəti peyəmberə; nə həq tanır və nə Əli,  
nə Cəferi, nə dini var, nə bigi var, nə səqqəli. Gəlibdi fəleyi-Güney,  
misali muri-biədən, çıxalla darmə nagəhan, deyəllə: ya Əli mədəd!  
Verəllə ses-sesə hamı, yixalla şəst ilə damı, gedəllə cümlə axşamı  
içəllə zəhrimari mey, vuralla dəf, çahilla ney, deyəllə: Ay daley-daley!  
Əya cəmaəti Güney, məgər ki, yoxdu qeyretüz; qalıbdı ketdə kül-  
fətüz, nə aşı var, nə də eti! Deyin o əhli Təbrizə, maşın gərək deyil  
biza, galın, gəlin, çökün dizə, qulaq verin bir həmdüze, fərasət ör-  
gədək sizə. Qalətdi həmdü surəniz, gerek onu ravanlayax, üsuli-dini  
anlayax, firui-dini həmçinin. Niyə boş eyleşək ki, biz xərab edək  
vilayeti? Vuranda gürzünü yerə, Nəkirü-Münker, ey əmu, qoyunlar  
ürkər, ey əmu! Sual edə nəmazdən, xudayı-baniyazdən, şəhənşəhi-  
hicazdan, ne farsica biler: "Birov", nə türkicə "Xnov-minov", nə  
kurdicə "Hesoz-məsov", nə rusicə "Netov-metov", fəqət biler  
erəbcə o, cavab alar erəbcə o. Be izzəti, bə şövkəti behiştı xalq edib  
xuda bərayi-şieyi-Əli; vəli o mömünün gərək ola döşündə səqqəli,  
ki, yeni çox kebir ola, Fətəlişah Pəzir ola, həna qoya o səqqəle və  
rəngi misli qır ola və ayinə ala elə, baxa bigin qabağına, məbadiya  
ki, meyl edə bəş-altı tük dodağına, o tükleri təmizləyə, ola adam  
balası, ta gedə ala qucağına, o huriyanı-cənnəti.

Mələk dolanmaz o evə, ki orda əskinas ola, zikur ola, ünas ola! Və huşu ya təhur ola, vəlov ki, əksi-nur ola, şəkil çəkən melahidə, gərək o əksə can verə, xuda sizə cəza günü xudalığın nişan verə. Bir iş görün əlahidə, o işdə yoxdu faidə, bu iş həramidür bəli, qəsəm bu saçü səqqələ, miadə etiqad edin. Kişi gərək əzan verə ki, ta xuda əvəz ona behişt-i-cavidan verə. Nənnki eyle iş görə – ilan vura, çayan vura, məlek ona əzab edə və ətlərin kebab edə, cəhənnəmin hərəreti, belə müqərrər eyləyib xuda, həmişə tar ola gecə, çü zülfü yar ola gecə, günün yana çiraqi mehr, işiq salı vilayetə, zirətə, sən istisən günün kimi ola ləyal qasıqə, əmoğlu sən nekarəsən, məger rəqəbat eylisən, belə ibadət eylisən xudayı-girdigara sən, şərikisən bu xalıqə, xudayı-nuru zülmətə, çiraqi-bərqi xoş gəlib, nə qədri var imarətə, cəmaətə, onun pulun verin ata, minin, gedin ziyarətə. Uşaq, fənarı yandırın, çiraqi-bərqi söndürün, misali-səng sindürün, bə öhdəyi-mən əstü mən, vəlov beş-altı yüz tūmən olur onun xəsareti, bu işlərin təmaməti çıxar o ruzinamədən, fizundu ol cavaların, o ruzinaməxanların şərətə Qutamədən, olar bətərdi kebr-dən, eşəddidür hejirdəi, eya gürühi-gülbədən, hazır edən cəridə-dən, salar sizi zəlalətə. Üzüqəra qiyamətə gələr ona baxan kişi, alan kişi, satan kişi, yanında saxlayan kişi! Amandı almayıñ onu, yalandı cümlə metləbi, həram edib onu nəbi, vəli ona baxanların nə dini var, nə məzhəbi, nə izzəti, nə isməti, nə üffəti, geyir qulaqlı köynəyi, vurur fokullara boyaq, o bəngxor, o tiryaki, olar cəridə bir taya, oxur səbahü şam onu. O xeyrəsər, o bihəya, eya sülaleyi-zina, xuda edib həram onu, oxuma vəssəlam onu. Təlavət eylə, meshəfi, təbarəkə-mübarəki, xüsusən o bəraəti ki, çoxdu xovfū heşeti, fəsahəti, bəlaqtı. Deyəndə bu sözü ona, deyir: Bəli, sehihdir, deyəllə çox fəsihdir, onu bilən fəqihdir. Qızı olanda bir zaman, deyir qulağına əzan, adın qoyur Tükəzzibən; böyük çün o kiçik bala, olur Tükəzzibən xala; onun da olsa bir qızı adın qoyar Hüvəllezi. Çaxır səpəllə üstümə, saman təpəlliə nustuma, xuda nekerdə, gər deyəm: Nəçün bu düxteri-əcəm, xudayı-beytü vəlhərəm, həlal edib həcaməti, horam edib kitabəti? Deyin cənabi Möcüze: eya qəribi-elmü fən, qolun-qıçın uzatmışan o həfreyi-məzaridə; mənim sözümə ver qulaq, qiyamət oldu, dur görax! Çix ol xərabəzardən, o təngəna hesardən, düşüb cəhanə vəlvələ, edir zəmin zəlzələ, ayıl, təbədditətə

bax, eşikdəki həyatə bax. Hamı ayıldı, ay kişi! Yatırsan indi sen hələ. Baxır sənə, gülür cahan, fələk, məlek, zəmin, zaman və xəlq hər kənardən, aman, aman, aman, aman, əmoğlu dur məzardən, bir az tumarla saqqalun və sil sərū üzəridən xəlү bu cəhlü qəfleti...

## YARAN, DÜNƏN CƏMƏNDƏ...

*Uzun dəryə*

Yaran, dünən cəməndə gördüm qəribe aləm. Rəqs eylili bənəf-şə, gül, yasəmən və lalə. Sünbüл bir əldə bütüri, bir əldə cam-piyalə. Susən içir, deyir – ox! Ver saqıya dəmadəm!

Bülbül gülə baxırdı, cəh-cəh vurub oxurdu. Qumru deyirdi: bəh-bəh! Bubbu deyirdi: hop-hop! Qəclə deyirdi: sağ ol, ey əndəlibi xürrəm! Qarqa oxurdu şərqi, konyak içirdi qırqı. Tuti yeyirdi pəşmək, durna çalırdı dünbək, oynardı hacileylik, basəd həzar cəməxəm!

Nagəh açıldı qapı, tavus və qazü ördek hər biri bir düşərxə üstündə şadü xəndən, pişvazə çıxdı quşlar, hətta qəcil və kerkəs. Min nazü çəm-xəmilə, düşdü yərə qonaxlar, məndil verib qaraquş, əylişdi qaz və tavus, həm ördeyi mübarek manəndi şahi Deyləm.

Kəklik durub ayaqə, ərz etdi: Ey xanımlar, xoş gelmişiz bu bağə! Bilməm niyə gecikdiz? Saldız bizi fəraqə. Tavus gül dəhanım açdı, dedi: Əzizan! Əkkas-xanədcyidik, orda bir az yubandıq! Yox bu sözün xilafı, əkkasımız Həsənhan gec verdi, niyə, bilməm?

Çün bu sözü eşitdi, durdu ayaqə yahu, baş əydi, ərz qıldı: Ey dilbəri-səmənbü, lütf eyləyin o əksi, biz eyləyək ziyyət! Tavus edib işaret, ördek əl atdı cibə, əksi çıxartdı, öpdü, yahuye etdi təqdim. Yahu da ehtiramen əksi öpürdü hərdəm. Yahudan əksi aldı, sərçə edib tamaşa, verdi arıutanə. Baxdı o da doyunca, qapdı onun əlindən əksi xanım kebutə. Baxdı, dedi: Həqiqət bir danodır Həsənhan, dürdanədir Həsənhan! Nəqqaşı-çinü-maçın belə salammaz əksi, heç bir yerində yoxdu bir dane eybü nəqsi. Bəh-bəh, hezər əhsən! Əkkasə maşəallah, etsin xuda mükərrəm! Yox misli Ərvənəqdə, bəlkə Binisde, Sisde, hətta Kuzəkünanda, Təsucda, Mchrevanda, həm Şindəvar bəlkəm...

Tavus verdi rüsxət, qalxdı ərus ayaqə. Bu vaxtda qəzara səsləndi  
o müəzzzin: Yaran, durun namazə, zöhr oldu: quqquluğu!

Xalq aldı dəsteməzin, mehrabə saldılar bir səccadeyi-müzəyyen. Molla əbani saldı, tehtül-hənəg açıldı, nur göylərə saçıldı, quşlar qılıb namazə, bayquş oxurdu rövzə, quşlar əlində dəsmal, oxşardılar, təmamən, ağlardılar dəmadəm!..

Bayquş bu halı görçək, səsləndi: Ey cəmaət! Mən eylərəm  
şikayet həqqə sizin əlizdən. Ey firqeyi, şərəret, Bayquş mənəm və  
ya siz? Bu iş mənim işimdir, siz bəs niyə ölürsüz, saqqaluzu yolur-  
suz? Tavus nitqə gəldi, dedi ki, düz deyir bu Bayquş üçündi novhə,  
fəryadü qüssəvü qəm!

Məclis dağlıdı, hər kəs üz qoydu aşiyana. Tək qaldı Bülbül  
orda, bəs başlaşı fəqanə...

Möcüz bir əldə lalə, bir əldə cam, piyalə, hərdəm içib deyirdi:  
— Ey sakinəni gülşən! Az eyləyin bu yerdə fəryadü ahü nale,  
razi dəyil bu kare vallah rəsuli-Əkrəm, bil-lah xudayı-Əzəm!..

## LÜĞƏT

### A

- Ab* – su
- Abigərm* – isti su
- Abiheyvan* – dirilik suyu
- Abirəhmət* – yağış
- Ag* – kəfən
- Ağlılıq* – müştük
- Ahənpəra* – dəmir parçası; burada: radio
- Ajan* – polis
- Aləmi-maniyyət* – ölü ruhları
- çağırmaq
- Ari* – beli
- Ariz* – erizeçi
- Ariz* – üz
- Asiyab* – dəyirmən
- Atı* – gelecek

### B

- Bab-bab* – qapı-qapı
- Bad* – külek
- Bağ* – dəstə, dəste bağlama
- Bahama* – bununla belə
- Bak* – qorxu
- Bakasavat* – zirək
- Bakılər* – qorxanalar, ağlayanlar
- Balü-pər* – qol-qanad
- Bang* – səs
- Bar* – behrə
- Bar* – dəfa
- Bar* – toz
- Bar* – yük
- Bardi* – çeki ölçüsü
- Barxanə* – yük anbarı
- Bariha* – defələrlə
- Bavicudiin* – bununla belə
- Baz* – qırğı
- Baz* – yene

- Bazu* – bilən
- Beyti-sovmu salat* – oruc, namaz evi, mascid
- Beytül-hazən* – yas evi
- Bica-bica* – birca-birca
- Bicürm* – günahsız
- Bir cəm* – bir yığın
- Birahə* – ciğir, kəsə yol
- Birinc* – düyü
- Bışümar* – saysız
- Bu* – qoxu
- Bum* – bayquş
- Burəhna* – çılpaq
- Bus* – öpüş
- Busa* – öpüş
- Buyi-kasafat* – kəsafat qoxusu
- Büzqalə* – çəpiş

### C

- Camı-sərşar* – dolu piyale
- Candar* – canlı, sağlam
- Cangüdəz* – ürek yandırıcı
- Canstan* – can alan
- Cəbəl* – dağ
- Cəli* – əldəqayırma, uydurma
- Caruhət* – yara
- Cəridə* – qəzet
- Cəzakəllahi xeyrən bil bəşəşət* – Allah şadlıq və xeyir versin
- Cidal* – dava, dalaş
- Cifeyi-cahan* – dünya malı
- Cinan* – cennət
- Cira* – pay, maaş
- Cof* – iç, daxili
- Cura* – bir içim su
- Cuy* – arx
- Cuyibar* – çay kənarı, bulaq başı
- Cürm* – günah

## C

*Çak etmək* – yırtmaq  
*Çar su* – dörd təroflı, kvartal, bazar  
*Çelvari* – çit  
*Çəspan* – yapışış  
*Çida* – yıgilmuş  
*Çub* – ağac, çubuq  
*Cuxat* – nisye hesab ağacı  
*Cüstar* – şəbüstər

## D

*Dadu-büstəd* – alver  
*Damən* – etek  
*Darüllimar* – eşşək tövlesi  
*Darıñədar* – var-yox  
*Dəbbə* – tuluq  
*Dəfeyn* – tekrar  
*Dəhlul* – təbil  
*Dəqa* – yırtıcı  
*Dəmbəstə* – sessiz, sakit  
*Dəmidud* – tiryək tüstüsü  
*Dəndan* – diş  
*Dəng* – altıda bir hissə  
*Dəraxır* – nəhayət, son  
*Dərbən* – qapıcı  
*Dərbənd* – döngə  
*Dərreyi məvi* – ölüm dərəsi  
*Dəstar* – emmamə  
*Dəstibənd* – qolbaq  
*Dəstur* – icazə, fərman

## E

*Esab* – ešeblər  
*Eyd* – bayram

## Ə

*Əbdi-kəmər* – alçaq qul  
*Əbna* – oğullar  
*Əbr* – bulud

## Əbru

– qas  
*Əbus* – perişan  
*Əbyəz* – ağ, bayaz  
*Ədu* – düşmənələr  
*Əkbar* – böyük  
*Əkrad* – kürdlər  
*Əqniya* – varlılar  
*Əlcəhəlü yəhəraqül minbər* – cəhalət  
 minbəri yandırdı  
*Əlçəbadimcan* – pomidor  
*Ələlsaviyə* – hər kəsə öz  
 seviyyesinə görə  
*Ələmdar* – bayraq gəzdiren  
*Əlfərər* – qaçmaq  
*Əltəf* – lüqflər, nemətlər  
*Əlvət* – lotular  
*Əma* – kor  
*Əmma* – şübhə  
*Əmma* – bibi  
*Əvərat* – arvadlar, qadınlar  
*Əyadot* – görüş  
*Əyyami-tərəb* – şadlıq günləri

## F

*Failü* – işlədən, işləyən, burada: baş  
 qırxdıran və qırxan  
*Farə* – sıçan  
*Fasiq* – müqəssir  
*Fəbəşşər bilpədər cail müsibət* –  
 atanın gözü aydın, müsibət çıxaldı  
*Fəcəhət bintöhü blixnsü mehnət* –  
 qızın qayıtdı, möhnətin beş qat artdı  
*Fəqih* – molla  
*Fərər* – qaçmaq  
*Fəraqət* – boş vaxt  
*Fərsuda* – köhnəlmış  
*Fərz* – vacib, zəruri  
*Fərzənd* – övlad  
*Fil ərzeyi və səma* – yerin və göyün  
*Firdovs* – cənnət

*Firıştəkan* – moləklər  
*Fokulzən* – qalstuk taxan  
*Fonograf* – qrammofon  
*Fovc-fövc* – dəstə-dəstə  
*Füzun* – artıq

## G

*Gav* – öküz  
*Gəda* – dilənci  
*Galla* – qoyun sürüsü  
*Gəndab* – qoxummuş su  
*Giran* – baha  
*Girdu* – qoz  
*Girəm* – tutaq ki  
*Giribən* – etek  
*Girmənlilər* – almanın  
*Giyah* – ot, əlef  
*Göral* – fərdi vergi  
*Görəmal* – qanunsuz vergi  
*Gurkən* – qəbirqazan  
*Guşgar* – radio qulaqlığı  
*Gümüşətə* – itmiş, unuduılmış  
*Gürbə* – pişik  
*Gürg* – canavar  
*Gürzi giran* – ağır topuz  
*Güşəd* – açıq

## H

*Haliyə* – hələ de  
*Heyzüm* – odun  
*Hacəm* – həcəmet  
*Həddad* – dəmirçi  
*Hədidi* – dəmir  
*Həfdirəm* – çəki daşı  
*Həmaqət* – axmaqlıq  
*Həməl* – minməli  
*Həmər* – eşşəkər  
*Həməyar* – bərabər  
*Həmmal* – yük, burada: dirək  
*Hərami* – quldur

## Həras

– qorxu  
*Hərfi nasəvəb* – söyüş  
*Həşti çahar* – səkkiz dörd, yəni  
 12 imam  
*Həyyət-üməm* – millətləri dirləndən  
*Həzar* – bülbül  
*Hindivanə* – qarpız  
*Höccət* – qəbz  
*Hureyn* – hurilər  
*Hüccal* – həcəmətlə qan alan  
*Hülg* – boğaz

## X

*Xax* – xalq  
*Xakriz* – torpaq, altında  
*Xalı-kəmər* – burada boş cib  
*Xaşak* – tikan  
*Xəbbaz* – çörəkçi  
*Xələ* – bükülü  
*Xərküs* – dovsan  
*Xasm* – düşmən  
*Xəsu-xaşak* – alaq otu  
*Xəş* – xərc  
*Xətiyyat* – sözler  
*Xəyyat* – dərzi  
*Xidmət* – burada: maaş  
*Xirəd* – ağıl

## İ

*İxtiyar* – qoca  
*İktifa* – kifayət  
*İmrəz* – xəstiliklər  
*İmtilayı-mədə* – mədə pozğunluğu  
*Inabət* – ölü sümüklerini müqaddəs  
 şəherlərə göndərmək  
*İsmi-bimüsəmmə* – adı var, özü yox  
*İstikrah* – ikrah etmək, çekinmek  
*İstiqaña* – təkəbbür, iaz  
*İstinaət* – kömək  
*İştirab* – cərimə

*İtab* – qəzəb  
*İttisalən* – dalbadal  
*İza* – eziyyət  
*İzlətgəzin* – ayrılıq

## K

*Kahin* – falçı  
*Kala* – mal  
*Karvaş* – dəyenək  
*Kəbk* – kəklik  
*Kəffas* – başmaççı  
*Kəfş* – başmaq, ayaqqabı  
*Kəl* – keçəl, daz  
*Kəmar* – bel  
*Kəməndə* – az gülən  
*Kərbəs* – bez  
*Kəsəmat* – bəzək  
*Kəsir* – çoxlu

## Q

*Qaimə* – pul qəbzi  
*Qana* – tenek üçün xendək  
*Qantar* – tərəzi  
*Qar* – qoca, yaşı  
*Qara* – pul  
*Qare* – oxucu  
*Qari* – məzar, qəbrin dibi  
*Qəbqab* – buxaq  
*Qəbləzonki* – ondan qabaq  
*Qabuz* – qəzəbli, acıqli  
*Qəbzüllərvəh* – əzrail  
*Qəddara* – xonçor, biçaq  
*Qalla* – buğda  
*Qənəf* – kəndir  
*Qassal* – ölü yuyan  
*Qayur* – qeyrətlili  
*Qaza* – yemək  
*Qırx ay* – birinci dünya müharibəsi  
*Qissa* – əhvalat  
*Qol* – imza

*Oravat* – yaxalıq, qalstuk  
*Qurbəl* – ələk  
*Qürrə* – ayın birinci günü

## L

*Ləqər* – arıq  
*Ləbriz* – ağızınadək dolu  
*Lahaf* – yorğan  
*Lahad* – mezar  
*Ləqqi* – lax yumurta  
*Ləməə* – işiq  
*Ləmyəzə* – xam torpaq  
*Lərzan* – titrətmə  
*Ləyəl* – gecələr  
*Lüləng* – saxsı astafə

## M

*Madərzad* – anadangəlmə  
*Mahi* – balıq  
*Mahiyənə* – aylıq maaş  
*Mamələk* – dövlət, mal-mülk  
*Mar* – ilan  
*Mari* – Məryəm, Mariya  
*Masti-baru* – üzü qaymaqlı qatıq  
*Məadin* – mədənlər  
*Məbaliq* – məbleğlər  
*Məbus* – deputat, nümayəndə  
*Mədrək* – sənəd  
*Məən* – birlikdə  
*Məqz* – beyin  
*Mələin* – lənətə gelmişlər  
*Məlax* – çeyirtgə  
*Məllag* – mülkodar  
*Məmlü* – dolu  
*Məmzun* – qarışdırmaq  
*Mən* – batman  
*Məndili-öza* – yas yaylığı  
*Mənsuriman* – nifretəlayiq  
*Mərdümək* – göz bəbəyi  
*Mərg* – ölüm

*Mərsumi-sultani* – dövlət vergisi  
*Məsa* – axşam  
*Məshəf* – Quran  
*Məmməm* – serxos  
*Məsnəvi* – qoşa misraları həmqaflıya olan şeir forması  
*Məsrəf* – israf edən  
*Mətqəl* – kitab  
*Məzələmə* – günahı bağışlatdırmaq üçün verilən pul  
*Məzul* – işdən çıxarımaq  
*Müşt* – yumruq

## N

*Naf* – göbek  
*Nafənəvis* – göbəkyazan  
*Nasılı* – artıq  
*Naxuda* – allahsız  
*Naxuda* – gəmici  
*Napədid* – görünməz  
*Nar* – od  
*Nari-niran* – cəhennəm odu  
*Nazarə* – baxış  
*Neytaq* – mezə  
*Nədamət* – peşmançılıq  
*Nəqs* – nöqsan  
*Nəvaqıl* – nağıllar  
*Nəvisəndə* – yazan  
*Nəviştə* – qebz  
*Nihal* – gənc ağac  
*Nisf* – yarı  
*Niş* – sancan  
*Nişəst* – təsir etdi, toxundu  
*Nov* – tezə  
*Nügrə* – gümüş

## O

*Oxşamaq* – ağlamaq  
*Olan* – oğlan  
*Ota* – otaq

*Otur* – avtomobil  
*Ovham* – mövhumat

## P

*Pa* – ayaq  
*Pakar* – vergi məmuru  
*Pap* – Roma papası  
*Parisa* – tərki-dünya  
*Pasiban* – gözətçi  
*Paşinasəng* – ayaq daşı  
*Pey* – topuq  
*Peyvəstə* – həmişə  
*Pənba* – pambıq  
*Pəncər* – tərəvez  
*Pərdi* – səqfi örtməyə işlədilən ağaç  
*Pəsəzin* – bundan sonra  
*Pəsəzon* – ondan sonra  
*Pəşiaxbə* – yatiq daban  
*Pəşm* – yun  
*Pəyəm* – xəber  
*Picütəb* – qırılıb açılmaq  
*Pinə* – yamaq  
*Pirəzən* – qarlı arvad  
*Piri-burna* – genç həvəslı qoca  
*Pişkar* – qulluqçu  
*Pişli* – yamaqlı  
*Ponza* – çəki ölçüsü  
*Pustini-səmür* – xəz kürk  
*Pür* – dolu  
*Pürzur* – güclü  
*Püsər* – oğlan

## R

*Rakib* – at minen, süvarı  
*Rehət* – köçmək  
*Raxış* – əfsanəvi at  
*Rəqib* – düşmən  
*Rəşbər* – rəncbor, kəndli  
*Rətab* – yaş xurma  
*Risaləxan* – risalə oxuyanlar

*Rış* – saqqal  
*Rıza* – razi  
*Roqən* – yağ  
*Rübət* – uzaq  
*Rüşvədəh* – rüşvet veren  
*Rüşvəxor* – rüşvet alan  
*Rüteylə* – bœv

## S

*Sacid* – namaz qılan  
*Sail* – dilənci  
*Sal* – il  
*Salxordə* – yaşı keçmiş  
*Same* – dinləyici  
*Sanei-can* – can yandırın  
*Sarıq* – oğru  
*Seyd* – ov  
*Seyyidin* – seyidlər  
*Səbbəq* – boyaqçı  
*Səbur* – sobr edən  
*Sədatin* – sultanlar  
*Sədri-gülfəm* – çiçeyə oxşar sine  
*Sədri-ünas* – qadınların sineyi  
*Sədsala* – yüz yaşlı  
*Səkənat* – sakinlər  
*Səqər* – cəhənnəm  
*Səqət* – kosırılı  
*Səqil* – ağır  
*Səyyad* – ovçu

## Ş

*Sahi birriüşü* – bacarıqsız şah;  
 burada: Əhmədşah  
*Şaq* – zarafat  
*Şarib* – bigəcү  
*Şəbab* – gənclik  
*Şəbahət* – oxşar  
*Şəbi-yelda* – ən uzun gecə, 20 dekabr  
*Şəcər* – ağac  
*Şahbəndər* – konsul

*Şərafxana* – şəhər adı  
*Şərqi* – mahni  
*Şərmsar* – utancaq  
*Şəvvəl* – qəməri ərəb aylarının  
 onuncusu  
*Şikəm* – qarın  
*Şikəvə* – şikayət  
*Şimi* – kimya  
*Şir* – süd  
*Şirbirinc* – südülu sıyıq  
*Şirçi* – rossam  
*Şireyi əngur* – üzüm suyu, şerab  
*Şirk* – şərik  
*Şitab* – tecili  
*Şovhər* – or  
*Söhreyi-şəhr* – məşhur  
*Sürbi* – sərxoş  
*Şüstüşü* – yumaq  
*Şüturvar* – dəvə kimi  
*Şütür* – dəvə

## T

*Tabəkey* – nə vaxtadək  
*Tacisər* – baş tacı  
*Tar* – qaranlıq  
*Tazi* – ərəb  
*Tazi* – ov iti  
*Təbəiri-əskar* – pozğun fikirlər  
*Təbx* – bişirmek  
*Təəmmül* – dözüm  
*Təfərrücgah* – tamaşa yeri  
*Təfsi* – məcmeyi  
*Təhtülhənək* – əmməmənin boğaza  
 sarınan hissəsi  
*Təkyəgah* – dayaq, arxa  
*Tənəb* – ip, kendir  
*Tənəvül* – yemək-içmək  
*Tənbəl* – pul vahidi  
*Təngə* – pul vahidi  
*Tənur* – tondır

*Tərafi-kibriya* – Allaha təraf  
*Təsxirül-acinna* – cin tutmaq  
*Təyyib* – temiz  
*Təyyur* – uçanlar, quşlar  
*Tifli-məsum* – yazıq uşaq  
*Tiqi-bürə* – kəsərlı qılınc  
*Tila* – qızıl  
*Tilismən* – tilsimlər  
*Tıtzər* – itiraq  
*To* – sen  
*Tohi* – boş  
*Tovci* – vergi  
*Tul* – uzun  
*Tuman* – pul vahidi  
*Tüccar* – tacirlər  
*Tülləb* – tələbələr  
*Tündbar* – qəşqabaqlı

## Ü

*Üdvan* – düşmenlər  
*Ühubba* – dostlar  
*Ümam* – milletlər  
*Üryan* – çılpaq  
*Üsəra* – əsirler  
*Üstixan* – sümük  
*Üşşaq* – aşıqlər  
*Üzzam* – böyükələr

## V

*Vafur* – tiryek çubuğu  
*Varis* – vərəsə  
*Vəqf* – səvəb bir iş üçün ayrılmış  
 mülk, mal  
*Vəlm* – çör-chöp  
*Vərzis* – idman

## Y

*Yaxdan* – sandıq  
*Yasıl* – seyyid  
*Yavər* – dost

*Yavəri-xoşnəhas* – gözəl dost  
*Yegan-yegan* – bir-bir  
*Yekpaya* – birayaq  
*Yelənib* – yiylənib, menimsəyib  
*Yəmin* – sağ təref  
*Yasar* – sol təref  
*Yəzdan* – Allah  
*Yoğurt* – qatıq  
*Yovmi-fil məhşər* – qiyamət günü  
*Yubat* – eyiblər

## Z

*Zaqü-zəqən* – qarğıga-quzğun  
*Zare* – əkinçi  
*Zatültrayıya* – ağ ciyər xəstəliyi  
*Zəhəb* – qızıl  
*Zəxmdar* – yaralı  
*Zənan* – qadınlar  
*Zəndən* – dayı arvadı  
*Zənəxdan* – çənə  
*Zərəbə-zeydən-əmrə-sərf* – nəhv  
 dərsi  
*Ziba* – gözəl  
*Zibəndə* – məxsus  
*Zibas* – o qədər ki  
*Zifərasət* – ağıllı, fərasətli  
*Zill* – kölgə  
*Zimistan* – qış  
*Zindəbad* – yaşasan  
*Zinnar* – büt  
*Ziraət* – kənd təsərrüfatı, əkinçilik  
*Ziri-dəstan* – el altında, tabe  
*Ziruf* – qab-qacaq  
*Zist* – yaşamaq  
*Zışt* – çirkin  
*Zoğal* – kömür  
*Zövc* – ər  
*Züccac* – bällür, şüsha  
*Zülfü tasəlsül* – qulac-qulac hörük  
*Zümm* – günah, tənqid

## KİTABDAKİLAR

Ön söz .....	4
Qolom .....	18
Ziyafer ve folakət .....	20
Gəl başım üstə! .....	21
Millet .....	23
Yoxdur əlac, söylədi, dərdi-cehaleto .....	25
Olar, olmaz? .....	28
Etibarim var .....	29
İnqilab olacaq .....	30
Mey ver mənə .....	32
Herəmi var .....	33
Hikmet .....	34
Olsun gərək .....	35
Ey dustan .....	37
Sultan malidir .....	38
Ey müsələmanlar .....	39
İran sərbəzərləri .....	41
O tərəfde, bu tərəfda .....	42
Anan təlim edən dilde .....	44
Şah fırengistəndədir .....	44
Bəsdir, yeter axır .....	45
Cümhuriyyətə .....	46
Var, ya yox? .....	46
Vətən .....	47
Rəşbərin .....	48
Mən neyləyim? .....	48
Arzu .....	49
Ey Vilhelm .....	50
Prussiya şahi .....	52
Nikolay .....	53
Qürbət qurbanları .....	55
Qürbət .....	56
Na anladığ bu gelmaqdən? .....	57
Əməqizi .....	58
Məktublaşma .....	59
Dediler .....	60
Sizo mən neyləmişəm? .....	61
Şəbüstərdə .....	62
Qorxuram peyki-acəl .....	62
Səni .....	63
Ustad .....	64
Xalqı bidar cıloram .....	65
Ey Mirza .....	66

Papağı cirdilar .....	68
Məmmədəli .....	69
Əmoğlu .....	70
Çiçək .....	71
Novruz bayramı .....	72
Genə vardır .....	75
Verməz .....	76
Hər zadı anlar Məleknişa .....	77
İstər, istəməz? .....	78
Qızlar .....	79
Oğul ve ana .....	80
Səadət gülşəni soldu .....	82
Qız .....	84
İnsallah .....	84
Yaxşıdır .....	86
Küçələr .....	88
Şəbüstər hamamları .....	89
Qızılıca .....	90
Bacılar .....	91
Bəzək .....	92
Ay milət .....	93
Hele uşaqsan .....	95
Ey yar .....	96
Ola .....	97
Yaxşıdır .....	98
Dedim bir busə ver, cana .....	99
Dondu .....	100
Mənə .....	101
Bayram gelir .....	102
Mübaşir geldi .....	103
Onun ne axireti xoş olar, ne dünyası .....	104
Edər .....	105
Nəqqas .....	106
İsterəm .....	109
İşqlansın .....	110
Mübarək ay .....	111
İstər .....	113
Dövran mənimdir .....	113
Onu .....	114
Var .....	115
Təşbih .....	116
Meşgulam .....	117
İlahi .....	117
Etdin .....	118
Üçün .....	120
Gelməz .....	121

Axtarma	122
Taziyanə	122
Qorxmaz	123
Axtarır	124
Olmuşam	124
Allahın nemətləri	125
Sonin	125
Olmayan yerdə	126
Yaşamaq	127
Açıq məktuh	127
Xəlqə	128
Senin	128
Nodir xeyahn?	129
Perişanam	129
Mömənlik əlamətləri	130
Yareb	130
Allah	131
Möcüzün səsi	133
İranlı	133
Kaş	134
Lazımdır	134
Vaizin əqidəsi	135
Nida	136
Dəbüstan uşaqları	136
Kişilər və arvadlar	137
Qaldı	137
Yaz sözün	138
Əger Əzrayıl olsaydım	139
Olacaq	140
Soyuqdan şikayət	145
Ger istəson...	142
Gerek	143
Olacaq?	144
Mən	145
Gelin, ey qövm.	145
Dünyanın	146
Gedər	146
Bahar oldu	147
Bu gecə	147
Qozəl	148
Rübailər	148
Doldur çubuğ	154
Bir gecə	155
Ver görəx	157
Anbardara xıtab	158
Dərvış Seyfeli	159

Bahalıq	160
Razü niyaz	160
Gəlməyəydim cahana kaş	161
Mən neyleyim, ölürsən?	162
Zakir	163
Candan keçmişux	164
Qalmadı	164
Köynəyi gen, hövəlesi dardır	166
Deyirəm mən sizə, ha	166
İnşallah	167
Ziyarət	169
Suxluq	169
Yoxdur, yox	170
Eşq olmaseydi	171
Oldu, gel	171
Neyleyim mən?	172
Ey emə	174
İnqilab var	175
Mən ölmərem, yaşaram..	175
Qoymayıñ, ha	177
Sənə çatmır gücü xəlqin..	177
Tükəz	178
Olacaq bu?	180
Serbazgırlıq	181
Məsnovi	182
Möcüzün meşuqəsi	185
Əli can	185
İsteməz	186
Gerek	188
Xoşdur	189
Yeyər	190
Gəle	191
Saqı	191
Xoşhai olacaqsan axır	192
Neylərsən ondan	194
Gözel menzəre	195
Ey rəiyyətlərin pərestarı	196
Sairin dükanı	197
Bər kelle büzən vur başuva	198
Bir məsləhət	199
Nehrevan seyxları	199
Bu necə vilayətdir?	200
Amandı, dur məzardan	201
Yaran, dünən çoməndə	203
<i>Lügət</i>	205

**Buraxılışa məsul:** *Umut Rəhimoğlu*  
**Texniki redaktor:** *Zahid Saritorpaq*  
**Kompyuter səhifələyicisi:** *Allahverdi Kərimov*  
**Kompyuter operatoru:** *Ruhəngiz Arazqızı*  
**Korrektor:** *Elman Bəşirli*

Yığılmaga verilmişdir 24.05.2006. Çapa imzalanmışdır 29.08.2006.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 13,5. Ofset çap üsulu.  
Tiraż 25000. Sifariş 126.

Kitab "Şərq-Qerb" mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küçəsi, 17.